

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNIVERSİTETİ

MƏDƏNİYYƏT:
PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR

DOKTORANT VƏ GƏNC TƏDQİQATÇILARIN
XII BEYNƏLXALQ ELMİ KONFRANSININ

MATERIALARI

AZƏRBAYCAN
XALQ CÜMHURİYYƏTİ

100


MƏDƏNİYYƏT:
PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR

DOKTORANT VƏ GƏNC TƏDQİQATÇILARIN
XII BEYNƏLXALQ ELMİ KONFRANSININ

1134/1a

MATERIALLARI

Konfrans Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
29 mart 2018-ci il tarixli 17/17/148-11 nömrəli
məktubuna əsasən Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 05 aprel 2018-ci il tarixli F-236 nömrəli sənədə
Azərbaycan Dövlət Mədənİyyət və İncəsənət
Universitetində keçirilmişdir



Bakı - 2018

ЧИ(20)0

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ
РЕСПУБЛИКИ
АЗЕРБАЙДЖАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
КУЛЬТУРЫ И ИСКУССТВ

**КУЛЬТУРА:
ПРОБЛЕМЫ И ПЕРСПЕКТИВЫ**

МАТЕРИАЛЫ

**XII МЕЖДУНАРОДНОЙ НАУЧНОЙ
КОНФЕРЕНЦИИ ДОКТОРАНТОВ И МОЛОДЫХ
ИССЛЕДОВАТЕЛЕЙ**

Баку- 2018

MINISTRY OF EDUCATION OF THE AZERBAIJAN REPUBLIC
AZERBAIJAN STATE UNIVERSITY OF CULTURE AND ART

**CULTURE:
PROBLEMS AND PERSPEKTIVES
THE MATERIALS**

**OF THE XII SCIENTIFIC CONFERENCE
OF THE DOCTORAL CANDIDATE STUDENTS
AND YOUNG SCIENTISTS**

Baku - 2018

Elmi redaktor: Elm və yaradıcılıq işləri üzrə prorektor,
professor MƏRYAM ƏLİZADƏ

Redaktor müavini: kulturologiya üzrə fəlsəfə doktoru,
dosent YEGANƏ ƏLİYEVƏ

Tərtib edən: AYSEL RÜSTƏMLİ

Dizayn: LƏMAN MƏMMƏDOVA

TƏŞKİLAT KOMİTƏSİ

Maryam Əlizadə

ADMİU-nun Elm və yaradıcılaşdırma işləri üzrə prorektoru, professor (sədr)

Valida Məmmədova

Tədris işləri üzrə prorektor, professor

Gülşən Əliyeva

Beynəlxalq əlaqələr və təbiyyə işləri üzrə prorektor, professor

Ceyran Mahmudova

"Musiqi sonzə" fakültəsinin dekanı, professor

Mübariz Məmmədli

"Kino və televiziya" fakültəsinin dekanı, dosent

Ellada Hüseynova

"Teatr sonzə" fakültəsinin dekanı, dosent

Vasif Adilov

"Kulturologiya" fakültəsinin dekanı, dosent

Sevil Karimova

"Rossandıq" fakültəsinin dekanı

Sədaqət Əliyeva

Tələbə Elmi Comitəsin sədr'i, "Kulturologiya" kafedrasının müdürü, dosent

Karimə Dadaşzadə

"Musiqi tarıcı və nozəriyəsi" kafedrasının müdürü, dosent

Yeganə Əliyeva

Elm və yaradıcılaşdırma işləri şöbəsinin müdürü, dosent (nesul katib)

**Mədəniyyət: Problemlər və Perspektivlər. Doktorant və Gənc Tədqiqatçıların XII Beynəlxalq
Elmi Konfransının Materialları. Bakı, ADMİU, 2018, 128 s.**

MÜNDƏRİCAT

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBILEYİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	9
2018-ci ilin AZƏRBAYCAN RESPUBLİKASINDA "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İL" ELAN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	11
AZƏRBAYCAN RESPUBLİKASINDA "ELM GÜNÜ" NUN TƏSIS EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	12
AŞIQ ŞƏMSİBİN 125 İLLİYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	13
"AZƏRBAYCAN RESPUBLİKASINDA XALQ SONĞANI QORUNMASINA VƏ İNKİŞAF ETDİRİLMƏSİNƏ DAIR 2018-2022-ci İLLƏR ÜÇÜN DÖVLƏT PROGRAMI"NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	14
HƏSƏN TURABOVUN 80 İLLİK YUBILEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	15
MƏHDI MƏMMƏDOVUN 100 İLLİK YUBILEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	16
AZƏRBAYCAN KİNOSUNUN 120 İLLİYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMINI	17
İrəd Hüseynova. Azərbaycan Xalq Cümhuriyyəti - Qafqazda dövlətçilik əmənələrinin nümunəsi kimi.....	18
Məryam Olizada. Elçinin intensiv metamorfozaları.....	25
Gülşən Əliyeva. Qüdrətli dövlətin mədəni siyaseti.....	33
Asif Rüstəmli. Mirzə Bala Məmmədzadə Cümhuriyyət dönməndə.....	37

KULTUROLOGİYA

İlha Sadıqova. Cümhuriyyət dövründə fəaliyyət göstərmiş uşaqları müdafiə camiyyətləri.....	43
Məside Nüjmet Memiş. Kafkasları şanlı tarixi.....	44
Faxri Mammadlı. Müze yarımənalarının elektron teqdimat və inqərasıya məsəlləri.....	45
Əli Abuzarov. Müze məkanının interaktiv oyunlarının təşkil olunmasının xüsusiyyətləri.....	46
Gülnəs Cəbrayılova. Tolerantlıq anlayışının kulturoloji məhayiti.....	47
Rahim Həsənov. G.V.F. Hegelin fälsəfi sisteminde tarix nəzəriyyəsi.....	48
Nursən Rüstəmov. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin yaranma tarixi.....	49
Elnara Kərimova. Milli Azərbaycan Tarixi Müzeinin ekspozisiyendasında arxeoloji artefaktların nümayişi	50
Səbünnə İsmayılova. Nəriman Nərimanov ısrı - xatira müzeinin ekspozisiyendasında	52
Mina Əliyeva. Arxivşünaslıq elminin müasir problemləri.....	53
İlha Həsənova. Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Müzeiyində nümayiş olunan ekspozitlənn tarixi dinamikası.....	53

SƏNƏTŞÜNASLIQ

Aygün Süleymanova. Azar Paşa Nəmətin rejiüssüründə klassik teatrla avantgارد teatrın sintezi.....	55
Cəbina Ramazanova. Orxepiskopskoye živopis' do mogol'skikh miniatyur	56
İsmail Dikilitəs. Nəsridən dramaturjiye giden yolda Türkiye sosyal-mədəni gərçəklığının Orhan Kemal'ın yaratıcılığında ehtisi	56
Elçin Cəfərov. Rejiüssürada ekspressionizm	57

Baisababa Togzhan Nurlanqyzы. Problemy v razvitiyakh sovremennoy kazakhskoy animatsii.....	58
Məhəbbər Abbasova. Azərbaycan müsəris incəsənətinin formallaşmasında BİM.....	61
Karimbaeva Aýjan Nesipgerecseva. Bülət Aýxanov və onun vklad və razvitiyakh natsional'naya choreografii	62
Gocha Karapazadə. "Kvachidža" və Rustaveli Theatre	64
Elzadər İldadəsh. Istorija stolovaniy shou industrii v Uzbekestan'e	65
Xəmədə İsmayılov. Anvar İsmayılov. Rəssəserskiye poiski v interpretatsii istoricheskogo obraz'a na scene Uzbekekskogo teatra	67
Köñil Cəfərov. Müsəris teatrşunaslıq: mövcud mənzərə və problemlər	69
Reyhənəh Khorşad. Xalqların miniatür rəssamlığı (XVI əsr Təbriz miniatür maktabı)	70
Kamran Qasimov. Orta Asiya xalqlar kinosunda yeni dalğa (2005-2017-ci illər)	72
Türkənə Abbaszadə. Müsəris incəsənətdə kuratorluq	73
Nəmətin Tağıyeva. Milli öztürkər prosesinin teatr qavramında təzahürü (1970-ci il kontekstində)	74
Fariz Məmməzdəzadə. Saksofon ifaçılığında quruluş və nəfəs texnikası	75
Tarlan Rəsulov. Pleybok (playback) teatrı psixodram variisi kimi	76
Ülkər Məmmədli. Bəstəkar Aydın Əzimovun "IV İlma" fortepiano miniaturunda milli semantikanın təsviri	77
Güney Sattarov. Dünhyə və Azərbaycan mədəniyyətydən Antonen Artonun teatr konsepsiyasına yaradıcı riflesifikasiya	78
Aidə Qasarov. Müsəlman Artıstır İttifaqının fəaliyyəti	79
Anar İskəndərov. Qadın türk incəsənətinin Uzəq Şərq ilə əlaqəsi	80
Bahruz Niftaliyev. Informasiya verilişləri və obyektivlik	80
Aysel Hacıyeva. Etnomusiqisinişləndüngi müsər regional araşdırmların rolu	81
Elçin Qarafər. "TÜRKSOY" türk dillər xalqlar arasında mədəni integrasiyanın yönəlticisi kimi	82
Şahla Heydərlı. Dramaturq və rejissor	83
Aliya Məmmədova. Sanadlı-biblioqrafik adəbiyyatın ssenariyalasdırılması	83
Nazakat Əhmədova. Müsərir geyimlərdən xalçalı motivlərinin tətbiqi	84
Leylə Alaslanova. Nekotorye voprosy izuchenija deyatelnosti Nauchno-issledovatel'skogo Kabinetna Muziki	85
Ulyab Abdullayeva. Celal Qaryagdinın yaradıcılığı	86
Turqay Nar. Müstəqil Azərbaycan teatr sahnəsində Turqay Nar dramaturgiyası	87
Mülayim Əhmədova. Knut Hamnsun dramaturgiyası teatr sahnəsində	88
Fidan Xəlilova. Moris Ravelin fortepiano və orkestr üçün „g dur“ konserinin ıslub xüsusiyyəstləri	89
Elnurə Əsədova. F.M.Dostoevski yaradıcılığında fədəkarlıq mövzusu (F.M.Dostoevski yaradıcılığında humanizm məsələləri)	90
Azər Malikov. Milli zərb alətlərinin artistikası xüsusiyyətləri	91
Aygün Hacızadə. Azərbaycan xalq musiqisinin bəstəkar yaradıcılığında fortepiano işləmələri	92
Sabina Əliyeva. Azərbaycan etnomusiqisinişlərinin inkisafında Bayram Hüseynlinin rol	92
Tamilla Məmmədova. Votandas comiyiyati mövzusu "Saman Köpəkləri" filmində	93
Afşag Ağayeva. İntibah dövüntün dönyəşöhrəti dramaturqunun əsərləri Azərbaycan sahnəsində	94
Azər Həsənov. "Dream Doctors" layihəsinin tarixi və Azərbaycanda ilkinci inkişafı	95
Günel Əliyeva. Mahru-Hindi müğənnim quruluşu və ifaçılıq xüsusiyyətləri	96
Emil Qarafər. Azərbaycan səsəsi kinosunda ifadə vasitələrinin təşəkkül problemləri	97
Ülkər Əmirov. Sonatınas Comilia Novrozova yaradıcılığı	98
Azər Məmmədov. Səid Rüstəmovun tar xorkestr üçün konserinin ıslub xüsusiyyətləri	99
İlha Dəmirzadə. Qara Qarayevin "24 Prelüd"ünün ıslub xüsusiyyətləri	100
Səfiyyə Zərbəliyeva. Qara Qarayevin yaradıcılığında prelud jann və „24 prelud“ fortepiano silsiləsi	101
Nuray Əmirova. Yohannes Bramsın fortepiano yaradıcılığının ıslub xüsusiyyəti	102

Günel Quliyeva. İ.S.Baxın yaxşı temperasiyalı klavir oşurundo effektlərin təfsirinə dair.....	103
Gülşən Qardaşova. Azərbaycan ministr sənatiñin tödğətiñ tarixi.....	104
Samira Nəğıyeva. Azərbaycan xalçalə sonostında ranglı badii estetik xüsusiyyətləri.....	105
Hamid Məmmədov. Lähic məşqəriyinin xüsusiyyətləri.....	106
Sevin Həsənova. Şərq kino incəsənlərin nümunələrinə yenidən baxış.....	106
Elnur Mehdiyev. Teleserial yaradıcılığında aktyor amill.....	107
Ülkər Süleymanova. Yarımçıq xatirələr filmində sosial mühiüt rolü.....	108
Rəzim Salmanov. Motiv kinematografiyada qəhrəman obrazının yaradılmasının əsası kimi.....	109
Zümrüd Məmmədəva. Azərbaycan musiqi mədəniyyətinin inkişafında müğəm məclislərinin rolu.....	110
Fatma Süleymanova. Azərbaycan rangkarlığında xəzər mövzusu.....	110
Ülkər Məcidzadə. Müasir İran kinematografiyasında insan və cəmiyyət problemləri.....	111
Abbasqədə Əlizadə. Informasiya mühərbiyələndə kinonun rolu.....	112
Ülvi Nuri. Ramiz Mirisiyinin mahni yaradıcılığının əslub xüsusiyyətləri.....	112
Əli Hacılı. Şərq ənənəvi teatr mədəniyyətində aktyor sənəti	113
Dilsər Əhmədova. Meyerholdun teatr metodundan konseptual məhiyyəti.....	116
Elvin Ajəsiyev.Qordon Kreçin teatr sistemində aktyor sənəti.....	118
Fidan Hacıyeva. Postdramatik teatrdə aktyor sənəti	120
Kənan Karimli. Yeqi Qrotovskinin yoxsul teatr.....	123
Sənubər Həşimova. Orta asrlarda dini tamaşalar: janr təsnifat.....	125

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMİ

2018-ci il may ayının 28-də müsəlman Şərqiyyədə ilk parlamenti respublikamın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təmam olur.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişin müşyəyen dövründən tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dövünnün siyasi təminatının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırından XX əsrin əvvəllərindən Azərbaycanın yaşadığını parləq mədəni yüksəliş mərhələsinin mənşəti yekunun kimi meydana çıxmışdır.

XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş ixtiyarçı-siyasi və mədəni iddiyadalar yeni tipli teatr, məktəbin və mətbuatın yaranmasına təmin etməkla milli özniməldürkün gərgəkləşməsi üçün zamanın həzirlədi. Abbasqulu ağa Bakıxanov və Mırzə Fətəli Axundzadə ilə başlanışın bu yolu yenidən tarixi mərhələdə Həsən bəy Zərdablı, Cəlil Məmmədquluzadə, Mırzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirirək milli məskənlərin təşəkküləvi inkişafına müümət təsir göstərirənlər. Həmin dövrdə güclü sahibkənlər təbəqəsinin formallaşdırılmış nefi şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyanlılar nəşrinin yetidiyi ixtiyarçı-siyasi fikir mərkəzinə çevrilmişdir. Rusiyannı Dövlət dumalarına və Müəssisələrinə möcəlisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratamağa hazır idilər.

Bunuluna yanaşı, Rusiyada qarızının süqutundan sonra bolseviklərin hakimiyəti aña keçirməsi ilə keçmiş imperiya arazisində müraciəkəb geosiyasi vəziyyət yaranmışdır. Dünyanın aparcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirildi, bəlli bir şəraitdə Azərbaycanın təsərrüfatı və siyasi elitəsi müstəqil milli dövlətçiliyin yaradılmasına nəminə bürslədi.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bayannamesi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının on son həddində çələqşara şərəfə yerinə yetirdi. Azərbaycanın İl Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müayyənləşdirildi, bayraqı, himni və gerbi yaradıldı, ana dili dövlət dilini elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin orası bütövülüy və milli təhlükəsizliyi təmin edildi, qısa müddədə yüksək dövüş qabiliyyəti hərbi hissələr yaradıldı, milli tələblər və demokratik prinsiplər uğrunda yəhudi dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsdi olundu, təhsil məlumatları təqdim edildi, xalqın sonrakı illərdə moderni yüksəliş üçün zamanın hazırları, içtimai fikir tarixi baxımından müstəsna şəhəriyyəti işlənərək görüldü.

Mövcudluluğunu ilk günlərində xalq hakimiyəti və insanların bərabərliyi prinsiplərinə asaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün olco vətəndaşının eyni hüquqlar verərək irqi, milli, dini, sənfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yanımıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmətləndirilməsinə, siyasi və iqtisadi inkişafə, mədəniyyət və məaurif sahələrinə surətli iştiraklaşım imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevar siyaset aparanərək bütün dövlətlərlər qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinə hüquqlarına hörmət prinsipləri əsasında müsənəbatlar qurmağa cəhd göstərirdi. Dünən birlifyi tərafından tanınmış Xalq Cümhuriyyətinin faaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subjekti olmasının 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bər dövlət kimi dövünnün siyasi xaritəsindən silinmişinən gərsinənərək.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüza məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq olə biləndən şübhə ugurası da, onun sənurlarda bər qorar etdiyi müstəqillik ideyasi unudulmadı. Azərbaycan xalqı ötan dövründən milli dövlətçilik attributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gərginləşdirildi siyaset xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şurunu inkişaf etdi,

azərbaycanlıq məfkurasi işində müstəqillik arzulannın güclənməsi və yaxın gelecekdə yenidən həqiqətə çevriləməsinə zəmin yaratdı.

1991-ci ilə müstəqilliyinə bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünən qədim dövlətçilik ananalarına sadıq qaldığını göstərdi, Xalq Cumhuriyyətinin siyasi və manevi varisi olmaqla onun ürəngəli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cumhuriyyətin istiqlalının dünyaya yaxıldığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik sahnəməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin layiqinco keçirilməsinə tömən etmək məqsədi ilə qarara alıram:

1. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin planını hazırlanıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Milli Məclisini Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münəsibətə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin.

İlaham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2017-ci il.

2018-Cİ İLİN AZƏRBAYCAN RESPUBLİKASINDA
“AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” ELAN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

1918-ci il mayın 28-da Azərbaycan xalqının həyatında mislişiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti qurulmuşdur. Çəmi iki ilə yaxın yaşamus Azərbaycan Xalq Cumhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qalbinde azadlıq və istiqlal duygularını gücləndirməklə respublikanın galəcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

2018-ci ilədə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdər hadisənin dövlət səviyyəsində, layiqinco qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanşı, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqadər ölkədə və ölkə xaricində sılsılə tədbirlərinin həyata keçirilməsi nəzardə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qarara alıram;

2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilsin.

İlaham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2018-ci il.

AZƏRBAYCAN RESPUBLİKASINDA "ELM GÜNÜ" NÜN TƏSIS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bondını rəhbər tutaraq və
cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq qərara alıram:
Hər il martın 27-si Azərbaycan Respublikasında "Elm günü" kimi qeyd edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2018-ci il.

AŞIQ ŞƏMSİRİN 125 İLLİYİNİN QEYD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

2018-ci ildə Azərbaycan aşiq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar
incəsənət xadimi Aşıq Şəmsirin (Şəmsir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam
olur.

Aşıq Şəmsir Azərbaycanın çoxəsrlik şəfahi sonat onənlərini layiqinə davam etdirərək
meydانا gətirdiyi rongorong poetik-bədii nümunələrlə milli folklor xəzinəsinə daha da
zənginləşdirmiş görkəmlili söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi
tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və
düşüncələrini, yüksək manevi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini təraəfləm etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bondını rəhbər tutaraq,
Azərbaycan adəbiyyatı və musiqisinin inkişafı sahəsində təqdimələr xidmətlər göstərmis Aşıq
Şəmsirin anadan olmasının 125-ci ildönümünün qeyd olunmasına tövsiyə etmək məqsədi ilə qarara
alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə
birlikdə Aşıq Şəmsirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlanıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirler Kabinetini bu Sərəncamdan irlə galan məsələləri hall etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2018-ci il.

**"AZƏRBAYCAN RESPUBLİKASINDA XALÇA SƏNƏTİNİN QORUNMASINA VƏ
İNKİŞAF ETDİRİLMƏSİNƏ DAIR 2018-2022-Cİ İLLƏR ÜÇÜN DÖVLƏT PROGRAMI" NİN
TƏSDİQ EDİLMƏSİ HAQQINDA**
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, xalççılıq ananalarının qorunması və inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və əhalinin möşğulluluğunu təmin etdirilməsi məqsədi ilə qarara alıram:

1. "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Programı" təsdiq edilsin (aləvə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
 - 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Programında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə əlaqlanılsın;
 - 2.2. Dövlət Programının icrasının gedisi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2018-ci il.

HƏSƏN TURABOVUN 80 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

2018-ci ilin mart ayında Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80-ci ildönümü tamam olur.

Azərbaycanın çoxşərliq zəngin mədəni ananalarından lazımcıca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayısında salınmayıənlər qatılmakla özünəməxsus üslubunu yaratmış və məlli mədəniyyət salnamasına parlaq sohñələr yazmışdır. Sənətkarın çoxşərliq tamaşalarnda və ekran assırlarından böyük ustalıqla canlandırdığı müraciət xarakterli, müxtəlif dünyagörüşü obrazlar ölkə teatrı tarixinin və kinematografiyasının nailiyyətləri sırasında hamisəlik yer tutmuş qiyamılı sanət inciləridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli mədəniyyətin inkişafında təqdirəlayiq xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Həsən Turabovun 80 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qarara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlanıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2018-ci il.

**MEHDİ MƏMMƏDOVUN 100 İLLİK YUBILEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN**

SƏRƏNCAMI

2018-ci ilin may ayında Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşunas alım və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureati, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur. Nadir istədə malik rejissor kimi Mehdi Məmmədov mili teatr sahnesində Azərbaycan və dünya dramaturji irlisinin dərin məzmununu və rəngarəng janrlı nümunalarına verdiyi mükməmməl qurulüşlərlə ölkə teatrı tarixinə parlaq səhifələr yazmışdır. Sənətkarın canlandırdığı obrazlar yüksək ifaçılıq nümunalarıdır. Mehdi Məmmədov pedagoji sahədəki uzunmüddəti dolğun fəaliyyətinin, eyni zamanda, səməralı elmi yaradıcılıqla ahəngdar şəkildə əlaqələndirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın teatr ənənələrinin yeni nəliyyətlərlə daha da zöngülşədirilməsində diqqətəlaviz xidmətlər göstərməsi böyük sənətkar Mehdi Məmmədovun 100 illik yubileyinin layiqincə keçirilməsini tömən etmək məqsədi ilə qərar alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlanıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il.

**AZƏRBAYCAN KINOSUNUN 120 İLLİYİNİN QEYD EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN**

SƏRƏNCAMI

2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur. Neft Bakısunda dair ilk xronikal süjetlərin nümayisi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapıldığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət arzında xalqın mödəni-mənəvi hayatından öz nüsnəməxsus mövqə qazanmışdır. Kino yaradıcılığı işinin uğurları təşkil etməsindən sonra kinematografiyaya sonralar öz imkanlarını getdikcə daha da artırmış, olda etdiyi nəliyyətlərlə Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Peşəkar kadrlar tərəfindən yüksək sənətkarlıqla yaradılaraq Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri əsas etibarilə həmin dövrün məhsuludur.

1990-ci illərdə müüyan çatınlıklarla qarşılaşmış Azərbaycan kinematografiyasının yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaş, öz potensialını gerçekləşdirməsi, həmcinin modernləşdirilməsi və dünya kino sənayesində dəha sürəti inteqrasiya etməklə səməralı fəaliyyət göstərə bilən istiqamətdə bir sırə zəruri addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilmiş haqqında" 2008-ci il 4 avqust tarixli Sarançamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsa şəhəriyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda faal iştiraku /134/2 ilə qorara alıram:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və tarixi-mədəni irlsin, əxlaqi-mənəvi dayorların təbliğiində mühüm rolunu nəzərə alaraq Azərbaycan kinosunun 120 illiyinin ölkənin mödəni hayatından əlamətdə hadisə kimi qeyd edilməsi məqsədi ilə qorara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlanıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2018-ci il.



İradə Hüseynova

Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdürü,
tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü,
Azərbaycan Respublikasının Əməkdar mütəlliemi,
Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə
Beynəlxalq "Sokrat" mükafatı laureati

**AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – QAFQAZDA DÖVLƏTCİLİK
ƏNƏNÖFLƏRİNİN NÜMUNƏSİ KİMİ**

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin möhz Azərbaycan torpağında yaranması
xalqımızın o dövrə və o illər arəfsində —XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli
müstaqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

Heydər Əliyev

Azərbaycan dünyada qodim dövlətçilik ananələrinə malik dövlətlərindəndir. Bezi dövrlərdə işgala
uğrasa da Azərbaycan xalqı hev vaxt bunumla başneməsi və öz dövlətçiliyini bərpa etmək iqtidarından
olduğu səbəb etmişdir. 1918-ci ildə talatılmış bir dövrə tarixi salınma çıxmış Azərbaycan Xalq
Cümhuriyyəti xalqımızın asırlar boyu mövcud dövlətçilik anasının davamıdır.

Birinci Dünya müharibəsinin başa çatmasında və Romanovlar mütləqiyətinin
devrilmişlər ilə əlaqadır formallaşmış çox mütrakib bir tarixi şəraitdə. Azərbaycanın şimal
torpaqlarında dövlətçilik onənlərimiz yenidən, əzəz də bu dəfə parlamentli respublika şəhərində
dirçəldi. 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstaqil idarə olunmasına başlanıldı.
Azərbaycannı hər hissəsində - Şimali Azərbaycanda dövlət quruculuğu yaradıldı. Cumhuriyyət
rəhbərələri tərəfdən dərhal müstaqil Azərbaycannı dövlət quruculuğu prosesinə qədəm qoyuldu.

1918-ci il 26-də Canubi Qafqaz Seyminin son iclası keçirildi. Gürcüstanın fəderasiyanın
tərkibində çıxmışın bayan etməsindən sonra seyin əsəni buraxdıǵını elə etdi. Növbəti gün artıq
buraxılmış Zaqafqaziya Seyminin müsləman fraksiyasının iclasında Müvəqqəti Milli Şurun
yaradılması qərar alındı. Şurunun sadri M.Ə.Rasulzadə, müavinləri isə H.Əğayev və M.Seyidov
seçildilər.

Mayın 28-də Tiflis şəhərində Qafqaz canisiinin binasında Həsən bay Ağayevin sədrliyi ilə
Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. M.Ə.Rasulzadə Azərbaycanın müstəqilliyinə dair
Batumda Osmanlı imperiyası ilə danışular apardıǵından, İstiqlal Bayannəminin elan olunduğu
iclasa Azərbaycan Milli Şurasının sadr müavini Həsən bay Ağayev sadrılık edirdi. Şura 24 nəfər
lehino və 2 nəfər isə bətarəf qalmışdır. Azərbaycanı müstəqil dövlət olaraq bayan etdi. Osmanlı
Türkisi ilə dövlət idi ki, artıq iyunun 4-də Azərbaycanın müstaqilliyini təntüd [2, s.714]. Əlkəmzinin
müstəqilliyinin bayan olunduğu 28 may tarixi iclasda Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİ
qəbul olundu.

Əsri sonlarında olduğu kimi, əsri əvvəlində də Azərbaycanın müstaqilliyini tanıyan ilk dövlət
Türkisi idи ki Osmanlı İmparayı özünən üzəldiyi ciddi problemlərə baxmayıraq, lazım olduğu
halda Azərbaycana horbı yardım etməyi öz əzərimən görəmürdü. Artıq iyunun əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xahişi ilə Nuru paşının başlıqlı Qafqaz İslam ordusunu
Gəncəye daxil oldu. 16 iyun 1918-ci ilde Azərbaycan Xalq Cümhuriyyəti tam tərkibdə Gəncəyə
köçürüldü. Təkəs Tiflisdə deyil Gəncə Şəhərində də cümhuriyyət qurulurken bir çox problemlər
üzüşlərlər. Belə ki, Azərbaycanın bir çox qazalarından klerikal, panislamist qüvvələr təkiddi ki, bu
gündək İslam aləmində mövcud olan dövlətlər dini təməl üzərində yaranmış və Azərbaycanda da bu

prinsip üzərində qurulmalıdır. Hətta onlar Nuru paşanı da ələ arıllar. M.Ə. Rasulzadə və digər liderlər
nə qədər cəhd göstərsələr də Nuru paşanın qəbuluna düşə bilmir. Uzun süren danışmalarдан sonra Nuru
paşanın müşaviri Əhməd bay Ağayev Azərbaycan nümayandığı heyətini qəbul edir və müsənni şərtlər
daxilində cümhuriyyət liderləri arasında razılıq galinir. Yəni gənc respublikanın döyüvi təməl
üzərində qurulması haqqında imümi təzəliq əldə edilir.

Türk ordusunun Cənubi Qafqazda işlalmasından sonra qalan Gürcüstanı hökuməti Azərbaycan
Milli Şurasından Gürcüstanı tərk etməyi istəb etdi. Lakin Bakı bolşeviklərin hökumətiyi altında
olduğuundan sonra Azərbaycan hökuməti Gəncəyə kömək məcburiyyətində qaldı. Burada yarım il
arzında Müsəssilər Məclisi təsik etmək qərar alındı. Hökumətinən prioriteti vəzifəsi Bakını erməni
bolşevik zorakılığından qurtarmaq və Azərbaycanın arazi bütövülüyünü, suvereniliyini təmin etmək idi.

Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-də ilk həbi hissə - əlahiddə korpusun
yaradılmasında barədə qərar qəbul edildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Həmşə
hərb sonatında böyük uğurlara imza atan general Səməd bay Mehmandarov dekabrın 25-də həbi nazir,
general-leytenant Ələqə Şixinski nazir müavini təyin edildi. Avqustun 11-də həbi mülkəlliyyət
haqqında qərar qəbul olundu, milli orduya səfərbarlıq keçirildi.

1918-ci ilin mart ayından etibarən ermənilərin tərəfdəkləri cinayətlər Azərbaycan xalqının
yaddaşına abadı həkk olunub. Minlərlə dinc azərbaycanlı shalı yalnız milli mənasıbyatıqarğına görə mahy
edilib, ermənilər evlərə oturmuş, insanları döyüdürünlər. Azərbaycanlıların soyırımı Baku,
Şamaxı, Quba qəzalıcları, Qarabağ, Zangazurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə
xüsuslu qədərətlərə layata keçirilmişdi.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İsləm Ordusu Azərbaycan xalq
könlüllü dəstələrinin kəmiyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-dəsnək rejimindən
sonra hökumətiyi ilə keçirilmiş mənşəvə-dəsnək tərkötüntülərindən - "Sentrəkəsi diktatürə"ndən
tamamilə təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabинetiin təşkilindən üç ilə sonra Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti Bakuya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin
həkimlik dairəsi genişləndi.

Qafqazda ilk erməni dövləti 1918-ci ilə Qəribi Azərbaycan torpaqlarında, İravan xanlığında
ərazisində yaradılan Ararat Respublikası olmuşdur. Tarixi Azərbaycan arazılarda Ermənistən dövləti
yaranan və hədiyyə verilmiş İravan şəhərinin əzəz dövlətlərinin paytaxtənən ibarət olub
yəniden arazilərinə işğal etməyə başladılar. 26 may 1918-ci ilə Zaqafqaziya Seyminin erməni sektor
rəsmi olaraq Azərbaycan nümayandalarına İravan şəhərinin yeni yaradılan Ermənistən verilmiş
xahişli ilə müraciət etmişdir. Erməni tərəfindən dövlət müstəqilliyi haqqında akti elən etmək üçün
hətta paytaxtın belə xox id. Ermənilərin terrorçu qüvvələrinin və qulduz birşəmələrinin silah yera
qoyacaqları, yeri shahı qarşı tərəfdən qırğınlın dayandıracaqları və iki xalqın yuxulmasına
dəstək versəkləri barədə bildirdikləri vəsilleri orduyu olmuşan, asas sanəye, iqtişadi, siyasi mərkəzi
Bakı daxil olmaqla arazisinin böyük hissəsi bolşevik-dəsnək qüvvələrinin işğalı altında olan
Azərbaycan hökuməti məcbur olub qəbul etdi. Bundan 2 gün sonra - Azərbaycan Xalq
Cümhuriyyətinin elan olunduğu gün İravan şəhəri Ermənistənə verildi [4, s. 441-442]. Azərbaycan
Xalq Cümhuriyyəti yarandıq ilə gündən bütün əstiqamətlərdə məhsuldar fəaliyyət göstərir, ictimai
siyasi, iqtişadi və mədəni bayatın müxtəlif sahələrində quruculuq işlərini getdi. Daha da
genişləndirildi. Noyabrın 9-də Azərbaycan Xalq Cümhuriyyətinin qızılı ranglı dövlət bayrağı
üzərində aypara və sekilləzgili əldə tasvirini olaraq təqribən bayraqla əvəz olundu. 1804-1918-ci illərdə
adi Yelizavetpolə cəvrişmiş Gəncənin qədim adı özüne qaytarıldı.

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin Qızıl məktəbinin binasında (həzirdə Füzuli
adına Olyazmalar Institutunun yerləşdiyi binə) Azərbaycanın ilk parlamentinin birinci iclasının açılışı
oldu. Parlamentin ilə iclasında M.Ə.Rasulzadə giriş nitəndə dedi: "Möhtəram Mülət vəkiləri!
Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentinənən açıq saadətinin, Siz möhtəram millət
vəkilərinən təbrik etmək şərəfinən öhdəməşliyi ilə iftخار edirəm". Bu, bütün müsləman şirkəndən
o dövrün an demokratik prinsipləri əsasında formalşadılmış ilk parlament idi. Qanunverici orqanın son
iclası 1920-ci il aprelin 27-də keçirilmişdi. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti əş faaliyyəti dövründə həyata keçirildiyi müstəqil dövlət quruculuğunu formalasdırmasında istiqamətlidəki mühüm addımlanın iddia, qəbul etdiyi yüksək siyasiyyəti qanunvericiliyin aktları və qaralarını ilə Azərbaycan dövlətliyini tarixində, xüsusilə de parlament mədəniyyəti tarixində darin və zəngin iddiyimizdir. Azərbaycanın demokratik qanunvericiliyin təcərübü 1918-ci ildən yaranmışdır. 1918-ci ilin mayın 28-də yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası olmamışdır, lakin onun əş faaliyyətinin konstitusiyası xarakteri daşıyan hüquqi aktlar, qaralar qubul edilmişdir və Cümhuriyyət bə sandolların əsasında əş faaliyyət göstərmişdir. Artıq 1919-cu ilin axırına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu comi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyası və qrupları əş faaliyyət programlarını haqqında bayanatlar verirdilər. Bi bayanatlarında ümumi bir möqsəd var idi – əgər Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və arazi toxumalılığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digar xalqlar və dövlətlərə, xüsusilə onşu dövlətlərin dostluq alşalarını yaratmaq və möhkəmətdürmək, respublikada hüquqi-demokratik dövlət qurulşunu barajar etmək, genit sosial əslahlıstan hayata keşirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Faaliyyət müddətindən Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən vuxarı qanun layihəsi çıxarılmışdı ki, onlardan 230-a yaxın təsdiq edilmişdi [6].

Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cumhuriyyətinin Parlamenti bütün iclaslarında İstiqlal qanunnamasının mütəyyin eddiyi prinsiplərə sadıq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin orası bizi tövünlüyün tömən etmək və müstəqilliyin qoruyucu saxlaması, inan haqları və azadlığınıññ dolğun tömən olunduğu on müsair hüquq- demokratik dövlət yaradıtmış möqsədi dayanıq çox müümüh qanunlar və qaralar qəbul etmişdi. Bütün bu qanunlar və qaralar, noticia etibarilə, həkimiyətiñ üç qolunun - qanunvericilik, iera və məhkəmə orqanlarının formalşdırılmasına yonulması idi. Olsakın qanunvericiliç organı anlılımzi Azərbaycanın dövlət dili etmiş, dövlət rəsmçiləri - respublikanın himnini, bayraqını təsdiq etmiş, dövlət gerbiñin yaradılması işinə başlamışdı. Dövlət quruculuğunu ilə bağlı Parlament «Azərbaycan vətəndəliyi haqqında», «Milli Bankın yaradılması haqqında», «Müəssisələr Məclisinə seçkilər haqqında», «Bakı Dövlət Universiteti haqqında», Ingilterə, Fransa, İtalya, İsveçra, Polya və ABŞ-də diplomatik nümayandəllikləriññ təsis edilmişdi, olsa da 7 mülliəmlək seminarıññin, 1 qadın seminarıññin, qızza mərkəzlərinde orta məktəblərə qəbulunmuş, uşaqlar həftəyinə yaradılmış, yüz nəfər azərbaycanlı qanun təbəsi almaq üçün dövlət hesabına xərçə gəndərilərmiş barəda və s. qanunlar və qaralar qəbul etmişdi. Parlamentdə qəbul olunan qanun və qaralar Azərbaycan Xalq Cumhuriyyəti Hökumətinin fəaliyyətinin başlıca istiqamətlərinin mütəyyin etmişdir. «Azərbaycan Parlamenti ölkədə müvəqqəti ali qanunvericiliç organı hesab edildiyindən bir şəhərdə məsələlər Müəssisələr Məclisində həll edilmişdi. Azərbaycan Demokratik Respublikasının konstitusiyası da burada təsdiq edilməli idi. Müəssisələr Məclisində seçkilərin asaslarını hazırlanıq üçün parlamentdə böyük bir komissiya yaradılmışdı. Bu komissiyaya bütün fraksiyaların nümayəndələri cəlb edildiyindən o, ən çoxsaylı komissiya idi. Uzun müzakirələrden sonra 1919-ci ilin iyulun 2-də «Azərbaycan Respublikasının Müəssisələr Məclisində seçkilər haqqında» Əsasnamə qəbul edildi. Əsasnamo 4 fasilədən, 116 bənddən ibarəti idi. Əsasnamaya görə Müəssisələr Məclisində seçkilər cinsindən, dilindən, milliyətindən asılı olmayaq 20 yaşına təcbit edilmiş respublika vətəndəslərin işlərə cəb bilərlər.

Seçkiler aprelin 20-ndə təqni edildi. Lakin olğanı xarici siyasi vəziyyətinin kəskin surətdə dəyişməsi Azərbaycan Müssəslər Məclisinin seçkilərin keçirilməsini mənət etdi. Parlament aprelin 27-dəki sonucusu icasında fakt qarşısında qəfarat Azərbaycan K (b) P, Rusiya K (b) P Qəfazlı Diyar Komitəsinin Baki bürösü və Mərkəzi fəhlə konfransının adından verilmiş ultimatumata cavab olaraq, həkimiyətiñin bolşeviklər verilmiş haqqında qarəb qəbul etdi" [7, s.19].

Olkainin har yerinde mixtulf piloddan olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaların, qısmüddəti müslüm kilsələr, kitabxanalar açılmış, kənd yerində xəstəxana və feldşer məntəqələri, sabəkəsi yaradılmış, yolu xicic xəstəxalıq qarşı mühəbarə apanlırlırdı. 1920-ci il martın 3-də Ağ şəhər elektrik stansiyasında 10.000 kW-luq turbogenerator işə salındı. Azərbaycan qadırnlarına 1918-ci ilde Azərbaycan Xalq Cümhuriyyəti dövründə kışlalar barər sejmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illarda Azərbaycan qadırnlara ana dilində təhsil almışa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələri sabəkəsi yaradılmışdır. Azərbaycan qadını dövlət

ıdarçılığına aktiv rol edilmedi. Müqayiss üçün demək lazımdır ki, XX əsrə qədirlər ilk dəfə seçkilərdə iştirak etmək hüququnun verilimini tarixinə təhlili göstərir ki, Azərbaycan dövləti bu sahada dünyada öncünlükdən büründü. Belə ki, XX əsrdə qədirlərə seymək və seçilmək hüquq veran 73 dövlət arasında Azərbaycan 8-ci yerdə durur. İştirak etməli hələrdi ki, bu baxımdan Azərbaycanda dünyanın inkişaf etmisi ABŞ, Almaniya, Fransa kimi dövlətlərinəndir, eləcə də Şəq olkalarının hamisindən əvvəl qədirlərə seymək-seçilmək hüquq verilir [9, s. 324]. Massələn, qədirlər ABŞ-də 1920-ci ilə, Fransada 1944-ci ilə, İngiltərədə isə 1917-ci ilə səsvermə hüquq qazanmışlar. Azərbaycan isə Əsirli qədirlərə seymək və seçilmək hüququnu verdiyi ilk ölkədir.

Azərbaycan Cümhuriyyəti 1918-ci ilin fevralında mili müdafiyyətinə təhsilin, adəbiyyatın və incəsanın inkişaf etdirilməsinə də xüsusi diqqət yetirmişdi. Faktır Azərbaycan parlamenti və hökumətinin sosial-mədəni sahənin köklü inkişaf etdirilməsi üçün sistemli və məqsadlılı şəkildə iş apardığını da latif edir. Müsbətərlər bunu daxili qarname-qarşılıqları nəticəsində dağlıqlı məskənlərə bərabərlik edilmiş, məskənlərin yeri səraflaşdırılmış, töhfələr məsələsinin millilaşdırılması, mili incəsanatın komİK göstərilməsi kimi sahələrdə hökumət tərəfindən müümurcurulmuş tədbirlərdir.

Azərbaycan Xalq Cumhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri həkumətin 1918-ci il 27 iyun tarixli qoran ilə Azərbaycan (Türk) dininə dövləti dələm edilmişdir. Azərbaycan həkuməti ilə güləndərən başlayıraq, mili kədərli hərəkatın başlanğıcında, su bahadır təhsilin təmamılığı yenidən qurulmasına əsaslı əhəmiyyət verirdi. Nəzirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və an mühüm tədbirlərdən biri məktəblərin mülliqilişdirilməsi oldu.

Azərbaycan Cümhuriyyətinin 1918-ci il 28 avqust tarixli qarşısında, bütün ittidaiyyət müssəsisişlərindən təhsil şagirdlərinə ana dilində aparılmış, dövlət dilini olan Azərbaycan dilində tədris issa məcburi suradı. Həyata keçirilmiş idi. Alı, ittidai və orta tədris müssəsisişlərində darslanan dilərdən dilində aparılmış idi [10]. Bakıda incəsənət məktəbi yaradılmışdı. Burada incəsənətin bu və ya digər növləri üzrə ittidai biliklər verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti gənc mililərin müqaddəsərətə üçün ali məktəbiyi əhəmiyyətini yaxşı basa düşürdü. Maarif Azərbaycan cəmiyyətinin sosial həyatının ayrılmaz təsisi kimi daxil olmuşdu. Alı məktəb yaradılmışın omur iqisidən və madəni inkişafına manəyinə uyğunlaşdırılmışdır. Bu baxımdan, parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması qəbul edilmişdir. Təsdiq etmək lazımdır. Parlament tərəfindən təsdiq edilmiş qanunu Bakıda dörd fakültədən: şəhər şəhəri tarix-filologiya fakültəsindən, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin təsis edilməsinə nəzarət tuturdur. İlki milli universitetin açılmasına, Cümhuriyyət adamlarının doğma xalq, votan qarşısında çox müthüm tarixi xidmətlərləndən biri id. Sonrakı Azərbaycan Xalq Cümhuriyyəti sıqtı etdə, Cümhuriyyət ideyalarının yaşamasında xaqlı xalqımızın yenidən müstaqilliyət qovusundan Baki Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cumhuriyyət hökuməti və parlamenti vaxt itibarından bu sahada milli kadrın hazırlanmasının sürətləndırılmasına xüsusi say göstərmişdir. 2013-cü ildə Azərbaycan parlamenti hökumətin tətbiq etməsi əsasında, 100 nəfər azarəycənlər gələcək dövrlərə hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyindən göründür ki, parlament xaricə göndərilecek gəncərlər miyançılıq etməyən MƏR Resulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bay Hacinski, Əhməd bay Pepinov, Qasıim bay Qarabayev, Abdulla bay Əsfandiyev) ibarət xüsusi müsabiqə komissiyası yaradılmışdır.

Xarıca göründürebilərlər 1920-ə il yanvarın 14-də tantanlı şəkildə yola salındılar. Taximxanı 1 ay sonra – fevralın 11-də Paris qətan gələr orada Paris Sülh Konfransında (1919-1920-cü illər) istirak edən Azərbaycan nümayandı heyəti tərəfindən yüksək səviyyədə qarşılıqlardır. Nümayandı heyətinin rəhbəri Oltmann by Topçubəşən telbəsərə qurğusunda böyük bir nitq söylədi. Sora isə azərbaycanlı gələrlə təhlis təlimatı almış Avropanın mütləq olisque yola salındılar.

yola, yaradıcı axara istiqamətləndirilərək inkişaf etdirilirdi. Sosial-mədəni problemlərin həlli zamanı milli mənşəfələr diqqət mərkəzində saxlanır, meydana çıxan ziddiyət və çatışlıklar demokratik məmənlu, sivil əsüllərlə həll edilir. Azərbaycan Cümhuriyyətinin xalq məařif və mədəniyyət səhəsində fəaliyyətinin təhlili bəls bir qənəat galmış imkan verir ki, onu bu istiqamətdə görüdүy işlər mədəni inkişafına qanunəngüy davamı, Azərbaycan məařifçilərinin cəoxdanlı arzularının yeni şəraitdə gerçəkləşməsi idi.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət olaraq, insan hüquq və azadlıqların qorunmasına böyük diqqət yetirirdi. Vicedan azadlığı məaslılılı kompiyət Cümhuriyyətin dövlətlik fəaliyyətinin asasıنى təskil edirdi. Bakıda Qaſaq müsləmanlarının vahid rəhəni idarəsinin yaradılması qara alınmışdı. 1918-ci il dekabrın 11-də qar hökuməti orqanlarının təyin etdiyi Qaſaq Şeyxliyi M.Ə.Pişnəzzadə vazifəsindən istefə verdi vo Azərbaycan Xalq Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rofibeyovun sərəncamı ilə 48 yaşlı axund Ağə Əlizadə Qaſaq müsləmanlarının birgə rəhəni idarəsinin səidi, Şeyxliyin təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti çox çatış ictimai-siyasi vəziyyətdə ilk addımların atmaqla yanaşı, ona yardımçı bağlı edilən müraciəti de cavabşı qoymamışdı. Bunu Dağılı Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər nəzarılığı arasındakı mübahisələrə görə [21]. Baş nazir Foteli xan Xoyski Cənubi-Qarbi Qaſaq Hökumətinə qarşı düşmənçiliyi Azərbaycan hökumətinin qarşı düşmənçilik hesab etdiyi bildirmişdi. Azərbaycan hökuməti 1919-cu ilin fevralında Cənubi Qaſaq respublikalarını iştirak ilə Tiflisi keçirilən şübhə konfransına Cənubi-Qarbi Qaſaq hökumətinin nümayandalarından da qatılmışın təskif etmişdi. Lakin Ermanistan və Gürçüstən nümayandaları etiraz etdiyi üçün Cənubi-Qarbi Qaſaq Hökuməti nümayandalarının homin konfransında iştirakı bəs tutmamışdı [11 s. 87]. 1919-cu il mərtəbə 25-də Cənubi-Qarbi Qaſaq Hökuməti müstəqilliyini elan etdi vo özünü Cənubi-Qarbi Qaſaq Cümhuriyyəti adlandırdı. Lakin aprelin 12-də Qardaş İngilis komandanlığı Cənubi-Qarbi Qaſaq Cümhuriyyətin parlament və hökumət üzvlərini höbs etdirir vo bunuñla Cümhuriyyət səküta ugryar. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ingilislərin Cənubi-Qarbi Qaſaq Cümhuriyyətinin səküta yetirməsinə keskin şəkildə pişmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti özəsindən tam dövlət hakimiyətyəna malik olub müstəqil xarici vo xarici siyasiyyəti yerdirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə onqəsənək Azərbaycana qara bır sira əzizləri İrəli süründü. Bı zəmanət Azərbaycanın arazisi 113,9 min kv. km idi. Onun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i mübahisəli zonalan shata edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə günlərdən başlayaraq, bütün ölkələrə dostluq və əməkdaşlığı özüntü xarici siyasiyyət başlıca məqsədi olan etmədi. Hökumət hala qalib ölkələr tarafından rəsmən tananuna qədər müstəqil dövlət kimi öz suveren hüquqların həyata keçirilməye başlamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul, Tehran, Tiflis, İravan, Kuban və Donda diplomatik nümayandekili, Batum və Ukraynada bəs konsulluqlar, Krm və Petrovsk-Portda konsul agentləri, Bakıda isə Gürçüstən və Ermanistan Cümhuriyyətlərinin diplomatik nümayandekili, İranın bəs konsulu, Belçika, Hollandiya, Yunanstan, İsvēç vo İsvēgraniñ konsulları, Ingiltərə, ABŞ və Ukraynaya vitsə-konsulları, Lita, Polşa və Finlandiyadan konsul agentləri fəaliyyət göstərirdi. Bundan başqa Azərbaycan Şimali Qaſaqzada yeni yaranmış olan Dağılı Respublikasına da əlinən gələn yardımını göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti vo onun Xarici İşlər Nəzarılığı bütün mövcudluğunu dövründə Birinci dünya müharibəsinin qalib ölkələri olan Ingiltərə, ABŞ və Fransadən öz suvereniyinin təminəsinə təkildə tələb edirdi. 1919-cu ilin yanvarında Əlimirə bay Topçubaşovun başlılığı ilə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyati bı yonda yorulmadan çalışır. Nümayändə heyətinin nə qədər gərgin fəaliyyət göstərdiyini Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sədrinə ünvanlaşdırığı məktublar aydın səbub edir. Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin varlığını yalnız Denikin orduları Sovet Rusiyası tarafından möglüb edildikdən, keçmiş Rusiyana bərpa etmək ümidiyi bıqıldıqdan sonra de-faktō tənədilər [15].

Həmin dövrün mürəkkəb beynəlxalq siyasi şəraiti, müstəqil dövlətinqizə qarxi xəziyiqlərin artması noticəsində Azərbaycan Xalq Cümhuriyyəti səküt etəsə də, xalqın təsəffüründən azadlıq, demokratiya və müstəqil dövlətçilik ideyaları darin koldı. AXC-nin səkütinə təzələşdirən mühüm səbəblərdən biri də o zaman ölkədə daxili sabitliyin, xüsusən də, milli birliliyin olmaması, siyasi partiya

və fraksiyalardan bir-birinə qarşı barışmaz mübarizəsi, dövlətçilikin möhkəməndirilməsi üçün zaruri olan todlıbrın addım-addım həyata keçirilməsi avazına, hər 5-6 aydan bir yeni hökumət təskil edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin səküti ilə xalqın birlik, böyüklik və müstəqillik arzularına müvəqqəti son qoyuldu. Yüz minlərlə soydaşımız represiya və taqiblər məruz qaldı, bir qismi issa işsiz mühaçirə edib bütün dünyaya sapalandı. Mühabətlərdə və repression illərində mülərə ovladımı itirən Vətənəmələr emili-mədəni inkişafı, ictimal-siyasi iriiliyişlərinə vurulan zərbələr xalqımızın güclü, dövlətimiz qidrəti olmasına ciddi maneqçılıklar tətəməydi. Lakin XX yüzilliğin sonunda Azərbaycan ikinci dəfə müstəqilliyə qazandı. 1991-ci il və 18 oktyabr tarixi Azərbaycan Respublikasının dövlət müstəqilliyə haqqında Konstitusiya Aktı bayan etdi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının vərisidir. Akıda göstərilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Mili Şurası İstiqlal Boyannaması qəbul edərək Azərbaycan xalqının dövlət qurulşusunu cəoxsərlik ənənələrinə dircətlədi. Azərbaycan Respublikasının müstəqil dövləti xəsən təsislənlə - parlamenti, hökuməti, ordusu, məsiyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tarafından tanınmış və onlara diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normallaşdırma kobudcasına pozar, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının arazisini işğal etdi, qanuni seçimləş hissəkimiyyət organlarının zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanları bahasına qazandı və müstəqilliyən son qoydu. Aktın 1-ci maddəsində göstərilir ki, "1920-ci il aprelin 27-28-də RSFSR - XI ordusunun Azərbaycana təcavüzi, respublika arazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olma və Azərbaycan Demokratik Respublikasının devirməsi Rusiyannı müstəqil işğal etməsi həsab edilsin" [16].

Hesab edirik ki, Heydər Əliyev tarafından vaxtılı xalq düşməni adı ilə unutulmuş şaxşların adlarının tarixa qayıtlarından, bərpa edilməsi elində böyük tarixi xidmətdir. Azərbaycan Xalq Cümhuriyyəti uzun illar tarixinin unulmuş şəhəsi idi. Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinə və əhəmiyyətinin göstərilməsində Heydər Əliyevin nəinki siyasi xadim kimi, eyni zamanda böyük tarixi kimi yüksək xidməti vardi. Azərbaycan Xalq Cümhuriyyəti 20 illik yubileyi haqqında Prezidentin 1998-ci il 30 yanvar tarixli sərəncamı böyük tarixi hadisə oldu. Sərəncamda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mütrəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsidir. Bu dövlətin qisa bir müddədə həyata keçirildiyi tədbirlər xalqımızın tarixində böyük və buraxılmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaq bütün vətəndaşlara barər hūquqlar verilməsi, dövlət sərhədlerinin müsəyyə olunması, Azərbaycan dövlətçiliyi atrıbutlının qəbul edilməsi, ana dilinin dövlət dilini olunması Azərbaycan galacə müstəqilliyi üçün möhkəm zamanı yaratmışdır. Demokratik dövlət kuruluşu, iqtiadının, mədəniyyətin, təhsil, hərbi kuruculuq səbəbindən atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 əyləq fəaliyyətinə əks etdirən asas istiqamətlərdir. 1918-ci ilədən Azərbaycana yaranmış respublika qurulşu yaşamış, müstəqillik hissələrini xalqımızı heç vaxt tətəməydi". Prezidentin sərəncamının yerinə yetirilməsinin nəticəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixində dair sənədlər və materiallar küllyiyat 7 cilddə hazırlanıb 1998-ci ilədə noqr edildi. Cümhuriyyət tarixində dair elmi-tədqiqat işləri aparılmışdır. Ulu öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nı Tarix İnstitutu tarafından 7 cildlik "Azərbaycan tarix"ının akademik nəşri işq üzü görüd [17, s. 177-199].

Ümummilli liderizmin müdrik siyasetini uğurla davam etdirən onəb İlham Əliyev xalqımızın şəhəri tarixində lazım olduğu dəyəri vərməkdədir. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamında göstərilir ki, "Mövcudluğundan gün ələnləndən xalq hakimiyəti və insanlıqın bərabərlik prinsiplərinə asalan Azərbaycan Xalq Cümhuriyyəti bütün ələk vətəndaşlarına eyni hüquqlar verərək irqi, mili, dini, sinfi barəbərsizliyi ortadan qaldırıb. Cümhuriyyət parlamentinin il yarımçıq fəaliyyəti boyunca qəbul eddiyi qanunları milli dövlətin müstəqilliyinin möhkəməndirilməsinə, siyasi və iqatisi inkişafına, mədəniyyət və məařif sahələrində sərəncəmli tətəməyə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyaset aparaq bütün dövlətlərə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq və bir-birin

ELÇİNİN INTENSİV METAMORFOZALAR DÜNYASI

Bu ifadəni heç də, sadəcə, gözəl bir ifadə kimi qavramayın: o, bir bənzətma-allüziyadır. Ancaq Elçin addım-addım dramaturgiyaya galmadı, asında, o, birbaşa teatrın səhnəsinə öz pəsələri buktə ilə atıldı.

Bu hadisindən Azərbaycan adəbiyyatşunaslığında və teatrşunaslığında müxtəlif cür ifadələrlə, ancaq eyni bir istiqamətdə, eyni bir tonallıqla çoxsaylı izahları var. (1). Man Elçinin dramaturgiyasını və bu dramaturgiyanın sehər tacəssümünü araşdırarkan fərqli-fərqli tarixlər, faktlər rast gəldim. Bir çoxları yazdıgı məqələ və dissertasiyalarda öksərən öz görüb-tandırılan Elçindən danışları, öz təsəssür və assosiasiyalarından çıxış edərək onun dramaturgiyaya və teatr goluna tarixini müəyyənləşdirdilər. Lakin təxixli tarixi faktlar mövcuddur və onlara istinad edərək fikir söylemək tədqiqliyən mümkin hührüm bir şərdidir.

Baxmayaraq ki, atası, xalq yazıçısı İlyas Əfəndiyevin dramaturgiyadakı uğurları onun gözələri qarşısında gerçəkləşmişdi, amma göründür ki, Elçin onun müdaddət heç bir sahəyə galəmə barədə düşünməmişdi. Cünki Elçin nəsra vurğun iddi və həla yetərinə gənc olmasına baxmayaraq, artıq bütün keçmiş SSRİ miqyasında maşhurlaşmışdı, SSRİ Lenin Komsomolu mükafatına layiq görülmüşdü, sovet oğlu məskənnə "Smena", "Nedelya" jurnalı, "Literaturnaya qazeta" və digər hər kimi ona mətəbər mətbət organlarının mükafatlarını almışdı və nəsrin zirvəsina doğru inamlı irəliliyi iddi. O, 1983-cü ilə "Mahmud və Məryam", 1985-ci ilə "Ağ dava", 1989-cu ilə isə "Ölüm hökmü" kimi iki həcmli romanları yazaqla monumental epik bri triptix imza etdi. Man hələ bəzən ərzində (1983-1989) qələmə alıdı və qərəb eltdirdiyi çoxsaylı həkaya və pəstəvə kitablarını, dissertasiyaları və elmi-tənqid məqalələri (onlar barəsində adəbiyyatşunaslar çoxsaylı məqələ və təhlillər yazıblar) (2) xatırlatırmışdır.

Razılısaq ki, sözügedən bu fəaliyyət son dərəcə məhsuldar adəbi-bədii, elmi-analitik bir fəaliyyətdir və ilki baxışda bu intensiv tarixi çalışışlar sırasında sanki dramaturgiyaya, teatra yəxşürən Elçin sanki bankı buna heç cəhd dələmədi.

Lakin gelin, çox önməli mətbətlərinə gizləndiyi bir məqəmə unutmaqaya. Faktiki surətdə Elçin yaradıcılığın "Min gedəndə bini" adlı ilk həkayələrin kitabın işıq üzü gördüyü 1966-ci ilənən başlayır. Düzdür, hələ 1959-cu ilda "Azərbaycan gəncəri" qəzəbində onun ilk həkəsiyər dərəcəlidir. Hərçand ki, bu ilk qəlam tacribi iddi və onu böyük yaradıcılıq aktı kimi qəbulə vərmək doğru sayılmaz. Ona görə man təkildə 1966-ci ilin üstündə dayanıram, çünki məhz bu tarixdə Elçin bir yaradıcı kimi Azərbaycanın adəbi mühiti həzəri haqqında bayanat verir. Lakin, fikir verim, cəmi dörđə il sonra Elçin "Poçt səbəsində xayal" pəysiñin yazar və onun janınnı "tragikomediya" kimi müəyyənləşdirir. Bu, 1970-ci ilər. Nədənsə bir məqələdə bu tarix (3) 1968-ci il kimi göstərilir, halbuki Elçinin "Pyeslər" kitabında (4) bu osrın yaxınlığı tarixinin 1970-ci il olduğunu geyd edilir.

Bu əsər "Poçt səbəsində xayal" qəhrəmanının xayalanınə tərafında ilim-ilme toxunub. Pəysiñin mərkəzində poçt səbəsində çalğışan Ədilə adlı bir qadın dayanır. O, əsərin, eger belə demək mümkünsü, enerji mərkəzində, digər personajları poçt səbəsində sanki onun aurası çəkib götürür. Pəysiñin bütün münasibətləri Ədilə ilə başlayır, Ədilə ilə da sona yetir. Onun monoloqları bu pəysiñ onurğasıdır, struktur assasdır. Başçalar sanki bu monoloqlara arası daxil olub çıxırlar və pəysiñ dialoji səbəkəvarılığını təmİN etməyilərlər.

Müləffit öz pəysiñin realist bir planda İslamiyəti, orada öz müsəlşirləri, öz müsəlşirlərinin sönük mösiyətini, məşən qayıqlarının gerçək bir tarzda oks etdiirmişdi. Lakin Elçin çox onaşılıqla bu tragikomediyada xayalanın, təsəvvürün, fantaziyanın şərti dünənsinə da addılayırdı, oyun şartlığını qatılışmadı məksimli bir hala qatdırırdı, personajı birincə göstərir, digərərini onu görürmüdülər. Əslində, sonatkar bununla öz teatr idealını, öz teatral düssincinəsin əslubunu ortaşa qoyurdu. Belə ki, Elçinin 90-ci illərdə yazacağı pəysiñin fakturasında da "Poçt səbəsində xayal"

hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstəridir. Dünya birliliyi tərəfindən tanınmış Xalq Cumhuriyyətinin fəaliyyəti sayısında Azərbaycanın beynəlxalq hüquq subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalindan sonra Azərbaycanın bir dövlət kimi dünyanyı siyasi xaritasından silinəsinin qarşısını aldı" [18].

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cumhuriyyəti ilə» elan olunmasından sonra milli-mənəvi dəyərlərimiz, tariximiz, keçmişimiz və bu güntümüze verdiyi yüksək dəyərin bariz nümunəsidir. Əsir avşarlarında, 1918-1920-ci illərdə qurulmuş və canı 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətindən sonra olaraq, asırın sonlarında, 1991-ci ilde müstəqil dövlət kimi tarix solusinə qədəm qoyan Azərbaycan Respublikası artıq öz tarixinən üncülliyyinə qədəm qoyub. Olkəmizdə mülli dövlətçilik günbəgün inkişaf edir və möhkəmləndir. Biz bəlsə bir dövlətin vətəndaşları olduğumuzdan qururuyuq.

Ədəbiyyat:

1. Əliyev Heydar. Müstəqilliyimizə obənidil. Altıncı kitab. Bakı: Azərnəş, 1998, 527 s.
2. Hüseynova İrada. İstoriya narodov Kazakstan. Bakı, 2017, 1232 s.
3. Azərbaycan Respublikasının Dövlət Arxiv, fond 1061, siyahı 1, № 95, vərəq 1
4. Təhrifənəs A. Cəzaiq armenijsk məmurələr. Bakı: Elm və təhsil, 2005, 468 c.
5. Hüseynova İrada. Cəmilək Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatr mövsmüvü" adlı fundamental elmi-tədqiqatı əsəri ermənilərin əsaslı iddiallarına tutarlı cavabdır. İki sahil, № 228, 8 dekabr 2010-cu il
6. Azərbaycan Xalq Cumhuriyyəti Parlamenti (1918-1920-ci illər)/
<http://www.meclis.gov.az/?az/content/68>
7. Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920). B.: Gənclik - Gənclik markazi, 1990, 96 sah.
8. "Azərbaycan" qəzeti, 28 may, 1919-cu il, № 110
9. Hüseynova İrada. Tarix Zaman Düşəncələr. I cild. Bakı: Elm və təhsil, 2016, 512 s.
10. Azərbaycan Xalq Cumhuriyyəti dövründə məarifçilik /<https://www.azadiq.info/12354.html>
11. Gökdəmir Ahmet Ender. Cənubi Karabах Hükümeti, s. 87
12. Naxçıvan Xurşit Məşəpəkəs: Bakı: Elm, 2001, 220 s.
13. Azərbaycan Respublikasının Dövlət Arxiv, f. 894, siy. 10, iş 178, v. 7
14. Azərbaycan Xalq Cumhuriyyətinin davılı və xarici siyasetində Naxçıvan/
http://amecan.nakhchivan.az/wp-content/uploads/2017/11/AZXC_meqade.pdf
15. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, 2 cildə. Bakı: Lider, 2004-2005
16. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı. https://az.wikipedia.org/wiki/Azərbaycan_Respublikasının_Dövlət_Müstəqilliyi_haqqında_Konstitusiya_Aktı
17. Hüseynova İrada. Heydər Əliyev – Müstəqil Azərbaycanda milli-mənəvi dırçılış. «Dirçəliş-XXI» əsri jurnalı, № 74-75, 2004, sah. 177-199
18. "Azərbaycan Xalq Cumhuriyyətinin 100 ilin yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: "Azərbaycan" qəzeti, Bakı, 2017, 17 may
19. Prezident İlham Əliyevin sadrlığı ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. "Xalq qəzeti", 2018, 11 yanvar
20. Mahmudov Y. M. Azərbaycan: qisa dövlətçilik tarixi. Bakı: Təhsil, 2005, 140 s.
21. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxiv: Fond №277, siyahı №2, saxlanma vətədi №23
22. Cəmil Həsənli. "Azərbaycan Respublikası beynəlxalq münasibələr sistemində, 1918-1920". Bakı, 1993. 469 sah.

əsəri üçün xarakterik tişlik cizgiləri müxtəlif ifadə variantlarında təkrarlanacaq, görəcəyik ki, real həyat epizodları xəyalı fantastik səhnələrlə, yaştınlara sərvətlərə, yaşantılara səvəzlanacak və əksinə...

Elçin "Pöqt şəbəsində xayal" tragicomedyasını bürdürükdən sonra pes yazmağı bir dər 1973-cü ilde həvəsənir və "Qızıl" adlı kiçik qızılıb kılıclı gedevə qələmə alıb əsdiyyətini təqdim etdir. Əsində isə Elçin bu pyesi effi üçün nazarda tutmuşdur, bir teletamaşka kimi fikirləşmişdi və onu Cafer Cabbarlının xatırısına itfah etmişdi. Əfsuslar əsası kılın, bi xox tqidqışçılar Elçin yaradıcılığını öyrənərkən təhlili çəkilekçələr cəxşoxluqları üzüldüklləri üçün "Qızılı" kimi son darəce effektlidi-bədii-dramatik fakturaya malik bir osorın şəhərə məziyəstlərinə görə bilməmişlər.

"Qızıl" lakonik bir pyesidir, çok konkretdir, hedefsi dağıç yurur. Bu pyesi harabada El-Haqeviyevin, N.Vazirovun günümüze ibarətmiş bir pirelyası müqayisə etmək mümkündür. Elçin sənki bu pites birməfəsə, peşəkarmasına, öz ilhamının zirvəsində yazmış. Dil sadədir, dialoqlar daşıdır, orada heç bir arıf ifadə işlədimir, sujet da, kompozisiyon qurğusu da aydın və yuxarıdır. Karbalyai Muxtar adında birinci yüksəlvilər xəstələrim. Ancaq on pisi o olur ki, bu azar kişişinin fobiyalarını dərinləşdirir. Əşar bu yerdən başlayır ki, evə doktor çağırılır, amma Kəbəla Muxtar özünüm müayinə olunmasında heç bir razılıq vermır, elə "yox" deyib durur. Bütün xahişlər axınlaşdırıb, həkimin Kəbəla Muxtar müayinə etmək şansı sıfır enir, xəstənin vəziyyətinə anban pisləşir, qızdırmasaq qalxır. Nəhayət, Kəbəla Muxtarın qızıl garar verdi ki, atmasını zor güclüyənə dəolsa, doktoru göstərirsin, doktorun müayinə aparması üçün imkan yaratırsın.

Eynan maarrifçilər kimi... eynan maarrifçilərin ifşa edici, tənqidçi pafosu kimi... eynan Cəlil əmmad qadulquşuzda kimi... eynan Əbdürəhimib Həqverdiyev... Naxçavani Vəzirov kimi... ölü da 70 ən sonra... Elçin, həqiqətin, Azərbaycan maarrifçilərinin adına və ananasaña lətiq bir dram asarı zəb ortaya qoymuşdu, inkişaf spirallinin tamam yeni bir halqasında yenidən geriyyə dönəməmişdir, tərcüməcən bir dəha maarrifçilərinin gözü ilə baxmışdır. Doğrudan da, Elçinəni bu birlərdə pəynesin uyandıran dramaturq istədəndən gicinç acı-askar durusundan.

Lakin Elçin bu aseri teatr tamaması kimi yok, televiziyada tamaması kimi planlaşdırılmıştı ve onun esirin yazıldığına pyesin titi varlığından xüsusi olarak vurgulamıştı. Ancak, təsəssüf ki, "Qızıl" pyesi adəbiyyat almışında, na de teatr mühümüldən aks-sədə vermişmamış, televiziyada məkanında da ona qarşı edəcək rejissor tapılmamışdı, halbuki Elçinin bu balaca şədərvə heç nadə irihəcmli pyleslərə müraciət etmişdi.

Elçin öz pyesine qarşı belə soyqu münasibətdən bir qırmızı da məyuslaşmış, öz yaradıcılığını davam etdirir, adəbi yaşlıyyatının longitüdumak şartılı sahələrdə ictimai işlərə qoşulurdu. Ola bilsin ki, o, iş hacmli "Qızılı" pyesini da yalnız özünün dramaturgiya sahəsindəki növbəti sınağı, qələm rübüsi kimi qızıvırırdı və bu yoldan döñənləri həc ağlına belə gatırırdı.

Elçin bir də 1989-cu ildə, düz 16 ildən sonra, yenidən pyes yazmaq zəhmətinə qatlaşır və cəmi üç intervallında 8 kiçik həcmli pyesi yazıb tamamlayıb.

Onun "Ordenli yaziçi ilə görüş" adlı fars janrında 1989-cu ildə yazdığı bir pardaşı pyesi bir qazığın tarixçəsi kimi yozulur, oxunur və en maraqlı budur ki, bu valtaqılığın bizim doğma

Yazıcılar Birfiryle formalduşlum paradaqısimdan bütün keçmiş SSRİ-nin modeli, SSRİ vadalanışlarında issa hayar tarzı, yaşamaq və dolanmaq üstübu görünü. Pyes far jannadı taqdım olunus, də, o, dənə çəm pamefta, həvar, satırk sabadaya doğru meyillənmirdi. Lakin bu kiçik höcmi pyesiñ guci onda idi ki, Sovetlər döñəminin, Sovetlər ittifaqında sosial bırgayaşının bütün neqativləri, ayıntıları, düşünca həvəsəqliyi, siyasi-ideoloji konkyuturası kaskin təqnididən paños çərçivəsindən çıxanlıq cəzələşib aşkarı çıxınlardı. Tabii ki, bu yep takeş Sovetlər Birfirilya, onu siyasetçisi, Kommunist Partiyası tərafındən yürüdülən ideologiyasına qarşı obyektiv münasibatı şərhlişdirildi, ham “qızımız imperiya”nın müləttər türməsi kimi yazıçı Elçində oyadtığı nifratı fokuslaşdırıldı.

Xatırıdram ki, bu pyesləri Elçin bir-birinin ardınca yazar və çap elətdirir, çap elətdirib sanki onları unudur və təzadın yanılalarını yazar, elə yazar ki, sanki bu pyesləri mirvari kimi sapa düzür.

Onun 1990-icı ilde qələm alındığı digər yaşas "Mehmanxana nömrəsində görüş" adınlı. Bu dəfə yaşar absurd kimi konkretləşdir. Pyes özünün bütün şəhərlərinin və badii səciyyələrinin görə xalis absurduur. Mehmanxana otığında təsadüfən iki nəfər müsafir görüşür; biri mehmanxana otığını tərk edib gedir, o birisi isə galır və otelin bu iki müsafir arasında qırıb, haradada lap tragikomik bir oyuna başlıyır. Bu tragikomik oyuna maliyyətək təkərlərdən ibarətdir. Birinci müsafir mütamədi şıklıdır, ikinci qapının bağlı olmasına baxmayaq, otığa qaydırıv və üz istiyəb öz siniq, bozadı arası-sırası işləşməyən çatırı burada unutduğundan söyleyir, çatrı götürür, otel nömrəsləri alağılı digər xırda-paradiso məsləhətlərinə ayaküstü danışır və çölo qızır. Elə ki ikinci müsafir hərtənəkla, özünü evindikimini düşüyəməyə başlıyır, birinci müsafir yenidən otığa eyni bəhanda ilə, eyni usulda, haradada rüyə kuhurda, kölgə kimi daxil olur və təqriben yaşın avvalı seyləri xərab olmuş qramafon vali kimi, ancaq azacıq, qarşılıqlı suradə tokalarılar. Sonudə sohbət elə horlunlar fırınlı ki, birinci müsafir qatı, ikinci müsafir qatı, qurban qısimında bir-birinə göründürülür. Və yes və münasibələr nöqtə qoymanın bitir.

"Mehmanxana nömrəsində görüs" dəbəşti və tükünpədi bir pyesdir. Bu ona görə belədir ki Elçin oxucunu və ya seyrçini vəziyyətini, iki müsafrin arasındakı ənütüyğun, müsnəsindən gerçəklilikinə nail olmağı istəyir. Bura həqiqətin barə vərilişidir. Bolxu, qarabaşmadır, ikiinci müsafrinin yorulduğunu, qarabaşmadığını, pozulmuş psixikasının təzahüründür. Çünkü birinci müsafrilə ehemmən xanənə otagini, qarabaşmadığını, öz yaradın gəldi Natiq, gəh də istekli qadını Ofeliyanı çağırırmışdır. Ancaq "na bəzək, gəzək" - "nəyə bəla olur?" sualları absurd pystersindən sonra həvəc cavablanır.

Düzen, heç bir absurd pyesinde konkretnötesi ve ya manâ yoxdur, hər şey sual altındadır, hər şey yozundan asıldır. "Mehmənxanə-nömrəsində görüş" pyesi öz struktur, öz ovqat tonallığı etibarilə absurd dramaturgiyasının görkəmləi amerikalı təmsilçi Edvard Olbinin "Zooparkda nə baş verib?" (5) pyesi ilə, demək olar ki, eyni sırada dayanır.

Beri başdan onu söyleyim ki, Elçinin pysesi özünün hec bir badi-estetik parametresine göre Edward Olbinin asırından gelen qalmar və hətta okşina, bir çox məzjütlərinə, oynaşığına, dinamikanasına görə ən yüksək üslublu. Ola bilisin ki, mehnəxanma nömrəsinə hec başqası filen yoxdur. İkinci müsafirin adı - əsas inşiyatlılıq, təahlil qüdudlarından çıxmış üçün öx taxayyülündə çatırını unutmuş otel müsafirinin adıdır. Həqiqətən, tak otaqda qalmaq müsəyyən fibolyaların aşkarlanmasından ötrü qıçıq ola bilir. Bütün ola bilisin ki, hadisə elə reallıqla bar verir, sadəcə, birinci müsafirin mehnəxanmada savayı gedənə yoxdur. O da ola bilər ki, hadisələr elə birinci müsafirin iç dünyasında yaşanır ve onun çıxmış vəziyyəti işləyir. Göründüyü kimi hadisənin yozulma variantları həddən ziyanlıdır. Hələ mən də məsajlı motivlərinə bura qatıram.

Sözün düzü, man mağalanı yazmağa başladığında düşündürdüm ki, Elçinin birbirde pyleslərinin arasında belə gəzışmələr apın geniş amplitudlarda fırıldak yurdunu keçəcəyim. Düşündürdüm ki, onlaqca anons elayacım, adları sıralıyalı üstlərindən çevicikasına keçəcəyim. Anuma belə olmadı. Hər hansı sababbi də o oldu ki, bu kijkic həcmi pyles, haqqıçı, bir-birindən mərablıdır! O cümləndən də "Hövşən soğanı..." Yeni həməni 1990-cı ilə, bəs avqust ayında (xahiş eləyib) təxrixi xüsusiyyətlərlə (məlumatlı elçin), Zügülba pansionunda qələmə alınılmış bu pyes müxtalif dövrləri, müxtalif ideolojiyalardan, müxtalif tarixi və əfsanəvi şəxsiyyətlərin oyun kartları kimi qarışdırıb bir qatardır. Aralarında şəhər şəhərdir.

Elçin "Hövsan soğanı"nın da janrıni absurd kimi müəyyənəşdirmişdi. Pyesin remaraksında müellif personajların hansı zamana və məkana mənsubluğunu göstərmək üçün qeyd olmuşdu: "Zama-

- 1990-ci il, avqust ayı, 38 dərəcə idi; məkan - "Bakı-Buzovna" elektrik qatarı". Bu remarker ilə Elçin öz bədi dünənini pəncərə arxasından görünən gerçikliklə sıx şəkildə bağlayırdı, oxucunu (seyrincini) personajları haqqında təm ianidirməq çəltirdi.

"Hövşən soğan" pyesində hadisə "Bakı-Buzovna" qatarının hərəkətidir. Bu, real hərəkətidir və real insanlar onun içində ayaşlı bir məntəqədən o birincə gedirlər. Lakin Elçin həmin bu qatarı sənki fərqli-fərqli zamanı kəsəniləndirən keçirər Buzovna kəndində gəndərdir, qatarın sərnişinlərinə qatarda maskunlaşmış ruhları ustaçasına qarışdırır, o da Nadejda Krupskayanın, Anastas Mikoyanın, Karl Marksın, Mixail Qorçevçyanın fiqurlarını göstirir. Deməli, bu elektrik qatarı təkəcə Buzovna qatarı deyil, həm də Sovetlər Birliyinin tarixi keçmişindən qalmış bir zamanı təqdim edir.

"Hövşən soğan"nda bütün epizodlar uzadılan galon səsin danışıçı gülməli bir əhvalat atrafında mozaikasdırılır. Səs şəvərləri yə eyni zamanda, qatarın sərnişinlərinə malumatlaşdırır: "Babam 1914-cü ildə Kisilovodsk istirahət etmişdir. Bir gün orada yادına hövşən soğanı düşmüştü. Nökrəni gəndərməsi ki, gedib Bakıdan ona bir kisə Hövşən soğanı gotırıb... Nökrənər gedib Hövşən soğanını gatırımdı..." Bax, bu əhvalatın davamı bütün pyes boyu uzadılan galon səs tarifindən qənə olunmaqacaq: bax da hər soğanı gözlemleyən Bakıya galəcək, sonra isə təzəden Kisilovodskaya qayıdaqac, nökrən isə soğanı fasla vermədan qəməndən dalıca Bakı - Kisilovodsk marsrutu ilə dəyarcıq. Azurda baba Bakıda utubən nökrəni gözəyləşək, nökrən soğanı ağasının yanına gatırıacak və kisanın ağızınə andaşa görəcək ki, soğan çürüyüb. Onda "babam türpürən nökrənin sıfıtna. Deyib, maymaya oğlu, maymaq" (6). Vallah, öz absurdlığında hərəkətən özü da ləp "Poçt qutusu" (C.Məmmədquluzadə), "Bombə", "Çəmşək" (Ə.Hacıverdiyev) heykələrinən əhvalatı tıqapında ola bilər olmalıdır. Digər tərəfdən isə sənki "gətdim, gördüm bir dərədə bir barbar bir-har-bar, har-bar barıldılardır" yanlıtmacınam rütmik strukturunda işlənmış bir əhvalatdır. Hərçənd ki, bunlar yalnız assosiasiylardır, Elçinin pyesə daxili əhvalatı Azərbaycanın adəbiyyatının ənənələri ilə, milli folklorla (7) əlaqlaşdırımdır cəhdidir.

Öslində issa Bakı - Kisilovodsk marsrutu üzrə gerçəkləşmiş soğan əhvalatı Bakı - Buzovna marsrutuna bilər refrendir, hər marsrut illər boyunca təkərkarları və hətta özü da istəmədən təkərkarlar absurduñun simvoluna çevirilir.

"Hövşən soğan" pyesi Bakı - Buzovna marsrutu üzrə hərəkət edən elektrik qatananın dövrələri, insanların hayatı tərzini, onların sosial aqrı-acişlərini, qayıtlarını, məisət komedyalarını absurd sohbatlar çarpışmasından panoramalıdır. Bir məqamı da unutmaq lazımlı deyil ki, bəi absurd bərpardıl pylesi Elçinin öz zamanına, öz müsələrlərinə, atrafında baş verən olaraq, bəi icmaliyi-siyasi formasiyadan digərən keçidin antihumanist cizgilərinə, xarakterino ziyanlı-vətəndəş refleksiyası idi.

Elçin "Xüsusi sıfırı" pyesini da absurdlardırımdır və onu da elə hamim 1990-ci ilin avqustundan yazuşdırı: iki kişinən dialoqu kimi yazuşdırı, inkisaf, qlobalşammanın paxınıñ aqib tökümlü sabınya, onların enin psixikasına təsirindən, virtualşammanın negativlərindən gülə-gülə, onlara şəboldə eləya-eləya danışmışdır. Bunların ardınca Elçin 1991-ci ilde "Teatr", 1992-ci ilde "Yalan", "Qisas", "Su", 2006-ci ilde isə "Gecə pəncərəsindən görünən dağlar" adlı bərpardılı pylesləri qələmələrənəcələrdir. Bu sonuncuların sırasında müsilifin Araz Dadaşzadəyə hasr etdiyi "Su" pyesi öz bədi mühümənnəvənlərinə görə fəngolşdır.

Pyesin adı mənə homanso yapon yazıcısı Kancaburo Oyenin "Məni qalbimə qədər sərmiş sular" romanının doğru istiqaməlləndirir və adəbi assosiasiylar cərgisi yaradır. Ancaq burada hər bir oxşarlıq-filən tapa bilmərsin, görürsen ki, pözlən tamamilə başqa-başqa məscəldərlərdir. Pyesi oxuduñdan sonra isə bi dəfə yənə yapon yazıcısı Kobo Abenin "Qumsallıqda qadın" romanı ilə müütəyən paralellərləx tarxmatlaşdırır. Amma bu da o deyil, onların kəsişməsi nötüfləri, demək olar ki, həy yoxdur. Bu fakt pyesin tam orijinal bir ideyadır "cüdcərdiñin" təsdiqleyir.

"Su" pyesi öz quruluşu etibarı ilə monopylesdir, mənə isə struktur baxımından bir qadının monoloqudur. Lakin bu monoloqda onun bütün hayatı inkişafında olduğunu qədar canlı görünür. Bir Qadın öz köhnə, cəoxdan təmir üzrə görüşməyi tərəvut corab toxuyur və elə isə cümləsindən seyrincini (oxucunu) xəbərdar eleyir ki, üç gündür onun evinə su gəlmir. Qadın bir şikayəti ovqatlaşdırır, həyatından bezişir bilərəhdən və corab toxuya-toxuya deyirin. Elə bu məqəmdə kərandan su dammağa basılar. Qadın bu hadisəsi yalnız sözü reaksiya verir, ancaq yerindən tərəpnərdir ki, bir iş görsün, kramı bağlaşın, su yiğsin, evi yiğisdirsin... Su isə elə həy damır, damır

axıb-axıb bollaşır, su çanğanı doldurur, döşəməyə dağlır və durmadan artır, artıb golib qadının topullarına kimi qalxır. Qadının sanki bu ilə danışır, suya hayatın danışır, suya dündən danışır. Və qəfildən bura malum olur ki, qadının su ilə öz haqq-hesabı var. O, sudan incicidir və yerindən qalxmayacaq, cünki sudan qorxur. Cünki su onu alıbdad, xalq arasında deyildiyi kimi, aydınlıq olmayıb, onu xüxulanıñ aydınlığı exartıyır. Oduñ ki, qadın sanki suya qarşı bir etirazda bulunur, ona qarşı lensən bir qiyama qalxır. Bu alıscısız bir qiyama olsa da, hər qaydılardır, hata bu qiyamın alıcı, onu reallaşdırmaq vasitəsi intihar olsa belə...

Elçin bu da folklor danızının bir daş arası və pyesin əvvələsindəki kitalar sözü yazır: "su harda - dırılık orda". Əsər isə bu fikirin tamı olsu qutubun gedib çıxır: su harda - ölmə sözü yazır. Nökrənlər sözünü təffüs eləyir və suyun hər zaman pozividə qəvrənləndirən stropelini dağıtmışa çalışır. Haqqıqlaş, su olğı basır və anban qadın da hər xoç öz içine alır. Elçin pyesində sanki exstatozi bir ovqat yaratmaq başlıyır və exarxt magəmənin alovun yox, suyun köyməliyə gerçəkləşdirir. Bələliklə su Qadının ölüm gotirən bir xüxün kimi anılır.

Pyesində Qadının monoloqu sona yetdiyi andan Elçin bir romançı kimi bura əla bir remarker yazır və bu remarkerdə hayatın bütün mənalardan kənardır, bütün mənalardan xali bilər su olduğunu göstərir. Həmin remarkerdə Qadının düzüdüyü vəziyyəti konkretlaşdırır Elçin bunları qeyd edir: "Ağz-ağurna suyun altında qalır, yalnız gözənlədi, strafa baxır və Qadının ağıppaq saçları suyun üzünlərini. Suynın içindən telefonun zangi eşidilir. Zang qalır, qalır. Bir azdan Qadının başı suyun içində tamam yox olur. Telefonun zangi isə ola elə hey qalır, qalır". (7)

Bu, artıq Qadının intiharıdır, heyatdan bezmiş, yorulmuş, yaşamaq ümidiనini itirmiş, yer üzündə gəzməkdən, ayaqlarını aşınmış çökəndən zinətənən qalmaşın intiharıdır. Qadının intihar qəbəli monoloqu isə onu unuyaşdıgi ömrün fragmentlarından hörülüb, elə hörülük ki, son Qadının yaşıntılarını bütövülküdən göz öndən, təsəvvüründə canlandıra bilirsən, bu Qadının anlamaga, başa düşməyə, onuñ dərələrindən şərqi olmaqça çalışırırsın.

Ancaq təsəffüf ki, bərə bi pyses teatrda turşulmuş vərəmkən və ya hamim Qadının rəmpanan işçilən altında oynamamaq, seyrincələr sevdirilmək, ya da su stixiyasını sahnenə obrazı halını tapmaq cox çətindir. Başqa bir yondon yanışda isə goruskun ki, Elçinin bərpardılı pyleslərinin içi fəlsəfə ilə, manavi-əxlaqı, icmali-sosial manifestləri, idəyalırlar dəlodur. Hərçənd ki, Elçin özünümənən yaxşıdır hər bərpardılı pysesində bəi manifestləri, bəi idəyaları müxtəlif bədi priyomlann, gözənləməz dolanıcların köməyli tosılı edə bilib.

Təbii ki, heyatda hər bir istinəy, hər bir arzunun mütləq şəkildə tam gerçəkləşməsi mümkünəsindir. Elçinin yaxşıdır bərpardılı 10 pyesi da müxtəlif yerdərə, qəzet və jurnalarda, müsilifin "Pylesər" kitabında dərc olunsa da, heç bir teatrın sohäsəsində oynanılmır və Elçin da bir dramaturq kimi, teatr sənətinə sevan şəxs kimi, neqə-neqə ssenariləri əsasında filmlər çəkilməsi kinossezzini kimi onlarıñ sahneyə qalmaşın üçün hər bəy səy göstərmiş...

Bu maqalənin yazımıq hazırlaşarkən aydınlaşdırıldı ki, əslində, bərpardılı pyseslər Elçindən oturmuş xarakteri dayışır. Elçin nəzəriyyədə dramaturgiyanın sirlərinə bir adəbiyyatşunas kimi gözəl bilsə da, məsləhətənən təcrübədən və sirlərdən vəzifələrə qədər vəzifələrə qədər vəzifələrə, irsəlçin pylesler yazmamışdan onca özüñü çəkildi, bəhədə məkmənnələr vərdişlərə yiyələşməyənənən və aktua sayıb. Bu, müstəqim şəkildə həm Elçin şaxsiyyətinin bütövüydündən, həm yaradıcı bir insan kimi Elçinin özüñü qarşı təlobkar, məksimalist, oldudğundan xəbor verir. Və Elçin hamisə buna aqqaça bayan edir. O, "Literaturanaya qazeta"ya verdiyi müsahibəsində "Sizin üçün yazılıçı kimdir?" sualını belə cavablandırır: "Tərəddid edən adam! O adəmdir ki, təkəcə öz monafeyi haqqında düşünür. Onu həm də xalqın taleyi naradır edir. Nə vaxtı ki, camiyyətdə sabitlik yoxdur, na vaxtı ki hər şey kökündən möhəydir, onu şübhələrdir: görəsan, dözmüyələr tutmuşdur? Deyək ki, 90-icı illərin yanvarında bu qədar adam nəyə görə məhv oldu? Bu qurbanların monası nadır! Beləcə, hadisələrin szab-əziziyətlə fəlsəfi-mənəvi dərkətəm prosesi gedir". (8) Tərəddid edən adam şübhələndən adam deməkdir. Bir qədar da dərindən düşünsən, görəcəyik ki, tərəddid şübhənin zühr variantıdır, şübhənin üst qədəri. Karl Marks da söyleyirdi ki, o, heyatda aldo etdiğələri bütün nailiyyətlərinə görə şübhələrinə borcludur. Mənə, yaradıcı şaxsiyyəti bundan daço irali aparın拜 sey yoxdur. Mözh Elçinin şübhə və tərəddüdlerini onuñ icmali-sosial pyseslər yazmaq həsnini, töküni ki, "Poçt şəbəsində xəyal" və sonra eməllice longidirdi. Həc şübhəsiz ki, man bu xüsusda bir teatrın işləşməsini öz subyekтив qənaslılarından

çıxış edib bunları söyləyirəm. Olsun ki, Elçin bu qənətlərə qəti razılışmasının və onları heç qəbul da eləməsin, bu vəziyyətişlə bağlı tamam başqa dillərə görədir.

Anıma bütün həllarda təkzibəldimdir bər fakt ondan ibarətdir ki, o, öz yaradılışının 16 (1973-1989-cu illər) ilri boyunca dram janrından bir dəfə də olsun müraciət etmir. Düzdür, müraciət etmir, amma retrospektiv şəkildə Elçin yaradılışına boyalmayan, ayndıca görünür ki, bu zaman müdödəndən o, təkəc dramaturgiyanı yox, teatrı öyrənir, bir teatrşunas kimi nozarı və töngidi möqalıslarla çıxış edir (9), yəni boşuna vaxt itirmir, sanki özünüm dramaturq galəsçinini şuratalda planlaşdırır, çətin bir missiya üçün hazırlıq keçir, bir sira maşhur dramaturqların asşalarını dilimiz əvərir.

O da təsdiyi deyil ki, Elçin 1989-cu ilde 3 il serəsər davamlı olaraq kiçik-həcmli pyleser yazar. Güman eləyim ki, bu 3 il "böyük Elçinin böyük məqəlini" kimi Azərbaycanın adəbiyyatı dünyası üçün təsəffüf eləsem, heç da qüsura yox vermərim. Elçin dramaturgiya doğru uzuş bir yol keçib galardı. Mən ham özüm müşahidə eləmişəm, həm də bir çox tanışçıların məqələ və monografiyalanndan (10) oxumşum ki, onlar əksərinə Elçin əsərlərindən danışırıñ, hansı kii, bu da tamamilə doğrudır, onun dünaygörüşünün, həssis dövrisinin, bədvi və elm-nazarı yaradılışının energetik nüvəsiñ 60-ci illərdə görür. Həttə mən da düz iki il bundan öncə Elçinin "Pyleser" toplusuna yazardım "On söz avazı"nda (11) fikirlərinə dayanıq, möqalənin trampolini kimi 60-ci illərin teatrını götürmüştüm və buradan oradan 90-ci illərə gedirdim. Ancaq indissə bədvi qəsrli düşündürüm. Hesab etməyim ki, Elçinci bir tanışçı, bir publisist, bir yazarıñ kimi rəsmiyyətdən məzəb 60-ci illər olub, 60-ci illərin müttəqibəri ideyələn, 60-ci illərin adəbiyyatı və sanat mühəhibi olub. Bununla heç kim mübahisə etmir. Həttə "Poçt şəbəsində xoyal" tragicomedyində, da "Qızıl" bərpardılı pyesi də sına dolusu 60-ci illərin "havası" ilə nəfəs ahr, 60-ci illərin kulturoloji atmosferilərə təməsəd bulunur. Vassaləm, burda nüfəs işarəsi qoymaq və birinci aktında sonra fasla elə etmək, pardani endirəmk mümkinküñür. Çünkü 60-ci illərin Elçini ilə 90-ci illərin Elçini yaradıcı subektləri kimi bir-birindən çox fərqlənlərdir.

XX əsrin 60-ci illəri görkəmi nəsir Elçini yaratdı, 90-ci illər isə görkəmi dramaturq Elçini. Heç şəksiz ki, onu bir dramaturq kimi mahz 90-ci illər formalarındır, dəha dofrus, Elçinin dramaturgiya onun aşırı havasını, pyleser yazmaya meylini Sovetlər Birliyində və Azərbaycanda "perestroyka" ilə başlanğın qənənlər, hərc-mərciliklər, bütün negativlərinə sənki bir gündə qaynayıb, daşıb strafı yürülməsi tərtəlidi.

Təsdiyi deyil ki, onun nəsri ilə dramaturgiyası bir-birinə münasibətde sanki özə planetlər kimi dir: onlar bir-birinə çox az oxşayırlar. Elçinin təkhiyi və ovqatlar baxımından çox yumşaq, axıcı nəsri var. O, nəsir hüdudlarında öz qəhrəmanlarının hamisini qarsı tiflətilətir, hətta məmə deyardım ki, ucdantutma (hətta müyyənən personajların neqativlərinə baxmayaraq), onları sevir, onları öz dostları, yaxınları bilir, onlara eyni bir üfüqi yaşam müstəvisindən qararlaşır, bu adamlarla öz tay-tuşları, doğmlarını kimi mukâmalap aparı, ya da konurdu durub həyacanın ontan müşahidə edir və hərədən da sanki qorxur ki, nəsaq dəqiqəndən yox, arxa planda qalar, yaşıq obyektivinə dölməy. Elçin öz nəsridən həmisi qəhrəmanlarının yanındır, personajlarının romantik şirnpəntilərinə, lirik-psixoloji ovqatlarına, misət qayıtlarına, mərdlik duyğularına şəxkdir. Onun nəsriñ qoriba bir axıcı müsəjisi var. Bu müsəj hansi notlardada "Bitz" qrupunun mahnırlarını, hansi notlardada fransız Pol Morianın bestələrini, hansi notlardada müğəmlərini surətəñiñ və rəngləriñ xatırladır. Elçin öz romanlarında, həkayələrində, poveslərlərdə 60-ci illərə yaxşısan insanlırin romantik aləsiməni təmələddir və o, iləndən gerçək dünaya çəhəryin eynəsinin şüşələriñ arxasında baxır. O, insanlara, haqqıqət, yaxşılıq, külşlü, sadəqət, təmənnəz xeyirxahiqliq, adələt, mənəvi pakılıq inanmaq istəyir, nəniki inanmaq istəyir, hətta inanır da...

Bir sözü, Elçin nəsriñ mayası 60-ci illərin inqilabi somimiliyində, üşyankar sadələvhülyündəndir, oradan qaynaqlanır, köklərləri oradan qidalıban boy atır, qollu-budaları ağaca çevrilir. Bundan olava onu da qeyd etlim ki, Elçin nəsri hətta "Mahmud və Maryam" romanında gürünən Latin Amerikası yazıçılarına xas bəzi fantoşməqrif epizodlarının mövcudluğuna baxmayaraq, son dərəcə gerçik bir nəsrdir. O nəsriñ Elçin maksimal həddə qədar şəftəfdür. Bu nəsrdə şəbədəya, lağə, ironiyaya, pessimist ovqata, tünd, acı, işıqsız ranglara yer yoxdur. Elçinin nəsri sanki Günsər şəfəqləriñ içindən işaran göy qurşağıdır.

30

Halbuki, Elçinin dramaturji stixiyası, əlbət ki, "Poçt şəbəsində xoyal" və "Qızıl" pyleserləri çıxmış şərtli, tamam başqdır. Onun bütün dramaturgiyası yenidəngurma ("perestroyka") dönamına, 90-ci illər (12) reaksiyədir. Düzdür, bu ifadəni Azərbaycanın adəbiyyatının bir sıra nümunənləri barəsində işlətmək mümkündür. Lakin Elçin digərlərindən onuna seçilir ki, onun pyleserlərində 90-ci illərin ayrı-ayrı situasiyaları bədvi şəkildə formalaşdırılmış osoru gətirilmir, dövr, zaman özü simvolik tərzədə obrazlaşdırılır. Sanki 90-ci illər ona 60-ci illərdən sonra personajın kökündən fərqli bir təqdimatda tanıtılır, sonatkanın gözündən eyniçin çəhərye ronglı süsünləri qırılır. Elçinin personajları delilşir, axmaqlaşır, kərgədənşir, robotlaşır, onlar şol, mənsab və cüyonclarına çevrilir, ifrat dərəcədə aləfləşir, etibarsızlaşır. Müşəfflin sevimli qəhrəmanları isə xəstəhəl olub öz romantik aləmlərinə qapılır, ələcsiz durumları isə barışır. Elçinin yaradılığının üçün 90-ci illərlədən sonra səciyyəvi olmayış satırık aħval, sakzax, ači kinaya, pessimist notları, tünd boyalar onun pyleserlərində özüne fəaliş şəkildə yer almışa bagışlı. Elçinin yazı shəhərlərinə zamanın kiri çıxır, nəsirdə heç vaxt filosof olmağı can atmayan Elçin öz dramaturgiyası çörçivəsiñde filosoflaşır, şərliyin zirvəsinə çatır, zaman və məkanın çərçivələrinin dişinə adıñır, hər cür mənşit sərhədlərini vurub dağdır.

Rəsəlaşsa ki, 60-80-ci illər belə bir Elçini tanımadır.

Artıq 90-ci illərdə Elçin əsərləri (şəhəbat pyleslerden gedir) ilə üfüqi yaşam müstəvisini paylaşır, onlara sanki sinat tocrubası aparan bir alim kimi yuxarıdan baxır və hər baxanda da təcəübünən güziləyim bacarırmış: sən demə, insan zaman çərçivəsində necə ciddi mənəvi-əlaqə dayışıklıklarla uğrayır bular, öz vücdənini, manlılığını, insanlığını alver predmetinə qəbirilir. Elçinin 60-ci illərinin qəhrəmanları onun dram əsərlərindəki personajları müqayisədə bəş-dəş oyunu qədər sadə, amma təmiz, saf, ləkəsiz və dəniz stabili kimi hamar, romantik, əsl azərbaycanlılar kimi istiqanlı, kolordut görürür. 90-ci illərin personajları isə dəniz mürəkkəbdərlər, hikkəli və acılıqlırlar, yorğun və lüzdündürərlər, qasqu və kiməsizdirler. Əgər Elçinin nəsridəki personajlardan dünayının heç yerdən yox idisə, onun dramaturgiyasında personajları dünayının hər bir bölgəsində rast gəlmək olardı. Müşəfflin 90-91 illərdə qəhrəmanları sanki dünayının mövcudluq ritmına və dünayının problemlərinə ineqrasıya olunmuş qəhrəmanlarıdır.

Böli, Elçin dramaturgiyası, teatra təmən yeri bir Elçin kimi golirdi, özünün bədvi dünyasında ciddi dayışıklər aparmış bir müşəff kimi golirdi, yeni adəbi xəzinə ilə, yeni düssəncərlər, yeni fiziklər, yəni bədvi priyomlara golirdi, dramaturgiya və teatr tacibasınına sənəratda yoxlanıb gelirdi və böyük nəsir dəyarişsin pyes yaradılığılı ilə avzalıyış galardır. Niya men burada "vəzələmək" kəlməsindən yaranırdı? Niya 60-ci illərin Elçini üçün səciyyəvi adəbi-bədvi dünyanın 90-ci illərin Elçini üçün səciyyəvi bədvi tərəfiyləndirildiñi bədvi qərəflərindəndir! Ona kör, bu kifaihələşərlər de doğura biləcəyini gümən eləyir. Həc şəksiz ki, 90-ci illərin Elçin dramaturgiyası heç da onun nəsridəki xarakterik olamətlərin yeni adəbi-bədvi libəsədə tozahuriñ deyil. 90-ci illərin Elçini heç de 60-ci illərin Elçinin davamı deyil və 90-ci illərin Elçini heç de 60-ci illərin idealı ilə yaşıyan Elçin deyil. 90-ci illərin Elçini tamam yaran, təmən yeri bir Elçindir! Və əgər geniş mütəxəssislər və simvolik təsnilətlər müstəvisini götürsələr, Elçinin "Ədəbi düssəncələr"ində (13) istinad eləsək, görəcəyik ki, Elçin 90-ci illərdə ruhən Lev Nikolayev Tostoydan daha çox Semuil Beckettə yaxındır.

Təsdiyi deyil ki, Elçin Azərbaycanınəsasının absurdə galır, absurd pyleslərdən əlində buket toplayır galır. 1992-ci ilə, sanki bərpardılı pyleser silsiləsinin tamamlayaraq "Ah, Paris, Paris", 1993-ci ilə "Men sənin dayınanı", 1996-ci ilə "Delikanlıdan deli qəşəq və yaxud məsnin sevinili dəlim", 1998-ci ilə "Məninin orin dalıdır" komediyalıñi yazır, yəni həmin 1998-ci ilə özün "Mahmud və Maryam" romanının pyes variantını məhabət dəstəni kimi işləyir. Sonrakı mərhələ artıq 2000-ci illərdə.

Elçinin ilk dram əsəri "Poçt şəbəsində xoyal" (1970) tragicomedyidir.

Elçinin 1989-1992-ci illər intervalında bər-birinən ardına yazuñı sakızı bərpardılı pyesi dramaturji materialının məhiyyət və tabiatını, estetik siyasiñi müükəmməl mənəvişəmək, əsl dramaturq vərdişlərinə yoxlanıb, bu salahədə ustad olmaq çəhənlərinin reallığıdır.

Elçinin dramaturgiyası gəlisi məhz "Ah, Paris, Paris" (1992) pylesi qeydə alınmalıdır, çünki bu, artıq yazıcının dramaturgiyası ilə bağlı qələm tocrubası deyil, müşəffin dramaturgiyasına olan iddiasının gerçikliyidir.

Elçinin teatra galisi isə müəllifin 1995-ci ildə "Mən sanın daynam" komediyasının Azərbaycan Dövlət Rus Dram Teatrində sahne təcəssümünün premiyası ilə tarix düşür.

Və bundan sonra Elçinin pyesləri bir-bir ayaq ayaq Azərbaycan teatrlarının sahnesini yeriir, oradan isə böyük bir inam duyusunu isə sahədəri ağıb Avropanı sahnelərinə gedir, dünyaya yayılır...

Ona görə də mən Elçinin dram yaradıcılığının, teatr fəaliyyətinin hüsünü, əzəmətini, məşhəbin xüsusi olaraq vurğulamaq niyyətli deyəndə ki, "AÇIN PƏRDƏNİ: ELÇİN GÖLİR!!!", tam haqlıymış...

Ədəbiyat:

1. Bu haqda daha ətraflı bax: Paşayeva N. Müasir Azərbaycan ədəbiyyatında insannın bedii-estetik döri (xalq yazarı Elçinin yaradıcılığı assasında): filol. elm. dok. dis. ... AMEA, Nizami adına ədəbiyyat İnstitutu. - Bakı, 2004. - 286 s.; Byvazov S. Xalq yazarı Elçinin dramaturgiyası: filol. elm. üzrə nam. dis. ... Naxçıvan Dövlət Universiteti. - Naxçıvan, 2008. - 175 s.; Məmmədova E. Elçin və teatr: sonat. üzrə nam. dis. ... AMEA, Memarlıq və İncəsənat İnstitutu. - Bakı, 2008. - 165 s.; Vahabova S. Elçinin dramlarının dili və üslubu: filol. elm. üzrə nam. dis. ... Naxçıvan Dövlət Universiteti. - Naxçıvan, 2010. - 138 s.; Şükürovə Z.A. Elçinin dramaturgiyásında qəhrəman problemi: filol. üzrə fəlsəfə doktoru dis. ... AMEA, Memarlıq və İncəsənat İnstitutu. - Bakı, 2011. - 155 s.
2. Bax: Azərbaycanın görkəmləri şəxsiyyətləri. Elçin (Əfəndiyev Elçin İljas oğlu). Bibliografiya, Azərbaycan Milli Kitabxanası, 2013. - s.169-235.
3. Coforova B. Haqqınız halal edin // Yaziçi: "Oğuz eli" qəzətinin xüsusi buraxılışı. - № 4 (158), 2013. - s. 21.
4. Elçin. Pyeslər. - Bakı: Çəştiqolu, 2012. - 944 s.
5. Olbi E. Cتو silçulos v zooparke. / Perervod N. Trenyovoy. - Proqres, 1976. - hпп://ocr.krossw.ru, aprel 2007.
6. Hovsan soğanı // Elçin. Pyeslər. - Bakı: Çəştiqolu, 2012. - s.865-872.
7. Bu haqda daha ətraflı bax: Manafli X. 60-70-ci illor nəsriində folklorizm: filol. elm. üzrə nam. dis. ... Bakı Dövlət Universiteti. - Bakı, 2007. - 159 s.
8. Su // Elçin. Pyeslər. - Bakı: Çəştiqolu, 2012. - s.931.
9. Elçinlər məsahibə // "Ədəbiyyat" qəzeti. - 28 oktyabr 1994-cü il.
10. Bu haqda daha ətraflı bax: Elçin. Seçilmiş əsərləri (10 cildlə), 7-ci cild. - Bakı, "Çinar-çap", 2005. - s.5-12; s.13-21; s.22-33.
11. Əlişanoğlu T.M. Ərdənən doğan nasır. - B: Elm, 1999. - 116 s.; Əlişanoğlu T.M. Azərbaycanın nasır sosrealizm çevrəsində. - B: Elm, 1999. - 98 s.; Əlişanoğlu T.M. Azərbaycanın yeni nasır. - Bakı: Elm, 1999. - 126 s.; Əlişanoğlu T.M. XX əsr Azərbaycanın nasırının poetikası. - B: Elm, 2006. - 392 s; Əlişanov Ş. Ədəbi-nazır fikri görkəmi nümayändəsi // Yaziçi: "Oğuz eli" qəzətinin xüsusi buraxılışı. - № 4 (158), 2013. - s. 30-31.
12. Daha ətraflı bax: Əlizadə M. Elçin fenomeninin Azərbaycan teatr prosesinə təsiri: ön söz avazı // Elçin. Pyeslər. - Bakı: Çəştiqolu, 2012. - s.3-26.
13. Bu haqda daha ətraflı bax: Əlizadə M.Ə. Teatr: seyr və sehr; milli teatr prosesi problemləri. - B: Elm, 1998. - s.182-198.
14. Tolstoy epikliyi // Elçin. Ədəbi dəwünsçələr. - Bakı, Qapp-poliqraf, 2002. - s.214-215.

Gülşən Əliyeva-Kəngərlı
Filologiya üzrə elmlər doktoru, professor

QÜDRƏTLİ DÖVLƏTİN MƏDƏNİ SİYASƏTİ

Dövlət – başçılıyyatın mövcud olduğu tarix boyu kaşf etdiyi nadir təsisatdır. Müxtalif xalqlar dövlətlərinin müxtəlif vaxtlarda yaratılmışdır. Dövlətlərin yanarılması və inkişaf tarixi çox çatılıklardan keçir. Onlar taşakkütlə, çıçıklarla və tonazzıl formaların yaşayırlar.

Bütün bu proseslərdən ənənəvi olan bir cəhət var. Bu hamim proseslərin bir fundamental amiliidir, "dövlət və lider" faktoru ilə bağlı olmasıdır.

Ümumi qanətə görə, məhz XX asrdə "dövlət" və "şəxsiyyət" anlayışları bir simadır – "milli lider" simasında canlanmış və hamim asır tarixa dönya şəhərli liderlər baxış etmişdir. Biz qiyatıyla dəbi bələrik, milli dövlət və milli lider yəni epoxanın fenomenidir. Azərbaycan xalqının əməkçilimili idəri Heydər Əliyev hamim lider şəxsiyyətlərindən biridir.

"Xalqımız qədim xalqlardır, böyük mədəniyyət malik olan xalqlıdır. Bu mədəniyyətimizi, onun qadimliyini, dönya miqyasında böyük şəhərlik malik olduğunu qədar xalqımızın dərinləndiricə bildik, bир о qədar da xalqımızın həqiqi vətənpərvərlik hissini, azərbaycanlılıq hissini yüksəldirdik".

Bu sözələr Azərbaycan xalqının əməkçiliyi ləden Ülu öndər Heydər Əliyevin maxsusdur. Büyük dövlət xadimi, tacibürlü siyasiçi, alvolu vətənpərvər olaraq o, yaxşı anlayışı ki, 100 ilin boyu başı balalar çəkmiş, böyük dövlətlər torosundan parçalanmış, syn-syn imperiyaların işgalinə maruz qalmış Azərbaycan yaşadan vacib və zəruri amil xalqımızın mədəniyyəti, onun dili, milli-mədəni surətləri incəsənatıdır. Heydər Əliyev istər dünənney meydən oxuyan sovetlər birliyi dənənəndə, istərsə də parçalanmaqdən və xaosdan xilas etdiyi müştəqil Azərbaycan Respublikasına başlıq etdiyi illərdə bu prinsipə daim sadıq qalmış, onu özünən cəxətaroflı faaliyyətinin rəhbər müddüaəsəsə cəvirmişdir.

Özü böyük bir incəsənat vətənpərvər, mədəniyyət aşığı olan bu böyük şəxsiyyətin üzərinə şərəfi, çətin bayat yoluñun hər bir mərhələsində yalnız mədəniyyətə, onun nümunələri ilə sadəcə yaxınдан maraqlanmışı, həm də mədəniyyətin qüdrəti hamisi və müdafiəçisi kimi çıxış etmişdir. Hələ möhtəşəm karyerasının ilk dövründən onun bu xüsusiyyəti, heç nadən və heç kimdən çəkilməmiş, o dövür üçün dəhşətli olan "şəhərlik" dənənəndən qorxmada xalqımızın görkəmlini nümayandalarının müdafiəsinə qəkməsi yaxşı məhdudur. Rəhbərlər etdiyi və tarixi orzında ilək azərbaycanlı sadı dərulü Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində böyük şairimiz, o zamanısa ədəbiyyatda ilk addımlarını atıBaxtı. Vələhəbadən amansız sovet cəza mənşəndən qurtarması buna on böyük örnək ol'a bilər. Parçalanmış Azərbaycan, ikinci həcmindən vətən mövzusunu aks etdirən "Gülüstən" poemasının müəllifini müdafiə etmək şübhəsiz ki, böyük bir casrat nümunəsi olmaqla, eyni zamanda, vətənpərvər, böyük bir patriوت from the word "vətən" və təlabat idi. Əsərsiz olaraq "vətən xəlini" kimi damğallanmış xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin manəvi reabilitasiyası, onun haqqında badii əsərlərin yaradılması, unudulmaz "Uzaq sahilərdə" filmının yaradılması da ulu öndərən hamim dövrədəki faaliyyəti ilə bağlıdır.

1969-cu ildə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev SSRİ miqyasında geridə qalmış kənd təsərrüfatı respublikası olan Azərbaycanın Sovetlər İttifaqının an ugurlu inkişaf etmisi və onda gedən bir hissəsinə cəvirməyi qarşısına məqsəd kimi qoydu. İttifaq idarətçiləri, sonayəndə, xalq təsərrüfatının bütün sahələrində genişləndiriləcək işlər görülməyə, yenidən uşurlar, böyük nüaliyyətlər qazanılmaya başlanıldı. Heydər Əliyevin respublikaya rəhbərlər etdiyi bu illər soradən "əsərbəlliyyətin qızıl dövrü" kimi qiymətləndiriləcək. Qədim və zəngin tarixi olan Azərbaycan yalnız iqtisadi uğurlarla deyil, böyük mədəniyyət və incəsənat nümunələri də Sovet İttifaqına, bütün dünyaya tanıtmaq üçün bu illər arzında ulu öndərin təşəbbüsü və birbaşa rəhbərliliyi ilə çox böyük əhəmiyyəti işlər həyata keçirildi.

Məhəs bu dövrədə Azərbaycanın görkəmləri mədəniyyət və incəsənat xadimləri qayıq ilə əhatə olundu. Hamim dövrədə ədəbiyyatın görkəmləri nümayandaları Süleyman Rahimov, Rəsul Rza, Süleyman Rüstəm, Mirzə İbrahimov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldürlər. Səbul olundu ki, Azərbaycan ədəbiyyatı Sovetlər İttifaqının qabaqcıl ədəbi proseslərindən heç də geri qalmır. Ulu

öndürün adəbiyyatı qayğısı hərtələr xarakter daşımaqla bir tərəfdən müasir Sovet Azərbaycan adəbiyyatını ehət edirdi, digər tərəfdən böyük klassiklərimiz də diqqətdən konanara qalmışdır. Bu dövrdə böyük Azərbaycan şairi İmaddəddin Nəsiminin yubileyi keçirildi. Onun haqqında «Nəsimi» film çəkildi. Nəsimi ilə yanğı, Cəfər Cabbarlı, Nəriman Nərimanova və digər böyük adıblarımızın adıblarımızın abidalar ucaldıldı. Ümumiyyət lədri bə Sahadə göründü on mühüm və casarlı adımlarından birini de pressiya illərində gənəhəs səqiban qurban getmiş mədəniyyət, elm, incəsənat xadimlərinin yenidən xatırlanması, onların əsərlərinin çap edilmişsi idi. Sovet sisteminə və ideologiyasına zidd xarakter daşıyan, zamanında «emilliçi», «Türkçül» kimi adılarla giriyləndilər, «oxalq duşmanı» hesab ediləcək cəzalandırılmış insanların müdafiəsi təbii ki, böyük çəsarət və bacılıqla işlədilə bilər. Böyük şairim Hüseyin Cavidin nəşrin Sibirdən votonuna gatırılması, Naxçıvanda torpağa təpsiriləmisi Heydər Əliyevin adəbiyyatı qayığının parlaq təzahürü hesab edilə bilər. 1970-1980-ci illərdə birmənalı olaraq intibah dövrümüzə yaşıyan Azərbaycan mədəniyyətyндə müsiqi sanatı qayğı xüsusi vurgulandırılmışdır. Həmin zamanın əsasıyində böyük müsiqi xadimlərimiz: Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbənov Sosialist Əməyi Qızılarmen adına layıq görüldür. Maestro Niyazi və illərdə təlimatçı. Coxşax musiqicilərimiz SSRİ xalq artisti adıla ləvaz mövzulular

Hər bir xalqın tarixində elə görkəmli şəxsiyyətlər var ki, tarixin özü onların adı ilə bağlıdır. Əslində şəxsiyyətlərin tarixi yaradır və onun gedisətuna istiqamət verir. Qədim Yunan osmanlı gəhronları herəkəti öz cıvılarda saxladığı kimi müasir liderlər də xalqın yekunu əzmlə öz cıvıllarında axlayırlar.

Tanrınnı insanlığı boxış eden nadir şaxsiyyetler var ki, bunlar öz xalqının hayatında tarixa çevrilir, büyük emelleriyle abdiyyat ömrü qazanır, təcərəvə üzündə yox, həm də yaddaşlarda həykal olururlar. Azərbaycan xalqının umumiliyi lideri, ulla ondər Heydər Əliyev belə şaxsiyyatlarından idi. Allah onun təməlyənə mənsub olduğunu xalqın xilaskarı missiyasını yazmışdır. Vu bu böyük tarihi missiyəni yerinə yetirmək üçün saxovalı hər şey vermİŞdi; fenomenal yaddaş, yaraşlısı sima, böyük dövlətçilik təsafkürü, insan bir anda fəth edən qılıq qabiliyyəti, monolit şaxsiyyət, hüdudusuz casarət, dönməz siyasi iradə və ona başıçısı öz xalqına və valaşına sənəsiz məhabbet! O, canhəsənmiş işlərlə bir sirada adəbi sarbatlımlı öz sənəsini diqqət və qayğı göstərirdi.

O, söz sonlarına bütün sonllerin kök altı boy atlığı bir sahə kimi önem verirdi. Azərbaycanın badii sözü ham da nəzari fikrin və dövlətçilik ananalarının saxlanıcı kimi baxırdı. Bu baxımdan onun Azərbaycan sözünü dövlətçiliklə bərabər uca zirvədə saxlamış Şah İsmayıllı Xətai ilə müqayisə etmək olar.

Azərbaycan xalqının ümumiliyi lider Heydər Əliyevin nəzari ərisi bizim məlli sarvətindədir. O, əlkəmzə rəhbərlik etdiyi 30 ilden artıq bir dövr ərzində böyük şanəye və kənd təsərrüfatı, şəhərsərvət və dövlətçilik sahələri ilə bərabər icləm-humanitar fikir inkişafı sahəsindən Əzərbaycanı dünya elmi-falsafsı fikri soviyyəsindən qaldıran canhənsülməx hərəkəti görmüşdür. Hayatda bəs verən proseslərin mürakabəliyinə, iqtisadi problemlərinə ağır təzyiqinə baxmaqaryadır. H.Əliyev milli-madən məsəllərin həllinə xüsusi önmə veridir. Daha Azərbaycan şairi M.Füzulinin 1991-ci il yubileyi üzrə Dövlət Komissiyasının 1 avqust 1994-cü il tarixli birinci işlədiyi sərif sözündə illü Əlindər demisidir.

"Respublikamızın bu ağır dönündünde büyük yubileyler keçirilmeli, şübhesi ki, müsyanın qədər çatılıklarla üzəlşəcək. Ancaq bunları baxmayrıq, hayatımızın mənşəyi-mədəni sahəsi hev vaxt unudulmamalıdır. Çatılıklar nə qadər çox olsa da, madəniyyətdə, mədəni əsimləri, mənşəviyyatı daim əsdiq etməliyim və bu salabarı qəriqlasmasa yol verməməliyik" (Heydar Əliyev. Əsdiq olmayı yüksək borcu və amalı. *Bakı*, 2000, s.201)

Belki de klassik adabiyat ve incasat problemi H.Əliyev üçün ümumövlət işinin ayırmalı tərkib hissəsi idi. Ünə Ondur umumiyətə baxıb sahələr münasibəti təsadüfi olmayıb, konseptual nəzəri-metodoloji assaların malik bir nəzəriyyə idi. Onun tez, kin, müsiqi və rassamlıq sonclarına münasibətinin da guşa daşında malzəbədi iżər münasibətə bağlı metodoloji görüşləri dayanır. Onun bu baxımdan öntəli bər fikrini misal göstərir. «Müstaqil dövlətimiz üçün tələyekdə massaların həyatə keçirilməsi taximizin bir çox qarşılıq sohbetlərini aqşaqla kimliyimi tam təməyus etməyi, milli kökləri ilə bağlı yeni təsəffürəti gənc nəsil yetişdirilməsinə zaruri edir. Kepid dövrünün çatılınlırinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçməsimizi çox dayarlı sohbetlərimiz qüsər bir müdaddətə aq bilimli və xalq göstərməvə nail olmusluq. Xalqımızın hər bir övdüyü

tarixi keçmişini, varisi olduğu mədəni irsi dərindən öyrənərək böyük qürur hissi duymağın başlıyır və sözüsüz ki, bununla fəxir edir» (Kitab-İ Dədə Qorqud ensiklopediyası. I, C., Bakı, 2000, s.6). Beləliklə də tarixilik və müasirin Üzvi vəhdəti H.Əliyevin sanat konsepsiyası üçün baslıca sərtidir.

Hala 1903-ılda Azərbaycan Dövlət Universitetinin 50-ilik yıldönümü çıxışında, o, bir növbədən-mədəni siyasiyin goləçək konturlarını şəhər edərkə deyirdi: «Məşhur filosof Balməyanın və mütafaşkişkarı Nizaminiñ, riyyaziyyatçısı-astronomin Nəsreddin Tusiñin və dahi lirik şair Füzuliñ və əsərlərin böyük alımı Rəsəddödün və üşyankar şair Nəsiminin, tariixçi Abbasqulu qızı Bakxanovun və realist yazıçı Mirzə Fətəli Axundovun, görkəmli səfəriklardan Mirzə Ələkbər Sabirin, Cəl Məmmədquluzadənin və bir xoş gərginliyin adları bu mədəniyyətin çoxşarlıq tarixini işləyib. Bir Azərbaycan qalxinın bu va ya xox gərginliyin ədəri bu mədəniyyətin görkəmləri olduğunu görə minnətindən ki, onlar zülüməti itiricə və özbaşınaqlıq sarayıntida Azərbaycan qalxinın ictimai fikrini, elm və mədəniyyət maşşalını göz-bəbəyi kimi qoruyusalar.

Heydar Əliyevin otuz ildən artıq bir dövründə rəhbərlik fəaliyyəti sübut etdi ki, o, Azərbaycanın müdnik fikirlər xəzənisi olan adəbiyyatının nainki yüksək seviyyədə doğru-dürüst qiymətləndirir, həm də bu milli sarvət güvənir, ona arxalanır. Büyök öndər Heydar Əliyev üçün klassik bədii irs xalqın milli-mənəvi yaddaşının saxlanıcı, fəlsəfi fikirlər xəzənisi idi.

O, klassikler yarın işsiz kemeş kimi baxırı, müsäslük müstəviindən nazar salır, klassikləri birər zaman üçün canlı hesab edirdi. Tarixilik ve müsäslilik vahidi Heydar Əliyevin klassik badii münasibatının asas prinzipini kim müyyənləşdirə bilər. O, Şeyx Nizaminin ideal cinsiyatının Məvlənə Füzulinin qanı falsafasını da, böyük türk eposları «Kitabi-Dada Qorqudu», «Manası», «Köroğlu» na mələz bu saviyyədən dayorlandırdı. H. Əliyevin klassiklər haqqında söylədiyi yirmialtı mülazılarda tarixin müsäsliliyi münçar etmiş təqayi fladı olunur.

Tarixini ve ideoloji tayizlerini bütün dönenlerinde H.Ölüyev Azarbeycan adıbyatıvə və mədəniyyəti ümumişqər, ümumiyyətsizləmə və ümumiyyət kontekstindən yarınmış, ona genetik və mənəvi vohdətə nozor salmışdır. O, 1996-cı ildə Bakıda türk dünyası yarınlarının III qurultayınam və iftخارla deyirdi: "Qadim dövründə «Dəqaq Qorquq», «Manas», «Alpamış», «Koroglu»dan başlıqlarımızın hamisini mənşədən şairlərimiz, yazarlarımız-Nizami, Yunus Əmre, Əlşir Nizam, Füzuli, Nəsimi, Məhəmmədi, Abay adı digərləri xalqlarımızın tarixini, mənəvi dayarlarını əks etdirir, onun dünyaya təməl olmuş ssəsərlər yaratırılar.

Heydar Olıyevin mədəni sıxışdırıcı addıbıyyat bütöv badii sarvat kimİ nazar salır. Həmİşə klassiklər müraciətler arasında tarixi-monavi olagaların, varişlik müsəlbənlərinin qurummasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədi iżimizin dünyə şöhrəti qazanması namına bı işi yaradıranlara yubileylərinin təntənəli tarixi hadisə kimyə qeyd olunur. 1970-80-ci illərdə həsasıllıq yanğısı, yəyülənmiş onun venridi. Onun taşəbbüsü bı bilavasit rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminiñ 840, neçiriminin 600, M.F.Axundovun 170, böyük romantik və filosof şair H.Cavidin 100 illik yubileyləri neçiriminin 600, M.F.Axundovun 170, böyük romantik və filosof şair H.Cavidin 100 illik yubileyləri

Bu istiqamətde görülen işlər sırasında iki mühüm tarixi faktı xüsusi qeyd etməyi vacib bilirik. H.Əliyevin "Kitab-Dadə Qorquq" epousunun 1300 ilini yubileyinin YUNESKO tətbiq etdiyi və onun 1000 illiyinə həsr olunan qorquqda da qeyd edilmişdir. 1300 ilini yubile etmək, 1000 ilin yubileyini keçirməsi barədə Azərbaycan dövlətinin adından məsələ qaldırıv bu tarixi yubiley onun əhəbarlılığı altında ümumdünya hadisəsi kimi qeyd olundu. Bu münasibatla "Kitab Dاده Qorquq"na qəndindən aparılan tədqiqatların, çap olunan kitab, monografiya və məqalələrin sayı və sənəblər belə deməsə imkən verir ki, Heydər Əliyevin tarixi sərəncamı qorquqşunlaşdırmaqda yeni mərhələnin əsasıdır.

Azərbaycan tarixində klassik bədii ırslı yeni idrak hadisəsi olan dahi qəlb şairi M.Füzulinin 500 illilı yubileyi Bakıda 8 noyabr 1996-cı ildə keçirilmişdir. Bu tarix məqamən qədar Türkiyədə, İranda, İraqda, Fransada, Qazaxstanda, Özbəkistanda, Gürcüstəndə, Dağıstanda keçirilmiş Füzuli yubileyi oburuları Heydər Əliyevin adəbi-badii ırslın böyük hamisi olduğunu təsdiq edən faktlardır.

«Kitabi - Dədə Qorqud»un 1300 illiyi, M.Füzulinin 500 illiyi ilə bağlı milli istiqlal məskurasi yanında keçirilən çəhənmül tədbirlər Heydər Əliyev epoxasının mədaniyyət üzrə zirvə məqamları, Azərbaycan prezidentinin milli-mənəvi keçmişə məhəbbət və ehtiramını, xalqın gələcəyinə inanımları ifadəsidir.

MİRZA BALA MƏHMƏMMƏDZADƏ CÜMHURİYYƏT DÖNƏMİNDƏ

Görkəmli ictimai-siyasi xadim, istedadlı publisist, iştıqlal mühəcidi Mirza Bala Məmməmdəzadanın yaradılğında və ictimai faaliyyətində azadlıq, azerbaiyancılıq ideyəsi, dövlətçilik massası, müstaqilin qorunub saxlanılması problemi mühüm yer tutur. O publisistik əsərlərində xalqımızın istiqət məskurusunu casarəti müdafiə edir, düşüncələrini, baxışlarını açıq, güzəştiz şəkildə bildirmədən çəkkinir. Dövrün aktual problemləri mili manafə macrasında dəyərləndiridir. M.B.Məmməmdəzadanın "Azerbaiyan" qəzəfindən çap etdirildiyi "Taşkilatlarımız" adlı magazinosunda xeyriyyə və məarif comiyyətlərinin Cümhuriyyət dövründə fəaliyyətsizliklərə cəsərətlə təngid olundur. Mirza Bala məvcud durumu şərh edərkən yazar: "Mart faciası və ondan sonra uzanan istiqətliyərək paytaxtımız xilas məbarizalarla bütün mədəni təşkilatlarında tərk-i-faaliyyətə məcbur olmuşlardır. Lakin təşkilatlardan anşuruları "Cəmiyyəti-Xeyriyyə", "Nicat", "Səfa" və "Naşri-Maani", "Təraqqi" comiyyətləri, "Qənat", "İsmailiyyə" və bir çox bə ki kimi iqtisadi və kooperativ ittifaqları idilər ki, Azərbaycan türk xalqının mədəni və ictimai hayatı boyuk röllər oynuyordular. Paytaxtımız fəthindən sonra bu təşkilatlar fəaliyyətini sürətli olaraq təkrar etmişlər. Ancaq birçə Cəmiyyəti-Xeyriyyə (erkak və xanımindrak) yenidən mahalli olaraq icra etmişlər. Bunların əvəzində yeni mədəni təşkilatlar doğulmuş ki, hökumətimizin və millətinizdən işlərini bər qədər yüngüləndirsin. Faqət böyük mədəni təşkilatlarının varlığından mülət xüsusiət işlərini bər qədər hiss edirdiyim."(1)

Mirza Bala Bakının qurtuluşundan sonra comiyyətlərin Cümhuriyyət quruculuğuna bigənə yanşanmalarını, onları həmişə mədəni işlərdə fəal olduğunu həldə əllerinin səyulalarını təsəffüf hiss ilə qarşısına qoymaq yaxın yeniyən yaranan təşkilatlaşdırma "Türk ocağı"nın fəaliyyətinə və fəaliyyətçilərinin deyarişdirməyi unutur. O oxucularına tütüb tətib qəsiminən yazar: "Man keçmişdə və galakçada ölüyə bir mədəni təşkilat tanımırıkmı ki, Türk ocağı qədər əhamiyyət və qiymət malik olub. Bir daş dıqqət verilsin: Parça-parça olmuş, müstəqil millətlərin halına galmış türk xalqını dil, hiss, adəbiyyat və türkənəcə ümumişləşdirəm, mədəni bir türk milləti yaratmaq vəzifəsinə ohtasına alan bir comiyyətə nə qədər ağır və mülət məqsəd ilə çalışmış olur" (1).

Bakıda straf kəndlər birliyi ideyası Cümhuriyyət dövründə gündəmdə olub. Lakin, bu birlik millimi, dinim zməndə inkişaf edib möhkəmənləşdir, formallaşdırıldı".

Mirza Bala Məmməmdəzadə 1919-cu ilin fevral ayının 15-də yaradılan "Bakı və atrafının müləmən zəhmətək ziyanlarına ittifaq" adlı təşkilatda, onun məraməməsi və fəaliyyətin yönümlü ilə ciddi maraqlanışın münasibat bildirilmişdir. Mirza Balanın fikrincə "Millsəlini - doktor, yurist, mühəndis, mühərrir və bə ki mütəxəssis ziyanlarının ittifaqı ancaq sandaları olan elmlərin naşırına çalısmalı və o birlikləri ilə millətlərinə yardım etməlidir. Siyasi və mili məsələlər təbliği işlərini onları sanəti olmadığı kimi coməsətin də bir sinifin ziyanlaşdırıcı qarşar, xalqımızda mədəniyyət və mənşə "mühafizəgili" kimi bər həl tərəfdər".

Mülliif haqqdır. Cümhuriyyət dövründə yeni təşkilatların, comiyyətlərin yaradılmasına qanunla icazənin verilməsi nüticədə bəzi sahəlarda əyinilərə, sui-istifadələrə gətirib çıxarmışdır. Comiyyətlərdə ümumişliyi mənafələrin, gündəmli, dövlətçilik, demokratiya prinsiplərinin inkişaf tətbiqindənəndən dərəcə, bəzi məşəxşərlərin, dərəcə, mərəcə dairələrinə xidmət göstərilməsi acıncılaşdırıcı və utanc gətirici hal idi. Bu baxından Mirza Bala doğu yolda olmayınam, istiqələla xidmət etməyən, Cümhuriyyət ideallarını əks platformda dayanıb təşkilat rəhbərlerinə qarşılıqlı xidmət etməridi.

Mirza Bala Məmməmdəzadə motbat vasitəsilə siyasi qruplaşmalarınə bölgələri maraqlanma mətəmədi aydınlıq gətirir, mili istiqətliyimizə bəhət atalarla, Rusiya bolşeviklərinə züyutənərən açıq və sərt münasibət bildirmişdir. Onun "İstiqət" qəzəfindən çap etdirildiyi "Bizdə sıfır məbarizasi" maqəsləsində dövrün bir sıra problematik səhərlərinə daşıq və sarast cavablar müşahidə edir. Mirza Bala Məmməmdəzadə yazar: "Bolşeviklər başarıyayıntın nücatını kapitalın məhvində, sərvətdərlərinin iş-

Ədəbiyyat:

1. Əliyeva-Kongorli A.. H. Əliyev və elm. Bakı, Şərq-Qərb, 2010.
2. Əliyev H. Müstəqilliklərimiz obididir. 46 cild, Bakı, 1999.
3. Xəlilov S. Fəlsəfə: Tarix və mütəsəllik Bakı - 2006
4. Ulu öndər H. Əliyevin irsi və politologiyasının aktual problemləri (red. İ. Məmmədzadə və Ə. Tağıyev) Bakı, 2010

başından getirsinde, hakimiyet ve ağılığın demokratiyaya, zahmetkəs xalqa verilmesində bulunurdu.

Mərə bunu biz bilməyorumzu? Kim istoyor ki, 3-4 milyonluq bir Azərbaycan türkü adından ancaq 3-4 nəfər bəy-xan vəkil olunus və kəndlilərin bir milət adı versin?

...Kim istəməz ki, milli böylər osarlıdan qurtulsun, kəndi kəndinə hakim olsun, bir neçə qoluqomaaqlan hakimiyyətinə keyfi maşınaqın bir imha qoysun? Kim istəməz ki, millətləri qanlı davalara səvq edən kapitalist, sarvətdar, intriqacılar iş başındaqovusun, millətlər barəbər və müsəvət malik əsərlər olsunlar?

...Buz bünüt dünyaya hüriyyət və adətli istəyən sosialistlərin töqsiri degil - salvı deyəcəkiz, bir natiq tacirbaşılığı adı verməcəkiz, cümlə məhkəm millətlər əsərlər imperiya-nınnı osarlındıq yalnız sinif cəhdəndə degil, bir milli tərəfdən mənşəyinətən bulunuşmur, bu milli əsərət məhkəm millətlərin bütün sınıflarını birləşdirir, onları bayıdan, xanımdan, əkinçi və ziyanlısına kimi birləşmiş bir tan, vahid halına gəlmərindən?" (2).

Mirza Bala Məmmədzadənin sinifi mübarizə probleminə baxışları fərqli və məraqlıdır. Onun fikrincə bir millətin sınıfları bölünmədən digər bir millətin əsəri altında yaşaması qədər, bayındaqın əkinçilişinə, xanımdan ziyanlısına qədər böyük müstəqil yaşamaq üstündür. Mirza Bala Azərbaycan istiqlalını təbidi edənlərin öncəndə görür, onların məhkəmiyyət nüvələrinə əcib göstərməkdən çəkmək. Fikirlərinə açıq, bərbəs söyləyir: "Millətlər, o cümlədən Azərbaycan doxi müstəqil oldu. Müstəqil olmaq ilə barəbər solşalar, xəlq fikri, xəlq diləgi, xəlq arzusu, qarşısında ditzökşməq başlayır, zəhmət və sarvət masaləsi, topraq və mülkədər masalələri zəhmətək xəlqın nöfusuna həll olunmaga başlayır... Əgər "Simal hürriyyətçilər" və qarşın mənşəyin "istiqlaliyyətçilər" hərakət əsərlər, əmin olmali ki, natiçə Azərbaycan sarvətdarları fürsət qazanacaqlar. Xəlq həqiqəndən çəkməyə və istiqlal uğrunda sinifi düşənlər ilə birşəməqə möcəbur olacaqdır. Millətin fikrindən sinifi masalələr çıxacaq. Bir zdidyyət və bədənlilik, oyadacaqdır. İnsanların hüriyyət və sadət arzulanıyan, millətlərə tərəqqi və mədəniyyət diləyənlər bunu nezərdə tutmalar, Azərbaycan türk xalqının siyasi və sinifi hüriyyətinə mümənəyat yaratmamalıdır" (2).

Mirza Bala ideologiya, məram etibarla bir-birinə zidd mövqeyə malik siyasi fırqelerin Cümhuriyyətə aleyhinin yaxınlaşmasını, eyni məqsəd uğrunda mübarizəyə qoşulmasına anlaşılmadığını bildirir. Sosialistlər İttihadçıların siyasi maska taxarax işbirliyi hayata keçirənləri M.B.Məmmədzadənin "Cümhuriyyətini, diktatorluqum" "sarılıqlı maqaləsində geniş şərhin tapmışdır. Məqalədə yazılır: "Məməskəntini "Sosialist Cümhuriyyəti" halında görmək istəyən sosialistlər özü ilə qəlbində mütəabət fikri baslayan mühafizəkar "Səriat iştirə" fırqəsinin birləşməsi Azərbaycan yenisi tarixi-müttəfiyinən qanlı və ağlar sohbetini təşkil etdiyordu. Zahira bu iki bir-birinə zidd olan fırqənin birləşməsine qüvvətli bir asas götürdüyürdü..."

Cünti Denikin li Lenin opşurdu,

Cünti, Sunyam li Amazasp qoşlaşdırıldı,

Cünti, İttihad ilə Sosialistlərin müttəhidən (birlük) hərəkat etməsi Daşnakl ilə kommunistlərin, bolseviklərin ilə monarxistlərin birləşməsindən başqa bir şey xatırlatmadır" (3)

Mirza Bala Cümhuriyyət Parlamentində istəyən debatları izledikcə, hər bir fırqə nümayəndəsinin çıxışlarından sözülen manan, makri, hılyanı duyduga azad, müstəqil olunan özgə təsirlərə, əsərəti alına düşmüş siyasetçisinin bədəxət, məğrin halına acıyrı. Mülliət həm İttihadçıların, həm də Sosialistlərin demokratik cümhuriyyət qurulmuş haqqında yanlış məvqədə olduğunu tənqid edərək duruma bəllə aydınlaşdırırdı: "Əgər bu həqiqi bilimsi olası iddialar həqiqəti cümhuriyyətçilər "İttihad" kimi bir fırqə ilə koalisiyon yapmaqlardır. Ya əgər qəsddən bu ixtifaçı yapmış olsa iddialar cümhuriyyətçilər, müstəqiyətçi oldularını isbat edəcəklər."

İman ediyoruz ki, parlamentarizmə və cümhuriyyət fikri-müttəfiyisə ilə rühənləşən gəncər "İttihad" lideri Qara Bəğış obvalı-hazırı haqqında verdiği bayanı oxuyub da düşünlər: votəmənimin başına no kimin qorxul, no kimin istibdadlar hazırlandıqın anları, monarxistlər ilə blok tapmış liderlərindən bu barədə hesab tələb edib deyərlər ki, cümhuriyyətni, və ya diktatorluqmu? Əgər cümhuriyyətçi isələr na üçün parlamentarizmənə kəndisindən bərəqəyi amal ittixaz etmiş fırqəni yuxarıda diktatorluq qurmaq istəyən ilə koalisonda gedirsiniz?" (3).

Mirza Balanın həm İttihad fırqəsinin lideri Qara Bəy haqqında, həm də sosialistlər haqqında uzaqqorılılık söyleyişli fikirlər çox çökəndi ki, özünü tamamlı doğrultu.

Mirza Bala Məmmədzadə və həmkarları istiqlal bayramının bir illiyini böyük segi, coşğu və tanışma ilə qarsılıdı. 1919-ii 28 May Azərbaycanda el bayramına çevrildi. Parlamen klupasının yuxarı hissəsindən Alaqapı düzüldülib, kürçəboyu rəngarəng bayraqlar asılır. 7-10 yaşı 30 nörofər Türk usşaqı kağız parçalar, taxtə silahlar, kırıq bayraqlar hazırlayıb talim edir, "Şanlı votə" mahnısını oxuyurdular. Evinin evyanlarında ünvranglı milli bayraqlar asılır. İpək parçalar üzərində "Yəşən İstiqlal", "Yəşən Azərbaycan" şuların hərəkəti yəzəyir. Parlamentin üstündə "Yəşən İstiqlal" elektrik lampaları ilə yazarı. Qız qalası üzərində üç alov, üç ranglı bayraq dəlgələnlər.

Mirza Bala Məmmədzadə istiqlal bayramının seyr edikcə fərqli hissə keçirip. Müstəqiliyyət qoşusunun xalq böyük bir bayram tantəsini yaşayır. Onun diqqətinə xüsusi cələb adımlarından biri qadınlann, gənc qızların istiqlal bayramına bəzəubər gəlmələri və fəal istiqrət etmələri idi. O "Azərbaycan" qəzetində çap etdiydi "Təhlükə və qadınlarımız" adlı məqaləsində 28 May bayramuna münasibətinə bələ bildirdi: "Azərbaycan Cümhuriyyəti təşkilini bir çox nəfərin hasılı emsili bələlərə və Avropa əfkar-ümumiyyəsinə əleyhimiz qalxıtmaz istyəvələr millətimiz və zahmetkə Azərbaycan türk xalqı lazımı cavab verdi".

Hüriyyət bayramlarında, Qala nümayişlerində, 31 mart tətilində intiriqətlərin siyasi totilərində xalqımızın göstərdiyi istədən no qadar sıbır bi hissəyərliq malik olduğunu və istiqlaliyyət fikrili no qador six suradə marbut bulundurduğunu isbat etdi.

28 May istiqlal bayramı isə keçmişlərdən daha qiyomatlı və daha tarixi bir nümayiş olunmuşdu. Burada millət heyati-ümumiyyətisəl erkənində qadınına, cəcugundan böyüküñə qadır iştrək ediyor. 28 Mayis bayramı millətin yarısı olan qadınlarını da hərəkət iclimiyyəyyə dərtmət, onları da canlı bir qüvvə oldularını isbat etmədi.

Bunun da əhəmiyyəti cəhəti bu idi ki, bu hiss, bu anlaşığın təxəli xüsusi hazırlıq sayısında degil, zamanın tasiri və kəndlilərin təbii dərkətlərini, bərəkətlərə kasb etmişlər. Ona görə iman edirəm ki, bu gün üzərimizə galan təhlükəni yalnız kişilərimiz degil, artıq intibahə basılmış qadınlar da hiss edirəyilər" (4).

Bayram tantəsindən sadələr qulaqlardan getməmiş Mirza Bala votənin təhlükəsizliyi haqqında duşünür. Düşümlərin məlkiliyi, hiyləgarlığını görür, yaxınlığın təcavüz aksiyasını hiss edir, istiqlal sevər insanın aqıq-sayıqlığı səsləyir. Camiyatın xüsusi bir qismi olan qadınları müstəsna qızıvə hesab edərək onları köyməyə ettiyəcək olduğunu vurgulayaraq yazar: "Bu gün gəncərlərimiz aşkar suradında cəbbəye gedir. Camastımızı qəzallıqdan ilə orduş, ehtiyat kömülü alayı yapıyor. Firqlarımız, partiyalarımız bütün xüsusi fırqə münəqşiqələrini unudaraq votənin və istiqlaliyyətin müdafiəsi üçün mücahid və mübarizələr düzəltməgə məqsüdüdürler.

Yazıcılarımız, mühərrənlərin bütün mənşələrini bütün mahirlik və istedədlərin milliyyət aylıtmağa, votən müdafiəsi hissə ciyətmə, dostluq və düşünməni tamamlaşdırmaq şayidirler.

Natiqlərətən xalqımızı ittihada, birligə və hökumət strafına toplanıb Azərbaycanı qorumağa çağırıları.

Bu təhlükə qarşısında qadınlar bütün qüvvələrini toplamalı, səfərborlik halına gəlməlidirlər.

Təhlükənin acısını istibdə zamanı - mərtədə sentyabr kimi hiss etmiş, dadmış olan, xüsusun Bakı türk qadınları bilməsləridi ki, imdiki təhlükə keçmişindən daha böyük əsərlər və vahşət gətirir. Əgər kişilərlərin silah başıqı qoşduğu və vaxtla qadınlar da dəzgah başına, əşqərlərimizi axradın təmən etmə işinə qoşmasalar tarix qarşısında, məsul və mədənilər qarşısında yeno "vəhş" görünərlər. ...Əgər 28 Nümayişindən sonra Bakı türk qadınları heç bir təsəkkül tarzından, hazırlıq olmadan icra etdiş ümidi varıq, ki, işdə qadınlar camiyatı tərəfindən hərəkət olunsa qadınlarımız atıl¹ qalmazlar. Öz ganc və zarif qüvvələrlər ganc votənimizə böyük xidmət edərlər" (4).

Mirza Bala Məmmədzadənin Azərbaycan qadınlarının Anadolu ilə İstanbullu bacılardan ibrat alaraq aşşəriyə gedən gəncərlərimiz üçün arxa cəbbədə onlara hərbi geyim hazırlamaları haqqında təşəbbüs qaldırması o dövr üçün casaraltı təklif idi. Əslində bu təklif camiyəti milli birliyi,

¹ Atıl - tənbəl, etatlılı

bütövlüye doğru aparan yolun başlangıcı idi. Kadınların hüquq barərətiyini tömən edən təşəbbüs idi... Xanımların, anaların vətən və istiqlal yolunda öz töhfələrini verməyə çağırış idi... Əsrərlər formalılmış mühafizəkar düşüncələrinin doğulmasına yonulmuş, qadın azadlığının pörvəsi tapmasına xidmət edən, uzagqrənlilik səyolənilmiş müraciət idi...

Xalqımız ve dövlətçiliyimiz üçün tarixi məqamlarda Mirzə Bala Məmmədəzadənin təklifləri, təşəbbüsleri, tövsiyələri yetərinə osaslandırmış, mənşəli və əzəqgörənlilik səylənilmiş düşüncələr olur.

6

M.B.Mehmedzadə yaradılığında, publisistik fəaliyyətində təhsil masasını böyük önəm vermiş, milli mədəni və mənəvi problemlərin həlli yollarının mətbəxbən, məsirdən keçdiyin xüsusi vurğulamışdır. Məlumudur ki, Cümhuriyyət dövründə Universitet aqmaq, mili kadrlar yetişdirmək masasında ham parlamentin, ham da mətbuatın gündüzlündən qızılı mütəxəkkirələrə səbəb olmuşdur. Bu məsələnin tarzlarından olduğunu əhəmiyyətliyəldər da mövcud idi. Hər kənəqən qızılı mövqüy həsab edirindən. Xüsusilə belə bir fikir qəbəldəridi ki, "Bu Universitet türk təhsilcələri üçün deyil, başqa millatlılarla ötrük aplitir...". Çunki, Azərbaycan türkəsinin bilən professorları, yüksək səviyyəli müttəxəssislər yoxdu. Dərslərin rüsi dilində aparılmış Azərbaycan türkəni çətinliklər yaradısaq,

Mübahisaların özgün çağında Mirzə Balanın "Azerbaiyan" gazetelinin 1919-cu il 9 iyul tarihli sayında çap ettiirdi: "Darülfünun haqqında" adlı makalede probleme yanaşma tarzı bakımından dikkat çekti. Onun fikrine "...türk tabalaları arkadaşlarının ssas röyleri olan "mili" darülfünun fikrine şərəflik" və onu da etrafı ediyorum ki, bu rus professorlarının böylə həvəsla çalışması rüslüyü yerdirməs, onların müdafiəviliyi vənəməcindir.

Darülfünun mütləqə ... türkçə olmalıdır. Başqa şöbeləri olmasa da, ədəbiyyat və tarix şöbəsini türkçə aparmaq cətin deyildir. Bugun olacağınə ümidi yaradır.

... Gəncəldən, tələbələrdən faal millət və xəlq xadimləri vücudə gətirmək üçün hökumət tələbələrinizmən məlli tarbiyəsinə ciddiən əhəmiyyət vermalıdır. İstər Bakda, istər Avropana öndərləçik indiki dilsiz tələbələrinizdən ana lisannı, məlli tarix və ədəbiyyat bilməsi tələb olunmalıdır. Bu olmazsa millət onun qarşılıcı elindən asla fəvvarə görəlməz" (5).

Mirza Balanın bir az şart ve konkretna olaraq toxunduğu milli dildə tədris problemi o dövr üçün ətərkənlik, mitsək və eyni zamanda şəhərəyişatı masası idi. Müstaqil dövlətin mili məskusunin rəqsicisi üçün milli dilini camışçıyan işlək insiyati夫 vəsiatçısan, hayət tarzını cəvirmək, milli ruhu yüksəltmək zəruri idi. Milliçilik Mirza Balanın qanında çağışır, rühündə parvarış tapır, amalında, həqiqətkarlından ideala çevrilir. Eyni dayarlıdırkırdı müstəvisindən yanadığında onun Cumhuriyyət hökumətinin xarici olkalarda təhlis almaq üçün gəndərməyə hazırlığındə tələbələr haqqında da baxış və təsvirləri fəqirdid. M.B.Məhəmmədəzadə yazar: "Üç sans irali Avropaya asır bir ölkənin məlumat və eğliliyi gedirdi. İndi sansı müstaqil bir hökumət halında bulunur. Hayatımız dayışmış, carayon və labatda başqa həl almır. Bu gün istiqətlərimiz tömən etmək və onun içərisində yeni bir hayat, sədən bir dündən yarataqmış projesi cizilmişdir.

...Avropaya getmədən, mükəmməl ana dilini bilmək, milli tarix, milli ədəbiyyat, milli mədəniyyət həyat haqqında məlumatə malik olmaq lazımdır...

İstiqlaliyyətə kimi qayıdan tələbələrimizdə çox şeylər - nöqsanlar və bəlkə həyatımız üçün əhəmiyyətli gördük.

İlyaslar "Alyşa" oldular, Məhəmmədlər "Mişa" qayıtlılar. Vəlilərə "Vladimir" deyildilər. labələr evlənib gəldilər.

Milli həyat ilə yaşamadılar. Bununla da xəlqimizi "Avropanlılıqdan" türküdürlər. Cəmaətimiz arifi yanlış anladı, tərəqqidən qaldı" (6).

Mirza Bala Avropaya, Amerikaya tâhsil almaq üçün gedən tələbələrə yüksək tələbkarlıqla namagħda, onların milli ruhlu mütakəssirlərini kimin yetişməsini arzulamadığa haqqı idi. Çünki, olunın təciliyyili bilən edisə da, dövlət quruculuğunu sahəsində ilk addımlar atısa da, ayn-ayrı insanlar, hətta təriştəmə üzvlərindən bozuları milli ruhdan uzaq, müstəmləkə psixiologiyasının daşıyıcıları idi. Müyyətliyin elitar təbaqəsinin müsəyyən hissəsinə rus düşüncə torzi hakim idi. Xalq tarixi-siyasi mədəniyyəti təbaolub, köklər zəncirindən xilas olسا da, müyyətin insanlar nördülük psixiologiyasından azad olmaqdə çatılınlıklar cəkirdi. Mirza Balanın milli düşüncəsinə töblik etməkdə qadısqo münasibətlər

Mirzə Balanın yetenekine mükmənnələşdirən, "Azərbaycan istiqlaliyyəti arzu edən türk gencəri, türk xalqı"na ünvanlaşdırıb, bu düşüncələri Cümhuriyyət dövrünün nəzirlerindən ejsidilmişlər, amma qədərindən dərinliyindən mədəniyyət konsepsiysızdır. O, mədəniyyət ideyasi "Azərbaycan" qəzindən çap etdiyində "Hökumət və teatro masası" adlı məqələsində də xüsusi vurgulanmış, bu sahədə müsahibə edildən sonra, ləngliyi, bürokratizmə, qeyri-peskarlılığı sərt, koskin münasibətini bildirmişdir.

* * *

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mirzə Bala Məmməzdəzənin siyasi motivdə parahat duyğularının nikinbən notlar üzərində gəzmişlərinə andiran sonuncu məqəsəli milli istiqlalımızın bəsibür istisləsinə məruz qalmışından dörd gün avval "Zaman" və xətti-həsrat adlı "İstiqlal" qəzetinin 1920-ci il 23 aprel sayından naşr edilmişdir. Cümhuriyyət bayramının bir aydan çox vaxt qədəmədən, yəni Azərbaycan istiqlalının ikinci ildönümü münasibətilə qələmə alınmışdır. Fikirdə dişinçdən bayram şəhərvərliyi hiss olunmasa da mülliəf keçilir bir il on bir aylıq aqnlı, azablı yollar təxəllüsəyərək təqdim olunur. "Bir aylag sonra Azərbaycan istiqlalının ikinci sənəd-dövriyəsi zaman olacaqdır. Bir il on bir ay bundan iləri məvasit 28-ndə 1918-ci ilin xiçər xalq cümhuriyyəti elan etmişdir.

Bu büyük tarixi həqiqətdən sonra təşkil edilən hökumətlər, Bakı uğrunda aparılan mübarizələr və axıdılın qanlar həpsi Şurayı-Millinin elan və qəbul etdiridiyi bu əsaslı prinsiplər üzərinə qurulmuşdur...

Xalqın bu arzusuna, Şurayı-Milliyyin osaslarına sadıq qalaraq Azərbaycan kabinaları Parlamana qarşısında tətənəli surətdə cüstləşmişdilər. "göz böyüyi kim qorunacağı" və edirikən yalnız Parlamenanın deyil, bəlli ümum Azərbaycan Türk xalqının alısimına nail olmuşlardı.

...Millîtin gösterdiyi azm ve sabat hükümetin ibraz etdiyi sağlam ve möhök siyaset sayasında idki, biz cahan etrafında belse nail olduğunu ve istisgalimiz faali tasdiqini tâmenten suradı bayram sâxlâdi, fâtihaâlim ile esnafdar olan e hârikâmlâr millet astivâsi unutmadıcasadır! (7)

Mirza Bala vatan istiqlal, demokratik ülkenin tâhîtinâkunun yaxınlaşdırılmasında rol oynamıştır (1).

Mirza Bala "Zaman va xatti-hərəkət" məqalasını çap etdirəndə Cumhuriyyətin səqutuna cəmi dörd gün qalmışdı. Hələ horbi tacavüza, istiliyə, mösləhiyyətə dörd gün var idi. Həlumt düşmənlərə, istiqlal aleyişdarlarına qarşı voten oğullannan birləşmək fərzi vərdi. Lakin, "milli" soluların solaxay addımları gecən Cumhuriyyətə uğuruna yuvalarına tempini sürətləndirdi. Hayatın təleyifi Azərbaycannı müstəqilliyi ilə şəhəri bağlayan insanlar üçün azadlıq itkişi ömrə bərəbər idi. Milliati müthüm, təleyifi möqamında, eksternal vəziyyətdə zəruri qoralar qəbul etməli olur. Millət vəkilərinin məzar səkütu həyət doğuruñur..

1920-ci il aprelin 27-də Azərbaycan Məclisi-Məbusanının sonunuñ füvqələdə gecə iclası başlışan Hökumətin bolşeviklər təslim edilmişsi təkifindən narazı qaları müsavatçılara cavab olaraq sosialistlərin sırasından "qocaman bayquşun zəhorə səsi" (C.Cabbari) eşidilir. Azərbaycan Cümhuriyyətinin Parlament üzvü Səmədəga Ağamalıoğlu heç no баş vermayıbñ kimi özünəməxsus ironiya ilə deyir: "Bu təskiləfdə qorxmaq lazımdır. Demələ ol ki, burada təhlükəli bir şey yoxdur. Deyək ki, təkifin ləri qardaşımız deyil, Poqos va ya başqa bir adadır. Nə deyə bilərsiniz? Onlarındı deyir: "Sür daraya", biz da garök stürök" (Azərbaycan Parlamentinin tacili füvqələdə axşam).

iclası (27 aprel 1920-ci il). "Elm" qəzeti, Bakı, 1991, 11 may, №19-20. Akademik Z.Bünyadovun təqdimti ilə).

Hər bir istiqalçı, vətənşərvər, mülətsevər üçün bu izahatın, cavabın güñlücündündən əlavə adında və soyadında "ağa" sözü gəzdirən, lakin, ağyanalıdan uzaq məclisi-məbusan müməssilinin, parlament üzvünün, fırqə rəhbərinin yataqlıqla yogrulmuşu sayışlamalarında bolşevik bəssərlər və pogoslar qarşısında qul, nökrəs psixologiyasının açıq etrafı təsccüb doğurmaya bilmir. Özörünü məllətinin "ağa"si hesab edənlər, özsələr nökrəklik xidmətlərini sadəqatla yerinə yetirdi, pogosların "Sür dərsəy" işarəsi ilə beynəlxalq aləmdə tanınan Azərbaycan Xalq Cümhuriyyətinin uğuruma apardılar, dərəcə düşüklərdən. İstiqalçı döşərgə qardaş qanının tökülməsinə yel verməmək namına zorun, şər qıvvuların, qurruzi terrorun qarşısından geri çəkildi, demokratiyada sadəqat qurbanlarına çevrildi. Yurdəsəvar Azərbaycan türkləri üçün 1920-ci ilin aprelin 27-dən 28-na keçəcə qəti zülmətin ugulduğu "vərsəmlə bir gecə" (C.Cabbarlı) idi. Qadim və zangin mədəniyyətə malik bir xalqın tələyi, Şərqi ilk Xalq Cümhuriyyəti bir gəcənin içində qaranlığı, yalanı, riya bürünən bir boşluğa yuvarlandı. Mirzə Bala Məmmədzadə və Cəfər Cabbarlı Cümhuriyyət Parlamenti həyəcənlər son ılıcları kağıza köçürməkdə balıka də ilk dəfa çatınlık çəkirdilər. Çünkü "Qırmızı qaranlıqlar" (Ə.Hüseynzadə) dövrünün başlanmasına az qaldı...

Ədəbiyyat:

1. Məmmədzadə Mirzə Bala. Təqşiqatlarımız. Bakı, "Azərbaycan" qəzeti, 1919, 3 mart, № 127
2. Məmmədzadə Mirzə Bala. Bizdə sinif mübarizəsi. Bakı, "İstiqal" qəzeti, 1919, 7 iyun, № 18
3. Məmmədzadə Mirzə Bala. Cümhuriyyəti, Diktatorluğum?!. Bakı, "İstiqal" qəzeti, 1920, 18 yanvar, № 1
4. Məmmədzadə Mirzə Bala. Təhlükə və qadınlarımız. Bakı, "Azərbaycan" qəzeti, 1919, 10 iyun, № 200
5. Mirzə Bala Məmmədzadə. Darülfünun haqqında. "Azərbaycan" qəz., 1919, 9 iyun, № 220
6. Mirzə Bala Məmmədzadə. Tələbələrimiz haqqında. "Azərbaycan" qəz., 1919, 29 yanvar, № 100).
7. Məmmədzadə Mirzə Bala. Zaman və xətti-hərəkat. "İstiqal" qəzeti, Bakı, 1920, 23 aprel)

KULTUROLOGİYA

İlahə Sadıqova
ADMİÜ- dissertation

CÜMHURİYYƏT DÖVRÜNDƏ FƏALİYYƏT GÖSTƏRMİŞ UŞAQLARI MÜDAFİƏ CƏMIYYƏTLƏRİ

Azərbaycan Cümhuriyyəti çox ağır şərait və mahrumiyətlər içində qısa bir zaman arzində hüquqi, idari, siyasi, iqtisadi, hərbi və mili maarisə sahələrini tənzim etdi, məməlakətdə asayış və intizam yotma qoydu və nəticə 1920-ci ilin 12 yanvarında böyük dövlətlər tərəfindən istiqalı tamlandı. Qonşu Türk və iran dövlətləri daxil olmaqla, başqa Amerika Birleşmiş Ştatları - böyüklik bir çox dövlətlərlə münasibətlər yaradıldı.

Mövcud olduğu qısa dövr arzində Azərbaycan Cümhuriyyətinin asas idarəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Burada hər bir insan möhtərəm şəxs, Azərbaycan vətəndəsi olduğu üçün hüquq qorunurdu.

Azərbaycan Xalq Cümhuriyyətində vətəndaşlar arasında siyasi barəborlik bərəqər olmaqla bərəbər, sosial adaletsizliyin zərəri noticələri də aydın torzda dayışdırıldı. Bir çox shəhərdə olduğu kimi, AXC hökuməti uşaqlara yardım və qayğı göstərilməsi üçün də bir çox qeyri-hökumət təqşiqatlarının fealiyyətinə şərait yaradı. Bu qeyri-hökumət təqşiqatlarından biri "Uşaq evi" adlı xeyriyyə comiyəti idi. Bu comiyət 1913-ci ildə yaradılmışdır. "Uşaq xəstəxanası" comiyətinin varisi kimi 1915-ci ildən fealiyyəti başlayıb. Comiyətin osas məqsədi yoxsun və kiməsiz uşaqların yaşayışını yüngülləşdirmək idi. "Uşaq evi" Azərbaycan Xalq Cümhuriyyəti illərində cinsindən, miliyyətindən və diafordan asılı olmayaq, qeyuumluq etdiyi uşaqların təbəbəsi mübadiləsi aparı, qabaqcıl uşaq iləşkisinin tətbiqinə səy göstərir. Bu dənəsk də 1920-ci il aprel hadisələrindən sonra fealiyyətinə dayandırıb. Dənəsindən sadəlik etdiyi dəhər bir comiyət "Uşaq ölümü ilə mübariza comiyəti" idi. Bu comiyətin faxri üzvlərindən biri neft sənayeçisi Murtuza Muxtarovun hayat yoldaşı Liza xanım idi. Comiyətin məqsədi cinsindən, sosial mənşəyindən, milli və dini mənsubiyətindən asılı olmayaq, bütün uşaqların fiziki inkişafının qayğısına qalmاق və uşaq ölümülarının qarşısını almaq idi. Comiyət yoxsun uşaqlara pulsuz yemək verir, evlərdə, xəstəxanalarda onlara tibbi yardım göstərir, uşaqları körpələr evi, kimsəsizlər evi və sanatoriyalarda yerləşdirir. Comiyət tərkibində süd olaraq yemək mətbəxləri, pulsuz uşaq yeməkhanaları, südin və s. pulsuz verildiyi ambulatoriyalar təşkil edirdi. Comiyətin rəhbəri tamimli pediatron olduğunu üçün uşaqların sağlamlıq məsələlərinə xüsusi önmə verirdi. Belə ki, comiyətin sarانçamında bir sıra müəssisələr var idi: Şəhər müalicəxanası (həftənin müayyan günlərində burda uşaqlara qulluq edilmişdir və onların qidalanmasına aid məsləhətlər verilirdi); Balaxanı müalicəxanası - zəif südəmən uşaqlar üçün sığınacaq (burada mədo - bağırsız xəstəliklər keçirimi 1-2 yaşlı uşaqlar yerləşdirilirdi, ilk dəfa olaraq, comiyət tərəfindən təşkil edilib); Zügülba uşaq koloniyası (burada varəndən azı yiyət çəkən 5-14 yaşlarında 75 uşaq saxlanılır). O, comiyətin xəttılı eqli gerililiyi olan, müayyan sabəbdən təhsildən geri qalan uşaqların üçün xüsusi açıq sınıflar təşkil edirdi. Dənəsindən təsəbbüsü ilə 1917-ci ildə yaradılmış başqa bir qeyri-hökumət xeyriyyə comiyəti "Uşaqlar mühafizə comiyəti" adlanırdı. Comiyətin sadr müavini Nəsib bay Yusifbəylinin hayat yoldaşı Eynülhəyat Yusifbəyli idi. Comiyətin məqsədi Bakıda yaşayan 17 yaşından uşaqların hayat şəraitini hərtərəfi öyrənmək,

əhalini onların yaşayış tarzı və bütün ehtiyacları ilə geniş tanış etmək idi. Cəmiyyət xüsusi uşaq məhkəməsi təskil etməklə, kimsəsiz uşaqların cinayətkar aləmdən uzaqlaşdırılmasına, onların yenidən təbliğ olundurulmasına və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişdirilmələri üçün etibarlı əllərə verilməsinə soy güstərirdi.

AXC dövründə 1918-ci ilde Azərbaycan xalqına qarşı törendildimə mart soyqırımından sonra kimşosuz qalmış uşaqlara yardım məqsədilə "Uşaqlara yardım büsərus" adlanan qeyri-hökumət xeyriyyə camiyatı yaradılmışdı. Büronun soranınca bir sırə uşaq sağınacaqları var idi. 1918-ci ilin dekabrında kimşosuz uşaqlar üçün shəhəriye və sanitari-gigiyena işlərini son dərəcə ciddi kuruluşlu saraialtı körpələr evləri açılmışdır. 1919-cu il mart ayının ortalarında Büro "Birçər evi" nazində ayaşlı uşaqlar üçün (1-7 yaş) xüsusi uşaq bəlməlatının təskilinə başlayıb. Büro müsəlman uşaq sağınacağının yardım göstərən xeyriyyə tədbirləri do keçirdi: ucz uz aq çörk bisirilərə satılır, onun satışından oldu olunur galır miliyyətindən asılı olmayaraq, kimşosuz uşaqlar evine sof edilirdi. Azərbaycanın tanınmış ziyanlıları were miilyoncuları büröye yardım da verildi. Vərəmdən azıyat çəkən 130-dək uşaqın sahətini yaxşılaşdırmaq məqsədilə yox vaxtında bürö "Nina" başlığını icarəyə götürüldü. 1918-ci ilin sonu 1919-cu ilin avqustlarında Bakuda yatalaq epidemiyası yayılmışdı. Büro şəhərin fala rayonlarında uşaqlar üçün gündüz evləri açmışdır. Uşaqlar saat 8-18-a qədər həmin evlərdə yemək tamın edir, xəstələndikdən sonra libarə bürö yaradı gəstərmişdir.

1907-ci ilin aprelində "Bakı şəhər və xalq məktəblərinin şagirdlərinə yardım comiyiyeti" xeyriyyə təşkilatı yaradı. Comiyiyetin məqsədi Bakı şəhər və xalq məktəblərinin ehtiyaç olan şagirdlərinin geyim, yemək və manzillə tamın etmək, onların tibbi yardım göstərmək, valideylərin işdə olan şagirdləri gündüzərlər siyircəlaşdırma tamın etmək idi. 1919-cu ilin yayında comiyiyat uşaqların yaradılmışdır ilə müsələğin 7-8 türk və 3-5 məktəbi nəzdində uşaqlar evləri töküldü edilmişdir. Onların bu böyük həyatlılığı, geniş mətbəxaları var idi. Tadris ili başlanğıcında comiyiyat məktəbləri isti sahə yeməkləri təşkil etmiş, hemçinin imkansız şagirdlərə dövlət hesabına daşfərxana lovazimatının verilməsi, xalq məktəblərinə xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi, dərman almış ilə müsələ olmuşdur. Cümhuriyyət Hökuməti comiyiyati somarələri fəaliyyət göstərə bilmişsinə tünç ona yaxından kömək göstərib. Comiyiyat azərbaycanlı məktəbliyin somarəli istirahətində, səvadlanmasında, sağlamlıqlarının qorunmasına, onlara milli-mənəvi dəyərlərin aşılannasında abidəviyyat rəl oynayıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra adları qeyd olunan cəmiyyətlər öz fəaliyyətlərini davandırb.

**Maşide Niğmet MEMİŞ
ADMİU – doktorant
Türkiye**

KAFKASLARIN ŞANLI TARİHİ

Türk milleti, uzun bir tarih içerisinde yüksek bir medeniyet ve kültürü bütün dünyaya büyülüğünü göstermiş bir millettir. Azerbaycan ve Türkiye iki kardeş ve dost devlettir.

İki ülke aydınlığa açılan yolda toplumu ilerletmek için birbirinin kültürel değerlerinden, tarihi bağlarından, etnografik değerlerden yararlanmış ve bütün alanlarda karşılıklı ilişkiler içinde bulunarak dost ilişkilerini devam ettirmektedirler.

Azerbaycan Cumhuriyeti'nin kuruluşu ve Kafkas İslam Ordusu'nun Azerbaycan'daki kahramanlık destanının 100. yıldönümüne ilbu hadisinden arastırılmıştır. Türkiye ve Azerbaycan Türklerine gereğince anlatılmıştır. Bu vefâ borcu olarak görülmektedir.Kafkas İslami Ordusu, Osmanlı Devleti'nin Harbiye Naziri Enver Paşa'nın talimatıyla kuruldu ve Birinci Dünya Savaşı'nda Kafkasya Cephesi'nde savastı. Kardeşî Enver Paşa tarafından komutanlığı atanen Nuri Paşa, Azerbaycan Cumhuriyeti'ne ve Dağıstan'a Osmanlı'dan yardım talep etmesi üzerine orduyu Azerbaycan'ı kurtarmak için görevlendirildi.

Bütün dedem Ali oğlu Ahmet, 1917-1918 yılları arasında Karsıkkalı İslâm Ordusu'nu 12. alayında bulunarak Azerbaycan'a gelmiş ve bu topraklar için savaşmıştır. O günün şartlarında on yıl Azerbaycan'da esir kalmıştır. Annesinin büyük dedesi ise sırında şehit olmuştu. Yıldız sonra büyük dedem Azerbaycan'ın ve Türkiye'ye gittiğim, Mustafa Kemal Atatürk tarafından kendisine İstiklal Madalyası verilmişdir. Bu cografyadan vatanına dönerken büyük zahmetlerle sırında istiklal getirmiş olduğu dini içeriklü kitapları Azerbaycan'ın en önemli büyük müzelerine bağışlamış bulunmaktadır.

Azerbaycan'ın kurtuluşu için hayatlarını ortaya koyan büyük Türk milletinin ordusunda içerisinde var olmuş bir dedenin torunu olarak bugün bu cofragıya olmaktan gurur duymakta布。Bu ülkeyi rümuhumza sevüp öze vatanımızdan ayrılmamamız nedendi,köllerden doğan aydın büyükensisid.Bu birliğin köllerinden büyülünesle sahip olmuştu,kültür birliği içinde olarak müzelerimiz aracılığı ile değerlerini korumalıyz.

Fəxri Məmmədli
ADMİU-doktorant

MUZEY NÜMUNƏLƏRİNİN ELEKTRON TƏQDİMATI VƏ İNTEQRASIYA MƏSƏLƏLƏRİ

Müsürlaşan ve globallaşan dünyada elm ve madeniyetin müxtəlif sahalarının integrasiyası aktual məsələlərdən biri kim qıymətləndirilə bilər. Müsbəti olaraq dünyadan müxtəlif ölkələrdən şagirdlərin, tələbələrin dünayığırısını, eləcə da digar vilayət və bacarıqlarının ölçülməsinə yönəlmış hərəkətli qıymətləndirmələr keçirilir. Həmin qıymətləndirmələrinə əsas istiqaməti faallırin qarsılıqlı alaşasına və integrasiyasına yönəlmiş mövzular olur. Təsadüfi deyildir ki, akademik Azad Mırzəcanzadənin "İxtisası giriş" kitabının özəl bölməsində F.K.Köçərli müasiliñ kütibim xarakterə edərkən bu fikri de ifadə edir: "Hər bir peşə hazırlığı sabion təsakküf probleminin həll etməyin başlıca vasitəsinən - səxsiyyətin hərtarafı işinəsindən başlanılmışdır"(1, s. 5).

Elm ve moderniyet karşılıklı olarak olduğundan ve sintetik şekilde inkişaf ettiğinden moderniyetsizlikteki daxil olan istiqamalar da daima birbiryle vəhdətdə olur, integrasiya məsələsinə yüksək tətbiq edilir. Bu baxımında inceşənətin aşıq musiqisi, teatr, kino və s. kimi növleri sintetik sanat sahaları kimi özündə bir neçə ayrı istiqamətin integrasiyasını yüksək tətbiq edir.

Elmin, moderniyetin, tarixin müxtəlif ahənglərini özündə əks etdirən müzeylər də integrasiya məsələlərin bariz nümunəsidir. Müzeylərin digər sahələr integrasiyası edilmişsi ham də onun dəyişikliyinə təqdim olunması ilə bağlıdır. Bu manada son illər ölkəmizdə müzeylərin elektronasdırılması, virtual səhkiň nümayis olunması asas metayardan biri kimi qeyd edilə bilər.

Muzeý fondlarının elektronlaşdırılmasından baş edärkən Müasir İncəsənət müzeiyin (2) və Milli Azərbaycan Tarixi Müzeiyin (3) sayın vurğulanmaq məqsədöyüdür. Söziyedən müzeiyər ekspozisiyalı elektron formada xarici dillərdə da tərcümə olunmaqla virtual formada təqdim edilmişdir. Həmçinin, sosial şəbəkələrlə глобал化 dolanıro nəzərə alaraq hər iki müzeiyə başlı məlumatlarıñ facebook şəbəksindən idarəzəlmək mümkündür.

Azərbaycanda elektron hökumət portalının yaradılması eləcə da, müxtəlif xidmət shəhərlərinin elektronlaşdırılması mədəni sferaya da müsbət mönədə böyük təsir göstərməkdədir. Elektron resursları yaradılan muzeylərin on qisa müddədə "canlı" gərtüntü - 3D şəklinde təqdim edilməsi plan da incasətni seqmentində təqdirliyə hadisə kimi qiymətləndirilə bilər. Böyük olunan fikriyə ifadə kimi "Azer - Ilm" xalçaçılıq markazının rəsədi interaktiv sahifəsində virtual tur başlığı adı altında təqdim edilən bələdçi xidmətinin qeyd edə bilsək (4). Dünyanın nüfuzlu muzeylərinə xas olub ki xidmət növünü yerli mədənşəyini əsaslı şəkildə təsifindən on qisa zamanda elektron xidmət kimi təqdim edilmiş planı mədəni sferada asa prioritetləndirdir.

Azərbaycanda milli muzeylərlə bərabər diyarşunaslıq və ev muzeylərinin də elektronlaşdırılması və virtual nümayiş edilməsi aktual məsələlərdən biri kimi qiymətləndirilə bilər. Bu

monadə Səttar Bəhlulzadəninin, Cəfər Cabbarlinin, Üzeyir Hacıbəylinin və s. dühlələrimizn ev müzeylərinin fealiyyətinə yönəlmış məlumatlar sosial şəbəkələrdə yerli sahifələr şəklinde təqdim edilir.

Müsəir zamanda dünyada incəsənətin müxtəlif elm sahalarının öyrənilməsində asas meyar olması şübhə doğurmadır. Bu məsələdə mədəni nümunələrimizi dünyaya daha dolğun şəkildə təqdim etmək labübür. Elektronlaşma istiqaməti yuxarı qeyd olunan məqamları xüsusişliyi təqribəsi prosesini sürətləndirir arqument kimi ifadə edilmişdir.

Ədəbiyyat:

1. Mırzəcanzadə A.X. İxtisas giriş. Neft və qaz profilli ali məktəblər üçün dərs vəsaiti. B.: Qanun, 2010, s.432
2. Müsəir İncəsənət Muzeyi, URL: <http://www.mim.az/az/>
3. AMEA, Milli Azərbaycan Tarixi Muzeyi, URL: <http://www.azhistorymuseum.az/>
4. "Azər-İləm" xalçaçılıq mərkəzi, URL: <http://azerilmeye.az/>

Əli Abuzarov
ADMİU- doktorant

MUZEY MƏKANINDA İTERAKTİV OYUNLARIN TƏŞKİL OLUNMASININ XÜSÜYYƏTLƏRİ

Oyun çox geniş məşhurdur hansı ki bir sıra adamların fikrincə "ciddiliyə" ziddir. Bu asəsan uşaq-böyük anlayışlarında fərqlər özünü göstərir. Biziñ fikrincə bù tip yanğına əssassızdır. Çünkü insannın bütün hayatı boyu oyun istirak var. Bu xassələr oyunda dualizmin olmasına söyleməyə asas verir. Bütün bular isə müze yaxşanında interaktiv oyunların təşkil olunmasının rələnum rələnum göstəricisidir. Müze oyunları ham spesifik oyulardan ham interaktiv panellardan və həmdə kvestlərdən ibarət olur. Müze oyunları artıq bir sər dünə muzeklärindən uşaqlara is metodikasının tərkib hissəsinə çevrilir. Müze işi hər zaman inkişaf etdiyi Azərbaycanda da artıq bir sıra müzeylerlərək mətbətlərlərə və onların validifikasiyasına spesifik oyular təklif edir. Amma uğurlu tacərübənin alınması üçün təbiətdən onca müze oyunları hər tərəfi tədqiqli olunmalı və lazımı nəzərəti ortaya qoyulmalıdır. Əsas məqsəd müze auditoriyasının psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə müze oyunlarının lazımi strategiyasını yaradılmalıdır.

Muze oyunları öz stratejiyasına görə aşağıda göstərilən növlərə bölündür.

- ananəyə-yeni
- dinamik statik
- qrup-individuel
- öyrənmək üçün ehtiyacların ödəyən/rekreasiya üçün olanlar
- auditoriya tərəfindən passiv/aktiv münasibət tələb edənlər.

Muze oyunlarının köməkli ilə idarə olunan interaktivlikdən on asas məsəla ziyarətçinin müze məkanı çərçivəsində seçim və yaradıcılıq azadlığı amilidir. Bunun üzün vacib apar sözü olan "man özüm" ifadəsi ham hərəkətə, fikirləşməyə və on asas istidiyin qararın qəbuluna aid edilmişdir. Bəs şərəti layihələndirmə müze aməkdaşı müze oyununun sənəsərini yaradarkən ziyarətçinin materialıla əlaqasının necə qurulması haqqında fikirləşməlidir. Bir sözə, o, öz qarşısında aşağıdakı sualları qoymalıdır

- bu məkanda ziyarəti nə edəcək?
- nədo istirak edəcək?
- nədo öz intellektini istifadə edəcək?

Amma müze işçisi bu sualların cavabından sonra özünü arxa plana çəkməlidir. Bununla da o rəhbər –interpretator deyil, yalnız asas şəxslərin köməkçisi şəxsiyyətə çevrilir. Önde olanlar isə artıq

ekskursiya bələdçi deyil ziyarətçilər olacaqlar. İnteraktivliyin idarə olunması üçün atılan atdırımlardan öncə müze rabbarları və omzdaşlar anılamadılar ki, bunulular olsalar müzevin funksiyalarını yeniləməliyilər. İlk zaman bu müze işçiləri üçün çatın və szablı görünü bilər. Çünkü müze prioritetləri dayışılır. Əgər avvala məraq mərkəzində eksponatlarının saxlanılması və problemləri dayandırırsalar, interaktivliyin idarə olunmasında asas is auditoriyaya yoldoldur.

Muze oyunlarının maqsadı yalnız hər hansı tarixi biliklärin ziyarətçiyə aşlanması deyil həmçinin onda estetik başlangıç formalaşmasına köməklik etməlidir.Bu sababdon müze oyunları təşkil edilən zaman Gəzgindən hiss edilməsi vacibdir. Göstərənilər interaktiv paneləndə istifadə zaman estetik komiyət dayışmamıdır. Sosial-psixoloji aspektlərin təhlili müze oyunlarının sənəsərinin yaradılmasında və müze məkanında həmin oyunların gerçəkləşməsindən vacib yər tutacaq. Əgər əvvəller müzeyler öz zangin kolleksiyalları ilə məşqulşəndilərə, hal hazırda camiyətiyin səsindən inkişafında istirak etmək istəyən müze yaxşanı və kommunikasiya prosesinə qoşulmalıdır. Bununla da müzeyle onun auditoriyası arasında təməsda yeni perspektivlər yaranacaq.

Güneş Cabraylova
ADMİU-doktorant

TOLERANTLIQ ANLAYIŞININ KULTUROLOJİ MAHİYYƏTİ

Mədəni antropologiya baxımından, mədəniyyət konkret camiyətdə insanların maddi və ruhi fealiyyətinin noticisində yaranan keyfiyyəti inkişaf səviyyəsi kimi qəbul edilir. Mədəniyyət ictimai həyatın mənası və maddi sahələri ilə əlaqəlidir. Etnoqrافيya, antropologiya, sosiologiya, tarix, arxeologiya kimi humanitar elmlərin təqdim etdiyi empirik materialdan konar mədəniyyət hadisələrinin sistemli tədqiqatı mümkün olmazdı. Teyar de Şarden, K.Renar, rus fəlsəfə-dini düşüncəsinin nümayəndəsi Pavel Aleksandroviç Florenskinin teoloji, amerika antropoloqları, etnopsixoloji məktəblərin nümayəndləri Margaret Mid, Rut Benedict, İ.Cayldan psixoloji, Malinovski, A.R.Redklif Braunun struktur-funksional, Klod Levi Stross, E.Liç, Vilayim Temerin simvölik ideyaları mədəniyyət konsepsiyanının formallaşması prosesinə ardıcıl olaraq təsir etmişdir. Sosialşənə va ya sosial adaptasiya dedikdə, şəxsiyyətin inkişaf prosesi, fərdin sosio-mədəni tacibəri təyinəsi və maniñməsi prosesi başlı dır. Sosio-mədəni tacibəyə hər hansı camiyət, sosial birliyə, qrupa massus dəyərlər, sosial normalar, təsəvvürlər, davranış qaydaları, adıslar, mədəni anınlər, inancalar daşıdır. Amerika antropologiyasında K.Clakhon və M.Hershkovisin istifadə etdikləri "mədəniyyətləşmə" və "mədənşəlmə" alternativ terminlər işlənir. Amerika sosiologiyasının klassiklərindən olan Tolktol Parsonsın qeyd etdiyi kimi, bu yenilənmənin gedidistən şəxsiyyət aktiv başlangıç kimi çıxış edir, həm sosial mühitin maniñməyir, həm de dayışır. T.Parsonsə görə, adaptasiya prosesidir, uyğunlaşma işi noticidir. O, yəni sosial mühitdə şəxsiyyətin 4 uyğunlaşma dərəcəsini göstərir: ilkin mərhələ - fərd bılır kii, yəni sosial mühitdən nəsi davranıñməq olar, lakin öz şururunda bə yəni mühitin dəyərlərini qəbul etmir, hətta əvvəlki dəyərləri üstün tutaraq, yəni dəyərləri inkar edir; dözüm mərhələsi-fərd və yəni mühit bir-birinin dəyərlər sistemi və davranış nümunələrinə qarşılıqlı dözüm göstərir; akkomodasiya - fərd yəni mühitin asas dəyərlərinə tənəy və qəbul edir, eyni zamanda yəni mühit də fərdin bəy dəyərlərini tənəy, assimiliyasiya - fərdin və mühitin dəyərlər sistemi tam bir-birinə uyğundur. Parsons tərəfindən ifadə edilmiş sosialşənə konsepsiyası camiyət və fərdi fundamental kategoriyalarla istiqamətlərin. Onun konsepsiyası praktiki və ümumişəri xarakteri bir səra problemlərlərə əlaqlıdır.

Cəməllişli camiyətdə etnik və mədəniyyətlərə tolerantlıq problemi və ümumi mədəni böhran saatında gələn nəsilin sosial adaptasiyası XX-XXI əsirlərin qoşvasında dünya camiyətinin sosio-mədəni problemlərindən. Tolerantlıq hər şeyə döziñməli yalnız kimi anlañmək olar ki, bu da bilavasitə camiyətin inkişafına və çıxışlaşmasına, insanın təkmilləşməsinə öz təsirini göstərir. Tolerantlıq insanın sosial sağlamlığının və sağlam camiyətin şartları kimi qəbul etmək olar. Sosial cəhdənən sağlam insan hom fiziki və psixi sağlamdır, həm də ahanglı şəkildə səsliyəmə daxildir. Tolerantlıq dözüm, səbər deməkdir. Bu gün tolerantlıq tanıma, qəbul etmə, anlama anlaysılan

kontekstinde baxılır. Tanuma başqa insanın başqalığını, başqa insanın digar dayorlarını, digar təfəkkür möntiqini, digar davranış formalunu görmək bacanğıdır. Qəbul etmə fərqliyi müsbət münasibətdir. Anlama başqasının daxidən görəmək, onun dünyasına həm özünü, həm də başqasının nəzərindən baxmaq bacanğıdır. YUNESKO-nun 16 noyabr 1995-ci il tarixli Baş konfransının təsdiq etdiyi "Tolerantlıq prinsiplərinin Bayannaması"ndə göstərilən təyinatlar görə: "Tolerantlıq dünyamızın zəngin mədəni müxtəlifliyini, özümüzi ifadə etmə formalarını və inسانlılığı təzahür ullaşlarını hərəmat etmək, onları qəbul etmək və düzgün etmək deməkdir. O, bilik, ünsiyyət, açıqlıq, fikir, vicedan və inanç sazlığı ilə olmalıdır. Dözmülük müxtəliflikləri harmoniyadır. Bu, mənşə vəzifə və siyasi hüquq taləbatdır. Dözmülük sülh təmin etmə və mühərbiə madənşiyətinin sülh mədənşiyə ilə avzəlayan bir fazılılıdır".

Həqiqi tolerantlıq onun imkanlarını xeyli genişləndirən ölçü hissi ilə olmalıdır. İstənilən hadisə, müsəyyən sərhədi keçərsə, dözməz olur. Beləliklə, tolerantlığı hər hansı tarixi forması konkret yerde və konkret zamanda dözmə və dözməsizləyün xüsusi nisbətidir, bu nisbət bəcəmiyyət üçün realdir və onu tarazlığı apnar.

Rahim Həsənov
AMEA-nın Fəlsəfi İnstitutunun doktorantı

G.V.F. HEGELİN FƏLSƏFİ SİSTEMİNDE TARİX NƏZƏRİYYƏSİ

Objektiv idealizmin nəhang nümayandası kimi rasionalist metafizikanın möhk daslarından yaranan G.V.F.Hegelin 1822-1830-cu illərdə Berlin universitetində dars dedişi mübahizələr ssasında yaradılan "Tarix fəlsəfəsinə dair mübahizələr" ("Vorlesungen über die Philosophie der Weltgeschichte")-əsərində isə ayın-ayın xalçıların xarakterlərinin, psixoloji keyfiyyətlərinin yaranmasında coğrafi möhütin göstərdiyi təsirdən söz açılır. Tarix fəlsəfəsinin inşan zakasının tam təntənəsindən söz açan Hegelə görə tarixdə inkişaf müəyyən məsləhətlər üzərə gedir, bu da onasın mütləq ruh və ideyanın davamlı inkişafından ibarətdir. Tarixa nikbin bir dünayagılışın baxan Hegel göstəridi ki, tarix azadlığının inkişafıdır, bu inkişafın sonunda həm öz azadlığını dərk edəcəkdir. "Dünya ruhu"nın aqılı, zəruri təzahürü olan ümumdünya tarixinin asas və son qayəsi ruhun azadlığını dərk etmisi və onlamasdır.

Idealist dialektikanın banilərindən biri olan Hegelin "Tarix fəlsəfəsi" əsəri "Giriş" hissəsi də ehtiva olunmuşla "Şərq dünyası", "Yunan dünyası", "Rom dünəysə", "və German dünəysə" adlı dörd fasilən ibarətdir. Əsərin "Giriş" hissəsi "Tarixi ardıcırmanın növleri və fəlsəfi tarixi ardıcırmanın ümumi principi", "Bu principin dəha yaxından incələnməsi", "Dünya tarixində baş verən proseslər" adlı bolmələrdən ibarətdir. "Şərq dünyası" adlı fasil isə "Çin", "Hindistan" ("Buddizm"), "Iran" ("Zənd xalq"), "Assuriyalılar, babilənlər, midiyalılar və farslar", "Fars imperiyəsi və komponentləri" adlı yanımparaqlarla adlı paraqraflardan ibarətdir. "Yunan dünyası" adlı fasil isə "Yunan ruhunun elementləri", "Kamil fərdin formalması", "Yunan ruhunun tənzəzzülü" adlı paraqraflardan ibarətdir. "Rom dünəysə" adlı fasil isə "İkinci Karfagen müharibəsinə qədər Roma", "İkinci Karfagen müharibəsindən imperiyaya qədər Roma" adlı paraqraflardan ibarətdir. "German dünəysə" adlı fasil isə "Kristian german dünəyinin elementləri", "Orta asrlar" və "Miasir dövr" adlı adlı paraqraflardan ibarətdir.

Filosofun galidyi qonaqə görə dünyada tarix boyu ruh hökm sürür və dövlətdə də ilahi bir ideya vardır. Əslində ümumdünya tarixi sündürən azadlıq və tərəqqi mövcuddır. İnsanlar rifahı istəsələr də onlara baxıq olaraq azadlıq tələb edirlər. Dövləti isə azadlığın reallaşdırılması ilə möşğuldur, cünki onun asas funksiyası – hüquq və mühafizədir. O mistik baxımdan dövləti mənşə mahiyyəti kəsb edən ilahi ideya kimi xarakterizə edirdi. Hegel tarixdə fərdlərin ehtiraslarının rolunu da inkar etmirdi, lakin ayın-ayın fərdlər malik olan bu ehtirasın tarixi perspektivində ümümüxalq iradəsinin olmasına da inkar etmirdi.

Ümumiyyətə, Hegel tarixi müstəqil bir sahə kimi görürdü. Hegelə görə dünya fiziki və psixi tabiəti olata olunmuşdur və hər iki tabiətin assasında ruh vardır. Bu tabiətin tarixi də eis mahz ruhun tarixidir və dönya tarixi də ruhun yaranmasının davamından ibarətdir. Hegelə görə ruh tarixdə üç mərhədə özünü necə göstərir:

- Ruhu bəzəi anlayışlarla dərk edə bilirik.
- Bezi ideyalar vasitəsi ruhu dərk edə bilirik.
- Ruhun tacəssümü olaraq dövlət formasında dərk edə bilirik.

Dahi filosofa görə tarixi hadisələr aşağıdakılarda qələmə alınır:

1. İbtidai tarix tarixçi şahidi olduğu hadisələri eynilə tasvir etməsənə xarakterizə olunur. Bu baxımdan tarixçinin ruhu ilə qələmə alındıqlarının ruhu ekvivalent təşkil edir. Tarixçi hadisələrin çərçivəsindən konara çıxmır və hadisələri olduğu kimi qələmə alır. Hegel bəzədən olaraq tarixçilər nümunə kimi Heredot və Fukididi göstərir. Cünki ham Heredot, ham də Fukididi tarixi hadisələri sadə üsblər xronoloji formada vermişdir. Hegelin fikrincə ibtidai tarix tarzında hadisənin özü yoxdur, sadəcə hadisə barədə tarixçinin malumatı vardır, mühüm olan isə hadisənin malumat kimi təqdim olunmasından çox hadisənin özüdir.

2. Refleksli tarix tarzında tarixçinin ruhu ilə yaxşıqlıqları ruhu eyni deyil. Burada mənba təqdimə həzərda baş verən hadisələr çıxış etmir. Refleksli tarix tarzı də öz növbəsində 4 formada təzahür edir:

- Ümumi tarix - bu formada tarixçi keçmişin ruhu ilə bu günün ruhu arasında əlaqə yaradır. Ama tarixçi bu günün ruhu içində qalmış nöqtəyə-nazardan hadisənin mahiyyətinə əlaqə vura bilir. Cünki bu günün ruhu ilə keçmişin ruhu eyniyyət təşkil etmir.
- Pragmatik tarix - bu formada tarixçi pragmatik və əlaqə casıhdən yanaşır, keçmişindən çıxarılmışdır. Lakin Hegelə görə tarixdən analogiya ilə ilər çıxarılmış mümkünən deyil, cünki döndənə ilə günün məvjud vəsiyyəti eyni deyildir.
- Təmənidə tarix - bu formada tarixçi keçmişdən olan hadisələri sərfnəzər edir, bu hadisələrin doğru olub olmadığını arasdırı.
- Xüsusi tarix - bu formada Tarixçi tarixi müsəyyən bölgülər üzrə araşdırır, məsələn incəsanət tarixi, hüquq, tarixi, əlm tarixi, ədəbiyyat tarixi kimi. Xüsusi tarixlərin məcmusu isə biza aid olduğunu çəgən ruhu barədə malumat verir.

3. Fəlsəfi tarix isə tarixin rasional şəkildə dərk olunmasdır. Dünyaya hakim olan aşğın təzahür döyünlərinə ona məqsədi olan azadlıq deyisi ilə üst-üstə düşür. Dünya tarixinin fonundan da ruh dayanımdır. Fəlsəfi tarix asas vazifəsi ideyanın dünya tarixinə nece inkişaf etdiriyini göstərməkdir.

Hegelə görə tarixin mənəsi təsədüfi hadisələrdən ibarət deyildir və qanunauyğun bir mahiyyət kəsb edir. Tarix substasional bir xarakterə malikdir və bu substasionallığının assasında "sonsuz qüdərət" adlı zəkət kəsb edir. Bütün tarixi proseslər bütövlik təşkil edir, zaman arzında "mütləq ruhun" yaşayış yerini dəyişməsi məsələsi ortaya çıxır. Əvvəllər Şərqi ölkələrində olan "mütləq ruhun" Yunanıstanından və Romadan sonra Prussia dövlətiindən barqarar olmuşdur. Hegel "Tarix fəlsəfəsi" assasında osası Herder tərəfindən qoyulan tarixizm - yani, tarixin mənəsi nəzəriyyəsini inkişaf etdirməyə cəhd göstərmişdir və bir sira digər maraqlı fikirlərdə iştirak etmişdir.

Nurşən Rüstəmova
ADMIU - magistrant

SALMAN MÜMTAZ ADINA AZƏRBAYCAN DÖVLƏT ƏÐƏBİYYAT VƏ İNCƏSƏNƏT ARXİVİNİN YARANMA TARİXİ

Azərbaycan Respublikası Dövlət Əðəbîyyat və İncəsənət Arxiv, Respublika Nazirlər Sovetinin 1965-ci il 17 iyul tarixli 496 №-li qərar əsasında 1966-ci ilin yanvar ayında fəaliyyətə başlamışdır. 1966-ci ildə Respublika Prezidentinin sorancı ilə ona mənşənas Salman Mümtazın adı verilmişdir.

Arxivde XIX asırda başlayaraq bu günümüze qədərki dövri adlı ədəbiyyat və incəsəntimizi özündə öks etdirən sənədlər toplanıb. Arxivin sanadlarında bu sahədəki idarə və təşkilatların, Azərbaycanlı görkəmli mədəniyyət xadimlərinin, mili adlı ədəbiyyat və incəsəntimizin inkisafına verdikləri təhsilər haqqında məlumatlar geniş əksini təpib. Arxivde Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan SSR Xalq Komissarı Soveti İncəsənat İşleri idarəsinin, Azərbaycan Respublikası Dövlət Kinematografiya Komitəsinin, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, mədəniyyət sahəsindəki və orta ixtisas məktəblərinin, yaradılıcıl təşkilatlarının, qazet və jurnal redaksiyalarının, içtimai təşkilatların fondları, ədəbiyyat və incəsənat xadimlərinin şəxsi arxivləri saxlanılır.

ARDƏLİƏ-inde qıyməti və nadir sənədlər arasında Mirzə Ələkbər Sabirin 1907-ci ilde "Bohlul" jurnalının redaksiyasına gondorduğu məktub, C. Cabbarlınin "Yadda düşdü" şerî, Əbdürləslim bay Haqqverdiyevin həqiqətinə yoxlamaları, Üzeyir Hacıbəylinin 1913-cü ildə Huseynşirli Sarabskiyə vs 1921- 1931-ci illərdə Ceyhun Hacıbəyliyə yazdığı məktublar, Samad Vurğunun məktub və sənədləri yoxlamaları, Cəlil Məmmədquluzadının Təbrizdə oynamalı "Ölülar" pəsesinin yoxlaması (1917-ci il), Məmməd Əmin Rəsulzadənin Ceyhun Hacıbəyliyə gondorduğu məktubları vər alıb

Tariix tarixi adabiyyat və incasənət arxivində mühafizə olunan Azərbaycan Respublikası Nazirlər Soveti yaninda İşlər İdarəsi və Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr İtfiaqı, Azərbaycan Dövlət Mədəniyyəti və İncasənət Universiteti, Milli Opera və Ballet teatr, Akademik Milli Dram Teatr, Rus Dram Teatr, Müsəlli Komediyə Teatr, Gənc Tamaşçılar Teatrı, teatr sənətinin inkişafında avazsız xidmətləri olmuş görkəmlər aktyor və rejissorlərlər fondları da mühafizə olunur. Eləcə də Azərbaycan da milli və klassik müsiki mədəniyyətinin inkişafı masnəsləri Azərbaycan Bostakalar İtfiaqı və Üzeyir Hacıbeyov adının Müsiki Texnikumunu, Azərbaycan Dövlət Müsiqi nəşriyyatının, həbələ görkəmlər müğənnisi və musiqi ifaçlarının şaxsi fondlarında əks aktsini tapıb. Azərbaycan rəngarəngi və memarlıq sonərinə özündə əks etdirən sənədlər cəmlənilər. Arxivdə Azərbaycanda sirkinin yaranması və inkişaf tarixi ilə bağlı sanadlar isə Bakı Dövlət Sirkini, həbələ M. Cabraylovun və R. Yusifovun şaxsi fondlarında əks aktsını tapıb ARDƏLİA-də bir sira sanad toplularında ibarət fondlar da varadılmışdır. Bunlar adabiyyat, incasənat xadimləri, əfşərlər, programlar və foto şəkillərdən ibarət olmuşdur.

Azərbaycan dövlət mütəxəsililiyi əldə etdikləndən sonra ilk dəfə xaricə mühacirat edəkşə uzun ilər vətanı həsratı yaşayış yaratmış Ceyhun Hacıbəyli, Abay Dağılı, Almaz Əlmiş, Əlibay Şəhərinə, Salim Turan, Ümbülbənu və başqlarının sanadları da adabiyyat və incasənət arxivinə qoşulmuşdur.

Arxiv bu gün da müntəzəm olaraq adəbiyyat və incəsənət xadimlərinin, respublikanın mədəniyyəti sahəsində dövlət idarəsləri və təyariçilər təşkilatlarının sənədlərini dövlət mühafizəsinə əbul edərək onlardan da da zənginləşdirməya xidmət edir.

Elnarə Kərimova
ADMİU - magistrant

MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNİN EKSPozİSİyASINDA ARxeolojİ artefaktLARIN NÜMAYİSİ

Mədəniyyətin ayrılmaz hissəsi kimi formalşmış muzeylər sosial informasiyanın müxtəlif-milli, mədəni-tarixi, elmi təbiəi surətlər vəsiatlılıq-nasıllarından-nasılrları ötürülmüş kimi onanıvi bir vəzifənin hayata keçirilməsi işinə xidmət edir. Muzeylər maddi və mənəvi işləyən komplekslidir, qoruyur,tədqiqi ilə məşğul olaraq bərpa edir və bununla yanaşı, onlardan elmi və təlim-tezbiş məqsədləri üçün məqsədəmdən fəqih istifadə edir.Bu vəzifələrdən çıxış edərək muzey sahifəyinə həsr olunur, asanlıqla ilk amilda görünür olaraq. Birləşdən birincisi tarixi, dərinəlik-

şarlıların tarixlərinin təqibləri, qurumları və ikincisi işsiz şarlıların töbliği, küləklərə qatıldırılmışdır. Azərbaycan Tarixi Müzeyi da ssas elmi-tədqiqat mərkəzlərindən olmuşdur. Təbii olunma işinin əsasında elmi ekspozisiya və sərgilərin təşkil olunması durur. Ondan ki, 1920-cı ildən başlayaraq Müzeydə toplaşan arxeoloji artefakt nümunələri kiçik elmi ekspozisiya və sərgilərdə nümayış etdirilmişdir. Milli Azərbaycan Tarixi Müzeiyinin ekspozisiyasi nümayış etdirilən arxeoloji artefaktlar anavani müəyyən metodlu sistemli metod əsasında təqib olunmuşdur. 1935-ci ildə Müzevin direktoru Məvsum Salamov Müzevin tarixi haqqında qısa məlumat xarakteri maruzasında qeyd edir ki, "1930-cu ildə qədər Müze burjuza müzeylerləndən olmuş kimi materialları toplamaşın və onların nümayış ilə müşəqlənmişdir". İ Müzeyler quruluyandıqdan sonra işa Azərbaycan Dövlət Müzevinin ekspozisiyasiın dialektik materializmə əsasında yenidən qurulmuş planlaşdırılmış və xeyli işlər görülmüşdür. Arxiv sənədlərindən aydın ola bilər ki, 1934-ci ildə Azərbaycan Tarixi Müzeiyində 5 sorgi təqib olunmuşdur. Onlardan arı maraqlı fars şairi Firdovsinin yubiley sərgisi id. 1937-ci ildə Azərbaycan Tarixi Müzeiyi Böyük Sosialist İqtlabının 20 illiyinə həsr edilmiş sərgi hazırlanmışdır. Sərgi Şirvansahlar sarayındakı təqib edilmişdir. Həmin sərginin "Azərbaycanın arxeoloji mədəniyyəti" bölməsində o dövrün son nümayiyyətləri əsasında Xocalı və Qızılıburun mədəniyyətinin aid nümunələri, Mingəçevir və Oranqlanan yenica aşkar edilmiş tapıntıları, Qəbələ və Qədim Ganca materiallarının nümayış etdirilmişdir. 1956-ci ildə Müzevin direktoru Məmməd Qaziyevin rəhbərliyi altında ilk genclər elmi ekspozisiya açılmışdır. Bu ekspozisiya o qədəm zamanlarından X əsər qədər olan dövriətə adanmış müze ekspozitonasında 28 zaldır qurulmuşdur. Ekspozisiyonun qızılından əsas və köməkçi ekspontalar Azərbaycanın tabii şarlıları və coğrafi səraimata həsr edilmişdir. Burada Arxeologiya fondunun hər Binsədə gölündən tapılmış vəsih atlış, vəzük və körkəndən kalla sümüklərindən, ham da Qiraq-Kasəməndən (Ağstafa) aşkar edilmiş canub filinləndər və omba sümüklərinin daşlaşmış qalıqlarından ibarət arxeoloji artefakt nümunələri nümayiş etdirilmişdir. Daş və mis-dəş dövriəti arxeologiyə elminin XX əsrin 50-ci illərindən sonra nümayiyyətləri sənəda təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, bəzi dəş-dəvər və Kür-Azər mədəniyyətinə aid I Kültəpə materialları işi yanlışlıq nöqtələri dövrü tapıntıları adı altında təqdim edilmişdir. Daş dövriətindən daha uğurlu nümayış etdiro bilmək üçün S.N.Cənəs adına Gürcüstan Dövlət Müzeyi Sakajaya və Mgvimevi abidələrindən tapılmış daş əmək atalarını 9 inventar sayı altında Azərbaycan Tarixi Müzeiyinə bağışlanılmışdır. Tun dövrü zələndə ə-II-III minilliklərdən adı edilən arxeoloji artefakt nümunələri nümayış etdirilmişdir. Tun dövründən, dövrümüzə ssas hadisasi olan tuncun istehsalını, aksinçilik və maldarlığın inkisafını göstəren arxeoloji artefaktlərin nüsbətən çoxluğu bu dövriətə dəyərli təxəcip xarakterini etibəyən şərait yaratmışdır. Azərbaycanda tunc dövrü skinçitiliyin inkisafını göstərən tapıntılar əsasında buğda donuları, un qalıqları, den dəşəri də xüsusişə maraqlıdır. Məlumdur ki, Azərbaycanda tunc dövrü abidələri nüsbətən yaxşı öyrənilmiş və xeyli unikal arxeoloji artefaktlar adı edilmişdir. Azərbaycan Tarixi Müzeyi XX əsrin 20-30-cu illərində müxtəlif tadibirlərdə olacaq orduşaq sərgilər təqib etdi, ki, ilk ekspozisiyasi 1956-ci ildə açılmışdır. Azərbaycan Tarixi Müzeiyinin tarixində müəmin hadisələr olaraq ekspozisiyaların yaradılması və açılışı Azərbaycan tarixi mədəniyyətlərinin əsas gələcək təhdidir.

Dabiriyat-

1. Azərbaycan Respublikası Prezidentinin "Muzeylər haqqında" 24 mart 2000-ci il tarixli Qanunu
 2. Azərbaycan Tarixi Muzeyinə arxeoloji artefaktların cəlb edilmə yolları (təsadüfi tapıntılar əsasında) / Azərbaycan Tarixi Muzeyi, 2005
 3. Eyyavəzova Y.M. Muzey ekspozisiyası. Dəri vəsaiti. Bakı:2006
 4. Azərbaycan Arxeoloqiyası. Alt cild. VI cild. Bakı: "Sən-Qarş" 2008

NƏRİMAN NƏRİMANOV İRSİ - XATIRƏ MUZEYİNİN EKSPozİSİYASINDA

Respublikamızda xatırə-ev müzeyləri sistemində daxil olan müzeylərdən biri de Nəriman Nərimanovun xatırə müzeyidir. Zəngin fond və ekspozisiyaya malik olan müzey 1977-ci ilədən yaranmışdır.

Nəriman Nərimanov Azərbaycan tarixi və mədəniyyətində böyük rol oynamış şəxsiyyətlərdəndir. Onun mütəyyən zamanı kəsiyində olkanın istori icmali və siyasi, istoriə de tarixi və mədəni həyatındaki rolü dənilməz həqiqətdir. Müze yərən həqiqi maddi səbūtlar və ayantalarla nümayiş etdirən elmi-tədqiqat müssəssisidir.

Muzejin ekspozisiyasında N.Nərimanovun hayatı və fəaliyyətinin xüsusiəti icmali-siyasi və dövlətliçik istiqamətlərin işləndirən ekspozitərlə üşünlük təşkil edir. Bununla bərabər, müzeyin 4 zaldan ibarət olan ekspozisiyasında N.Nərimanovun hükmilik fəaliyyəti və adəbi yaradıcılığını özündə eksidir ekspozitərlər da az deviylər.

Muzej ekspozisiyasının birinci zali – yemək otağıdır. Burada N.Nərimanovun əşyaları və gənclik illərindən dair müxtəlif fotoskəllər, görkəmlər şəxsiyyətindən olanadırmış, eləcə də Qorı müallimlər seminariyasını bitirmiş haqqında şəhadətnamələri, müallimlik fəaliyyətindən bəhs edən fotoslar və sənədlər, müxtəlif illərdə tərtib etdiyi darslıklar, Tiflisdəki evinin maketi və s. ekspozitərlər nümayış olunur. Tarixdən məlum olduğu kimi N.Nərimanov icmili fəaliyyəti 1890-ci ildə müəllimlikdən başlamışdır. O, Qorı Müallimlər Seminariyasını bitirərkən sərvəcə Tiflis qəzasının Qızılhacılı kəndində, daha sonra isə Bakıda müallimlik fəaliyyəti ilə möşğul olur. Qorı Müallimlər Seminariyası və N.Nərimanovun pedaqoji fəaliyyəti ilə bağlı müzejin ekspozisiyasında müxtəlif sənəd və fotoskəllər nümayış olunur. Burada Qazafqazı müallimlər seminariyasının yerləşdiyi küçənin və N.Nərimanovun seminariyanın müallim və tələbələri arasında fotoskəlləri, onun Qori seminariyasını bitirmiş haqqında şəhadətnaməsi (1890-ci il), Qızılhacılı kənd məktəbində təsvir olunmuş tablosu (rəssam: A.Rüstəmov), Bakıda gümənnizə tələbələri ilə birgə çəkilmiş fotoskəlləri və s. misal ola bilər. Ekspozisiyannı bu zəlində Nərimanovun manşuriflik fəaliyyətini eksidir darslıklar və metodiki vəsaitlər nümayış olunur. Birinci zalla N.Nərimanovun icmali-siyasi fəaliyyətinin eksidir ekspozitərlər üşünlük təşkil edir. Buraya N.Nərimanovun Həstərxanda sənədində olduğunu iləri (1909-1913-cü illər) eksidir sənəd və fotoskəllərlər, 1913-cü ilə aid olan və onu Həstərxan şəhər dumasına seçicilişinə haqqında məktubun alyazması və s. misal çıxmak olar.

Ekspozisiyanın ikinci zali qonaq otağıdır. Buradakı ekspozitərlər 1920-1925-ci illərdə baş vermiş hədəslərdən xəber verir. Ekspozisiyada nümayış olunan sənədlər, fotoslar, alyazmalar və s. N.Nərimanovun elm, maarif, ədabiyyat, teatr, məktəb, sahəyyə sahəsindəki fəaliyyətindən bəhs edir.

Ekspozisiyanın üçüncü zali – keçmiş yataq otağıdır. Bu zallı Nərimanovun ailisi-həyat yoldaşı Gülməm xanımın və yeganə oğlu Nəcafin hayatı haqqında məlumat verir.

Ekspozisiyanın dördüncü zali – N.Nərimanovun vaxtıla xəstələri qəbul etdiyi otaqdır və xatirə “hükümlük kabинeti” adlanır. Burada N.Nərimanovun hükmilik diplomi, ona hədiyyə olunmuş carəhəqələr, xəstələr yazdıqları rəsədlər, tababədən orsərləri və s. nümayış edilirler.

Muzej Nəriman Nərimanovun hayatı və fəaliyyəti, zəngin mədəni irsi, onun Azərbaycan tarixində və mədəniyyətindəki rolunu öyrənər, arasındır və tədqiq edənlər üçün geniş imkanları olan elmi mərkəz kimi fəaliyyət göstərir. Müzezin ekspozisiyaları ilə bir dəfə tanışlıq belə Nəriman Nərimanovun öz xalqına və millatına, vəfərinə və dövlətinə bir ziyalı və bir şəxsiyyət kimi bağlılığını xəbər verir.

Ədəbiyyat:

- Hüseynova K., Qəhrəmanova R. Nəriman Nərimanovun xatırə müzeyi zənginlaşır, müsəris tələblərə uyğun ziyerət ocağına, elmi mərkəzə cəvərilir/“Respublika” qəzeti, 17 avqust 2016. №178.

- Hüseynova K. Nəriman Nərimanovun xatırə müzeyində/“Respublika” qəzeti, 17 may 2015, №104.
- Qəhrəmanova R. Nəriman Nərimanov. Dünən, bu gün, sabah. Bakı: Vektor, 2013, 115s.
- Nəriman Nərimanovun xatırə müzeyinin ekspozisiya icmali

ARXİVŞÜNASLIQ ELMİNİN MÜASİR PROBLEMLƏRİ

Arxivşünaslıq, arxivləri və onun tarixi, nəzəri, metodoloji, təşkilat məsələlərini öyrənən kompleks birləşdirilmiş. Kompleks elmi kimi arxivşünaslıq bir sıra fanlar daşıdır: arxiv işlərinin nəzəriyyəsi və təcrübə, arxiv biznesi, tarixi və təşkilat, arxeoqrafia, arxivoloji terminolojiya, arxiv hüquq, arxiv iqtisadiyyatı, arxiv statistikası.

Arxivşünaslıq elminin objektini-sənəd, predmetini isə sənəd haqqında elmi bilik təşkil edir. Arxivşünaslıq sənədi teorik, metodoloji və tarixlik soviyyəsindən öyrənir. Arxivşünaslıq hamçinin sənədin inkişafı, onun yaranma tarixini və prinsiplərini öyrənir. Arxivşünaslıq yeni elmdir. Demək olar ki, bir elm kimi hala tamamilə formalaşmamışdır. Xüsus elmi fann kimi arxivşünaslıq otur 70-ci illərin axın 80-ci illərin svallarındır formalşlaşmışdır.

Arxivşünaslıq elminin problemləri kimi: arxiv sənədinin oleyterliliyi, arxiv sənədinin rəqəmsallaşdırılması, müsəris arxiv menecəni və terminoloji problemləri göstərmək olar. Müsəris rəqəmsallaşdırılmış, müsəris arxiv və terminoloji problemləri göstərmək olar. Müsəris dəfələr elektron arxivlər aktuallıq təşkil edir. Bununla bağlı bir sıra problemlər meydana gelir. Belə ki, texnologiyının inkişafı ilə əlaqədar informasiya daşıyıcıları da dayısır. Lakin bu problem yalnız vətən arxivşünaslığının deyil bütün dünyada arxivşünaslığının global problemlərindən büründür.

Ədəbiyyat:

- Avtokratov B.H K. вопрос о методологии архивоведения/ Археографический ежегодник за 1969-1971
- Safarov L.H. Arxivşünaslıq.Dörslik.Bakı 2015.
- www.milliarchiv.gov.az/az/about/history

NİZAMİ GÖNCƏVİ ADINA GÖNCƏ DÖVLƏT TARIX-DİYARŞÜNASLIQ MUZEYİNDE NÜMAYİŞ OLUNAN EKSPONATLARIN TARİXİ DİNAMİKASI

Azərbaycan çox əsrlik tarixə və mədəniyyətə sahib olan zəngin ölkədir. Azərbaycanın müxtəlif region və bölgələrində aparılan arxeoloji arşırmalar zamanın aşkar olunmuş maddi və mənəvi mədəniyyət nümunələri tarix və diyarşünaslıq və digər profil muzeylərdə sərgilənir.

Nizami Gəncəvi adına Gəncə dövlət tarix-diyarşünaslıq müzeyinin 30 mündən çox eksponat var. Müzezin ekspozisiyalarında Gəncənin ad qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epigrafik, numizmatik nümunələri 18 salonda nümayış eddirilir. Bu və digər ekspozitərlər ibarət olan müzezin salonları hələ hazırda işlədən ibarətdir.

- Qədim dövr səbəsi
- Müsəris dövr səbəsi

Qeyd edək ki, bu eksponatlar qadın dövründə müasir dövr qadır müxtəlif əşyaları, mərhələləri, tarixi hadisələri özündə qoruyub saxlayır, mühafizə edir ve nümayiş etdirir. Belə ki, qadın dövr şəbəsi adət (qadın dövrə aid olan salonorluların birinci mərtəbədə yerləşir) qadın dövründə müxtəlif mərhələlərinin (paleolit, mezolit, neolit, eneolit, tunc dövrü, damır dövrü) əhatə edir. Burada nümayiş olunan eksponatlardan bir neçənəsinin adları sadalamaqla olar: Mingəçevir SES-nin tikintisi (R.Qaziyev 1946-1953-cü illər) zamanı tapılmış paleolit dövründə aid canub filini sümükleri və maral bıynızı, Giliyadığda tapılmış neolit dövründə aid olan əsyaların daş balta, çəkic, tox, qaxmaqdən düzəldilmiş bıçağı bənzər bir neçə ələtlər, svastikalı gil qablar (Üzərdən müxtəlif həndəsi figuralar və heyvan tasvirləri əks olunmuşdur), Gancanın Baxçakürd kəndi yaxınlığında tapılmış cilallanmış daş isğana, həmçün çox böyük olmayan cömək sakılı gəbə, tunc təbərzin tökmək üçün daş qalib, üzərndə Məhəmməd Cəhən Pəhləvənin adı yazılımış gil qab, XII əsr. XII əsr Gəncə şəhərinin maketi, gümüş sikkələr, Bizansda zərb edilmiş qızıl sikkələr, üzən sırılı saxsı küp (XII əsr). Mədiya, Atropatenə və Albaniya ərazilərindəki ticarət yollarının sxemi, Xürrəmərlər hərakət zamanı əsərlərin döytüs şəhəri (tablolar) qadın dövr şəbəsinin salomlarında, qadın dövründə başlayaraq yeni dövrə qadar müxtəlif eksponatlar müzeyin ən maraqlı eksponatlarından sayılır.

Bundan əlavə müasir dövr eksponatları sırasına- N. Babayev - Cavad xanın portreti, gümüş pul və əqiq daşları bəzədilmiş kamar, piləli parda, Gümüş komalar, firuzə qasılı gümüş kamar, heybə və xurcular, damır sinəbənd, xoncorlar, damır dəbilqə, damirdən hazırlanmış ələklər, təbərzin Müzir dövründə müxtəlif mərhələlərinin özündə yaşatmaqla yanaşı, muzeyə gələn misafirlərin diqqət mərkəzində də olmuşdur.

Ədəbiyyat:

1. Nizami Gəncəvi adına Tarix Diyarşünaslıq muzeyi (1924-2014). Elmi rəhbəri tarix üzrə fəlsəfə doktoru Samir Pişnamazadə, redaktoru Ramil Vəliyev (Elmi heyət: Əsmən Qasımovə, Xəyalə Əliyeva, rəyçi tarix elmləri namizədi Cavid Bağırov), Gəncə, "Gəncə Poliqrafiya", 2014, 172 s.
2. Əmirxanov S. Muzeysünaslıq. Bakı: Biznes Universiteti nəşriyyatı, 2012, 111 s.
3. İsayev Əhməd. Gəncə və Gəncəlilər. Bakı: Qapp-Poliqraf, 2002, 464 s.
4. Azərbaycan arxeologiyası. VI cild, I cild. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. Bakı: Şərqi-Qərb, 2008, 244 s.

SƏNƏTŞÜNASLIQ

Aygün Süleymanova
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun doktorantı

AZƏR PAŞA NEMƏTİN REJİSSURASINDA KLAŞİK TEATRLA AVANQARD TEATRIN SİNTEZİ

Ustad rejissor, görkəmli pedaqoq, Akademik Milli Dram Teatrının baş rejissoru, professor Azər Paşa Nemətin yaradıcılığında klassik teatrın avanqard teatrın sintezi rejissorun emalı prosesinin natiqası kimi təhlili edilir.

Azər Paşa Nemətin rejissor konsepsiyanının qısa təhlili və təsviri: Azər Paşa Nemətinin təmasanın konseptual həllində qarsıya qoyduğunu vahid konsepsiya, mexaniki və şərti formalarından uzaq olan daşıq konstruktivə modeli kimi hazırladığı təmasalar qeyd-pərtisiz rejissorun Azərbaycan mədəniyyəti və teatr tarixinə verdiyi əvvəzisini nümunənləridir. Azər Paşa Nemətin mədəniyyət səfərində, daha ki konkretləşdirəksən teatr icməsindən təmədudur. Azər Paşa Nemətin atəsi Zəfər Nəmatovun yaradıcılıq fəaliyyətinin mövcuduluğu teatr tariximizin faktıdır.

O, dövrünün əlamətlər teatr hadisəsinin-hamletizm dənizində yeni bir dalğanın, yani yeni teatr düşüncəsinin sərgilənilən "Hamlet" (2002) təmasanının müsəlli fididir. Məhz Akademik Milli Dram Teatrında yazıçı Elçinən əsərisi osusunda çöyulan təmasalar "Ah, Paris... Paris", "Mənim sevimli dolim", "Dianoz" ("D") rejissorun zərgər kimi daşıq İsləməsi sahə həlli olan, sahne nizamı-salıqası ilə nümunəyə çevrilmiş hadisə olmuşdu. Rejissorun sahne mizanları ona görə təkrarlanmazdır ki, adı insan bunu hətta toxayışında canlandırmış bilər. Məsələn, "Bülganlar oteli" təmasasında sahnenin hissələr ayrılmış ki hissəsində hadisələr eyni zamanda çorayın edir. Azər Paşa Nemətin ustalığıla işləydi faciə qəhrəmanları kimi gülüməkən uyğunub lazzat ala biləcəyin, matəfiq və düşüncəyə əsaslanan Komediya qəhrəmanları var: Mürz Cəlilin "Danabaş kəndinin məktəbi", Elçinin "Dianoz" ("D"), Yaziçı İlyas Əfəndiyevin əsəri əsəri sahnələşdirilən "Boycıçayı" təmasası yəni, tam yəni, heç kəsin unutmadı 60-ci illərdə Tofiq Kazimovun qoyduğunu təmasanın bütün strectopillerləri düşüncələrdən dağıdacağı sahə həlli, rejissor təmasası idi.

Azər Paşa Nemətin rejissor üslubu sanki riyazi hesablamalara əsaslanır və onu təqdim etdiyi sahne mizanları daşıq və dayışmazdır. Rejissorun aktyorlara təqdim etdiyi sahne maskarı olduqla genidir, hərəkətdidir, bütün improvizasalar üçün açıqdır, lakin istənilən halda müəlliflik rejissora məxsusdur.

Azər Paşa Nemətin sahnənədən boş məkanı və uzaqdan darınılıyə aparan işığın başlangıç kimi qəbəldir. Hərəkət isə boşluqdan başlayır. Və onun rejissoru olduğu təmaşada mütləq və mütləq işığın roqası, pəşəkar hərəkəti olmalıdır. Rejissorun aktyoru təqdim etdiyi azadlıq həmcinin yeni insanın-səhnə qələramanın yaranması üçün münbit şəraitidir.

Azərbaycan teatrının əvəzolunmaz tarixi var. Bu tarixin davamında Azər Paşa Nemətinin möhtəyincə bir-birinə möhkəm bağlanan, daşıq hesablamalarla işləşən və sonucda özünəməxsus şrixələ müəlliflik imzasını atdıgi təmaşalar yeni teatr tariximizin faktıdır.

ОТ ПЕРСИДСКОЙ ЖИВОПИСИ ДО МОГОЛЬСКИХ МИНИАТЮР

Хотя персидская миниатюрная живопись оказала огромное влияние на османские миниатюры, ее влияние на живопись в могольском стиле менее известно. Основным стимулом для его распространения, по-видимому, было вторжение на Ближний Восток, включая Анатолию и Индию Тамерлана в 14 веке.

Мусульманские правители сохранили свой персидский язык и обычай, не ассимилировавшись с преобладающим индуистским большинством. Как и у персов, эти меснены наслаждались Шахнаме и произведениями Низами, но часто их иллюстрировали местные индийские художники, которые копировали из персидских книг. В то время как некоторые персидские художники приезжали в Индию, для них было более обычным оставаться дома. Стиль, разработанный в этих ранних суггестатах, был описан как грубо провинциальный, однако к концу пятнадцатого века опыт и обучение привнесли дополнительную сложность и утонченность в их работах.

То, что началось как стилистически энергичное в предыдущие годы, теперь стало более утонченным, хотя и не менее оживленным. Люди и животные изображались в туре в отличие от фигур в персидских рукописях. Лица людей были индивидуализированы, и их деятельность изображалась по-разному. Пейзаж был изображен верным персидским конвенциям. Иллюстрации использовались в пропагандистской манере, чтобы показать Акбара настолько мощным, что никто не стал бы его атаковать. Больше всего было уделено индуистским живописцам и индийскому предмету, который был важен для субъектов Акбара. Это совпало с толерантным подходом императора к религиям своих подданных, а не только к индуизму.

Более поздним из всех покровителей могольского искусства был Джахангир (р. 1605-1627), который, будучи частью своего образования, обучался рисованию мастерами королевской студии. Теперь картины были выполнены в более простом стиле, чем картины художников Акбара, и сначала человеческие фигуры были изображены как маленькие; Однако со временем цифры и, особенно, Императора стали больше, и, как их описал один автор, «памятного размера».

İsmail Dikilitaş
Türkiye - Adana Büyükşehir Belediyesi Şehir Tiyatroları
Genel Sanat Yönetmeni, Altıkoza AŞ Genel Müdürü
ADMİÜ - dissertant

NESİRDEN DRAMATURJİYE GİDEN YOLDA TÜRKİYE SOSYAL-MEDEŃİ GERÇEKLİĞİNİN ORHAN KEMAL'IN YARATICILICİĞİNE ETKİSİ

Toplumcu gerçekçi yazıları ile dikkat çeken Orhan Kemal, eserlerinde son derece güçlü bir gözlem yeteneğine sahip olduğunu yanlış olmamak üzere. Zengin olay örgüsü, işlediği karakterleri ve tiplerindeki tırtlılığı; romanlarında yer alan hikâyeyen diyaloglar yoluyla ilerlemesi onun deinde güçlü bir yazar olduğunu göstermektedir. Öyle ki romanlarında var olan bu güçlü diyalog örgüsü hemen hemen her bir romannın, bir tiyatro oyunuuna dönüştürmesini mümkün kılmaktadır. Orhan Kemal'ın eserlerinin aksiyonel gücünün zenginliği, çatışma örgüsü, karakterlerinin aksiyona yön veren ve çatışmayı güçlü kılan yapıları ile birçok romanının sahne sanatçılara tarafından

dikkat çekmesine neden olarak teatral bir dramaturgi boyutu ile alınmasına neden olmuştur. Cumhuriyet döneminin ilk dönemlerinde eser ortaya koyn bir çok yazar gibi Orhan Kemal'de Anadolu'ya açılan çok hayatı ve şehirlerde oluşan yeni sanayileşme üzerine seferciler ve yaptıkları bellir bir gerçeklik içerisinde el almıştır. Hızlı gerçekleşen sanayileşme kentleşme, akabinde köylülerin bu gidışta ayak uyduramamasını sonucunda ortaya çıkan problemler ile köylük ve toprak sahiplerinin ilişkileri onun eserlerinde anlaşılmaktadır. 1940'lardan sonra gittikçe hızlanan kente gögün, artık Kentin her noktasında ciddi bir olgu haline gelmiş olması, toplumsal hareketlilik, köyden kente gelen insanların yaşam pratiklerinde bilinçlenme süreçleri gibi nedenler bu olguya gölgelendirdi. Önceleri, kırsal bölgelerde giden, orada gerilişi ve çelişkiyi göre ve ona şahit olan kenti, mesafeli bir aydın tavrı vardı ki bu gelişkinin kent için anlaşılmamıştır. İle karşı direnme biçiminde de anlaşılmasıdır. Herkes kendi mekanında ve konumunda yaşadığını, sircice pek sorun yoktu. Ormanın ulus-devletin ve de aydınlanmanın, köylünün istediği davranış biçimleri, dönmüşler, kente gireydi. Köylünün temel yaşam dinamiklerini üzerinde daha fazla rastasız edici değişiklikler yapmadan (Büyük toprak sahiplerini kuzdardan) onun dönüşmesi ve vatandası olması istenirdi. Bu beklenenler coğunkulukla hırsınla sonuçlanmıştır. İşçilerin, köylülerin sermayeye sahip olan sınıf arasındaki uğurum giider arkarten Orhan Kemal bir çok öykü ve romanında bu anı değişimini etkileyen yeni sınıflar ilişkileri ve bu ilişkiler arasında sıkışık kalmışlardır. Yenilige ayak uydurmuşlar ancak köylülük ileşehirlilik arasında sıkışık kalmışlardır. Eserlerinin geçtiği mekanlar ayrıca karakterler üzerinde baskı oluşturacak derecede zor ve carpiktır. Ortaya çıkan psikolojik tesisleri ile değerlendirildiğinde karakterlerinin zaman zaman grotesk yanına buna bağlı olarak gerçekleşmiştir.

Elçin Cəfərov

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun doktorantu

REJİSSURADA EKSİSSIONİZM

“Ekspressionizm teatrı” dedikdo hor hansı bir teatr deyil, I Dünya müharibəsindən sonra Almaniya teatrında meydana gələn bədiə cərəyan nəzərdə tutulur.

Mühərbiş illarının faciəvi hadisələrləndən sonra Maks Reynhardtin yaradıcılığı ilə təmsil olunan horbəncisi incəsanat artıq etibarlılığı qəbul olundur. Alman ekspressionist rejissorları yenidən ifadə vasitəsi, fərqli əsərlər astarxâma başlamışdır. Ekspressionist rejissörün atasası pafosu qazablı inkar və hər şəy etiraz id. Tədrisin ekspressionist tamaşalarında siyasi motivlər səslənməyə başlamışdır. Əvvəlki dövrün teatr ideyəsiz elan olur, teatr tamaşasının ideologizə edilməsi təklif edilirdi. Onlar teatrı mənəvi qardaşlıq kimi görür, bu qardaşlıqla tamaşanı da daxil edirlər. İcma ideyası, yaradıcı insanlarla tamaşaların birləşməsi ekspressionistlərin bütün çıxışlarında öz aksini tapırı. 1919-cu ildə Berlinde açılan “Tribuna” teatrının manifestında bəlik aşkar şəkildə ifadə olunmuşdu: “Biz ənənəvi publiki işləmək istəmirik, bütöv müstəqil bir icma yaratımag istəyirik”.

Ekspressionist rejissor teatr üzrənən yeni dünyadıyımumun boğedisi olmaq vazifəsinə qoymuşdur. Rejissor ya aktör-protoqonist tez-tez vaiz, ya xəud peygəmbər rolunda çıxış ediridilər. Sənətkar-peyğəmber tamaşaların onunda insan azabının tablosunu yaratmaq onu silikaləməli idi.

Səhnədə bədbəxtlik və kədərin, xəstəliklərin və ölümün ümumiləşdirilmiş-simvolik şəkildə təsviri verilməlidir. Ekspressionist-rejissorlar həsab edirdilər ki, ideal səhnəni 2 yər ayırmış, bir hissəsində rəhbər üçün kəfədər qoymayı, digərini onun dediklərini eyan göstərmək üçün səhnə meydançasına çevirmək lazımdır. Onlar nöticə etibarilə tamaşanı orta əşrlərin dini teatr forması olan moraliteyə yaxınlaşdırmaq istayırdılar. Tamaşalar ifadə vasitələri baxımından son derece sadələşdirilməlidir.

Ekspressionist rejissorlar sahnada her bir əşyaya və hərəkətə simvolik mənə verməyə çalışırdılar. Ekspressionist rejissorlarının simvolik sistemləri birimlər və plakat xarakteri idi. Misal üçün, mənsi qəhrəman sahnada ağ kostyundan görünə bilməzdi, pilallarınla xuxan qalxmaq möqsəd nail olmaq demək idi, sahnadakı qarənləq qəhrəmanın qəlbindəki qarənmiş ifadə edir, yaxud onun ölmən məqsəmini bildirdi, rəqibindən iki pillə yuxarıda dayanınışdırıqçı mübahisəsinin qalibi sayılırdı, pancara dünaya çıxı, qapı işi yoxluğa, heçləyi girişi simvolik edirdi.

İlk ekspressionist tamaşalar qəhrəmanını dünayla tam uyğunluğunu müxtəlif variantlarda aks etdirirdi. Bu tamaşaların baş qəhrəmanları tamamilə təlikildə yaşıydırlar, ətrafdı hamı onlara qarşı idi. Buna baxmayaraq, qəhrəmanın başqlarından fərqli olaraq özündə insanlılığını qoruyub saxlayırdı, insan olduğunu unutmurdu. Əlibə, belə qəhrəmandı şəxsi keyfiyyətlər o qodar da çox olmurdı. Ekspressionist rejissorları qəhrəmanın individual cüzlətiyi o qadar da maraqlandırırdı. Teatr üçün qəhrəmanın saçının rongi, səsinin tembi, məhz bu insanın ağınya, əzabına, soyuşa, yaxud böyükənəcə neccə reaksiyası verməsi də əhəmiyyətli deyildi. İzitəblərin umumiliyi onlara reaksiyaları da umumiləşdirirdi. Bu sobbadı ekspresionist dramaturgiyası və teatrdə fərdi keyfiyyətlərindən möhrün personajlar üstünlük təskil edir.

İlk ekspressionist tamaşalar subjektiv-lirik rəsədərək başlıyordı. Səhnədə, adətən, qəhrəmanın qəlbində və şüurunda yaranan obrazlar və təsvirlər canlandırılırdı. Ətrafdakı personajlar ölü-boz sıfırdı, qısqı-qıraq hərəkatlarla təsvir olunurdu. Bu tamaşalarda əsas olan aktyorun özünüñəfəsi idi. Ekspressionist teatrdə ilk aydın siyasi mövqıf mövqıf idi.

Ekspressionizmin tərəfdarları elə hesab edirdilər ki, insana müraciət edərək, onu ümumi adəlatlılığı, insanlılığı qarşı mübarizəyə səslyorak, siyasi incasənat yaradırlar.

Байсабаева Тогжан Нурланкызы
КазНАИ им. Т. К. Жургенова – Магистрант
Казахстан

ПРОБЛЕМЫ В РАЗВИТИИ СОВРЕМЕННОЙ КАЗАХСКОЙ АНИМАЦИИ

Зарождение искусства анимации совпало с советским периодом нашей жизни. Политико-идеологическая точка зрения советского периода, хотя и держала на привязи все виды искусства, но не препятствовала многим видам искусства в поиске и развитии новых форм. Наоборот, создала все условия для роста и развития мультипликации с художественной точки зрения. В целом, искусство мультипликации, в процессе становления, претерпело очень много дискуссий. В тот момент, пока эти дискуссии среди научных исследователей развились в Казахской ССР был создан первый мультипликационный фильм. Автором первой казахской анимации и развивающим его далее режиссером, художником и сценаристом был лауреат Государственной премии Хайдаров Амен Абжанович. Снятый в 1967 году мультипликационный фильм «Қарлығаштың құйрығы неге айр?» («Почему у ласточки хвост рожками?») считается лидером казахской анимации. («Ақсақ күләне» 1968), («Хобтико» 1969), («Ходжа-Насыр – строитель» 1971), («Ходжа-Насыр – богохульник (прозрение)» 1973), («Солнечный зайчик» 1975), («Сорок небыныш» 1979, диплом – ВКФ, Ашхабад), («Волшебный ковер» 1981).

Что касается современных проблем анимации, есть о чём говорить, можно вносить достаточно много предложений. Прошло полвека с момента создания первого анимационного фильма. Ранее мы поднимали проблему о казахском мультифильме – «Национальная анимация» пришло время разбудить спящее сознание». Хотя у нас не выделяются огромные средства на развитие анимации как в крупных государствах, такие как Россия, Китай, Япония, США, все же наша анимация постепенно возрождается. С момента рождения национальной анимации, количество кукольных и графических фильмов, снятых казахскими мультипликаторами более

стя. Параллельно с А.А. Хайдаровым работали режиссеры В.М. Чугунов. Он окончил Театрально-художественное училище в Алма-Ате, курсы художников-мультипликаторов при киностудии «Союзмультфильм» и ВГИК. С 1961 – на «Казахфильме» – художник комбинированных съёмок и аниматор (с 1969 снял анимационные фильмы). Участвовал в создании научно-популярных фильмов, поставки как режиссёр ряд игровых фильмов. («Превращение» 1969), («Шрамы старого Еркена» 1970), («Голубая планета» 1971), («Три танкиста (солдатская сказка)» 1972), («Держитесь ребята!» 1974). Режиссер, Заслуженный деятель искусств Республики Казахстан. Доцент кафедры «Фотокинематография анимации» КаНАИ им. Т. Жургенова. Режиссер-аниматор с 1966 по настоящее время киностудии «Казахфильм» имени Ш.Айманова. Г.А. Кистауов, («Охота» 1988), («Соловей» 1986), («Барсук и луна» 1981), («Мальчик и Джин» 1974), («Мальчик-одуванчик» 1973), (кукольная анимация «Медведь и зверь» 1969), (перекладка «Клап» 1970). Сценарист, режиссер, художник анимационного кино. Руководитель анимационного объединения с 2009. Ж.Ж.Даненов, («Алпакын батыры» 2007) («Мелодия» 1973), («Барсук и луна» 1981), («Дүниге кезек» 2002), («Ақсақ күләне» 2003), («Невеста волка» 2005), («Кенеке батыры», совместно с Р.Туралиевым («Ер-Гостик и Айдахар 3D») 2013), («Казахстан наш общий дом» 2014). К.Сейданов («Счастье Кадыров») 2001). А.Абылжысымов и А.Джукунов («Коркак батыры» 1989), Б.Т. Омаров, кинорежиссер и продюсер. Закончил БГИК – мастерскую документального кино профессора И. П. Копалина – в 1971г. Работал на «Казахфильм» в объединении хроникально-документальных фильмов, с 1974г. перешел в мультиблендинг. В 1983 г. стал одним из основателей независимого кино Казахстана. В 1989г. основал кинокомпанию «Оркен-фильм». В 2005г. вернулся на «Казахфильм», занимается анимацией, («Восточный коридор» 1990), («Выше гор» 1988), («Дом под луной» 1983). Т.Муканова («Дастархан» 1988), К.Сайнайуна («Ай мен тілшіш» 1993). Советский и казахский режиссер документального и мультипликационного кино Е.Абдрахманов. Н. Кожахметович, кукольная анимация 1970г. Рамиль Усманов студия «Animator-PRO», («Совы нежные» 2015), («Тимур и дракон» 2013), совместно с Ю.Хтай, К.Коныркульджас («Балакайтар мен бөжекейлер» 2011), («Мактанташ кызы» 2012). Г.Е. Бекишиев, Г.Садыкова. К.Касымов («Қырылышты», 2000).

После них пришли молодые, талантливые режиссеры – аниматоры и активно начали работать с 2009 г. о А.Абельдинов и Ж.Нурбекулы студия ТОО «Astana Film» («Айсань» 2010), («Жердүйк» 2013), («Күлтегін» 2018), («Оттан жаралғандар» 2011), («Кілем үстіндегі кала» 2014). Т. Майдан («Ақ күз»). Т.Толеутазы и Т.Майдан («Гастүлек» 2013), («Мырблак» 2018). М.Сандыбек («Көксерек» 2015). Директор студии «Саян» Н. Патеев, режиссер Б.Даурунбеков («Момын мен Каракашып» 2009), («Толайт» 2011, («Қосын мен теке» 2009), («Казак елі» 2016), («Қажымұқсан» 2017), Б.Баймуратов («Киелін қазырт» 2017), А.Ерназаров («Оттыради көргүз» 2018). Д.Кишиктаев («Мұтация» 2010). Д.Рахматуллин, М.Жұнисбек («Бірінен де сен сүзу» 2016), Т.Байсабаева («Сыйкыныш бакшас» 2017) и др.

В целом все выше перечисленные анимационные фильмы большое достижение для казахской анимации. С одной стороны мы рады этому, второй момент, причина нашего оторвания – казахской анимации не удается конкурировать с искусством анимации мирового уровня. После обретения независимости страны, в 1991 году было расформировано Государственное кино. На некоторое время была приостановлена работа по съемке мультифильмов. Позже отдельные студии взялись за съемки мультифильмов. Нельзя сказать, что съемки велись без первых. Отрасль анимации требует коллективной работы. Это не сможет сделать один или несколько человек. Эта работа выполняется сообща, совместно. Только тогда можно добиться хороших результатов съемки мультифильма. В настоящее время слышим эти слова из уст каждого специалиста, занимающегося анимацией. Тем не менее, следует отметить, что есть люди, которые решились рискнуть и посвятить свою жизнь анимации, и которые работают над этим.

Одной из главных проблем казахской анимации кадровые вопросы. Нельзя сказать что нет молодежи, конечно есть. Есть молодые люди, использующие фольклорные источники, готовые к созданию невероятных вещей. Качество есть там, где есть количество. Нельзя

ограничиваться несколькими анимационными фильмами, которых можно перечесть по пальцам.

Надо отметить, что внимание детей особо привлекает продукция Голливуда. От Голливуда не отстают и российские анимационные фильмы. «Маша и медведь» давно уже завоевал казахских зрителей. Самые маленькие мальчиши, как только начинают произносить слова смотрят «Машу и медведя» не отрываясь от экрана. Несмотря на то, что в нашей стране планируется ежегодно снимать 3-4 мультифильма, максимум, в эфир идут только единичные, «Казак ел», снятый в честь 550-летию казахского ханства, направление на экран получила с трудом.

Телевизионные каналы часто пропагандируют голливудскую, российскую продукцию. Достойные анимационные фильмы конкурирующие с этими мультифильмами есть, но их мало.

Подводя итоги, можем отметить, причина отставания в отрасли анимации – неадаптированность на рынок. Любой качественный продукт должен получать прибыль. У нас большинство студий, не предусматривает рынок. Еще одна проблема, выросли дети незнакомые, не видевшие продукцию казахских аниматоров. Исходя из этого, можно отметить состояние отечественной анимации. Говоря об идеальной перспективе страны, надо думать в первую очередь о судьбе казахских детей. Сегодняшняя анимация должна быть нацелена на подрастающее поколение казахских детей. Воспитание сознания подрастающего поколения непосредственно связано с развитием национальных мультифильмов, необходимых для интенсивного развития детей, и играет важную роль.

Литература:

1. Мэнвель Р. Кино и зритель. – М: Иностранная литература, 1957. – 73-бет.
2. Гинзбург С. С. Очерки теории кино. – М: Искусство, 1974. – 194 бет.
3. Норштейн Ю. Б. Реальность, созданная художником/Мудрость вымысла: Мастера мультипликации о себе и о своем искусстве. – М: Искусство, 1983. – 116-бет.
4. <https://aiyku.kz/2017/11/29/34781.html>.

AZƏRBAYCAN MÜASİR İNCƏSƏNTİNİN FORMALASMASINDA BİM

Azərbaycan müasir incəsənətin formalaması 1980-ci illarda ölkədə baş verən icimai-siyasi vəziyyət səhifəsində başlıymışdır. Belə ki, rəssamların əsərləri məmənənə dəha çox sosial mənəvi kəsb etməye başlamışdır. Comityatlıdən baş verən hadisələr rəssamların bədii yaradıcılıq, öznətiñüfadasına böyük təsir göstərmmişdir. Onlar ətraf mühiti əsərlərində ifadə etməklə ham galəcək nəsilərə həmin atmosferi göstərmək, ham da müasir incəsənətin formalamasına təkan verəmək imkanı elda edir, müasir incəsənətdə gedən yaradıcılıq proseslərinə qiymət verir, baxış bucaqların ifadə edilir.

Yenidənqurma dövründə Azərbaycana qorb incəsənətinin avvalaları bizim ölkədə mövcud olmayan realizmdən kənar abstraksionizm, rəssamın daxili əlaməti əks etdirən modern incəsənət daxil olur. XX əsrin sonlarında Azərbaycan incəsənətində klassik incəsənət deyil, dəha çox eksperimental incəsənət məşğıl olan rəssamın bikişlikləri - art-gruplar formallaşmışdır. Bu, incəsənətin bir çox sahalarını-təsviri sanat, kino, teatr və s. əhatə etmişdir.

Art grup (hamçinin bədii yaradıcılıq grupu) - əsərlərin müstəqər şəkildə işləyən rəssamlar ittifakıdır. Adətən grup müstəqər yaradıcı proses, fəaliyyətin kollektiv xarakteri və kollektiv müellilik farqlarındır. Bununla qrup bədii rəqulplama, bədii harakət və ya bədii istiqamətdən fərqləmir. Art-gruplann üzvləri çox vaxt kollektiv yaradıcılığı birlükde yaşayış, bığra siyasi və icimai fəaliyyəti, bizişsəl uyğunlaşdırırlar.

Ümumiylükde Azərbaycan müasir incəsənəti tarixini bir neçə mərhələyə bölmək olar. İlk dövrümüz 1985-1990-ci illəri əhatə edir.

Azərbaycan müasir incəsənətin formalamasında ilk və əsas yeri Bakı İncəsənat Mərkəzinin yarananı kimi böyük tarixi bir hadisə durur. 1988-ci ildə yarananmış BİM-də konservativ dünüşdən kənar non-formal rəssamlar qrupu toplandırmışdır. Artçı yaradıcı eksperimentləri imkan yaradmışdır.

Bakı İncəsənat Mərkəzi hələ 1986 ildə qurulmağa başlamışdır. Məhz o zaman, mədəni və humanitar məmənənə layihələri reallaşdırmaq məqsədilə səylərinə birləşdirmək qarınna galmış Azərbaycan mədəniyyət xadimlərindən ibarət təsəbbüs grupu yanadı. Bu birliliğin ərzində Azərbaycan Yaradıcı Gənclər Assosiasiyası kimi təqdim etməya başlıdı. 1988 ilin martın 31-ində iss Asosiasiyası Bakı şəhər deputatları Sovetində qeydiyyatdan keçərkən Bakı İncəsənat Mərkəzi (BİM) adlanan müstəqil, özüñünlərə və özüñümliliyyətlərdən prinsipləri əsasında fəaliyyət göstərən yaradıcı qurum statusunu aldı.

Bakı İncəsənat Mərkəzi həmin dövrda mövcud olan rəsmi icimai təşkilatlarda hökm sərən ehkəmliyi aşaraq yaradıcı gənclər üçün yeni üfüqlər açıqlaşdırıb rəsəblərinin mədəni və humanitar həyatına canlanma goturu bildi. Ilər ötdükən Bakı İncəsənat Mərkəzinin fəaliyyəti Postsovjet illərindən ilk dəfə sərgilərə XX əsrdən incəsənət ilə «dil» tapan, məlli mentalitet və mifologiyının əzələşdikləri əsərlər üstündlik təşkil edir. Azərbaycan incəsənətindəki dönyügörüşünün əsas əlaməti dəim mili-mədəni dövrdərə müraciət edilmişdir.

Gəncərlər və artıq püxtəloşmış yaradıcı şəxsiyyətlərin əməkdaşlığı natiqəsində Bakı İncəsənat Mərkəzi iri miqyaslı və cosarlı layihələr həyataya keçirib nəinki respublikada, həmçinin bəynəlxalq aləmdə də səhərat qazanı bili.

Bu gün Bakı İncəsənat Mərkəzi ölkənin mədəni həyatının başlıca mərkəzlərindən və on yaxşı qalereyalardan biri olaraq fəaliyyətini davam etdirməkdədir. Təşkilat hal-hazırda dəsial, bədii və humanitar sahələri, ekologiya, əsəq yaradıcılığı, məlli ərisin qorunması və regionlarının mədəni inkişafı ilə bağlı bir çox layihə və idəciyaların təşəbbüsü kənara qaynağı kimi çıxış edir.

Azərbaycanın müasir incəsənətində yaranan ilk qeyri-kommersiya təşkilatı olan Bakı İncəsənat Mərkəzinin konseptual incəsənət anlayışının formalamasında və həmin qurumun digər yaradıcı şəxslərin qrup şəklinde birləşib fəaliyyət göstərməsinə töhfəsizdir.

БУЛАТ АЮХАНОВ И ЕГО ВКЛАД
В РАЗВИТИЕ НАЦИОНАЛЬНОЙ ХОРЕОГРАФИИ

Аюханов Булат Газизович родился 13 сентября 1938 года в г. Семипалатинске (Казахстан). Артист балета и хореограф. Народный артист Казахской ССР (1972), лауреат Госпремии Казахской ССР, лауреат «Платинового Тарлана» независимого Клуба меценатов Казахстана (2000), 12 февраля 2004 года Б. Аюханов присваивается звание Академика Международной Академии Информатизации (МАИ). Постоянный председатель жюри международного конкурса народного и современного танца имени Шары, Обладатель специальной премии Международного фестиваля танца, награжден орденами «Знак Почёта» и Трудового Красного знания, почётный гражданин городов Стамбула, Семипалатинска, Экибастуза.

В 1955 году окончил Алма-Атинское хореографическое училище, в 1957 году окончил курс усовершенствования в Ленинградском академическом хореографическом училище (класс Ю. Умрихина), в 1957–1959 годах – коллегиальный балетмейстерский отделение Московского Государственного института театрального искусства имени А. В. Луначарского (в мастерской нар. артиста Казахской ССР и нар. артиста СССР Р. В. Захарова).

В 1964 году Министерство культуры Казахской ССР предложило Б. Аюханову возглавить Алма-Атинское хореографическое училище в качестве художественного руководителя, когда ему было 26 лет. В 1964–1965 годы одновременно работает как балетмейстер и танцовщик в театре оперы и балеты имени Абая. Неумелый талант, балетмейстерский потенциал, накопленный опыт, смелость и желание творить – все эти качества молодого Б. Аюханова способствовали создать в 1967г. свой, ни на кого не похожий «Театр двух актеров» (И. Манская, Б. Аюханов). Впоследствии, на репертуаре которого родились ансамбли «Молодой балет Алма-Аты». Это первый камерный балетный театр на территории бывшего Советского союза. В 2003 году группа Аюханова стала «Государственным Академическим театром танца Республики Казахстан». Особенность коллектива определилась сразу! Это ансамбль солистов, в котором нивелируется роль кордебалета. Но самое характерное, что сейчас особенно выделяется в ретроспективе прошедших лет, это то, что Булат Аюханов воспитывал творческих личностей, каждая из которых достойна отдельного изучения. Первыми артистами ансамбля стали выпускники хореографического училища класса Б. Аюханова — А. Семьянов, Н. Гончарова, Н. Пивницкая, Б. Ешумхамбетов, М. Тлеубаев, В. Усманов, Т. Анощенко и А. Тагиулов. Эти выпускники его класса, стоявшие на истоках создания коллектива, стали надежными единомышленниками и соратниками Булага Аюханова.

Наряду с классическими танцами в виде концертных программ, одноактных и двухактных балетов, Аюханов уделяет большое внимание развитию национальной хореографии, как в плане народного танца, так и в своеобразной современной (неоклассической) манере.

Будучи студентом 2 курса ГИТИСа, Б. Аюханов был направлен в поездку по реставраторам Средней Азии для отбора танцевальных номеров в разных коллективах художественной самодеятельности для международного форума профсоюзов, который должен был открываться в Москве. Именно тогда, у Аюханова был заложен большой интерес к народным танцам и к национальной хореографии. Впоследствии, это скажется на дальнейшем творчестве Аюханова. Одной из первых таких постановок стал балет «Кызы-Жибек» (1967г.) на музыку Е.

Брусиловского и различных народных мелодий. В своей книге об этой постановке Б. Аюханов пишет: «Мелодическое богатство одноименной оперной партитуры позволило собрать (правда в кусках) квартет для балета. Сама опера относится к жанру музыкальной драмы и мой балет в точном соответствии с драматургией оперы придал действию пластичность и колорит национальных танцев, которых в балете было очень много». [Б. Аюханов, 2002, с.135]. Это один из первых казахских балетов «поднятых на пьанты». Также были поставлены балет «Казахские сувениры» на музыку Вс. Булгаровского (1971г.) и балет «Батырь» на музыку А. Исаковой (1975г.) в рамках балетной хореографии. Аюхановыми были поставлены многочисленные конкретные номера и балеты на национальную тематику на музыку таких казахских композиторов, как Е. Бруслиловский, А. Жубанов, Г. Жубанова, Н. Атаева, Н. Тлеидиев, Т. Кажжалиев и многие другие. В 1964 г. балетмейстером поставлен азербайджанский танец «Узунлара», а в 1966 г. – вальс из балета «Семь красавиц» на музыку К. Каравея. Стремление хореографа показать фольклорную тематику в аспекте классической хореографии просматривается во многих работах балетмейстера. «Основной нашей целью является создание классического варианта казахского народного танца» [Б. Аюханов, 2002, с.334]. В своих воспитанниках Б. Аюханов стремится разить прежде всего главные человеческие качества. Также старается привить высокую музыкальную культуру артистам балета. Также Б. Аюханов внес свой вклад в развитие тюркской хореографии. По приглашению в г. Измир (Турция) в Измирском театре оперы и балета им были поставлены такие балеты, как «Болеро» М. Равеля(1993г.), «Фархат и Ширин» А. Меликова(1994г.). Также занимался постановочной деятельностью в г. Ташкент (Узбекистан). В ГАТОБе им. А. Навон поставил балет «Проделки Насредтина» на музыку С. Юдовика, но Ташкентское хореографическое училище был поставлен балет «Лебединое озеро» на музыку П. Чайковского в обработке Б. Аюханова и «Рапсодия на тему Паганини» на музыку С. Рахманинова. В г. Бишкек (Кыргызстан) в ГАТОБ им. А. Мадылбекова поставлен балет «Петрушка» на музыку И. Стравинского. Тонкое музыкальное чутье позволило Б. Аюханову прощупывать восточный колорит музыкального материала и раскрыть национальный характер герояев.

В 1988 году Б. Аюханов издал свою первую книгу «Мой балет», в 2002 году фонд «Сорос-Казахстан» издал его книгу «Биография чувств», в 2013 году издает «Биография балета, или паде-бурре по жизни».

К особенностям балетмейстерской деятельности Б. Аюханова можно отнести такие факторы:

- Первым из казахских балетмейстеров стал ставить балеты, на симфоническую музыку, т.е. на музыку, не предназначенную для балетов.
- Репертуар ансамбля основывался на совершенно новом для того времени жанре «хореографической миниатюры» [Л.Николаева, 2012, с.126]
- Осуществляя постановки национальных балетов в классическом аспекте.
- Один из первых казахских балетмейстеров, который стал внедрять элементы неоклассики в свои балетные постановки.
- Основные особенности педагогической деятельности Б. Аюханова:
- Устранение в коллективе иерархии между солистами и кордебалетом.
- Требование строгой дисциплины и синхронного исполнения всех движений.
- Выполнение непрерывного эзерисса у станка.
- Насыщенность классического урока техническими элементами и выработка выносливости у артистов.
- Индивидуальный подход к способностям и характеру каждого артиста.

Булат Аюханов — это балетмейстер с высокой культурой музыкального знания, широким кругозором, умеющий тонко чувствовать переживания героев в своих постановках, и именно поэтому все его работы имеют большое признание у зрителей. Благодаря его педагогической деятельности появилось большое количество артистов балета с блестящим исполнением и ярким выразительным мастерством. Его балетмейстерская деятельность внесла неоценимый вклад в развитие хореографии. В 2010 году Б. Аюханову присвоено звание

лауреата международной Сократовской премии — это высокая награда символизирует наивысшую степень международного признания высоких достижений в профессиональной сфере. Б. Аюханов стал первым лауреатом этой премии в Казахстане.

Литература:

1. Аюханов Б. Г. Биография чувств. — Алматы: Фонд «Сорос-Казахстан», 2002. — с.334
2. Николаева Л. А. История балетной педагогики Казахстана. — Алматы: «Полиграфия-сервис К», 2012. — с.126

Gocha Kapanadze
Doctoral - State
University of Theatre and Cinema
of Georgia named Sh. Rustaveli
Georgia

"KVACHIADA" IN RUSTAVELI THEATRE

Mikheil Javakhishvili wrote "Kvachi Kvachantiradse" in 1924. Manifoldness of the novel determined its popularity and interest of Georgian theatre. After the novel, Mikheil Javakhishvili wrote five-act play, entitled "Iverium". The main character was Kvaci again. The play represented the continuation of the novel. "Kvachoba" turned into hard shape, which was contacted with the meanings of fake, adventure, immorality. In 1927, when they were going to stage "Iverium" at Rustaveli theatre, there were three plays on the theme of Kvachi in the repertoire already: "American uncle" and "Sovietized Uncle", by Mikheil Shiuakashvili and "Kvachi Kvachantiradse", dramaturgy by Shalva Dadiani. Because of this reason "Iverium" by Mikheil Javakhishvili was delayed for the next season. In November 13, 1927, was held the premiere of "American uncle", by mikheil Shiuakashvili, staged by Sandro Akhmetely. One main factor was risky for both authors: Nikoloz Shiuakashvili and Mikheil Javakhishvili: Kvachi was acting in the Bolsheviks' Georgia and was shaping as a new type of Bolshevik swindler. This could not be overlooked by party nomenclature and it seemed that that is why the problems have arisen.

In December 8, 1927, was held the premiere of the second play by Nikoloz Shiuakashvili "Sovietized Uncle". In January 4, 1928, on the session of the repertoire council of Rustaveli Theatre the following was announced: one of the governing bodies removed the performance from the stage. This governing body(KKB) had already made decision to vanish all the plays about Kvachi's theme from the repertoire. They forbade just staged performance "Sovietized Uncle", (the play script is lost), it was not staged and was banned to stage "Iverium", (the play script is lost) and after the eight-months rehearsals (93 rehearsals on the whole) was terminated working on Shalva Dadiani's dramaturgy. (the play script of which is also lost).

The novel by Mikheil Javakhishvili shocked the country. The boom of "Kvaciada", which started in Rustaveli theatre, became the dangerous event in the Sovietized Georgia. That is why the Bolshevik regime made an unfair verdict for the performance and forbade plays. It was the start of the Red terror. In ten years Mikheil Javakhishvili also was sentenced by "this body" with fatal verdict.

On August 14, 1937, Mikheil Javakhishvili was arrested in Kvishkheti. On August 17,(it was held) the Presidium session of the Writers' Union was held. There was determined: Mikheil

Javakhishvili as the enemy of the people, spy and saboteurs, will be excluded from the writers' union and physically destroyed. Of course, when the leader was alive, the writer's name and creativity was forbidden as the betrayer of the Soviet country and the Georgian theater could not returned to the Kvachi's theme. Only from the sixties of the twentieth century, When it became "warmer" and "the iron curtain" began to melt, The processes slowly moved.

In 1964, Kote Makhadze submitted dramaturgy of "Kvachi Kvachantiradse" by Mikheil Javakhishvili to the Rustaveli Theatre's Art Council. Although Mikheil Javakhishvili has already been rehabilitated for ten years, the green light was not switched on for Kvachi. (Kvachi was not allowed.) The reason was purely political. It was obviously an inertia of Soviet life and ideology. There was some unexplained fear that the nation would be insulted. The fate of the writer's novel and later the fate of his own life was decided "in the bodies".

On June 30, 1954, at the Fourth Congress of the Writers' Union, Vasil Mzhavanadze, the first secretary of the Central Committee of the Communist Party of Georgia supported the initiative of the Writers Union and Mikheil Javakhishvili was rehabilitated.

This was the first rehabilitation throughout the Soviet Union.

Эльдар ЮЛДАШЕВ

Государственный институт искусств и культуры Узбекистана
Председатель Совета молодых учёных
Узбекистан

ИСТОРИЯ СТАНОВЛЕНИЯ ШОУ ИНДУСТРИИ В УЗБЕКИСТАНЕ

Исторически сложившаяся система шоу-бизнеса является основой коммерческого искусства и высокодоходным проектом. Деятельность в сфере шоу-бизнеса подчиняется законам, соответствующим для других видов публичной деятельности и, непременно, имеет свои особенности. В эту деятельность вовлечены процессы, связанные с созданием и продвижением продукта творчества на рынок, также реализацией его мотивированной аудитории. Шоу-индустрия состоит из огромного числа различных событий и процессов, которым имеют определенную структуру и компанию.

Деятельность в сфере шоу-бизнеса имеет свою особенности, но, невзирая на это, она также подчиняется законам, соответствующим и для других видов публичной деятельности, которая содержит в себе огромное количество процессов, таких как денежные, кадровые, социальные и многие другие. Шоу-индустрия содержит в себе компанию огромного числа разноуровневых событий, людей и процессов. Все процессы, так либо по другому, связаны с генерированием мыслей, созданием проектов, продвижением его на рынок, удержанием творческого и коммерческого потенциала на определенном уровне. Для денежной стабильности продюсеру нужно учесть ее творческую, экономическую, управлеченскую и правовую специфику. Современная финансовая модель оказывает сурвое воздействие на все сферы хозяйственной и культурной деятельности, в том числе и шоу-индустрии. В этой области культуры произошли коренные конфигурации. Самым основным конфигурацией является выделение экономического блока отношений. Таким образом, финансовая составляющая проекта, вместе с творчеством, стала неотъемлемой частью хоть какого шоу-проекта. Взаимодействие этих 2-ух составляющих обеспечивает его конкурентоспособность и оригинальность. Загрузка... В шоу-бизнесе сложилось свое разделение труда, очень хорошее от того, что присуще вещественному производству. Естественно, принципиальная роль в этом производстве отводится создателю либо исполнителю, что присваивает этой промышленности

высшую степень персонализации. Но роль продюсера, импресарио, менеджера, промоутера, также других участников этого бизнеса так велика, что без их культурное явление не состоится.

В Узбекистане шоу-бизнес довольно молод относительно мировой практики. Само понятие «шоу-бизнес» появилось в нашей стране только с переходом к рыночным отношениям. До перестройки шоу-бизнеса не существовало как такого, поскольку в рамках административно-командной системы было невозможно выполнение одного из самых главных условий сферы шоу-бизнеса - осуществление коммерческой деятельности в полном смысле этого слова.

В недавнем прошлом в культурно-досуговом комплексе были широко представлены как бюджетные учреждения, так и хозрасчетные предприятия. Однако грань, отделявшая первых от вторых, отнюдь не была границей между некоммерческим сектором, с одной стороны, и полем предпринимательской деятельности - с другой. Деятельность большинства организаций в культурно-досуговом комплексе жестко регулировалась, было предельно идеологизировано и ориентировалось на цели, не способные находить адекватного выражения в спросе населения. При этом фактическое отсутствие самостоятельности, как в отношении содержания деятельности, так и в отношении маневра ресурсами, было присуще и многим из тех организаций культурно-досугового комплекса, которые считались хозрасчетными.

С переходом на новые экономические отношения в культурно-досуговом комплексе стали появляться элементы реального предпринимательства. Организации получили значительную свободу в творческом и экономическом плане. Именно тогда стали формироваться организации, образующие сферу шоу-бизнеса. В этой связи следует отметить, в частности, появление театров-студий и новой экономической модели в кинематографии, предусматривающей замену системы централизованного планирования и финансирования кинопроизводства и кинопроката на систему рыночного взаимодействия экономически самостоятельных киностудий, кинопрокатных организаций и кинотеатров. Получили свободу действий также и телекомпании, и эстрадные организации. Экономические показатели, отражающие зрительские предпочтения, пришли на смену идеологическим критериям. Однако главным элементом шоу-бизнеса стали продюсерские центры, первым таким центром в Узбекистане является ООО "Tagova records".

Продюсерский ООО "Tagova records" открылся в 1997 году - это профессиональная студия звукозаписи, концертный зал для любых мероприятий и репетиций (Tagova Konsert), хореографический зал, вокальные классы, радиостанция O'zbekistn Tagovasi и телеканал (экс канал TV-M).

Вместе с тем как ранее существовавшие предприятия культурно-досугового комплекса, так и вновь образовавшиеся организации сферы шоу-бизнеса оказались не готовы к деятельности в новых экономических, политических и культурных условиях. Формирование новой структуры коммерческих, некоммерческих и государственных институтов в сфере шоу-бизнеса, адекватной сложившимся общественным отношениям, выдвинуло на первый план необходимость построения деятельности организаций на совершенно иных принципах, обусловленных приоритетами открытой политico-экономической системы. В процессе переориентации направлений деятельности организаций столкнулись с целым комплексом проблем. Прежде всего, отсутствовал механизм организации и управления предпринимательской деятельностью, направленной на получение прибыли, не была развита система взаимоотношений между участниками отрасли. Наряду с этим, не было соответствующей рыночной инфраструктуры в виде развитых маркетинговых, финансовых, юридических услуг. В результате в тот период все сферы шоу-бизнеса оказались в той или иной мере в неблагоприятном положении, поскольку не смогли полностью адаптироваться и перестроить свою деятельность. Однако за последние десятилетия реформы менеджеры в сфере шоу-бизнеса продвинулись вперед в практике управления деятельностью организаций.

Хамдам Исимолов,
Государственный институт искусств и культуры Узбекистана,
кандидат филологических наук, доцент

Анвар Исимолов,
Государственный институт искусств и культуры Узбекистана,
докторант (PhD)
Узбекистан

РЕЖИССЕРСКИЕ ПОИСКИ В ИНТЕРПРЕТАЦИИ ИСТОРИЧЕСКОГО ОБРАЗА НА СЦЕНЕ УЗБЕКСКОГО ТЕАТРА

В годы независимости появилась необходимость обратится произведениям историко-биографического жанра в репертуарах современного узбекского театра. Причиной этому явилось стремление народа самосознанию, воспитание молодого поколения вполне зрелым человеком, пробуждение в них чувства гордости великим предкам. Поэтому много внимания уделяется постановке сценических произведений, где отображаются образы наших исторических предков-мыслителей. В годы независимости появились спектакли, рассказывающие о жизни и творчестве великих ученых и писателей, и правителей Ахмад аль-Фергани, ат-Термези, Абу Райхан Бируни, Абу Ибн Сина, Амир Тимур, Мирзо Улугбек, Алишер Навои, Захириддин Бабур и других.

Однако при постановке этих произведений необходимо было разрешить ряд основных вопросов национальной режиссуры: каким же методом можно интерпретировать подобных историко-биографических произведений, о каких актуальных проблемах рассказать этими спектаклями, каким традициям узбекского театра нужно опираться при работе над этими произведениями.

Во второй половине XX века поэт-драматург Максуд Шайхзаде написал драму «Мирзо Улугбек», где наблюдается сложный психологический подход создания исторического образа великого ученого-астронома. Автор в своем произведении отображает горькую судьбу, чистую душу, оказавшуюся в причине измен и глубокую психологию, внутренних переживаний исторической личности. В свою очередь с помощью образа Улугбека он отображает проблем, противоречий исторической эпохи, борьбы за власть правителей. В действительности создание подобного историко-биографического произведения требует огромную ответственность. Потому что если в нем опираться на художественный вымысел вместо точных фактов может привести к исторической фальсификации, и наоборот, если приводятся одни факты, не обращая внимания на зрелищность, произведение теряет свое значение. М.Шайхзаде мастерски сочетает в произведении правдивость и художественность, в результате он создает цельного идеально-художественного произведения.

Профессор Таир Исламов об этом образе писал следующее: «Противоречия, которые образуют сердцевину драмы, характеризуют противоречия эпохи, в основном изображены следующим образом: 1. Мирзо Улугбек пропагандирует науку, однако в его эпоху широко распространен фанатизм, невежество... 2. Улугбек вел политику мира и согласия, дружбы, а его эпоха была эпохой кровопролития... 3. Улугбек уважал женщин, признавал их человеческое право, а эпоха топтала их право. Эти противоречия между Улугбеком и эпохой указывают трагический характер этого образа [1, с. 91].

Это монументальное произведение, состоящее из пяти актов и двадцати двух картин, в 1961 году было поставлено на сцене Узбекского драматического театра имени Хамзы режиссером А.Гинзбургом со значительными сокращениями. Спектакль выделяется появлением ансамбля выдающихся актеров, яркостью и живостью образов, и видно то, что

режиссер глубоко проникся в произведение и оно получилось бесценным сценическим творением.

В 60-е годы прошлого века режиссура, если сказать словами Станиславского «вела поиски над «хрупким актерским планом» [3, с. 42]. В этом смысле А.Гинзбург показывает актеров в крупном плане. Режиссер полностью отказывается от роскошности, торжественности, декламированности, помпезности, что наблюдалось в других некоторых исторических спектаклях. Наблюдается также психологический подход решению образа.

Роль правителя и ученого-астронома Мирзо Улугбека на сцене исполнил Народный артист Узбекистана Шукур Бурханов. В его исполнении наблюдалась философско-поэтическая стилистика, как и в драматической основе данного произведения. Именно «поиски поэтического выражения философских концепций в интерпретации прошлого внесли новые тенденции в актерское исполнение. Героика, романтика, поэтичность, присущие трагике узбекской сцены Ш.Бурханова, обогатили в образе великого ученого углубленным раскрытием внутренних процессов, происходящих в противоречивом духовном мире героя» [2, с. 28].

В годы независимости трагедия «Мирзо Улугбек» поставлена режиссером Алимджаном Салимовым на сцене Узбекского Национального академического театра драмы. Необходимо отметить, что режиссер психологически интерпретировал исторический образ со своей сложностью, сохранив существующую традицию в узбекском театре. А также придавал спектаклю лирическую атмосферу, этим он обеспечил красоточность спектакля. В спектакле режиссер подчеркивает внутреннюю борьбу исторической личности. Эта внутренняя борьба является под влиянием внешних факторов и мучает сердце ученого-правителя.

Трагедия «Мирзо Улугбек» философско-психологически интерпретирована на сцене Национального театра. Режиссер Алимджан Салимов в спектакле раскрыл характер нашего исторического потока, прежде всего как простой человек с открытым и добрым сердцем. В спектакле режиссер не обходил стороной и сегодняшние глобальные проблемы. В частности, при приеме послов Улугбек отмечает, что все больше разгорается межнациональные, межконфессиональные войны и утверждает, что все люди живут под одним небом, и поэтому должны жить в согласии. Режиссер хотел отметить мысль о том, что поднятые проблемы в спектакле являются актуальными и сегодня, потому что бесмысленные войны, духовные притеснения продолжаются и в настящее время, и сотрясают весь мир.

В спектакле характер Улугбека раскрывается с помощью внешних и внутренних конфликтов. То есть костяк основной борьбы составляет Улугбек – общество, Улугбек – внутренне переживания. Конфликт с обществом проявляется в борьбе за трон потомками Амира Тимура, в интригах религиозных фанатиков, которые под маской религии стремятся к власти. Внутренне противоречия проявляются в столкновении Улугбека – правителя и Улугбека – ученого. Если он берется за дела ученого, государственные дела остаются вне поля зрения, если будет заниматься государственными делами, то хочется ему отдаваться полностью, заниматься астрономией.

Спектакль оформлен художником, Заслуженный деятель искусств Узбекистана Шухрат Абдулмаликов компактно, избегая помпезности и праздности. Простой и лаконичный принцип декорационного решения давал возможность свободного построения мизансцен и действий актеров.

Роль Улугбека в спектакле сыграл Народный артист Узбекистана Эркин Камилов. Он одинаково высоким мастерством может исполнять роли реалистического направления, различных жанров, может придать своему исполнению яркость, взволнованность, глубокую чувственность, имея сильный темперамент, он смел создать справедливого, сильного духом, умного, мирословивого и гуманного правителя-ученого, таким образом, актер осуществляет философский подход этому образу. Глубоко анализируя драматургическую основу, Э.Камилов превдо ввосоздал образ человека, который стал жертвой своей доверчивости, оказался во власти интриги и измены. Актер, раскрывая внутреннюю психологию и волнения своего героя, придал образу величественность, привлекательность и прелесть.

Режиссер А.Салимов к завершению спектакля подходит своеобразно. В постановке он убирает сцену покушения на правителя и астронома-ученого. Сценическое произведение завершается отказом от престола Улугбека. Отказ от престола проводится празднично. Однако внутренне переживания Мирзо Улугбека – Э.Камилова можно ощущать в его траховых глазах, заметно склонившимся теле.

Спектакль режиссера Алимджана Салимова можно воспринять как художественно-совершенное сценическое произведение. Само возвращение трагедию «Мирзо Улугбек» можно считать важным событием. При постановке этого произведения становится очевидным мастерство режиссера решительных экспериментов постановки на сцене монументальных, историко-драматических произведений.

При постановке на сцене историко-биографических произведений проявляется философско-психологический и романтический стиль режиссеров узбекского театра. А также, несмотря на то, что главный герой является великим правителем, великим мыслителем, великим философом, в сценических произведениях большое внимание уделяется передаче их психологии как простого, обыкновенного человека. И это дает возможность интерпретировать многогранных и цельных образов на сцене театра.

Литература:

1. Исломов Т. Тарих ва саҳна. Т.: Faafur Gulom nomidagi Adabiyet va san'at naşriyati, 1998.
2. Туляждоева М., Юлдашев Т. Узбекская драматургия на сцене театра. (60–80-е годы). Т.: Fan, 1990.
3. Туляждоева М. Режиссура узбекского драматического театра. Тенденции развития и современные проблемы. Т.: Faafur Gulom nomidagi Adabiyet va san'at naşriyati, 1995.

Könlü Cəfərova

AMEA-nın Memarlıq və İncəsənat İnstitutunun dissertantı

MÜASİR TEATRŞÜNASLIQ: MÖVCUD MƏNZƏRƏ VƏ PROBLEMLƏR

Mövcud mənzərə: bu gün insanlar hər hansı məsələ, eləcə də mədəniyyət hadisələri haqqında istidiyi kimli fikir bildirmək, öz mülahizəsinin bir ann içində minlərlə insanla – sosial şabaka istifadəçisi ilə bölməşmə imkanı qazanır. Bu issa, istor-istəmsəz teatr tənqidçisine olan etibacını azaldır. Günümüzün insanlığı hansısa tənqidçisinin bu və digər tamaşa haqqında yazdığı atraflı resəvətin oxumaqdansın, özünün ray bildirməsi, mülahizə yürütməsi dəha maraqlı galır. Sosial şabakada hamı “eşidilmək”, fikrini bildirmək, bayanılmək (“like” toplamaq) imkanı ödərdir. Burada teatr haqqında elə da dərin bilgisi, pəşəkar təhsili olmayan birinən pəşkar teatrşunasdan daha çox rəğbat (layk) toplamaq imkanı var. Bəs əlan halda teatr tənqidinən abhamiyəti azaltmağa biləməz.

Rusiyalı teatrşunas Pavel Rudnev'in töbürincə desək, “Kommentlər epoxası”ndı teatr tənqidçi forşarı səciyyələr kəsb edir. Artıq nəinki ali təhsili və diplomi olan teatrşunas, eləcə də hər bir bloger, sosial şabaka istifadəçisi olan hər kəs tənqidçi qismində çıxış edə, hər hansı blogda, sosial şabakada istənilən teatr hadisəsinə təhlil edə, qiymətləndirə, tamaşa haqqında rəy söyleyə bilər.

Bu gün teatr-tamaşaçı problemləri açıq qaldığı, öz hallini tapşdırıb bir zamanda məsələnin teatrşunas-tamaşaçı (oxucu) müstəvivinə daşınğı ham teatr, ham teatrşunas, ham da tamaşaçı (cəmiyyət) üçün şəmərsizdir. Odur ki, öncə teatrşunaslıq teatrı olan “səyyəq müharibə”sinə sülh yolu ilə həll eləməsə, öz arşadırma üsullarını, fəaliyyət mexanizmlərini dayışməsə teatrşunasdan başqa heç kimə gərk olmayıcaq.

Problemlər: 1. Artıq 18 ilini XXI əsrə yaşıyan teatr prosesi yeni inkişaf yoluna qadın basılı. Dünya, o cümlədən Azərbaycan teatrında yeni poetikalar, yeni nəzariyyələr, paradigmalar yaranmaqdadır. XXI əsr teatr sənətinin qurşusuna principcə yeni, çox sərt tələblər qoyur. Həy şübhəsiz ki, milli teatrşunaslıq elmi də bə tələblər, çağışlırlar cavab verməlidir.

2. Klassik teatrşunaslıq gündən-günə yeniləşən, yeni səciyyələr qazanan qeyri-klassik teatr sənətini analiz etmək, araşdırmaq iqtidarından deyil.

3. Anoxronizmo xəstəyinməq, çağdaş dövrün tələblərinə cavab verə bilmək üçün qeyri-klassik teatrşunaslışın yaramamılıdır.

4. Milli teatrşunaslıq təfsirlikdən, esseistikanın tam uzaqlaşması, qeyri-klassik üslublardan faydalanağımızdır.

5. Teatrşunaslıq öz predmetini, funksiyalarını və araşdırma mexanizmlərini, doğiq meyarları sistemini təyin etməlidir.

6. Düşüncə genişlənməli, dünya teatr prosesində baş verən tendensiyalar öyrənilməli və yeni araşdırma üsulları milli teatrşunaslığı təbliğ edilməlidir.

Reyhaneh Khorsand
ADMİU
Iran

ŞƏRQ XALQLARININ MINİATÜR RƏSSAMLIĞI (XVI əsr Təbriz miniatür məktəbi)

Şərqi xalqlarının incəsanat tarixinin müüməh sahalarından biri olan miniatür sənəti təsviri sənətin xüsusi bir növü kimi tarixdə özünməxsus iz buraxılmışdır. Orta əsrlərdə Şərqi rəssamları və xalq sənətkarları yaradıcılıq fantaziyasının zenginliyi ilə təməşçiləri heyran edən və onu yaranan xalqın badii mödənniyətinin qadimliyini, cəxahədiyini, özünəməxsusluğunu subut edən çoxsaylı memarlıq, təsviri və dekorativ sənət əsərləri yaratmışlar və onların coxu dünən incəsanətinin qızıl fonduna daxili olmuşdur. Buna baxmayaraq, Şərqi xalqlarının dünya badii mödənniyəti xazinasının böyük etdiyi an sanbalı və mühiüm sənət inciləri onun sənətkarlarının miniatür rəssamlığı sahəsində taratdıq asərlərdir.

Miniatür sənətinin tekəmül və təşəkkülündə Təbriz miniatür məktəbi aparıcı rol oynayırdı, incəsanət dünyası yaradıb. Sənətin özəyi onun rəssamları mərkəzlərindən biri kimi tanınırdı. Miniatür sənəti orta əsr Azərbaycan təsviri sənətinin dördüncü səhəri qazandırmışdır. Azərbaycan miniatürünün başlıca mövzusu klassik Şərqi poeziyasi ilə six əlaqədə olmuş, onun təsviri inkişaf etmişdir. Mütəhlisəz demək olar ki, antik mifologiya qadıım günün sənəti, klassik Şərqi poeziyaya dənizşəfətli miniatür sənəti üçün təkəmülənmiş olmuşdur.

Orta Şərqi miniatür sənətinin ilk nümunələri Azərbaycanın Təbriz, Maraqə kimi şəhərlərində yarandı. Kitab tərtibatı və miniatür sənəti Azərbaycanda dəvəllər mövcud olsa da, bu sənətin indiki dövrə galib catan və kamil nümunələri "Varqa va Gülsə" (XIII əsir avvalı, "Topqapı" muzeyi, İstanbul), Rəsidsiddinin "Cəmi-ət-Tavari" dir (1307 və 1314, Paris, London, İstanbul muzeyləri). XIV əsrdə bu sənətin müstəqil badii məktəb kimi (Təbriz miniatür məktəbi) formallaşması 1340-1350-ci illərə aid edilir. "Böyük Şəhnaməsi", yaxud "Demət Şəhnaməsi" adlanan məşhur əlyazmanın miniatüründən özəksi təpib. Əksarıyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Nizaməddin tərəfindən çəkilmiş ki, onlarla bəni miniatürələr həzirdə dünənən bir çox muzey və kitabxanalarında saxlanılır. Bu alayzmayacaq miniatür sənətlərindən hələlik 58-i malumdur.

XVI əsr Təbriz məktəbinin inkişafında Herat məktəbinin (Herat miniatür sənətinin banisi Kamaladdin Behzad) sənətçilərin miyyətin rolü olduğunu inkar etmek olmaz. 1507-ci iddə Şeybani xan dəha sonra isə 1510-cu ildə Şah İsmayıllı Heratlı alıqanın sonra mixtəlx olklarla dağlıq Herat rəssamlarından bir neçə Təbrizə gələrək saray emalatxanalarında işləmişlər. Əgər Buxvara və başqa şəhərlərdə olan Herat rəssamları öz əsləblərinən olduğu kimi saxlayıb Orta Asiyada Behzadın onənsəsinə davam etdirildi lərisə Təbrizə göləndən çox tezliklə ənənələrin təsviri alına düşərək Təbriz məktəbi

əsləbündə işləyirdilər. Dünya muzeylərində müüllifləri molum olmayan kitab illüstrasiyası, üzvlər portret və mixtəlx sənəti miniatürlər vərdir. Üstələ xüsusiyyətinə görə Təbriz məktəbi, yaxud Sultan Məmməd məktəbinin incilərinə daxil edilir. Bu XVI əsrin Təbriz məktəbinin inkişafında Sultan Məmmədin müstəsna rol oynadığını sübut edir. XVI əsr Təbriz miniatür məktəbinin banisi Şərq əlkələrində miniatür sənətinin inkişafına əhamiyyətli təsir göstərmiş vəzifəli sənət məktəbi iddi. Ancəq, çox təsəffürlə olsun ki, ətan əsrlərinən etibarla xəttatlıq və miniatür sənəti ənənələri bilərindən məhv edilmişlər. Bu işlər islam Əlifbasına qarşı mübarizə çərçivəsində səratla əpanlı və nöticədə qədim və zəngin tarixə malik bir incəsənət nümunəsi çox ziastıldı. Hal-hazırda miniatür sənəti isə müşəq olun rəssamlar barmaqla söylecəq gələn cəsəd.

Sənətçi C. Həsənzadənin fikrincə görə, Təbriz miniatür məktəbinin meydana gəlməsi türkətlər bəyliyidir. XIII əsrdə Orta Asiyadan Azərbaycana gelen türkler cox yaxşı rəssam və miniatürçü idilər. Özüllükli bitikciliyik (katib) və salnameçilik möşəq olur, uyğurların adını qeyd etmək gərək. Uyğurlar qadın, hələ III yüzüllikdə meydana gələn manlik dininin dasycuları və yüksək gözəllik duyumuna malik idilər, lakin Təbriz miniatür məktəbinin və Şərqi, Qarabağ alayzma kitabların bünövrəsinə qoydu. IV əsrdə Topal Teymur Təbrizi ale keçirəndə Sultan Əhməd Cələyir saray əhlini götürüb köçür əz gilney paytaxtına Bağdad. Təbriz məktəbinin ideya və texnikası da köçür Bağdad. Beləliklə, Şərq sənətçilərinin sənəti "Bağdad miniatür məktəbi" terminini yaranı. Doğruğur, Bağdad miniatür məktəbi mövcud idi, ancəq Sultan Əhməd Cələyir və onun təbərzi ustalarının galişindən 200 il öncə monqol-tatarlər tərafından məhv olmuşdu. Az sonra Əmir Teymur Bağdadı da əla keçirir. Sultan Əhməd öldürülür, an yaxşı miniatür ustaları Şərqi mərkəzə köçürürlər, qalanları Şiraz qəçir. İran sənətçilərinin sənəti, beləliklə, bərdən birə gəydəndən sonra Şiraz miniatür məktəbi yaranır.

Herət miniatür məktəbinin yaranmasında Təbriz miniatürçü rəssamları başçı rolyonu yaradı. Təbrizdən Herət görkəmli rəssamlar dövət olunmuşdu: Seyid Əhməd Naqqas, Hacı Əli Müsavir, Kavaməndin, Qiyyasдин və s. Ünlü Herət miniatürçüsü Kamaladdin Behzad da Seyid Əhməd Naqqasın yetirməsi idi.

Bu gün dünənən on böyük muzey və kitabxanalarında dayarı sənət inciləri kimi saxlanılan əsərlər təsvir edilmiş miniatürələr subut edir ki, Azərbaycan miniatür sənəti yüksək zirvəsinə çatana qədar uzun inkişaf yolu keçmişdir. Bələd nümunələrə Firdovsinin "Şəhənmə"sinə Nizamətinin "Xəmsə"sinə, Sədi və Hafizin, Cami və Navainin, Xosrov Dəhləvi və Şərqi poeziyəsinin başqa klassiklərinin Azərbaycan rəssamlarının tarafındakı illüstrasiyalarla bəzədilmiş olyzmalarını, həmçinin xüsusi albomlarda "Mürakkə" ləhrənən miniatürələr göstərmək olar.

XVI əsrdən 30-40-ci illəri Azərbaycan miniatür sənətinin yüksəkliyi dövrü hesab edilir. Mədəniyyət tariximiz böyük təhfələr vərmiş bu sənətkarlar tarix və adəbiyyatı yaxşı bələd idilər. Bəzi məşhur miniatürçü rəssamlar gözəl sənət Mirzə Seyid Əli, Şahqulu Sadiq və Əfşar, xəttat dekorativ sənət ustaları olmuşlar. Bu firça ustaları ham XVI əsr Təbriz məktəbinin inkişafında, ham də bütövlükdə Şərqi rəssamlığı tarixində böyük rol oynamışlar. Dövrün bu istedadalar noslinə isə Ustad Nizaməddin Sultan Məmməd rəhbərlik edirdi.

Sələman Məmməd Şah İsmayıllı, sonra isə onun oğlu Şah Tahmasibin hakimiyəti dövründə Səfəvi sarayının rəssamı olub. O, eyni zamanda dünənən səhərəti Təbriz miniatür məktəbinin əsasını qurmuşdur.

Özbək hakim Şeybani xanın mağlubiyyətindən sonra 1510-ci ildə Şah I İsmayıllı qoşunları Herata gırıordan oradın bir çox rəssamlar özəri ilə Təbrizə gətirilmişdir. Ingilis sənətçiləri Bazıl Qreyin yazdı ki, 1521-ci iddə böyük ehzad da goruntur, Şah İsmayıllı göstərişi ilə Heratdan buraya gəlir. İsfahan, Qozvin və İranın digər iki şəhərlərindən gəlmış ustalar da burada çalışırdılar. O zaman artıq Sultan Məmməd sarayda bedii emalatxanaya rəhbərlik edir, saray kitabxanasının baş rəssamı və şahzadə Tahmasibin mülliimididi. Behzadın Təbrizə gəlisişindən bir il və ya daha az bir müddət sonra 1522-ci iddə Şah İsmayıllı xüsusi farmanı ilə onu Kitabdar (kitabları qorunmasına cavabdeh şaxs) və bəs sonat müfəttişi təyin edir. Ancaq Şah İsmayıllı ölümündən sonra onun oğlu şah I Tahmasib hamim vəzifəyə yenidən Sultan Məmməmdə qaytarır. Bu gün Sultan Məmməd miniatür məktəbinin nadir inciləri dünənən on böyük muzeyləri ekspozisiyalarını, milyonçuların kolleksiyalarını bozayırlar. Şərqi bu nadide sənəti bu gün de təməşçilərinin ecazkarlığı ilə vələh etməkdədir.

Ədəbiyyat:

1. Набиев N. Azərbaycan sovet rəssamlığı. B., 1966;
 2. Kərimov K. Azərbaycan miniatürleri. B., 1980;
 3. Гасанзаде Дж. Ю. Зарожение и развитие тебризской миниатюры в конце XIII начале XIV вв. B., 1999;
 4. Heydar Əliyev və Azərbaycan incəsənəti: Məqalələr toplusu. B., 2000;
 5. Əfəndiyev R. Azərbaycan incəsənəti. B., 2001
 6. Джамиля Гасанзаде, Агасалим Эфендиев. Большое Тебризское "Шах-наме" и тебризская живопись 1330-40-го ж. Журнал "IRS", № 3(51), 2011.
 7. Hacıyev I. A. Şəhri miniatür sonrasında kompozisiya quruluşunda forma və üslub xüsusiyyətləri. Bakı: "Təkñur", 2012.
 8. <http://apl.az/down/meqale/azadiq/2012/dckabir/285082.htm>

Kamran Qasimov
ADMIU- dissarrant

ORTA ASİYA TÜRK XALQLARI KİNOoSUNDA YENİ DALĞA (2005-2017-ci illər)

Postmodernizm galisi ile sübüt olundu ki, kino takę incasının, madanıyyetin bir parçası deyil, o həm de özümdürk vəsaiti kimi ınsanın təfakkürünün inkisafına bürəş taşır edən audiovizual infomasiya axınındır. Ümumiyyətlə Orta Asiya regionunda yerləşən türk dövlətlərinə kinosunun müstaqilədə etdiğindən sonrakı dövründə iki mərhələ mövcud məmkündür. Birinci mərhələ 1991-2005-ci illəri əhatə etməklə, əsasən kommersiya xatını özündə birləşdirirdi. "İttifaq" dağıldıqdan sonra bütün sahələr kimi kino sonəyesi de döyişiklikdən nəsibini aldı. Uzun illər vahid mərkəzdən idarə olunan yenil kinematografiyalar öz-oxunu maliyyətləşirəmək məsciburlığında qaldı və kommersiya kinosunun inkisafı maslahası aktuallaşdırıldı.⁽¹⁾ Hətta "Har bir döyüşü, han bir xalq, han bir sevgi" sloganı ilə 2005-ci ilda yayılmış daxlın "Köçəri" cyun filmi də (Qazaxıstan-Fransa müştərək iştirəsi, rejissorlar I.Passer, S.Bodrov-kıçiq) Qazaxıstan prezidentinin şaxsi nəzərati altında maliyyətlaşsa da, mülliəf kinosunun tələblərinin yerinə yetirildiyi sababından, kommersiya filmi hüdüddənləndən kanara çıxmadı. 2005-ci ilden başlayaraq, ham qazax, ham qızğız, ham da özbək rejissörələr kino sanatına mülliəf nəqliyyəti nozordanın yanaraq, andeqraund filmləri yaratmaqla, on bir il arzında ölkələrinin dünənnən müxtəlif ölkələrində təmsil etməyə başladılar. "...Cümhiyyət qurulucusu ilə məsləhət göstəran digər corayonların parallel mövcudluğunu qəbul edən intibah realizimi yalnız aylot təfakkürünə, hissisiyyət söylenən sentimentalizməndən, romantizməndən uzaqlaşmaqla infomasiya gerçəkliliyinə yaxınlaşdı. Nəticədə məlkükərəcə bir-birinə yaxın olan mülliəflərin müdafiyyədən, təbliğatdan uzaqlaşmaqla şəhəlinin, külətinin və nəhayət yaranan camiiyyətin sosial maraşına, sifarişinə xidmət göstərə bildirildi".⁽²⁾

Qazaxistan, Qırğızıstan ve Özbəkistanda müllif kinosu dövlət maliiyyətşərminin minimal olduğu ekran asarlarında cücmayıq başlıdı. "Müllif" anlayışının dolayılıq qeyri-şartsız "Yeni dalğa"nın sənə olunmasının müraciəti. Övvəllər sənəcərlər müllif həsab olundur və bu adıbşıyadın gələn anasına idi. Tıltırda rejissorun adı anə sonda çıxarı. Ford və Kapra kimilər istisna idi. Anzam bu istisna onlarnın prodür olmalarından irali galirdi. Lakin bizi "xeyr, rejissor, mizaz quran filmin teməli asıl yaradıcıdır. Və Hicçok, Balzak statusundan bir mülliñidir."(3)

"Müellif kinosu cabr-həndəsə sistemi kimi müəkkəb və düşündürdüür. Ekran burada bütün məsuliyəti tamaşanın ixtiyarına buraxır. Tamaşçı isə təsvirin tolub etdiyi daşıq mananı axtarın tapşırırdı".⁽⁴⁾ Ümumiyyətlə təməldən yeni ideya və yenil mövzunun yaradılmasına müellif kinosu demokratik cəmiyyətin göstəricisi kimi meydana çıxır. Müşayyən mahdudiyyatlıra baxmayaraq, Z.Masakov, E.Saliev, A.Qayzazın, E.Ösmanalıeva və başqaları ekranın semiotikası vasitəsilə Andre Bazen yaradıcı, kinoda rəmzişər meydana çıxması səssiz kinonun imkanlarından necəcə və ya

qurtarmaq tələbindən irəli galırdı. Eyni zamanda rəmzlər, işarələr və metaforalar məhdud cəmiyyətlərdə azad fikrin ifadə vasitəsi funksiyasını da lazımi səviyyədə yerinə yetirirlər.

Qırızık kinematograflarının sözlerinden olaraq 2016-0 ilde Monreal Beynəlxalq Film Festivalının Quran-prisina sahib olan "Atanın vasiyyəti" təmərrüdə oyun filmində gələrissorlar Dastan Japar Ulu və Bakıt Mukul vaxtılı on bir yaşında Qırızıstanlı tərəfmiş və uzaq illər ABŞ-də yaşmış Azatın vətənini qaydaqlaşdırıb, atasının vasiyyətini uyğun olaraq, oyunun küləni doğrulan tapşırıqları arzusunu irləri cəkərək, qəsəbənin heq də yaşıx olmayan sosial vəziyyəti vətəndən uzqudışa yəsənmiş qırızıstanlı rəhat həyatı arasında anteqonizm formalarından ibarətdir. "Bir anlıq istayırsı, ki, bütün hadəsinin firlanıb, arxaya boyanlaşın, arxadakı atı görəsan, amma yol qarşısındadır. Odur ki, arxaya bulşamışa lütüm yoxdur. Və fiziki sviyadıha borçqar olan məhz bu diskomfort, bizim ekrannda gördümüz qəsəbənin xoş olmayan vəziyyətini təhlükəyən dəstekləməli" (5). "Atanın vasiyyəti" ideya baxımından Z.Musakovun "Vatan" filmine yaxın olسا da, "Atanın vasiyyəti"ndə vətən məmənumlu sosial sifarişin təslibi kimi meydana çıxır. Z.Musakov isə öz filmində vətən anlayışını sosial mühitin tosirisində təmamilə ayıraq, onun şəffaflı şəkildə qavranılmasına sararə vatamus olur.

Ümmiyumiyyat Orta Asya kinosunun yeni müsəlliflərinin ekran əsərlərinin tabiilılı aparanarkən, müyyən olur ki, müsəlliflər əsasən üç istiqamət üzrə mövzulara maraq etmək istərlər. 1)insan və mansub olduğu torpaq; 2) insan və mansub olduğu cəmiyyət; 3) mahalli əyndlərə başarı elədələrin ziddiyəti. Əgər "Harmoniya dösləri"ndə Asyanı mahalli qaydalarla yaşayan Bolata elə mahalli qaydalarla coşanlıdırırsa, E.Osmalievin "Səidə" qismattraju oyun filimdə Səidə mahalli qaydaların üzündən zəfər çəkərək, başarı əyndlərin davayıçılığını kimi çıx edir.

Neticə isə onu gösterir ki, son on bir il (2005-2016) Orta Asiya məkanının kinematoqrafiyası üçün fərdi əslubun genişləndirək, müəllif kinosu qismində öz mövqeyini dünya ekranında uğurla söyləməsi ilə səciyyələnir.

Ədəbiyyat:

- Aslanlı A. Neft qurtarıdı, film var // www.azadlig.org, 04.07.2016;
 - Aydın Dadaşov. Rejissorluğun ıstılab problemləri. (Cənət Salimovunun yaradıcılığı asasında). Bakı: 2010, səh.6;111
 - Aydın Dadaşov. Jan Lyuk Qodardan kino dərsləri // "Fokus" journalı №02(08) dekabr, 2012, səh.133;
 - The Last (Low-Budget) Action Hero? "Los Angeles Times". 08.1999;
 - Гульбара Толомушова: "Сын за отца" // <http://www.kyrgyzcinema.com>. 15.10.2016.

Türkanə Abbaszadə
ADMİU-dissertant

MÜASİR İNCƏSƏNƏTDƏ KURATORLUQ

XX-XXI əsrlərdə kuratorluq artıq cənablılıq bir fenomen olaraq qəbul edilməyə başlandı. Buna baxmayaraq kuratorluq, ər təxirinə malikdər və artıq sistemli bir hadisə halına galmışdır. Kuratorluq müasir inşasının formalşmasına və təlibatı sahəsinə nüfuz edərək dünya bəddi kontekstinin in ifadəli və on yəni təzahürünə özündə birləşdirir.

Kuratorluq fəaliyyətinin problemləri və onun xüsusiyyətləri, formallaşması və inkişafı artıq elmi dairələrdə, məcmülərdə, ixtisaslaşmış portallarda, tədqiqat işlərində, dövri məqalələrdə keskin polemika yaradır.

Bu gün kurator rəssamin özü qədər əhəmiyyətli mövqeyə malikdir. Və artıq kurator bədii prosesin tam hüquqlu tərafdarlarından biridir. Kurator-bu fenomen ötan əsrin 60-ci illərində bədii

hayata daxil olmuşdur. Kuratorluq sərbəst bir fəaliyyət növü kimi dünya incəsənat tarixində əslində son illarda formallaşmışdır.

Kaliforniya şəhərinin Pasadena Muzeyinin direktori olmuş V.Hopps kuratorı dirijor bənzədər qeyd edirdi ki, necə ki, dirijor olmadan orkestr ola bilməz, lakin aynlıqla müsiqicilər sadəcə ifa edə bilərlər. Həmçinin bu proses kuratorluqda da belədir. Kurator mənecər deyil, kurator rassamı dayırırmışdır. Üçün əsərin necə göstərilməsinə bilişdir. Bəzən kuratorun rassamın özündəndə də ahəmiyyəti olduğunu, rassamın "mən"inin azad ifasidən müdaxilə etdiyi düşünülür. Lakin müasir incəsənat-də rassamı təbiəti təqiblə etmər və burada təsüb müəyyən edilmişdir.

Müsəir postmodern incəsənatçıları daxilində müsiliflik kurator məfşumunun üzərində cəmlənlər. Beləliklə, rassam sadəcə yaradıcılık layihəsinin bilavasitə iştirakusuna cəvəlib ki, bù da şübhəsiz, kurator fəaliyyəti anlayışının qəvrəlməsindən və dark edilməsindən özünü göstərir. Kuratorluq anladığımız keyfiyyətlərdən bir qədər forqlərin və incəsənatçı müsiliflik hüquq qazanmağı yanaşı yaradıcılığın prosesinə təkan verən, qorular qəbul etmək bacarığını yaradıcılığın prosesinə onu bütünlükde dark edilməsinə öz təsirini göstəran kimi kimli formalaşdırır.

Bədən layihənin asas tərkib hissəsini kurator tərəfindən maqsadlılıq şəkildə qoruların qəbul edilməsi, eyni zamanda incəsənat mərkəzləri, qalereyalar, kolleksionerlər ilə müstərək omakdaşlığı, onlarından diqqətli kurator fəaliyyətinin hərəkatlı qiymətləndirməsi və dayarlılaşdırılması təskil edir. Beləliklə, avtoritarlıq yəni aparıcı qüvvə kimi ekspert-kurator asas tendensiyası kimi ahəmiyyəti rol oynayır. Taşlıqatlı şirkət müsiliflik layihəsinin dövrü bədən bazarda təqdim edir, burada rassam sərgisinin iştrikisi kimi çıxış edir, lakin ikinci dərəcələ eşəyin qismində. Bunuluna məlumat olun ki, ekspert-kuratorun rayinini dəha çox aqırlıq qazana biləcəyinə aydın tendensiyə vardır.

Bienelle ilə möşgül olan kuratorlar, müasir incəsənatın əstünlük təqiblə edir və inkişafı tamın edir. B.Qroys, N.Burrio, B.Miziano, X.Lemann, P.Vaybel, M.Smekenburger kimi məşhur kuratorlar müasir incəsənatın asas istiqamətlərini müəyyənləşdirirlər.

Müsəir incəsənat sisteminə kuratorluq fenomeni kifayət qədər möhkəm mövqə tutmuşdur. İctimai qaydalar, onların spesifikasi, incəsənotin yaranma strategiyası və peşə daxilindən müəyyən iyerarxiya yaratmışdır. Kurator fəaliyyətinin ümumi sahəsi genişdir və tarixi araşdırma artıq tətbiq olunan təcübürlər göstərir. Kuratorluğun yayılmış strukturlarının yeri qarşılıqlı formasi kimi, buradan rassam ərazi rölda, kurator bazar və rassam arasında vəsaitçi rolinə oynayır.

Kuratorluq fəaliyyətində dinamik proseslərin formalaması, təhlili, qiymətləndirilməsi və təqdim edilməsi kuratorun bədəni proses, art-bazar və ictihad şurun formallaşmasına təsir edən müvəyyəndəci rəuli barədə xəber verir. Bu problemdə həsr olunmuş tədqiqat materialı milli sənətşünaslıqla demək olar ki, yoxdur. Bu fakt cəmiyyətinin müasir bədəni mödoniyyyətinin mahiyyətini və son dərəcə şəhəriyyatı olan kuratorluq institutunun fəaliyyətinin dark edilməsini, eyni zamanda daha doğan nazañ təhlilin vacibliyini göstərərk, vacibliyi və aktuallığını qaldıran problemləri vurgulayır.

Nərimin Tağıyeva
ADMİU- doktorant

MİLLİ ÖZÜNÜDƏRK PROSESİNİN TEATR QAVRAYIŞINDA TƏZAHÜRÜ (1970-ci il kontekstində)

60-ci illərin sonundan etibarən milli teatrımızda geriləmə müşahidə olunurdu. 70-ci illərin başlanğıcında isə teatrda dərğünluq (zastoy) dəha aydın hiss olunmağa başladı. 60-ci illərdə rejissor T.Kazimovun hazırladığı dissident xarakterli tamaşalar artıq teatr cəmiyyəti tərəfindən əvvəlki kimi qəbul edilmiş, maraqla qarşılıqlıdan. Həmin dövrdə "teatr məbəddir" konseptinin yenidən aktuallaşdırılması və tətbiq edilməsi haqqında düşüncələr əralı sürülürdü. Bu konsepti geri qaytarmaqda maqsad teatr mövcud böhrandan, dərğünluqdan xilas etmək idi. Lakin cəmiyyətdə bəs

veron iqtiadı böhran bütün sahələrdən təsirsiz ötüşmədiyi kimi, teatrları da ağır zərba vurmusdu. Aktöyrlərin masajının azı, rəfahının aşağı səviyyədə olması onları el əşyalarında, toylarında, məclislərdə tamada qismində iştirak əhalisini natiçənləndirdi. 70-ci illərdə aktöyrlərin sənət məcəlliinən və vəzifəyətə dəşməsi əsasında teatr məbəddir konseptinə şartlarına tamamilə zidd idi. Bütün bənlər baxmaşxanaya aktöyrlər, teatr işçiləri hamə konseptin vacib olduğunu düşünürdülər. Bir faktı qeyd etməliyik ki, teatr məhribindən baş verən və dərğünluq probleminin hələninə sadəcə onuñ daxilində axtmak da düzgün deyildi. Bu problem əsasən sosial-siyasi və iqtiadı amillərlə əlaqələndirilmişdi. Sovet həkimiyətinin verdiyi yalnız vadə, təqiblə etdiyi mənasız iclaslar, səsləndirdiyi cəfəngiyət duluşular ilə cəmiyyətin real vəziyyəti arasında ciddi paradoxsallıq nezərə çarptı. Otso əsir 20-30-ci illərdən insanları öz çərçivəsinə salan, boş vədliyər inandırırmışa çalışı, xalqı, əsl həqiqətdən uzlaşdırılanın həkimiyətin ideyəsinin 70-ci illərdən başlayaraq öz ahəmiyyəti itirməsi ona olan inam və güvəni azaltmışdır. Bu ziddiyəti proseslərin əsas natiçələri teatrda da özüni birura verir. Teatr dərğünluq problemindən xilas etməyin onda yolu iştənət təqib və təşfiqlərdən çəkilməndən yəni konsept və təsliblər yaradaraq inqilab etmək idi. A.Şəhərovun teatr məbəddir konsepti, T.Kazimovun 60-ci illərdə yaradığı məktəb teatrın inqilab etməsi üçün çıxış yolu deyildi. 70-ci illər xalqımızın gürünüşunda, psixologiyasında özintidürk mərhələsinin başlangıçdır. Görkəmlər teatrşurasında, Ə.Vahiyevin arşadırımdan əsasən dedə, 90-ci illərdə alovlanan milli özündərk proses mözə 70-ci illərin mühibi ilə bağlılıq təskil edirdi. Siyasi və ictihadı hayatda caroş edən hadisələr Azərbaycan teatr avşarğının yaşamasını şartlaşdırırdı. Milli teatr sanatçılızda avşarq xarakterli tamaşalar hazırlanırdı. Rejissörər ondardı V.Ibrahimoglu idi. Biz istedadı ilə həqiqətən güclü sanat potensialı malik bu rejissor haqqında elmi materialdan arşadırımdan, onun milli-monovü dəyərlərinə necə bağlı olduğunu sübut edirdik. O, üzərində işlədiyi və salın təsiri verdiyi əsərlərin daxilində 70-ci illərin teatr ictihadımıza üçün dolğun və dərğün problemləri təparaq camiyyəti narahət edən problemlərə toxunurdu. Onun 70-80-ci illərdə hazırlanmış tamaşalar 90-ci illərdən öz ideya və qayası ilə farqlanırdı. Maruzamızda arşadırımdız illərdə V.Ibrahimogluun tamaşalarının hər biri dissident xarakteri dayırıldı. Sovet dövri-mühümüdü teatrımızda milli qəvrəyin oyanışının ilk mərhələsi məhz onun adı ilə olacaqdır.

Firz Məmmədzadə
ADMİU- dissertant

SAKSOFON İFAÇILIĞINDA QURULUS VƏ NƏFƏS TEXNİKASI

Saksofon musiqi alətində dərslərin başlanmasında an vacib nöqtə qurulurdu. Saksofon xüsusi olaraq notları qoymaq üçün hazırlanmış lövhələrin öndündə ayaq üstü möşgül olunmalıdır. Ayaq üstü ifa edərək ayaqları azaqı aralı, yaxud bürüni o birindən bir qədər irali qoymaq lazımdır. Ayaqlar əla qoyulmalıdır ki, ifaçının bədənini möhkəm saxlaşır. Bədən şax olmalıdır. İfa zamanı sağlam-səla, irali-qərəyli maylılıq və cıvılınraq qalmalıdır. Musiqi aləti sağ əlin baş-başqı və xüsusi boyun aşqısı üzərində dayanır. İfənin sərbəst olması və bədənin düzəlmiş boyun aşqısı xüsusi vəsaiti ilə tənzimlənir. Saksofonun korpusu bədənin sağında dayanır. Ayaq üstü ifa qəşidir, sərbəst nəsa almışdır şəraitdir. Bədənin, başın və barmaqlarının doğru duruşu, goləcək ifaçının estetik görünüşü və çalışı texnikasını inkişaf etmək üçün komponentlərinə asılıdır. İlk vaxtları uşaq üçün saksofon musiqi alətinin ağırlığını nəzərə alaraq, kiçik fasılalarla (2-3 daşıq) möşgülərən qurulmuş faydalıdır.

Ifaçılıq nəsfəsinin və dədə aparatının qurulmuş tədrisində ilk mərhələsində asas və vacib rəqəm oynayır. Təcərubə göstərir ki, qurulmuş salıvənən musiqicilər yüksək səviyyəli ifaçılığı nail əla bilirlər. Ifaçılıq aparatı birbəyə dəqəq və üz əzələlərinin inkişafı ilə bağlıdır. "Ambrus", yəni dədə aparatı anlayış nəfəsi biri-birindən ayrılmadan ifanın vəsətindən təkifdir. Ambrus (fran. sözü bouche) dədəq monası verir. Ambrusun formalması və inkişafı uzun səron və gərgin fərdi möşqələr natiçəsindən baş verir. Mundştuk trosla birləşdirək təkifdir. Mundştuk trosla birləşdirək rəqəmli şəkildə tutulur. Bu vəziyyətdə yeni başlayan saksofon ifaçularının üz zələ elastikiyi, dişlər, çənanın qurulusu, dədəq qalınlığı və munşüt olçüllərinə xüsusi diqqət yetirilməlidir. Munşütün ağızda sərbəst olmasından

üçün diqqət olunacaq başqa məsələ asının düzgün tarazlanmasıdır. Sesin vurğusu, dilin horakalılıyyından asılıdır.

Nəfəs texnikasının mənimşənilməsi tödicon, saksofonda ifa zamanı ifaçılıq çatınlıklarının artırılması prosesində baş verir. Nəfəslər alətdə ifa zamanı müsiçinin nafası adı nafasdan fərqlərinin. Normal nafas hər ikinci fəzada (nafas alma və nafas verme) vaxt etibarı ilə borabördür. Ifa zamanı isə nafasın qısa, nafasverme isə uzundur. Düzgün nafas texnikasının inkişaf sistematik olaraq sına, diafragma, sına-diafragma (qarışq) tonufus texnikasının mösqisi ilə formallaşır. Müsiçilərləri ifaçılıq təcrübəsində nəfəslər müsiçilərlərə və hamçinilərə saksofonda osasın iki nafas texnikasından: diafragma və sına-diafragma (qarışq) istifadə olunur. Bu nafas texnikasından həm ayn-ayrılıqla, həm də birlikdə bir-birini tamamlayaq istifadə olunur. Saksofonda ifa zamanı peşəkar nafas texnikasının öyrənilməsi üçün aşağıdakı nafas dayışmaları qaydalara əmlə olunması vacibdir.

a) Nafas alımlı prosesində dərəcə çox not fasılaları zamanı icra etmək və ardıcıl olaraq not fasılaları vəsara hər birində nafas almamaq.

b) Not fasılaları not yazısında uzun müddət olmadıq halda, nafas dayışməni davam edən səslərdə etmək.

c) Fasilesiz müsiçili melodiyaları davam etdiyədə nafas dayışmalarını ritmik təkrarlarda, harmonik funksiyaların dayışımında, dinamik vürgülərdə və böyük interval dayışımında istifadə etmək.

Nafas dayışmaları aşağıdakı hallarda məsləhət görülür.

a) Müxtalif müsiçili melodiyalarnın forqlı akordlarından.

b) Keçid və köməkçi səslərdə.

c) Müsiçili cümlələrin tamamlanmadıqda.

d) Legato yazılımın ardıcıl notlarda.

Nafas texnikasının inkişafı asasın iki işsülla reallaşır: müsiçili alətsiz və müsiçili aləti ilə ifa zamanı. Birinci işsüllə müşəqə xarakteri daşıyır və dərslərin hazırlanması ilə birbaşa bağlıdır. İkinci işsüllə isə calğıda xüsusi metodik çalışmalar, qammalar, etüdlərin ifası zamanı yaranır. Nafas texnikasının inkişafında asasın acıvib fəldərləndən bir yavş tempoda hər hansı bir asırın ifa olumadır.

Saksofonda ifa doğaqlığı, dilin, nafasın, barmaqlarının bir-biri ilə müştarıklığıdır. Saksofon ifaçısı bu birlikdələyi nəil olmaq üçün yetericə vaxt və omak şərf etməlidir. Barmaqların sarbat, gərginlikləşdirən horakat üçün xüsusi çalışmalar, qammalar, etüdlər yazılar və ifa edilir. İşin asası davamlı müşəqələr və yavş tempo təkrar olunan horakatlı çalışmalarıdır. Hor saksofon ifaçısı potensialını nəzərə alaraq, təkrarların sayını özü müəyyənləşdirənlərdir. Zamanla, davamlı texniki müşəqələr prosesi barmaqlarının horakat təzhibüyünə və ya vacib tex templi keşfiyərin hər bir çənəliklə çıkmadıqdan ifa olunmasına çevirilir. Müsiçili atəlinin kləpanları üzərində barmaqlarının qayda ilə düzülüşü aplikatura adlanır. Böyük saksofon ailsində eyni aplikaturadan istifadə olunur. Aplikatura (applico) latın sözü olub, mənası sıxmaq, tamaş etmək deməkdir. Saksofon ifaçılığında aktiv olaraq iki tip aplikaturadandır: asas və köməkçi aplikaturadandır istifadə olunur. Əsas aplikatura saksofon ifaçısının barmaq horəketliyinə uyğun şəkildə qurulur. Köməkçi aplikatura isə adından da göründüyü kimi əsas aplikaturaya slavıdır. Ifaçılıq texnikasına dörđün yığınlarında saksofon ifaçısına geniş diapazondan istifadəyə, müxtalif ifaçılıq çatınlıklarından çıxmaga köməklək göstərir.

Tərlan Rasulov
ADMİU- dissertant

PLEYBƏK (PLAYBACK) TEATRI PSİXODRAMIN VƏRİŞİ KİMİ

İnteraktiv Teatr növbələrindən biri olan Playback Teatrinin yaranmasını İmprovizə Teatrinin bir qolu kimi nəzərdən keçirir. Burda hər hansı bir qrup üzvləri və ya tamaşaçılarından kiməs öz höyat təcrübələrinə əsaslananq bir əhvalat danışır. Bundan sonra hamın adamlar öz danışdıqları əhvalat aktyorlarının ifasında canlandırdıqları tamaşa formasında seyr edirlər.

İlk Playback Teatr qrupu 1975-ci ildə Conatan Foks (Jonathan Fox) və Co Salas (Jo Salas) tərəfindən yaradılmışdır. Foks improvisasi teatrndə, anənovi şəhəfi naqəletmə (oral storytelling), Ceykob Morenonun (Jacob Moreno) tətbiq etdiyi psixodramma metodunu və Paulo Freyerin işlərindən yorunmuşdır.

Ceykob Morenonun psixopodramı onun Spontan Teatr formasından yaranmışdır. Öz fəaliyyətinin teatrdə azad yaradıcılık kimi təyin etmiş Moreno sonradan özünən dediyi kimi "bəcərəli tələbələrinin sablon oyun tərtib qazanacaqlarını" görərək öz tələbələrin yaşaması üçün onu psixoterapievlik istiqmətə yoldaşlı və yeni yaramış işləbu "psixodram" adlandırdı. Psixodram geniş formada tərcübədən keçirilməsə, da tətbiqi tətbiq (Applied Drama) sahəsindən bir sərətətiv teatr formalarının yaranmasına təkan verdi. Onlارın arasında on genit yaxılımlı növ Pleybək Teatrıdır.

Pleybək ingiliscədən "playback", "yenidən oynaman", "təkrar etmə" manələrinə daşıyır. Bu növ teatr tamaşaları ilk növbədə improvisasiya və spontan oyun üzvlərinə təqdim olunur. Pleybək tamaşaları içtimai yerlərdə, məktəblərdə, bəyənşəxanalarla, xəstəxanalarla, universitetlərdə və digər məskənlərdə nümayiş olunur. Tədbirdəki bütün iştirakçılar dörd funkisiyaya görə bölmünlər. Bu funkisiyalar yerinə yekirənlər "storyteller" - əhvalat danışan, "conductor" - apancı, "player" - oyuncu ya və ya ifaçı, "audience" - tamaşaçı və ya seyri. Bu tədbirdələrən acıvə məsələ də ondardır ki, iştirakçılar arasında bu funkisiyaların bir-birincən təsirli olur və hər bir kəs istənilən funkisiyani öz üzərinə götürmək hüququna malikdir. Oyunçular arasında müsiçili ifaçıları da olur.

Playback Teatrinin Theatre of the Oppressed (Məzəlüm Teatr), Theatre in Education (Təhsildə Teatr) və bə ki müxtəlif teatr formallarının inkişafında xüsusi rolü vardır. İmproviza və spontan ifa texnikasının tətbiqi bir çox interaktiv teatr formallarında öz yerini tapmışdır.

Ülker Mammadlı
ADMİU- dissertant

BƏSTƏKAR AYDIN ƏZİMOVUN "IV İLƏM"İ FORTEPIANO MINİATÜRÜNDƏ MİLLİ SEMANTİKANIN TƏFSİRİ

Bildiyimiz kimi hər bir müsiçili əsərində ritm, intonasiya, motiv, fraza, orkestrlaşdırıldıqda hər hansı müsiçili aləti, müsiçinin varlığında idman pausa belə bəstəkarın semantik düssəncəsinin toxuzları olsalar. Baxımdan professor, Əməkdar İncəsənat xəstəsi, bəstəkar Aydın Əzimovun qələmindən çıxan hər bir əsər öz milli-arkaşlı əsər, güclü ritm-intonasiya prinsipi, aşıq müsiçili və makama asaslanan milli müsiçili təsəkkürtür. Janr və forma düşüncəsi, milli semantik amilləri ilə seçilir.

Bəstəkarın kamera-instrumental müsiçili əsərləri sırasına aid olan "İləmlər" adlı fortepiano silsiləsindən "IV iləm" yuxarıda adı çəkilən amilləri özündə əks etdirir. İlk onça qeyd etmək lazımdır ki, bu fortepiano silsiləsinə aid Azərbaycan milli incəsənətinin zəngin əsrləri olan xalçaçıqlıq sonatından qaynaqlanır və kəlmədir. Məlumdur ki, dekorativ tətbiqi sonat olan xalçaçıqlıq kökü eramızdan əvvəl dayanan, xüsusi qadın türk xalqlarının mösgül olduğunu sanət növündür. Azərbaycan xalqın bədii təfsikrүünə, zəngin mənəvi əlamətinin estetikası və hayat fəlsəfəsinin müxtalif rəmzlərlə əks etdirilməsi xalçaçıqlıq sonatının bəi nov semiotika ilə üzvi şəkildə bağlı olmasından xəbar verir. Bu mənəvi qadın kükərlərə dayalı sanət többi kii, öz terminologiyası da məvcududur. "İləm" kolması da xalçaçıqlıq sonatının asas terminolojiindən tövsiyə olunur. "İləm" toxum, toxumnaq, yırtna, parçalama" anlamlı galır. Necə ki, iləm xalça toxumurak iki ərişə bir iləm salınır, diytin iləm atılır, eləcə də bəstəkar Aydın Əzimov qələmindən çıxan hər bir fortepiano miniatiürü ilə Azərbaycan müsiçili sonatının öz naxışını salmış - iləmını toxumuşdur. İndi isə "İləmlər" fortepiano silsiləsindən "IV iləm"nin təfsirinə nəzarət salıq.

Bu preludiy ilə motivin diqqət çəkən amili intonasiya quruluşu ilə yadda qalmışdır. 3 cümləli forqlı period olub polifonik biçimdə yazılmışdır. Burada həm kontrapunktik, həm də passakkavalı əsərlər özündə aydın bürzüa verir. Belə ki, "do-fa-si bemol" figuru özündə həm iki kvartanı birləşdirir, həm də kanar ssəslərin emalə gətirdiyi kiçik septima – "do-si bemol" hansı ki, böyük sekunda formasında da bütün əsər boyu ssəslər və hər gələn yenli intonasiyanı, frazeni təqib edir. Bu

motiv bir çağrı, "əzən" simvoludur. Ana intonasiya "ağında doğan cavabsız suallar" və ya "insanoğlunun özyöle təkəbat qaldığı an" surətində səslərin və prelündün bütövülüyündə təşkil edir. Polifon biçimdə yazılımış asas qayası bu semantik ideyalara dayanır. Əsər A formasında (tamamlanmış müsiqi fikri) yazılmışdır, müsiqi döşəməndə – bəstəkarın Bakı bağlarından duyduğu azanları sanki təmimişmiş rəmzidir. Bu sobboldandır ki, kvarta intonasiyası burada hər zaman dominanlılığı təşkil edir. Frazalar arasındakı pauza, fermata və luft pauza strukturda diqqəti çəkən elementlərdir. Burada bəstəkar tərəfindən müsəyyən yerlərdə tətbiq olunan fasılırlar "geniş fəzə" fasifikasiyasi özündə öks etdirir və hər bir intonasiyanın parlaq sahələməsi üçün müthüm simvola cəvərlilir. Bu anlı İslamın dinin müsiqisi və ondan doğan mühəmmədi təfakkürünün əzelləliklərindən qaynaqlanan bir göstəricidir. Beləliklə, asasın təsirindən belə qanadə gəlmək olar ki, bütün sadalanan xüsusiyyətlər bəstəkarın həssas mili semantik təfakkürü və yanaşma prinzipinin ifadəsidir.

Ədbəiyat:

1. Əzimov A. İslamlar, Bakı, 1964.
2. Veyssi F. Səmiotika. Bakı, Mütərcim, 2010. s. 46, 51, 52,
3. <http://ne-demek.net/anlam%C4%9E/B1/ilme-ne-demek.html>
4. <http://az.az/down/az.xalcası.pdf>

Günay Səttarova
ADMİU- dissertant

DÜNYA VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ ANTONEN ARTONUN TEATR KONSEPSİYASINA YARADICI REFLEKSİYA

Modernizm osri cəxən bitsə da, XX əsrin teatr formalarının yaranması və rejissor teatrının təşəkkülü məhz modernizm carayını ilə başlıdır. Ballıldır ki, XIX ərin son on illiyində modernizmin yaradıldığı zamanda bir çox istiqamətlərin, carayaların mövcudluğunu dövrü bitti. Modernizm ilə yeni badi istiqamətlər: naturalizm, simvolizm, dəha sənət futurizm, kubizm, dadaizm, aktivizm yaranmağa başladı. Modernizmin iştirakçıları badi istiqaməti özündən teatr konsepsiyasını gerçəkləşdirmişdir. Həq səksiz ki, iştirakçılar teatr konsepsiyasını konkret rejissor, teatr xadiminin, teatr kollektivinin adı ilə başlırlı. Bu zaman bir sırə rejissorlar və teatr xadimləri müxtəlif teatr carayalarının nümunələndərildər. Bunlardan Maks Reynardx, Vsevolod Meyerhold, Jak Kopo, Peter Bruck və başqlarının adlarını çəkmək olar. O cümlədən de yazıçı, dramaturq, aktyor, rejissor, teatr nəzarətiçisi, dünyada teatr diliñin novatoru kimi tanınan Antonen Artonun fəaliyyəti surrealizm, modernizm, elcəcə postmodernizm carayına addı edilir.

Bu gün də aktual mövzular olan "Dünya və Azərbaycan mədəniyyətinə"dən Antonen Artonun teatr konsepsiyasına yaradıcı refleksiya" adlı disertasiya işində Antonen Artonun teatr konsepsiyası, yaradıcılıq fəaliyyətinin əsas qütbü-Qəddar teatr, teatr arxeçı, Əlkimya teatr, Teatr və onun Oxsarı təhlil ediləcək. Biz aktuallığımız deyənə bəzən də müasirliyini itirməyən mövzunu nəzərdə tuturuk. Təsadüfi deyil ki, artıq 1960-ci illərdə Eji Qratovski yazardır ki, indi bəz A.Artonun əsərində yaşayırıq. Antonen Arto şəxsiyyətinə və təsiri maraq 50-ci illərin sonunda başlamışdır. 1956-ci ildə Antonen Artonun ilə işlərə toplusluq və beləliklə ikilərə dərhal qədən oxucuya müəllifin əsərləri təqdim edilmişdir. 1968-ci ildə artıq Antonen Artonun adı F.Niçə və J.Sart'r ilə yanaşı çəkilirdi. Bu ildələr Antonen Arto haqqında növbəti onilliklərin dünayogrusunu müəyyənləşdirir, yeni dəfələnən görkəmli filosofları Michel Fuko, Jil Delyoz, Jak Derrida tərəfindən geniş məqalələr yazılmışa başlayır. O zamanın məşhur və parlaq rejissorları Antonen Artonun ideyalarına müraciət

edirlər. Bu sırada Peter Bruk, Eji Qratovski, daha əvvələ baxanda issə Cudit Malina və Culian Bekin adlanı çəkmək olar.

Antonen Arto yaradıcılığının ilk dövrü surrealist minyənəndə olan Andre Bretonun təsirilə baslayıb. Bu dövrü Antonen Artonun surrealist mərhələsi adlandırmaq olar. Lakin eyni zamanda A.Arto Fransanın görkəmli rejissor-eksperimentatorları M.Lüne-Po, F.Jeme, Ş.Dullen, J.Pitoev ilə də çəltişir. Bu dövrde Antonen Arto coxşayı tamaşaçı kütlesi olan məşhur filmlər, kinolarla çəkiildi. Ona qeyd edim ki, Antonen Artonun ilk poezi toplısu, ilk pyesləri surrealist estetikaya aid idi: surrealist obrzlərin tövqquşusuna, qeyri-mexaniki məktub, yuxarı poeziyaya və s.1920-ci illərin ortasında Antonen Arto bir sıra surrealist topılurlar redaktoru və müəllifi olur, eləcə də Surrealist Arşadlırmalar Bürosuna rəhbərlik edir.

Antonen Artonun Roje Vitrak və Maks Rebyov işlərətəqdiyi "Alfred Jarri teatrı" 1927-1929-cu illarda fəaliyyət göstərir. Mübahisəgiz demək olar ki, Antonen Artonun yaradıcılığında əsas yeri teatr tutur və "Teatr və onun Oxsarı" teatr haqqında yazılan əsər dərhal məqalələr toplusudur. Antonen Artonun teatr sistemi teatr inkardır. Düzüldür, bu sistemi tamaşalarla təcrübəyə təbiq etmən istənilən natiqin vərnir. Antonen Artonun bütün yaradıcılığı təsadüfi subyektiv formalların dağıdılması ilə insan mövcudluğunun həqiqi düşüncəsinə varmaq kimi bir ali məqsədin üzərində qurulmuşdur.

Aida Qafarovə
ADMİU- doktorant

MÜSÖLMAN ARTİŞTLƏR İTTİFAQININ FƏALİYYƏTİ

XIX əsrin sonu XX əsrin əvvəlindən Azərbaycanın siyasi-ictimai durumu bir çox ziyalı cəmiyyətlərin işinə, ölkənin teatr mühiti və əməni təsirini göstərərək, da, çox sayda sanatçılardan birləşdirən "Artiştlər İttifaqı" fəaliyyətini bir a bəla dayandırmadı. Yarandığı vaxtida 300-dək sahə xadimini birləşdirən İttifaq getdikcə üzvlərinin sayı artıraraq 1917-ci ildən etibarən Azərbaycanın bütün qabaqcıl sahə xadimlərinin səsvermə cəhəti ilə "Müsləman Artiştlər İttifaqı" adı ilə fəaliyyətinə davam etdirdi. Tarixi manబələdə qisa şəkildə "Artiştlər İttifaqı", "İttifaq" bütün teatr dəstələrinin öz atəfitinə toplaysalar təməsər verirdi. İttifaq üzvləri olan tanınmış teatr fədailərinin iştirak ilə "Müsləman Artiştlər İttifaqı"nın Nizamnamə və Moramatnaməsi genit müzakirə olunaraq qəbul edildi. Ölkənin tanınmış, təcrübəli aktyorları və sənət yenicə qədəm qoymuş bacarıqlı gəncər İttifaqın Nizamnaməsi ilə tanış oldu, könlükli əsərindən İttifaq üzv qəbul edildi və hamının ilən oktyabr ayından A.M.Şərifzadənin rəsədiyyəti ilə məqsərlər başlandı. Əsas məqsəri "İsmailiyə" binasında keçirilmiş İttifaqın idarə heyəti da burada yerləşirdi. 1917-ci il noyabr ayının 20-də İttifaqın teatr trupası özünə ilə təməsər - Nizamnamənin "Nadir şah" faciosunu göstərdi. Təməsa böyük uğurla oynanıldı. Nadir şah rolunda A.M.Şərifzadə özü çıxış edirdi. Truppanın 1917-ci ildən ən maraqlı işi dekabrın 15-də oynanılmış C.Cəbbarlinin "Ədîrə fatih" təməsəsi oldu. "Müsləman Artiştlər İttifaqı" hazırladığı təməsələrə əsasən "İsmailiyə", "Mali teatr" və "Təqiyev teatrı"nın binalarında göstərildi. Onun reperuarından "Leyli və Məcmən", "Əsli və Kəram" (Ü.Hacıbəyli), "Mehr və Mah" operalarının (H.Şərifzadə), "Osmanlı mührəbabası" ("Vətən", N.Kamal), "Şəmdan boy" ("Dilin balası" N.Narimanov), "Baxtsız fərman" (Ə.Oğuzverdiyev) dramlarının da tez-tez təqdimindən görür. Təməsələrə Azərbaycanın görkəmli sanatkarları - A.M.Şərifzadə, S.Ruhullə, Ə.Qəməri, R.Darablı, H.Abbasov, Y.Oleneskaya, Ə.Anaplı, M.Hacınski və digərləri iştirak edirdilər.

1918-ci ildə Bakıda "Bəş verən mart hadisəleri" ilə əlaqədar Azərbaycan tərk etmək məcburiyyətində qalan truppanın müəyyən qışın aktyorları mart ayının sonlarında S.Ruhullənin başçılığı ilə Tiflis və ordan başqa şəhərlərə, bir qismi issə A.M.Şərifzadənin rəhbərliyi ilə Haştxor şəhərinə uzunmüddətli qastrol sefərinə çıxdılar. 1918-ci ilin payızında Bakıya qayıdan kollektivinə əsas

yaradıcı heyeti "Müdiriyət" truppasında birləşdi və fəaliyyətini davam etdirdi.

Anar İskəndərov
ADMİU- dissərtant

QƏDİM TÜRK İNCƏSƏNƏTİNİN UZAQ ŞƏRQ İLƏ ƏLAQƏSİ

Müsəir dövrümüzə Qədim Türk incəsənətinin tədqiqi olduqca aktualdır. Qədim Türk xalqlarının incəsənətinin kökləri, onun simvolikası, digər mədəniyyətlərlə əlaqəsi hələ də yeterlərin tədqiq olunmayırdı. Qədim Türk incəsənətinin müxtəlif ərazilərdən tapılmış çox sayılı nümunələri onun neçə geniş ərazilərə yayıldığını və böyük sivilizasiyalarnın incəsənəti və mədəniyyətinə neçə güclü təsir etməsinə sübut edir.

Tarixlərinin erkən dövrlərindən başlayaraq yazı nümunələrinə malik olmalarına baxmayaraq bizim dövrümüzə Qədim Türklerin çox az sayıda yazılı abidələri çatmışdır. Lakin Qədim Türk incəsənətinin özü də Türk xalqlının təsəkkür və mifologiyasının özündə əks etdirərkən bir növ informasiya daşıyıcısının rolunda çıxış edir və biza Qədim Türklerin tarixini, mösətini tədqiq etməyə imkan verir.

Uzaq Şərqi qədim Çinə yaxın ərazilərində bir neçə qədim Türk Xaqanlıqları yaranıb və sonraları kimi digor ərazilərə yayılıb. Buzan onları dünən görüşləri, semantika və simvolikalarını özündə əks etdirən incəsənətləri digər xalqların incəsənəti və mədəniyyətinə nəzər çarçapcası darəcədə böyük təsir göstərmmişdir. Buz Hun incəsənətinin qədim Çinin Tsin, Xan və digər sülələlərin dövrünün incəsənətinə, Skif incəsənətinin isə Avropanın incəsənətinə təsirini aydın müşahidə edə bilərik.

Qədim Türk incəsənətinin ilkin nümunələrinə qədim Ordos və Altay ərazilərində aparılmış qazıntılar zamanı tapılan müxtəlif materiallarda hazırlanmış olduğunu böyük estetik keyfiyyəti və bir çoxu dini ritual xarakterli simvolikaya malik olan mösət və bəzək aşyalar aid edilsə bilsər. Qədim Türk incəsənəti nümunələri yüksək badililik, şərti dekorativliyə baxmayaraq canlı dinamikaya, böyük plastikaya və işlədişlər materiallardan asılı olmamışdır. Yerine yetirilməsində böyük peşəkarlığı malikdirlər. Bu isə onları yaradan xalqların neçə inca zövqə və zəngin taxayılıb malik olmalarına və bəzi Avropanın sənətçilərinin onlara vurduqları "vahş" damgasına layiq olmadılalarına dələlat edir.

Ədəbiyyat:

1. Н.В. Полосынек. Всадник и Укока. Новосибирск : ИНФОЛИО-пресс, 2001.
2. Е.С.Богданов. Образ хищника в пластическом искусстве кочевых народов центральной Азии. Новосибирск: Издательство Института археологии и этнографии, СО РАХ, 2006

Bohruz Niftəliyev
ADMİU- dissərtant

INFORMASIYA VERİLİŞLƏRİ VƏ OBYEKTİVİLİK

Televiziya informasiyasında asas tələb onun obyektiv olmasına, ancaq televiziya xəbərlərində obyektivliyi nail olmağı çələməq sənətsizlüğənən atmaq illüziyasını da xatırladır. Hər seydan əvvəl, bu, televiziya informasiyasının iki aynılımaz keyfiyyəti ilə izah olunur: redakta (yüng) və şərh (interpretasiya). Birinci onuna səsənləndirilir ki, televiziya efrində məhdud zaman çərçivəsində baş verənlərin bütün müxtəlifliyini yerləşdirmək mümkün deyil, digər tərəfdən, real zaman miqyasında

heç də hor seyi ixtisar etmədən göstərmək olmaz. Şərh də özü-özüyündən labəddür: hətta qarəzi şifahi (verbal) şərhin yoxluğu belə reallığın teleskoplarında obyektiv aksını tamın etmir.

Tamaşaçıya məzəh informasiya axını garətdir ki, o, dəha vacib olan seçənək və səda qarar çıxara bilsin ki, dünyada əmin-əməniləq, yoxsa qeyri-sabitlikdirdir, yaşaması təhlükəli və ya təhlükəsizdir, təhdidlər var, ya yox. Buna görə də sosioloji sorğular zamanı insanlарın informasiya programlarının an onomili adlanınlardır, ancaq telemetrik reytinginə görə xəbərlərə badi film və səylənlər verilişlərdən dəha az bacılır.

Yalan və yurdumillardan istifadə edilmiş, onların ətrafında müxtəlif, "qondarmalar" da ibarət sınnı töbəq yaradılmış, bir qayda olaraq, ekran və effaz etmədən itirilməsinə gətirib çıxarı. Bu mənada informasiya mənbəsinə ettimad televiziyanın auditoriyasını qoruyub-qoruya bilənməsidir. Belə şəraidi televiziya və radio orqanlarından müsəyun sabit idəya daşıyan daşıq, birmənəli düzgün informasiya vermək, təhif olunmuş məlumatla qarşı dura bilən elmi cəhətəcə osasalınlırmışın notaları çıxarılmış tabə edilir.

Ölkənin iqisəsi-siysi vo sosial-mədəni həyatına, dövlət-xarici siyaset fealiyyətinə, beynəlxalq alamlıda hadisələrə dair geniş və müntsəmə surətdə verilən informasiya icimət rayın formalşmasında, tamaşaçılardan hadisələrin məhiyyətini düzgün qarvamasında və qeymləndirilməsindən har zaman mühüm vasitə olub. Kartablı surətdən yaranan və kifayət qədər nəzarət olunmayan həllər bu prosesdə geniş yer tutur. Belə ki, tamaşaçı marağının formalşmasında onun bənzərsiz həyət tarzı və taciblisi, dəha çox isə adamların bir-birliyilə kartablı surətdə formalşan sosial-psixoloji ünsiyyəti, qarşılıqlı əlaqə formalan, shəhər-ruhiyəsi və s. təsir göstərir. Bunu nə bağılı tamaşaçı marağının öyrənən tədqiqatçılar arasında çoxsaylı problemlər yaranır. Problemlərdən biri və bəlkə də on əməlisi göstərən marağın hər hansı daimi və asan aşkarlanması bir məildən asılılığındır. Tamaşaçı sosial-demografik xüsusiyyətləri ilə onun ekranın marağının tədqiq edən sosioji araşdırımlar belə meydana gəlməyə başlayır.

Bələliklə, informasiya programlarının müükəmməl olması üçün televiziyanın yaradıcı əməkdaşları bir sira nəzəri və nəzəri-praktik məsələləni bilməli, onları tətbiq etməyi bacarmalıdır. Bunnar faktların toplanması, seçiləsi, anlaşılı şəkildə təqdim olunmasıdır. Burada jannın müsəyyalılaşdırılması, onun əzelləklərinə əməl olunması, fakt, hadisə, auditoriyanın xarakterinə uyğun dil və işləb elementlərinin tətbiq işlədişimi xüsusi rəqəm oynayır. Informasiya verilişləri, əsasən, ayn-ayn reportörlerin sütəfləri təşkil edir. Buna görə onların zəhiri görünüşü, dikişləri, tələffüz qaydaları bilmələri, televiziyanın ifade vasitələrinin uyarlı sintezindən maharotla bəhərəlmələri də vacib şartlardır.

Aysel Hacıyeva
AMEA-nın doktorantı

ETNOMUSIQİŞUNASLIQDA MUSIQİ REGIONAL ARAŞDIRMALARIN ROLU

Azərbaycan musiqi folklorunda regional sistemlərin tipologiyasının işlənilmesi ilə bağlı məsələlər xüsusi önəm daşıyır. Bu istiqamətdə aparılan araşdırımlar Azərbaycanda vəhidi etnik mədəniyyətin tərkib hissələrinin formalşma mexanizminin öyrənilməsi üçün zəmin yaradır.

Məlum olduğu kimi lokal mədəni mühitlərin musiqi folkloru əmələlərinin tədqiqi etnoqrafiya, tarix, dialektologiya, musiqi sosiologiyası, musiqi psixiologiyası kimi elm sahələrinin üzərindən ortaqa qanunauyğunluqların aşkarlanması və araşdırılması tələb edir.

Təsəsəli deyil ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Azərbaycan xalq mahnıları musiqi, ədəbi, psixioloji və etnografiq cəhətdən öyrənilməlidir" fikri şəhəri əmələ musiqiinin tədqiqinə məzəh məhsil elmi paradiqmiyyata xas olan metodoloji üsulların tətbiqi ilə mümkün olduğunu təsdiq edir.

Musiqişinas Kamila Dadaş-zadənin geldiyi qənətə görə Üzeyir Hacıbəylinin elmi konsepsiyasının bir çox müdəddələri o dövrün elmi paradigmasında təşəkkül tapan etnomusiqisülüşünün fundamental müdəddələrin olmuşdur. "Onun ənənəvi müsiqinin gəfahılık, variantlılıq, cəməxənlilik kimi fundamental kateqoriyalara dair müşahidələrin etnomusiqisülüşünün metodoloji bazasında böyük ənənə davası."

Azərbaycanda müsiqi folkloru kontekstində etnomədəni proseslərin iznanılması zamanı digər mühüm bir məsləhələ də vurğulanır. Azərbaycanda lokal mədəni mühitlər yaradırdı, gündən etibarən müxtəlif coğrafi şəraitdə, müxtəlif adat-ənənə, yaşam tarzı maliklərlə ortamlarda və müsəkkəb tarixi, içtimai-siyasi hadisələrin axanlarında mövcudluğunu sürdürürdər və bir səra doyişikliklər manz qalmışdır. Bu səbəbdən müxtəlif bölgələrdən toplanan xalq müsiqisi ornatıcların üzündə məhz müsiqisülü-tipoloji təhlili aparlmasının olduqca zəruriydür. Çox böyük ehtimallı qeyd etmək olar ki, Azərbaycan müsiqi folkloru ənənələrinin öyrənilməsi etnik "mühürtarəsərələrə" in formalasına prosesinin arxivdirilməsi üçün də geniş perspektivlər açır. Təsəssüf qeyd etməliyik ki, Azərbaycan etnomusiqisülüşündən vəhid milli mədəni sistem çərçivəsindən lokal mühürtarəsərələr müsiqi regional xüsusiyyətlərinin və folklor ənənələrinin tədiqinə dair araşdırımlar azdır. Məhz bu fakt milli etnomusiqisülüşündə areal araşdırılmanın aktuallığını şartlaşdırır, osas amillərdən biridir.

Elçin Qafarlı
ADMİU- dissertant

"TÜRKSOY" TÜRK DİLİ XALQLAR ARASINDA MƏDƏNI İNTƏQRASIYANIN YÖNƏLTİCİSİ KİMİ

Ballidi ki, hər bir toplum kimi türkçilər xalqlar da öz mədəniyyətinin, incəsanatını, öz adatını, ənənələrini, adəbiyyatını inkişaf etdirmək, mədəni ərsini qorumaq hüququna malikdir. Bu baxımdan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TURKSOYun türk dilli xalqların zəngin mədəniyyətinin qorunması, inkişaf etdirilməsi, təhlili və galəcək nəsilərə ötürülməsi istiqamətində fəaliyyətinin əməkliyötü böyükdür.

Ön illiklərə ortaq mədəniyyətlərinən ayrı düşmüş türk xalqları 1991-ci ilədə Sovet İttifaqı dağıldıqdan sonra yaranıdalar. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TURKSOY vasitəsi ilə xanlıqlaşma imkanı tapmışdır. Vaxtın keçmiş iştirakçıları xeyli qədər etnişlər.

Teatr sahəsində keçirilən üç beynəlxalq festival türk xalqlarının milli teatrlarının aməkdaşlığına, inkişafına və əlaqələrinin genişləndirilməsinə münbət şərait yaratmışdır. Belə ki, Türkiyənin Konya şəhərində keçirilən "Min nəfəs bi ssə", Tatarstanın paytaxtı Kazan şəhərində keçirilən "Novruz" və Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən "Tuğanlıq" (qardaşlıq) beynəlxalq teatr festivalında bu illər ərzində türk dilli teatrların mütəmənni iştrik, keçirilən konfranslar üzv ölkələr arasında bu sahənin genişləndirilməsinə sabab olmuşdur. Bundan başqa TURKSOY təşkilatının nazadında üzv ölkələrin dövlət teatrları rəhbərlerinin Şurası yaradılmış, hər il mütiməndil olaraq toplantılar keçirilmiş və mütəvafiq qarşalar qəbul edilmişdir. Hamis qorarlarla müvafiq olaraq üzv ölkələrin teatrları arasında, rejjissör mübadiləsi, ayrı-ayrı teatrların repertuarlarında qardaş xalqların dram asalarının sahne tocəssümüntünə təcrübəsi həyata keçirilmişdir.

Xüsusi olumtuş mədəni abidəsi olan "Kitabi-Dadəm Qorqud"-un iki boyunun sözü geden teatrların sahnesində canlandırılması, TURKSOY-un türk xalqları arasında mədəni integrasiyanın yönündən işləməsi istiqamətindəki fəaliyyətinin bariz nümunələrindəndir.

DRAMATURQ VƏ REJİSSOR

İncəsanat əsərlərində həyatın inikası, şəhri və idrak böddi obrazlар vasitəsi ilə əldə edilir. İncəsanat badid təfsikçidir. Həyat da həyat haqqında təfsikçür və ideya da burada badid obrazlər dili və vasitəsi ilə ifadə olunur. Əgər elm başlıca olaraq baş vermiş, vəqəf olmuş faktlardan, elmi düsturlər, qanunlar şəkildində noticələrdən istifadə edirəsə, incəsanat real aləmin inikasını yaradırıb da çox təsəvvür və toxayyüləndən, sənətkar xayalanımeyeş olan obrazlarda və onların oyadıdığι estetik təsəssüratdan istifadə edir. Elmı əsərlər mütləffili fikirlərinin boyan edir, elmi müdaddələrlə subnə yetirir, incəsanat əsərləri isə obyektiv varlığı və sənətkar fikirlərinin aydın edir, badid obrazlər vasitəsi ilə göstərirərlər. Bir şəkildə baxanda, bir simfoniyə, bir müğəm əsərinin dinləyində, bir tamaşaçı, bir kino-filmə taməz edəndə bisz təsər olunur, həyatı, insan təsəssüratını, və veran hadisəni sənki özümüz görür və duyarım; görüb dudyulgımızdan isə bilavasitə özümüz nüsxə çixarıb və müəyyən fikir əldə edirik. Bize bu təsəvvürü verən, bize bıssılları və mütləffili arzuladıq ideyanı oyadan badid obrazlər vasitəsi ilə göstərir. Obraz sözünüz biz çox vaxt canlı insan obrazı, yəni əsərin işirəkçisi (personaj) manasında işlədirik. Lakin obraz sözünün manası dənə genişdir. Badid obraz incəsanat əsərlərdən təkca canlı insanın deyil, ümumiyyətə, təbiət və həyat hadisələrinin inikası və tacəssüm vasitəsidir. Obrazlər pəşlərdə və taməzalarda yarandığı kimi, rəssəmin tablosunda, bəstəkarın mahnısında və simfoniyasında da yaranır.

Müalif rejissorluğun dramaturq şəmил olunan rejissorluqduur ki, əsəsan pəyəsin sahne şərhində, aktyorun rol üzərində iş qaydalırıq olur. Müalif rejissorluğun termini rus teatrşünaslığında işlənib, lakin onun elmi məhiyyəti və yaradıcılıq təhlili apanılmayıb. Bədə yanaşma vəxtili V.E.Meyrxold da "Puskin-rejissor" möqəsində irali sürüb. Məlumudur ki, A.S.Puşkin sahnədə tamaşa hazırlırmış, əməli rejissorluqla möşğul olmuşdur.

Ədəbiyyat:

1. İsrafilov İ. A. İskəndərovun teatri. Bakı, Mars-Print 2001.
2. İsrafilov İ. Zaman Rejissor Poetika. Bakı, Elm, 1999.
3. İbrahimoglu V. Amma wa lakin. Bakı, 2009.
4. Əlizadə M. Teatrda seyr və sehr. Bakı, Vatan, 1998.
5. Rəhimli I. Azərbaycan Teatr tarixi. Nəş.2005.

Aliya Məmmədova
ADMİU- dissertant

SƏNƏDLİ-BİBLİOQRAFİK ƏDƏBİYYATIN SSENARİLƏŞDIRİLMƏSİ

Sənəndlər filmdən danışarkan, kino sonatının yaranmasından, ilkin sujet nümunələrindən danışmaq yeterlidir. Çünkü kameralı statik væziyyəti hesabına gündalıq həyadən bir parçan oks etdirəndən həm kino, həm də kino sonatının sənəndlər film növünə ssəsim, özünlüy qoymış oldu.

Fakta və real həyata əsaslanan sənəndlər obyektiyət hesabına yaranan sənəclar gerçəkliyin birbaşa oks etdirəndən. Müüm itcmiati hadisənin özündə birləşdirən qəhrəman dramaturji strukturun mərkəzində dayanır. Oyun kinodramaturgiyasında əctiyarlısan sənəndlər qəhrəmanı ifa etməsi obrazın badid təqdimatına yönəldir. Və bu yolla sənəndlər materialıllarından şəhri faktın başlıq dramaturji strukturuna yaradır.

Real həyadən baş vermiş itcmiati -tarixi hadisələri və sənəndlər qəhrəmanları oks etdirəndən ədəbiyyatın ssenariləşdirilməsi dünyə kinodramaturgiyasında geniş yayılmışdır. Lakin nəzərə almaq

lazımdır ki, nazarîyyalar bedii oyun ve sənədi publisistik ssenarilər arasında sərhədəri şəffaflaşdırırlar. Odur ki, mövzunun real hayat hadisələri toplusunu əks etdirməsi foununda dramaturji struktur bedii oyun ve sənədi publisistik ssenarının bedii ifadə vasitələrindən paralel şəkildə yaranır.

Bu məkməməldikcə, sənədi filmdə, avtobiografik növ formalşamışa başladı. Bir vaxtlar yaşlı-yarıştan tarixi səxsiyyətlərin həyatını əks etdirən sənədi materiallarının yoxluğu tarixi-bioografik ssenariflərdə dramaturji modelin tapşılmasına mane olaraq onların bedii yaradıcılıqlarının on plana çəkilməsinə səbəb olur. Bu isə pəşkar əslübün standartlaşmasına və janr qanşığına gətirib çıxınır.

Yüzlilik inkişaf yolu keçmiş ekran dramaturgiyimizin mövzu, struktur, əslüb və janr problemlərinə əsərdir. Nəticədə buna görük ki, adəbi əsərlərin ssenariyləşdirilməsi prosesi malek dəyişdir. Tədqiqatdan göründüyüm ki, ssenariyləşdirilmə mövzu və struktur alətləri qismən itirilir bilir. Əslüb bedii təfakkürün xarakteri, janr isə tipi olduğundan onlar əlaqəli şəkildə mövcud olur; əslüb bedii həllə idmət edən vasitələrin sistemindən ibarət olur, janr isə tipoloji anlayışı kimi şərti xarakteri daşıyır. Əslüb mütləffinin bedii yaradıcılıq toxayışının göstərişicisi sayılır da, janr asərin bedii möziyyətlərinə xarakterizə edir. Janr toynatı gerçəkləyi müənsəbətin müslülf yozumunu göstərsə də, əslüb janrın işlək mexanizmindən ortaya çıxarı. Deməli, daim dinamik inkişafı olan ekran dramaturgiyimizin formalşardırığı mövzu, struktur, əslüb və janr tipologiyası adəbiyyatın digər saholarının inkişafına təkan verir.

Sənədi materiallara, real hadisələr arxalanaraq müharibə qəhrəmanı, hər olunmuş «Uzaq sahilərdə» sənədi pəvesti əsasında yazılış ssenarido (mülliəflər İ.Qasimov, H.Seyidbəyli, 1957) sənədlilik arxa plana keçirilər, hadisələrin və obrazlarının estetik-poetik həllinə daha çox yer verilmişdir. Məlum dündə Mühərribəsi və orada doğyuş Azərbaycanlı kəşfiyyatçı Mixaylo logbəli Mehdi Hanıfə oğlu Hüseynzadə faktı danılmazdır. Onun göstərdiyi sıcaat da hər kəs məlumdur. Lakin filmin mütləffili filmi ümumiyyətində prototip olaraq onun simasını ümumiyyətlərək bütün Azərbaycanlı partizanlara qəhrəmanlığını həsr etmişdir. Film onun simasını avtobiografik filmi olsa da, ümumiyyətədən partizan həyatını ifadə etdirir.

Real hadisələrin bedii yozumunu hadisələrin, vizuallıq hesabına ərsəya gətirərək, bedii oyun nümunəsi yaradır. Lakin fakt və vizuallıq faktırı tözdüyü sa kinonun möziyyətiidir.

Nəzakət Əhmədova
ADMİU - dissertant

MÜASİR GEYİM DƏ ƏNƏNƏVİ XALÇA MOTİVLƏRİNİN TƏTBİQİ

Həmi tərəfdən mütləq bəyənilməli olan modanın vaxtı artıq keçmişdir. Moda demokratik, emansipa olub və artıq heç kəs heç nəyi zorla qəbul etdirir.

Özvələdə dəbli geyimlək üçün qadınlar hər mövsüm qardaşlarlarını təzahülək macburiyəti qarşısında qalırlar. Bu gün isə modada olan yeniliklər haqqında məlumatlı olmaq və onları öz zövüşüne müvafiq işlətmək bacarığına malik olmaq kifayətdir. Bu, həm də mətbuat, radio və televiziya vasitəsi yüksək nadecə məlumatlaşmaya vasitəsi, fördiləyini qeyd etmək imkənindən irəli gelir. Moda zümrə mövhümətindən və ya müxtəliflərdən kifayət qədər azad və müstəqil olmuşdur.

Modanın can atlığı yeganə bir şey varsa, o da zamanla ayaqlaşmaq istəyidir. Zamanın nəbzi modaya təsir etdiyi kimi, eyni ilə moda da zamanın özünü əks təsirini göstərməkdədir. Tosadüfi deyil ki, II Dünya müharibəsindən sonra, demokratiya haqqında yeni təsəvvürlərin meydana gəlməsi ilə əlaqədar olaraq, modanın diktatürü öz yerini geyim stilinin seçimində nəzərə çarpan yaradıcı yanaşmaya verdi.

Müsəir moda bizi bu monadə hüdudsuz imkanlar təqdim edir. O, tamamilə azaddır və hansı iddiələrdən uzaqdır. Bu fırıldan düzgün istifadə edərək şansları əldən buraxmamaq, bizim öyməzmişdən asildir. Axa moda, fördiləyimizin zəhirə təzahürü olaraq, həmişə olduğunu kimi bizim həyatımızda müüm həl oynayır. Buna görə da qadının üstünə cəhatlərini qeyd edən və onu da caziobdar edən stilin ardına getmək lazımdır.

Bu monadə kökümüzə nəzarə salıb ondan bəhrələnmək tamamilə yerinə düşür. Çünkü məhz kegəmizməndən miras qalan, milli ssenarilər kökənərək yeni, müasir əslübədə işlənmiş geyim nümunələri zövük oxşayırlar və həmişə təbələ olunmazlardır.

Modeler-rəssam Komala Qurbançovun "Zəmənnə yaddaşı" adlı geyim kolleksiyası da bu əsərkəndədir. Belə ki, burada istifadə olunan geyim dəstlərində xalçumızın əsərlər boyu nəsildən-nəsilə örtüldüyün konstruktiv form və dekorativ tərtibat, və cümlədən faktura müxtəlifliyi və zəngin rəng seçimi, müasir moda durumunda mövcud olan kostüm stilinin əddiylə formalarında təzahür təpik ki, o da gözəlliyi cisməni qəvrənləşməsinə gotirib çıxarı.

"Zəmənnə yaddaşı" adlı geyim kolleksiyasının as və nəzərə çarpan cəhəti ondan ibarətdir ki, burada Azərbaycan madənöyünlərinin və incəsanatının zəngin sonər nümunələrindən biri olan xalça nümunələrinin kompozisiyası qurulşunun və ornamental elementlərinən istifadə edilmişdir.

Xalça təkcə intereri boyzoylu bilən hər bir gözəl dekorativ işləyi deyil, həm də simvolik diliñ xüsusi formasıdır ki, onun vəsaitisilsə addadclarımızın hayatı və dünya sirləri haqqında malumat daşınır. Elə bir məməlüt kə, o, təbəq olunan hər bir aşyanın üzərini bəzəmək imkanına malik olduğunu haldə, hanım məməlüt kə, hanım emal fiksasiyalarını bər qadər da qəbarad, onları müayyən informasiya daşıyıcılarına çevirir. Beləliklə, eyni mövzu altında birləşmiş müxtəlif formalı, biçimli və bədii tərtibat geyim kolleksiyasının asas qayṣasını burada istifadə olunmuş ornamental xalça motivləri təşkil edir.

Müsəir geyimlər ononcun milli Azərbaycan geyimlərinin sintezini əks etdirən kolleksiyanın yaradılmış mütləffili Azərbaycan dekorativ-təbəq sonər əsərlərinin dekorativ osasını təqib edən ornamental motivlər səvgi etdi. Ziyyat üçün nəzadə tutulan modellərdə istifadə olunan müasir konstruktiv formanın da əsasını Azərbaycan milli geyim elementləri olan qaxçur, köynək və tuman taşkı edir. Buların müasir interpretasiyası modellərinə nəfis işləməsindən verilmişdir.

Geyim ansamlıbaları daxlı edilmiş müxtəlif akcessuarlalar da kolleksiyadan mövzusuna, təyinatına və estetik görünüşünə müvafiq döşənələr. Modelləri tamamlayan toxumuna papuçlar, çantalar, makramé texnikasında işlənmiş bəzək əşyaları seçilmiş mövzunun açılmasına həlledici rol oynayır.

Geyim kolleksiyasında istifadə olunan mümlək ornamental xalça motivləri, rəssam-modelerlərin dizayn toxayışının formalşaması və inkişafında müsbət rol oynaya biləcək bir amil olaraq, onların galəcək işlərində uğurla tətbiq oluna bilər və müasir Azərbaycan modasının müxtəlif istiqamətlərə istifadə oluna bilər.

Beləliklə, əsrlərə bəri sevila-sevila qonunub saxlanılan qədim xalçalarını bəzəyən naxışlar, müasir geyim modellərindən yeni hayat, yeni nəfəs əldə edərək, xalq sənətizimiz və zəngin ərsini galəcəkda da təbliğ etmək imkanını əldə edir.

Лейла Асланова
АГУКИ – диссертант

НЕКОТОРЫЕ ВОПРОСЫ ИЗУЧЕНИЯ ДЕЯТЕЛЬНОСТИ НАУЧНО-ИССЛЕДОВАТЕЛЬСКОГО КАБИНЕТА МУЗЫКИ

Научно-исследовательский кабинет народной музыки, созданный в 1932 году при Азербайджанской Государственной Консерватории, сыграл огромную роль в развитии азербайджанской музыкальной культуры.

Изучение роли Научно-исследовательского кабинета музыки возможно и необходимо не только с исторической точки зрения. Сравнение записей музыкального фольклора, профессиональной музыки устной традиции с предыдущими образцами, а также с образцами азербайджанского музыкального устного творчества более позднего периода позволит выявить истинную ценность деятельности НИКМУЗа по сбору и записи азербайджанской народной музыки.

Впервые в записях, осуществленных в рамках Научно-исследовательского кабинета народной музыки появились варианты азербайджанского музыкального народного творчества максимально приближенные к их первообразу. И это главное достижение работы НИКМУЗа. В этой связи возникает возможность рассмотрения и изучения вариантов разных записей устного музыкального народного творчества и выявление значимых инвариантов.

Закономерно, что функционирование устного музыкального творчества в течении длительного исторического времени подвергается определенным изменениям. Вариантность как форма существования фольклора чаще всего характеризуется в научной литературе как процесс непрерывного обновления.

Важность сравнительного анализа образцов азербайджанской народной музыки, представленной в записях Научно-исследовательского кабинета музыки с записями более раннего периода истории фольклористики и периода второй половины XX века – начала XXI века представляется важной по следующим причинам:

- Сравнение вариантов одного и того же музыкального образца позволяет подойти к материалу НИКМУЗа с ценностных позиций.
- В результате сравнения раскрываются наиболее повторяемые элементы музыкального языка, а следовательно, стабильные, устойчивые элементы к влиянию историко-социального контекста.
- Сравнительный анализ вариантов образцов азербайджанской народной музыки в записях деятельности НИКМУЗа и иных, например, более поздних записей, позволяет аргументировать наиболее стойкие, яркие по своей национальной специфике слагаемые музыкального языка.

Ulya Abdullayeva
ADRA-nın dissertantı

CƏLAL QARYAĞDININ YARADICILIĞI

XX asır Azərbaycan heykəltərmiş sonatının inkişafında öz yeri olan Cəlal Qaryağdının hər bir asarı bitkin sujeti, kompozisiyası və özünməxşusluğunu ilə seçilir.

C.Qaryağdı 1915-ci il iyulun 15-də Şuşada, məşhur Qaryağdalar nəslində dünyaya gəlməsidır. 1927-ci ildə Bax Rassamlı Məktəbini qəbul olunmuşdur.

1934-1937-ci illərdə Tbilisi Rossaniq Akademiyasında təhsilini davam etdirməklə bərabər üç iləndə artıq Gürcüstan SSR Xalq rəssamı Y.I.Nikoladzenin rəhbərlik etdiyi emalatxanada heykəltərmiş sirlərinə yiyələnmişdir.

Təhsilinin son ilində böyük rus şairi A.S.Puskinin barelyefini hazırlayaraq şairin yubiley tədbirində nümayiş etdirmişdir.

1940-ci ildə Samir - Davəçi kanalının açılışı zamanı "Kəndli" monumental abidası ilə tədbirin tərtibatında iştirak etmişdir.

Heykəltərmiş N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Müzeinin fasadını bəzəyən M.P.Vaqifin heykəlinde şairin fikrili baxışları, duyulğu siması tamaşaçılarla döri təkəssürət yaradır.

Onun fəaliyyətinin əsas mərhəlesi Böyük Vətən müharibəsinin illərinə təsadüf edir. Silsilə qəhrəmanlıq obrazları yaradır. C.Qaryağdı fırçası tez-tez vuruşan sonatkar Vətən oğlu idi.

1947-ci ildə N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Müzeinin vestibülündə qoyulan "Fərhad Bisutun dağımı yanı" barelyef kompozisiyası onun Nizami irlərindən bildiğini göstərir.

XIX əsr Azərbaycan şairi, "Xan qızı" X.B.Natavanın portret - büstündə sonatkar Natavanın daxili hayecanını disiplinçilər baxışları vasitəsi ilə uğurla göstərməmişdir.

Hökumət evinin qarşısında 1954-cü ildə ucaldılmış V.I.Leninin monumental heykəlinə görə C.Qaryağdı Əməkdar İncəsənət xadimi adına layiq görülmüşdür.

Suşada, müsiqili ailsində dünyaya galan sonatkar müsiqicilərin obrazlarının tez-tez müraciət etmişdir.

İçərişəhər qala divarlarının yanında Sabirin heykəli tişə ustasının püxtələşməsini göstərir. Sabirin bir mırاسının təsiri ilə yaradılan heykəl taməz əsərlərinə düşür, sonatkar sehriyə düşür.

N.Narimanovun monumental heykəli C.Qaryağdı yaradıcılığının zirvəsi sayılı bilar.

Berdə şəhərində ucaldılan "Ana" abidəsi mühərribə dövründə qəhrəman ogulunun yoluñənəzər, arxa cəbhədə yorulmadan qalışan Azərbaycan anasının ümumişləşdirilmiş obrazıdır.

Yarın asrdañ çox yaradıcılıqla müşəffil olan, 2001-ci ildə dünyasını dayışan Cəlal Qaryağdı Azərbaycan heykəltərmişinə abidi imzasını qoymuş unudulmaz sənətkardır.

Ödəbiyyat:

1. Təriənov M.. Cəlal Qaryağdı. Bakı: "Azənəş", 1958.
2. Cəlal Qaryağdı. "Şərvət" albomlar stilişəsi. Bakı: "Şərqi - Qərbi" Nəşriyyat Evi, 2013

Turqay Nar

Baku Xoregrafiya Akademiyası - magistrant

MÜSTƏQİL AZƏRBAYCAN TEATR SƏHNƏSİNĐƏ TURQAY NAR DRAMATURGIYASI

Müasir türk dramaturgiyasına şöhrət gatırıb Türkəy teatr xadimlari cərgəsində Turqay Nar öz dəstili tətilda da çox seçilən bir sənətkardır. Onun hamə də bizim sonatkarı xeyr dəstəlyən qaradılıcılığında addamlınlıñına nəzəralsa da onu biza an yaxın olurlardan biri kimi da qəbul edirik. Adətan qəbul olunub ki, biz Türkəy sonatkarlarından dəstək almazılmışdan da çox danışmışq. Lakin Turqay Nar bu şəhər xüsusi seçilir. Çünki hamiya malum bir fakt olsasında, hamə də Turqay Nann şəxşin özüñün söyləklerinə görə o mərhəmən sonatkarımız Vəqif İbrahimogluñun onun yazıdlarıñı oxuyub, bu asərləri doğaşdırıldıqdan sonra Turqay Nann öz istedadına inanı artıñ və o öz yaradıcılığını böyük teatr xadimimizdən ona olan inanı osasında davam etdirmişdir. On ustadı haqqında ola bəylərmişdir. Oyun yazarlığında illə Ustadım, nadir şəxsiyyəti Vəqif İbrahimogluña içimdə hər zaman bir təşəkkür borcu daşıyacağam. Ondan çox şey öyrəndim, hər zaman da öyrənəcəyim".(1)

Beləliklə, Turqay Narnın asərlərindən əsasən Şərqilik, onun mütəsəkkirli, fəlsəfi dünhyagörüşü mözənnə kəsb etə də, o bu yolla başarı idealları daha da yaxınlaşmaq məqsədindədir. On təməsçisində mistik bir aləmə aparmış bacaran sonatkar qüdrəti ilini və işi aynılıqları bir nöqtədə birləşdirə bilir. Teatr sonatkarını, bəşqərləyi və hamə də bəşqərləyi dəyərlər salmış asərləri bəxş edən Turqay Nar bir daha şərqi maxsusluğunu qırır duymağımızı dəstək olmudur. Bu işda çox Turqay Nannın sonatkarlıq obrazlarının dilində eks olunur. Müdrük Şərqi ləkonuk, darin falsəfi məzmunlu dilində. Ümumiyyətlə, Turqay Nannın dramaturgiyasında mövzular şok yaradıb əslübuna malikdir. Təsədufü deyil ki, biziñdə onun "Zibillik" pəsiyin tamaşaşa qoyan "Yug" teatrın adını dəyişirək onu "Şök" adlandırmışdır. Əsərin adının dəyişdirilir "Şök" qeyllimindəndən maqəsd sözün haqqı monasında şökkə effekti yaradan və mövzunun manasını qabarıq etmək olub. Tamaşaçı rejissoru Güney Sottar öz rejissor yozumuna görə minasibəlini bəla aqşayır: -Tamaşaşda hadisələr qızla oğlanın başına yuxuda galib. Biz hadisələri kamaval estetikası ilə təqdim edirik - yani astar üzünə

çevirilir. Burada heç kasi günahlandırmını, ittiham etmirik. Şok ham yaşlı, ham pis, ham xoş, ham da acı hiss və hayacanları eyni anda yaşamasından doğur. Çağdaş tamaşaçı gerçek hayatı o qodar dəhləşti hədiləsinin şahidi və ifşirəkçisi olub ki, adama el gol kiu, ona sahnədə ollun bəlsəfə sala bilmez, heç na təcəccübləndirdən bilməz. Ona görə də biz tamaşaçuya göstərmək istədik ki, zibillik dediyimiz, hayatın dibi adlandırdığımız, əsli, canlı hayatın başlangıçında. Əsl şok məzə budur".

Turqay Narn səhəm asərlərin mahiyyətə şök yaratma üsülibinə malikdir. Onun səhəm asərlərində hadisilərlə zahirin göruntüsünü zamanın istifadə olunan dəlin fəlsəfi qatlarına varmaq şəsas götürür. O bu dili dəha təsirli etmək üçün ham de poetik dilsidə vəsaitlərdən, elə maharələ istifadə edir ki, sənki bir kez obrax biləsən istirak edir. Onun asərindəki insan hanı bir seviyədə olursa olsun danışarkan müdrükdir. Belə ki, obraxlar dəha çox dölləriylə hərəkat edirlər onun dramalarında. Onların psixoloji portretləri də, şaxsi keyfiyyətləri də bütün ilər cıxığı kimi mütləffin onlara münasibəti də dildə öz aksini tapır. Əbələ, deyilə bilar ki, bütün dram asərlərində bu elə belə olur. Lakin Turqay Narn asərlərində obraxlar real olduğunu qədər də irrealdır. Məhz bu təzad şok doğura biliр obraxın qurğusundan. Öz səhəm asərlərində samavi personajları da Turqay Narn təsədufları müraciət etmir. Mövânia, Yuna, Emra, Şəhərizad və hətta irreal Tapagözə belə onlara aididir.

Ədəbiyyat:

tamaşaçılara təqdim edilir. Lujaskin rejissörlüq etdiyi pyes – tamaşaçılardan yüksək qiymətləndirilir və sürətki alçıqlarla qarşılılan.

Knut Hamsun Rusiya sahnesində tamaşaçuya qoyulan sonuncu asəri elə dramaturqun sonuncu dram asəri - "Heyatın pəncəsində" pyesi olur. 1933-cü ilin may-iyun aylarında Moskva Baday Teatrının sahnesində 36 möqələ hasilə galon tamaşaçımı 7 dəfə oynanılır. "Heyatın pəncəsində" pyesinin bu teatrda sonuncu tamaşası 12 iyun 1933-cü ilde baş tutur və bununla da, Moskva Akademik Baday Teatrının pardası Hamsun üçün hanımılıq bağlanır.

Ədəbiyyat:

1. Knut Hamsun. Seçilmiş əsərləri. İki ciddə. I cild. Bakı: 2006, 480 soh.
2. Knut Hamsun. Seçilmiş əsərləri. Bakı: "Şəhər - Qərib", 2009, 576 soh.
3. Knut Hamsun. XX əsr ədəbiyyatının iddiyati klassiki. "Ulduz" jurnalı ilə ayb.az saytının birgə layihəsi. İlham Abbasovun təqdimatında. // "Ulduz", Bakı, Avqust, 2014. Sah. 73-85.
4. <http://www.nash-svremenennik.ru/p.php?y=2001&n=7&id=15>
5. <http://gorkiy.li-infou/gorkiy/articles/article-372.htm>
6. <http://slavyanskaya-kultura.ru/media/ludozhhestvennye-filmy/gamsun-1996-hamsun-1996.html>

Fidan Xəlilova
ADMİU - magistrant

KNUT HAMSUN DRAMATURGIYASI TEATR SƏHƏNSİNDƏ

Knut Hamsunun dramaturgiyaya maraşlı XIX əsrin 90-ci illərində yaranmışdır. O, 1895-ci ilde Parisdə rəssamlarla, yaşıclarla və dramaturg Avgust Strindberglə olaş, görüşlərdən təsirlənmis və filosof Väre Kareni haqqında "Hakimiyətin qapısı öndündə" (1895), "Hayat oyunu" (1896), "Axşam şəfəq" (1898) pyleslerindən ibarət dramatik trilogiyasını yazmışdır. Norveçdə Hamsunun pylesleri dənələr Xristianlıyə teatrında tamaşaçuya qoyulsa da əxlaq qaydalarına zidd sayılırdı üçün müvafiq-qiyutsızlığı uğramış, təngid edilmiş və təzliklə repertuarдан çıxarılmışdır.

K.Hamsun 1903-cü ilə Qafqaza safari zamanı bir neçə gün Gürcüstəndə olmuş, burada gərkiliklər və yaşıdagılardan təsirlənmiş "Çarçıq Tamara" adlı romanı qələm almışdır. Yaxıncınnan sonuncu dram asəri "Hayatın pəncəsində" (1911) pyesi olmuşdur. "Hayatın pəncəsində" asərini tonqidələr Hamsunun an zaif pyesi kimi qeyməldənlərmişlər. Ümumiyyətə, ədibin pylesləri dörvün adəti ictimaiyyət tərafından soyuq qarşılıqlı, romanları ilə müqayisə nisbatən zeif alındığı söylənlərmişdir. Lakin bütün fiilkərə baxımayaraq, K.Hamsunun dram asərləri Avropanın, Almaniyasını və Rusiyasını bir çox teatrlarında sahneyə qoyulmuşdur.

"Skorpion" nəşriyyatında 1902-ci ilde nəşriyyatın sahibi Poljakovun tərcüməsində Knut Hamsunun "Hayat oyunu" pyesi kitab化 halında çap olunur. V.I.Nemiroviç-Dançenkonun sənətləri noticəsində pyes çap edilməmişdən əvvəl teatrda sahneyə qoyulur. K.S.Stanislavski "Hayat dramı" pyesi haqqında bu fiirkədə id: "Bu incəsanlılıq inqilabdır. Qey o kütü tərafından qəbul edilmişsin - amma o özü haqqında çox şey deməysən macərbə edəcək və teatr öz təhfələrinə verəcək". "Hayat oyunu" pyesi "Hayat dramı" adı ilə 1902-ci ilde Moskva Akademik Baday Teatrında sahneyə qoyulur. Sonralar bu ad rətçülərində özünü saxlayaraq 1910-cu ilde Knut Hamsunun on cildlik kitabında "Hayat dramı" adı ilə çap edilir.

V.I.Nemiroviç-Dançenko "Hayat dramı" pyesini "istedədi nida işarəsi" adlandırmır. N.E.Efros isə yazardı ki, "Hayat dramı" teatrının inqilabi qurulub...".

V.I.Nemiroviç-Dançenko Knut Hamsunun dəha bir pynesin teatr sahnesinə göstirir. Bu, yaxıncı 1895-ci ilde qələm alındı, trilogiyann ilk asəri "Hakimiyətin qapısı öndündə" dramı olur. 1908-ci ilin 20 avqustunda V.I.Nemiroviç-Dançenkonun təşəbbüsü ilə rejissor və teatrın truppası rəhbəri V.V.Lujski Hamsun pynesinin məşqələrinə başlayır və nəhayət, 1909-cu ilin 9 martında pyes

MORİS RAVELİN FORTEPIANO VƏ ORKESTR ÜZÜN G DUR KONSERTİNİN ÜSLUB XÜSÜSİYYƏTLƏRİ

Moris Ravel fransız bestəkarı, ıslahçılarından və XX əsrin müsiqisinin anəhəmiyyətli xadimlərindən biri idi. Görkəmlər fransız alımı və müsiqisini olan R.Rollan bestəkarın fransız müsiqisinin dahi sənətkar adlandırmışdır. Xalq müsiqi qaynaqlarından bəhərlənən bestəkar ham də klassizm carayının prinsiplərinə sadıqalmışdır. O, eyni zamanda XX əsr bestəkarının estetik mövqeyindən qələraq böyük romantik pianist xəttini davam etdiridir. Özünün çox əsərlərində "Suyun oyunu" nədan başlayaraq "Tokkata" ya qədər Ravel müxtəlif texnikin imkanlarından geniş istifadə etmiş, hamisə ifaçılardan diciqinə cəlb etmişdir. Ravel fortepiano üçün 1901-ci ilden "Suyun oyunu", 1905-ci ilde "Öksslər" silsiləsini kimi əsərlərini yazar. 1903-cü ilde yazdırdı "Şəhərizad" isə vokal əsərlərindən on güzə çarpanıdır.

Ravel yaradıcılığı fortepiano əsərləri xüsusi yet tutur. O özü da çox gözəl pianoçuları id. O bu alətin bütün imkanlarından istifadə etməyə çalışır, çoxlu sayıda əsərlər yazmışdır. Gənə yaşlılarının məhsulu olan fortepiano üçün yazdığı sonatında o, klassik dövrdən əvvəl klavesin və lava müsiqisinin əsrlərindən yaranıbmışdır. Ravelin zəngin və rəngarəng müsiqisi onun müsələrlərindən hal-hazırda müxtəlif konsert salonlarında ifa olunmaqdadır.

Ravelin fortepiano və orkestr üçün yazdığı iki fortepiano konserti 1931-ci ilə aiddir. Hər ikisi konsert demək olar, lakin pianoçuların repertuarında xüsusi yərə malikdir. Bünəndən biri sol major digəri isə re major tonallığındadır. O, ikisi konsert üzərində eyni vaxtda işləyir. Eyni janr çərçivəsində müxtəlif həllər axtarması xoşluyan bestəkar bunda xüsusi maraq tapırı. O, bu konsertlərdən birini l dünən müharibəsindən sağ golum itirəsindən sonra qızılıq təşəbbüsü ilə sahneyə çıxmışdır Paul Vitqəşençən üçün ancəqə sol ələ çalınacaq bir formada yazır.

London qəzeti "Gündəlik telefon" (Daily Telegraph) 1931-ci ilde Ravelendə konserti ilə bağlı fiirkələr bölgülməyi xahiş edir. Bestəkar həvəsle razılıq verir, lakin konserti eyni zamanda düşündürülən və yaşıldığın vurğulayaraq hərəsini üzərində ayrınlıqda dayanır. Birinci G dur konserti Sen-Sans, Motsartın konsertlərinin ruhundan yaxınlıq. Həmçinin, O, G dur konsertindən cəz müsiqisinin elementlərinin mövcuduluğunu vacib bilir və skripka sonatası ilə onu bu mövzuda müqayisə edir.

Gur konserini Ravel 1929-cu ildə bəstələməyə başlamış və 1931-ci ildə tamamlamışdır. Əsərin ilk premyerası 1932-ci il 14 yanvarda yaxın dəstu fransız pianoçusu Marqarita Longun ifasında olub. Konsernt sonat formasında yazılıb, əsas mövzü həqiqətində konsernt qalan hissəsi üçün sanki bir motivasiyadır. Konsernt Bask müziqisi açıqca görür. Birinci hissənin əsas mövzusu Bask xalq melodiyasıdır. Onun enerjili xarakterinə qarşı ayrıca caz elementləri nəzarə çarpan (xususilə solo fortepiyanonun çıxış etdiyi qisa epizod) ikinci mövzü durur. Ekspozisiya faqutun ifadəli və gözəl solosu ilə başa çatır. Orkestr sosyalmasını öz küləvəliliyi ilə seçirir, əksinə onda saffalıq hökm sürür. Birinci hissədə romantik konsernt xas dramatik konflikt və ya psixoloji gərginlik yoxdur. Bəstəkar açıq şəkildə akademik fransız müziqisini (Sen Sans) məyil edir, klassik incəsənət konsepsiyalarını balanslaşdırılmış dəyərək axtarır. Konsernt lirik mərkəzi – Adagio-dur. Sakit orta hissə bu jannın bütün əsərlərinə müğənnidir. Ravelda Bask öznəməxsus xarakterinə dayırıcı ki, onu digərlərdən fərqləndirir. Məsələ təkəc müziqinin xarakterində deyil, həm də formasındır.

Finalda martellato epizodu , unisona qaçan keçidi bəylik yer tutur, müziqi dinamikdir və zərif olaraq orkestr edilmişdir. Burada çək tositsi hiss olunur ki, Ravelin 20-ci illərdə əsərlərinə və daha sonra sol ol əslin konserntin tosits etmişdir. Bəstəkar caz elementlərinin müxtəlif formalarla inkişafına böyük maraq göstərməmişdir. Ravel konsernlərinə 2 planla baxmaq olar: müəllifin yaradıcılığının təkamülünün əsas hissəsi və 20-30-cu illərin analoji əsərləri ilə müqayisəsə.

Elnurə Əsədova
ADMİÜ- magistrant

F.M.DOSTOYEVSKI YARADICILIĞINDA FƏDƏKARLIQ MÖVZUSU (F.M.DOSTOYEVSKI YARADICILIĞINDA HUMANİZM MƏSƏLƏLƏRİ)

F.M.Dostoyevski yaradıcılığında fədəkarlıq mövzusu (F.M.Dostoyevski yaradıcılığında humanizm məsələləri) yaxıncının badii dönyüsünün ən dominant mövzularından olub. Qeyd edim ki, yaradıcılığında insan mövcudluğunun, varolmının fundamental problemlərini qələmə alan F.M.Dostoyevski dünyə mədəniyyətində banzsarsız bir yazıçı kimi tanınmışdır. XX əsr dünyaya adəbiyyatın bir sənətanmış isimləri, mülliəfləri özündə F.M.Dostoyevskinin səfəri hesab edirlər. F.M.Dostoyevski dini-falsiyyət renessansının təsiridən qıvulularından biri idi. O, əz romandalarda zamanın ideoloji, sosiologiya və manavlı sualların cavab axtarmış, keçmiş, indiki və gelecek Zaman müstəvisində İnsanın daridən aradırmışlığı çəlşmişdir. İnsan təbiətinin əsas başlanğıçlarının təhlili zamanı yaşayıcak facia kataklizmlərindən deyil, XX əsər müraciəti, intibah, ideolojiyaya atrafında da geniş fikir yürütmüşdür.

F.M.Dostoyevskinin yaradıcılıq yolu mürakkəb və ziddiyətli olmuşdur. Onun romanlarında insan iztirabına qarşı baslıdırdı, dərin rəğbət duyusunu, ideyalı insanların yaşıntıları fədəkarlıq-humanizm qatı qabardı. Yazıçı əsərlərindən olmasa tıplar-qəhrəmanları yaradı bilməmişdir. Bələdçi ümumiləşdirək: yoxlu telabalar, Sibir katorqları, aqılı çəkən və "ayyəş" xidmətçilər, axlaqsızlıq məcbur olan qızlar, kapitalist dovlətin amansız inkişaf yolunda təqib olunan əsərlər və səfərlər.

Vətəni Rusiyadan təxniçin dərinindən yorumlaşmış, mühüm Marey (doğduğundan qəsəbə) və onun üçqər kiçik kodündə hamisliklə olaraq yadında saxlanmış, katorqa qazamatında və soldat kazarmasında xalq içində yaşaması F.M.Dostoyevski altmışinci illərin əvvəlində öz ideyəsinin işləyib hazırlanması: on qıymətləri xəzinə və sarvət gələcəkdə böyük tarixi vəzifəni yerinə yetirməli olan istedadı və sarsılmaz xalqın manası, poetik və falsiyyət mədəniyyəti.

F.M.Dostoyevskinin əsərlərindəki subyektivlik, özünməxsusluq, ideyaların cılğılılığı və dəyğülərin aşın bolluğu heç de yaşıçı şəxsiyyətinin fərdi xüsusiyyətlərindən irali galan hal deyildi. Bütün buların sivilizasiyasında dövrünə qədəm qoymuş XIX əsərinin düşünçə, əzindürk və qavrayış tarzıdır, yeniyi dönyanın və yeni insanın olduğunu kimi təsvir edilmişdir. F.M.Dostoyevski bir mülliəf kimi öz qəhrəmanı ilə birtəkcə düşüncələri dalar, həyəcan keçirir, lakin o, öz düşüncələrini və həyacanlarını qəhrəmanın hissələrinə qatır, onları idarə etmər və sonucda deyək sözünü demir.

"F.M.Dostoyevski yaradıcılığında fədəkarlıq mövzusu" (F.M.Dostoyevski yaradıcılığında humanizm məsələləri) adlı magistr dissertasiya işində İnsan problemləri və ideyanın badii həlli təhlil olunacaq.

Azar Məlikov
ADMİÜ- magistrant

MİLLİ ZƏRB ALƏTLƏRİNİN ARTİKULASIYA XÜSUSİYYƏTLƏRİ

Məlum olduğu kimi Azərbaycan müziqi folklorunu əsasını xalq müziqisi, müğəm sənəti və aşıq havacılıq təşkil edir. Bu üç böyük rəsədən keçirdiyindən onların metritik cəhədindən nə qədr zəngin olduğunu görmək mümkündür. Məhz bu rəsədlərin sənətindən də bütövlükde zərb müziqisi yaranmışdır. Azərbaycan zərbli müziqisi hər üç sahəni əhatə edərək, onları vəhdat şəklində özündə birləşdirir. Xüsusi xalq müziqi mənşələrinin əksəriyyətində metrik vəzən və bəzi artikulasiya xüsusiyyətləri özündə aydın birnəz verir.

Müsəir dövrümüzü müziqi folklorunda böyük üstünlükle tətbiq olunan zərb atlığı nağara alətidir. Nağaranın bədii-texnik imkanlarının məhdud olub, dinamik artikulasiya özüni ayrı-ayrı notlarda doğrudır. Ifa zamanı melizmələrinə həllərdə istifadə olunur. Müsəir dövrədə böyük üstünlükle istifadə olunan zərb atlarından biri də curə nağaradır. Cura nağara qurulmuş etibarla böyük nağarannı əyni olsa da, onlar farqli artikulasiya xüsusiyyətlərinə malikdir. Cura nağarannın artikulasiyasına böyük nağaraya nisbətən iti və bəzilər. Alatın cübüqləri ifa olunması da onun artikulasiyasına böyük təsir göstərir. Ulyasiya xüsusiyyətlərinə görə digər zərb atalarından fərqləndirir.

Qoşağara atlığı Azərbaycan zərb atları içərisində əsas membranfonlu atlı olub, xalq müsiqisində geniş istifadə olunur. Qoşağara əsasən cübüqlə ifa olunsa da alət ələ, şapalaqla və şaxşqanla da ifa oluna bilir. Bu çagi vasitələrinin bir hərəkətindən alətin artikulasiyası dayışır. Qoşağaranın artikulasiyası ifaçının tarzından və peşəkarlığından cənənəsindən.

Diger zərb atalarından fərqli olaraq qoşağara atlığının artikulasiyası üçün otaq şəratı dəha alverişli olub, işinçini yormur. Xatırladıq ki, qoşağara membranfonlu atalar qrupuna daxil olmasına baxmayaq, cübüqlən bir-birinoğrunda idiofonlu atalarla xas olaraq artikulasiyası ilədə etmək mümkündür. Ümumiyyətlə, müsəir dövrümüzü zəngin xalq müsiqisində qoşağara atlığının olucunda az həllərdə istifadə olunur. Milli zərb atalarının müziqi mədəniyyətinin bir çox sahələrinin inkişafında böyük rol olsudur. Azərbaycan arazisində müxtəlif dövrlərdə istifadə edilmiş mülli zərb atalarının ayrıca təqribən əsas membrafonlu atlılarla qarşılaşır. Membranfon-səs mənbəyi dəri olaraq çalğı atalarının elini adı olub, quruluşuna görə membranfonlular 2 qismə ayrılmır: biri üzürlü, bürüzlü və ikicüzlü çalğı atalar. Bürüzlərənən bəzər qurulmuşa bir-birindən fərqlənlərdir. İkicüzlü membranfonlular ataların bürüzləri qox bənzəsə, dələcili (diametr, hündürlük, en, uzunluq) arasında fərqlər var və hər atığın artikulasiya xüsusiyyətinə görə müxtəlif dərildərlərdir (keç, çapış, dana, ceyran, dayca, qurd-canavar) istifadə olunur.

İlk bacıxda her iki qrup-həm idiofonular, həm də membranfonular eyni qrupa, yəni zərb ataları qrupuna adı olunur. Lakin bu ataların dərinində onların fərqli artikulasiyası xüsusiyyətləri oruyaq əyindən fəldədir. Bölli olur ki, idiofonular təsəkküf (vurulmaqla) deyil, həm də silkəməzlək, dərtliməzlək və qarışış (vurulmaqla və silkəlməzlik) əsasla səsəndirlər ki bu halda onlar cingiltili artikulasiyalı malik olurlar. Kordofonlu ataların da bəri qismi teli at olmasına baxmayaq, zərbə (vurulmaqla) ifa olunur. Məsələn, santur, cang, savan, səmər kimi ataların telino cübüqlə vuruduqda səsənməz yaranır. Məhz bu ataların səs mənbəyi teldən alındıqdan həmin atalar xordofonlu zərb ataları sayılır. Deməli, idiofonular o atlardır ki, onun üzərində digər qruplara (aerofonlu, membranfonlu və xordofonlu) adı edilən detalar və xüsusiyyətlər olmamalıdır. Yəni idiofonular nəfəsənənən, gəvdəsindən və olmamalı (hətta dəri olsa belə o, səs mənbəyi xüsusiyyəti daşımamalıdır), atışın səs mənbəyi rol oynayan teli də olmamalıdır. Milli zərb atalarının

artikulyasiya xüsusiyyatları nəzərə alınaraq onlardan müsiqi folklorumuzda, aşiq yaradıcılığında və müğən sənətində geniş şəkildə istifadə olunur. Milli xərb aletləri orijinal səs kolortu yaradaraq, forqlı artikulyasiya xüsusiyyətlərinə malikdirlər. İdionfonlu aletlərimiz müşayiyət zamanı dissonans artikulyasiya hasil etdikləri üçün onların təkmilləşdirilməsinə böyük ehtiyac vardır.

Aygün Hacızadə
ADMİU- magistrant

AZƏRBAYCAN XALQ MUSIQİSİNİN BƏSTƏKAR YARDICILIĞINDA FORTEPIANO İŞLƏMƏLƏRİ

Qədim tarixa malik Azərbaycan xalq müsiqisi öz zənginliyi, rəngarəngiliyi ilə seçilir. Azərbaycan xalq müsiqisi müsiqi mədəniyyətinin əsasını təşkil edir. Müsiqi mədəniyyətinin əsası xalq mahnı və rəqsər, aşiq yaradıcılığı, şifahi ananəli professional müsiqimizdir. Onun müğən daxildir. Xalq müsiqimiz böyük təkamül yolu keçmiş, həm xalq müsiqimizin inksafında, həmdə bəstəkar yaradıcılığının inksafında xüsusi əhəmiyyət malikdir. Azərbaycan xalq müsiqisi əsrlər boyu inksaf etmiş və öz aktuallığını hələdə saxlamadıqdır.

Azərbaycan xalq müsiqisi toplumlarında Üzeyir Hacıbəyli, Müslüm Maqamayev, Soltan Hacıbəyovun xüsusi qeyd etmək lazımdır. Onlardan sonra Fikrət Əmirov, Asif Zeynalov, Səid Rüstəmov və başqa müsiqicilər onların yolun davam etdirərək, xalq mahnlarının toplanmasına, işlənməsinə xüsusi rolları olmuşdur.

Azərbaycan xalq müsiqisi bəstəkar yaradıcılığında xüsusi əhəmiyyət malikdir. Xalq və şifahi ananəli müsiqi nümunələri müxtəlif Avropanın aletləri üçün öyrənilmiş, müsiqi mədəniyyətinin sahələrinə qədəm etmişdir. Xalq mahnlarında duyğu və həyəcanlar, dərin fikirlər öz əksini tapır. Xalq rəqsərliyi öyrənilməsi və inksafında not yazılalarının olması böyük əhəmiyyət malikdir. Aparılan tətqiqatlar, xalq rəqsərinin nota salınması bəstəkar yaradıcılığının daxili olmasına zəmin yaratdır.

Aşiq yaradıcılığının xalqımızın mədəniyyətini dəniz türk köklərini bağlayan yaradıcılığıdır. Şifahi an-ananəli Azərbaycan müsiqisi mədəniyyətinin əsasını qəbul etmişdir. Azərbaycan bəstəkarlığı məktəbinin əsasını qoymışdır. Ü.Hacıbəyli "aşiq" sözünün eşi (orabə) ilə bağlıdır.

Azərbaycan şifahi an-ananəli müsiqi əsrlərin ilk not yazıları XIX əsrə rəsul folklorçularına məxsusdur. Dünənən an qədim və modern xalqlardan olan Azərbaycan özüntü, tarixi, maddi-mədəniyyət abidələri zəngin adəbiyyat, incəsanat və müsiqi mədəniyyəti ilə fəxir edir. Azərbaycan müğənlərin tarix boyu özünəməxsus inkişaf prosesinde içtimai-siyasi hadisələrin təsiri altında təkmilləşmiş, müasir formaya düşmüştür.

Azərbaycan xalqının müsiqi ərisi çox qədim və xalqımız üçün dəyərliidir. Tarixin çətin yollarından keçib bu günləmə gəlib çatan-mugamlar, zərbə mugamlar, tasniflər, xalq mahnları rəqsər, aşiq müsiqisi tariximizin an qədim və zəngin əzizləri özündə əks etdirmişdir.

Səbinə Əliyeva
ADMİU- magistrant

AZƏRBAYCAN ETNOMUSIQİŞUNASLIĞININ İNKİŞAFINDA BAYRAM HÜSEYNİNİN ROLU

Etnomusiqişunaslığın inkişafında mühüm rol oynamış alimlərdən biri də Bayram Huseynlidir. Bayram Huseynli elmi fealiyyətində Azərbaycan müsiqi folklorunda bir çox məsələləri qaldırmış və onun həlli ilə nail olmuşdur. Onun namizədlik dissertasiyası Azərbaycan xalq rəqs müsiqisi adlanırdı

və iki hissədən ibarət idi. I hissə xalq rəqs müsiqisinin tətqiqini əhatə edir. II hissəyə isə müsiqisənin özü tərəfindən toplanmış və nota salınmış nümunələr daxildir.

Bayram Huseynlinin elmlər namizədi daracəsi almacaq üçün təqdim etdiyi dissertasiyasında Azərbaycan xalq rəqslerinin müsiqi dilinin ozallıkları şəhər olunur. Zəngin müsiqi materialının təhlil edən müsiqisənə bəlo qənəata galmışdır ki, xalq rəqsərinə melodyadan təqdim olunuc 6/8, 4/4, 3/4, 2/4 müsiqi rəsədi xasdır. Ən genclər yaxşı olucu isə 6/8 -dir. Müsiqisənə ssəslerlərində həmcinin xalq rəqslerinin səciyyəvi ritm - intonasiya modelərlərindən da bəhs etmişdir.

Bayram Huseynli V.Belyayevin təbəbəsi olmuşdur. Oz elmi fealiyyətində ouzun elmi prinsiplərinin inkişaf etdirilmişdir. O Respublikamızın muxtalif bölgələrdən ekspedisiyalar taşkıf etmişdir. Burada əldə edilən bütün materiallar sonradan iki cildli kitab halında noqr olunmuşdur. 1 fasıl - yallarıca, 2 ci fasıl isə hələylər həsər olunub.

Bayram Huseynli xalq rəqslerinin aşağıdakı janrlar üzrə təsnifatını vermişdir:

- 1.Əmənavi rəqsler,
- 2.Maisiqi rəqsler,
- 3.Əmək prosesli bağılı rəqsler,
- 4.Qəhrəman - harbi və idman oyunları rəqsler,
- 5.Yalı oyun-rəqsleri,
- 6.Mixtəlif mövzulu xalq rəqsler.

Musiqi məzmununa görə isə tədqiqatçı xalq rəqsərinin aşağıdakı janrları ayırmışdır: vokal-instrumental, instrumental. Bu diplom işində Bayram Huseynlinin pedagoji fealiyyəti, onun təhlil etdiyi rəqslerdəki metro ritmik xüsusiyyətlər, lad məsələləri intonasiyaların əsas obyekti kimi göstərilir.

B.X.Huseynlinin alım kimi maraq dairəsinə daxil olan elmi problemlərini bələ ümumilaşdırımdır olar:

1. Azərbaycan müsiqi folklorunun öyrənilməsi tarixi;
2. Xalq müsiqisi janrlarının tədqiqi, hər bir folklor-yaradıcılıq sahəsinin ouzunəməxsus;
3. Janr xüsusiyyətləri;
4. Folklor əristin toplanması, toplama işinin bolğə-arazi prinsipləri;
5. Toplama və sonadılşdırma işinin elmi-nazari və praktik məsələləri;
6. Xalq müsiqisinin bəndi işlənilməsi;
7. Təsnifat məsələləri;
8. Müasir xalq müsiqisi yaradıcılığı və folklorizm problemləri;
9. Folklor-müsiqi yaradıcılığının sosioziologiyası;
10. Xalq müsiqisi aletləri və xalq ifaçılığı;
11. Şifahə və yazılı ananələrin qurşağılaqlaşası və tasiri.

Tamilla Məmmədova
ADMİU- magistrant

VƏTƏNDƏŞ CƏMIYYƏTİ MÖVZUSU "SAMAN KÖPƏKLƏRİ" FILMİNDE

Vətəndəş cəmiyyəti azad fərdlərin birlikdə yaradıqları sivil bir cəmiyyət olaraq insan hüquqlarının pozulması, məcburi və əsəssiz şəkildə azadlıqlan möhrüm edilmə, o cümlədən də zoraklıq, şiddet kimi faktorlara həmişə oks mövqədə dayanaraq fərdlərin hüquqlarının müdafiəsi mövqeyindən çıxış etmişdir. Məhz, vətəndəş cəmiyyətinin kinoda bu mövqədən təzahürü baxımdan seçdiyiniz filmlərdən biri də 1971-ci ildə rejissor Səm Pekinpənnin (Sam Peckinpah) şəhərdən yazılışı Qordon Uilyamsın (Gordon M. Williams) "Trençer ferməsinin mühasirəsi" (The Siege of Trencher's Farm) romanı əsasında ekranlaşdırıldı "Saman köpəkləri" (Straw Dogs) filmidir.

Filmizin baş qəhrəmanı Dastin Hoffmanın canlandırdığı Devid obrazı avvalca gününün akşor hissəsinə evində, lövhə qarşısında riyazi məsələlər həll edən, eynəkli, ziyanlı təbaqənin nümayəndəsi kimi görünürdü, səfərin inkişafı boyu obrazın transformasiyasının şahidi olur. Filmin finalına yaxın bizim qarşımızda bəzən qarşılıq tek olaraq məbarizə aparan casur obrazı durur. Riyaziyyatçı Devid dərəcədən yorulur, istirahət etmək məqsədi ilə öz hayat yoldaşı Emi (Susan George) byılıkla İngiltərənin donuz qırğından yerləşən, Eminin doğulub, boy-aşa çatdığı konda köçür. Lakin, tamaşaçı da elə filmin öz yarısından aydın görür ki, Devid bu kandın insanı deyil. O ilk növbədə öz qayda-qanunları ilə yaşayan biridir və onu bu yero bağlayan yeganə şey bu kiçik ayaladə böyüyür, boy-aşa çatmış həyatı yoldaşdır. Emi da Devidin bu bayatın uyğunlaşa bilmədiyinən farqınındır. Deməli, bizi bir földə ziyanlı təbaqənin nümayəndəsi riyaziyyatçı Devid, digər tərəfdən isə sahərciyyətin sakini, bərabər shəhərləri qarşı-qarşıya münasibətlərini görünürük. Səvədsiz və diləntən olan bu insanların zorakılıqlı başqa anladıqları insanı münasibətori yoxdur.

Film'in birinci yarısında Devid ilə zorakılıq halının ilə möhəz kandırı sakinilarının yığındıqlan barda qarşılışır. Yaşlı sakın Tom barn işçisine qarşı şiddetə atır. Devidin barn bir kündündə dayanıram, hamın sohñardan verdiyi reaksiya və mimiklər onun bu hayata tamamilə zidd olduğunu bir dərəcədə göstərir. Bütün bunları izləyərkən onun üzündə qarşı kınayıcı güllü yaranır. Sənki Devid bu güllüyü ilə soñında onların halına acırıv.

Devid və Eminin yaşadığını bir ev simvolik anlamda vətəndaş cəmiyyətini təmsil edir. Demək olar ki, bütün vacib hadisələr: pişiyin qalxa yetirilməsi, Eminin tacavüzu mənzərə qalması, sakininin həcüməti və onların Devid tərəfindən zərərsizləşdirilməsi məhz bu evda carxanədir. Devidin "Emi ilə diaqloqunda" - "Bura manının evindir, man öz evində zorakılıq və siddətin olmasına izin verməram" kimi sözürləndən bənəticicə galır ki, Devid yasadıqları kiçik evda öz vətəndaş cəmiyyətini qurur və azalanın həlqəni müdafiə etməyi qarşısına məqsəd qoyur. O, bəzən məbarizədə tamamilə tək və kəməksiz qalır. Hətta hayat yoldaşı Emi belə onuñ tərəfindən deyil. Bu məbarizədə Devid öz qaytiyyatlı dənli ilə tamaşaların sevilməsiనin cevirləri beyninsiz, tacavüzkən sakini qarşı qalıb gelir. Devidin yerli xüliqanları qarşı məbarizəsi fəonunda rejissor ham da temkinli insanın yeyinmiş alt qatlarında yatan asob nişanlarının da nəya qadir olduğunu tamaşayaq göstərmış olur. Hər kasın sabr kasası bir gün mütləq dolegi və o kaosa dəkarən yaratdığı folakələlənən insanları məhv edə bilər. Bu evda möhəz və bəz verir. Devidin sabr kasası dolub, o məzum və kəməksiz birini qorumaq üçün fədakarlıq edir. Özünən da, hayat yoldaşının da həyati təhlükəyə ataraq Hərini qoruyur.

Film'in final şəhəsi də oztinmaxsus daşıqlıqla işlənilib. Henri ilə Devidin arabadaki dialogu diqqəti cəlb edir. "Evini yolumu bilmirəm" - deyən Henri cavabında Devid və "Mən da" deyərək gülümşür. Bəli, o, zorakılıq və axlaqsızlığın baş alb getdiyi o ayalətə geri dönmək istəmir. Onun hər getdiyi dənli bilmirik. Evinde 5 cassadə Eminin qoyraqları və evdan uzaqlığı. Bir dənə qayidacaqmı, bizi bunu bilmirik. Anma zəmərdir ki, o bir dəhərə eva, o ayalətə asla qaytmayacaq. Onun öldürdüyü insanlar isə başqlarına nümunə olacaq.

Afaq Ağayeva
ADMİU-magistrant

İNTİBƏH DÖVRÜNÜN DÜNYAŞÖHRƏTLİ DRAMATURQUNUN OSŞRLƏRİ AZƏRBAYCAN SƏHNƏSİNDE

Yaradıcılığında insan mövcudluğunun, varolmasının fundamental problemlərini təhlil edib, adəbi dildə-yazışya gətirən Uilyam Şekspir dünən mədəniyyətdə unikal, təkərələnməz yera sahibidir. XX əsr dünən adəbiyyatının bir sir tanınmış mülliətçilərinə özlərini Şekspirin salşı hesab edirdilər. Uilyam Şekspir həm də dini-falsofi renessansın təsiridəci qüvvələrindən biri idi. O, öz romanlarında zamanın ideolojisi, sosiojisi və mənviş sularının cavab axtarmış, keçmiş, indiki, və goləcək zaman müstəvəsindən insanın danışın araşdırmağı çalışmışdı.

Şekspir asərləri peşəkar teatrımızın formallaşmasına başladığı dövründən dilimizə müxtəlif müaliiflər tərəfindən tərcümə olunmuş və teatr sahənləndə bu asərlər mütomadi olaraq oynanılmışdır. Şekspir asərlərinin Azərbaycan sahəsində tamaşaşa qoyulmasının zəngin tarixi vardır. İlk dəfə olaraq ana

dilində 1903-cü ilde Azərbaycan aktyorları Şuşa şəhərində "Otello" faciasını tamaşaşa qoymuşlar. "Sonrakı illərdə həmin əsər Bakıda və Azərbaycanın başqa şəhərlərində təkrar-tekər göstərilmiş, çox kiçik fasılərlə sahənləndə həmişə yaşaması, ideya dərniliyi, bədii-emosional keyfiyyəti ilə tamaşaçıları daima təsirindənmişdir".

Şekspirin asərləri 1920-ci iləndən sonra Azərbaycan sahəsində dəhə geniş yer almışdır və tez-tez tamaşaşa qoyulmuşdur. "Otello"ndan sonra "Hamlet", "Magbet", "Kral Lir", "Romeo və Culyetta", "Antoni və Kleopatra", "Qız nagılı", "Firtina" faciaları, "Sıltaq qızın yurnasılması", "On ikinci gecə" və "Ki veronalı" komedyaları nümayiş edilib. Bu asərlərin hər biri dramaturqun zəngin yaradıcılığının noticisi olan yeni-yeni insan karakterlərini, forqlı qəhrəman obrazlarını, həyat konfliktlərini əks etdirirdi. Şekspirin bu və digər asərləri hər zaman tamaşaşın bədii-estetik zənginliyin formallaşmasına və zənginləşməsinə böyük rol oynamışdır. Bu gün də Azərbaycanın müxtəlif teatrlarında Şekspirin müxtəlif asərləri tamaşaşa qoyulur və bu tamaşalarla tamaşaçı maraqlı günlər ilə əsildiñən onların halına acırıv.

Ümumiyyətlə boşşayıq inkişaf etdi, Şekspirin yaşadığı dövrdə uzaqlaşdırıcı aydın olur ki, onun dəhəsi təkərələndən sonra qədar edildi, bəs sahədən da nəsillər yeniləndən də, zaman və məkan dayışsa da Şekspir asərlərinin aktuallığı itmiş, hər zaman müasirliyini qoruyub saxlamağı bacarıcn.

Ədəbiyyat:

1. İ.Rəhimli, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, 3 cild, Bakı-2013
2. C.Cafarov, Vilyam Şekspir Bakı: Azəmər, 1964, 64 səh.
3. Vilyam Şekspir, Seçilmiş asərlər, 2 cild, Bak-2004,736 sah.
4. M.Məmmədov. "Teatr düşüncələri", Bakı, 1977,
5. https://tr.wikipedia.org/wiki/William_Shakespeare%23Londra_ve_tiyatro_kariyeri

Azər Həsənov
ADMİU-magistrant

"DREAM DOCTORS" LAYİHƏSİNİN TARİXİ VƏ AZƏRBAYCANDA İLKİN İNKİŞAFI

"Dream Doctors" layihəsi ilk dəfə 2002- ci ilde İsrailin Dream Doctors qeyri hökumət təşkilatı tərəfindən həyata keçirilmişdir.Hazırda İsrailin 29 xəstəxanası bu layihə qoşulmuşdur və il ərzində 200 məsə yaşıx xəsta usqların müalicəsinə kömək etməkdədir. Artıq İsrail və Avropanın 20-dən çox əlkəndən layihə keçirilir və surlaşdır. "Dream Doctors" layihəsi 2016 - ci ilədən Azərbaycana gətirilməsi ideyasi yanınlıqdır və 2018- ci 5-15 mart tarixində bu layihə Azərbaycanda tətbiq olundu. Bu gün nəhayət əməliklilik deyə bilərkir ki, artıq Bakıda tibbi kloundə mövcuddur. Tibbi kloundlarda ağır xəstəliklərin müalicəsinə müsbət təsir göstərilməsi ilə bağlı elmi araşdırmlar aparılır.

Mütəsir dövrda dünən bir çox əlkənlərdə müxtəlif xəstəliklərdən ziyaviyət çəkən usqların müalicəsinə inəcənən terapiyinən tətbiqi genişləndikcədir. Terapiyinən də bir yənə növü isə tibbi məqsədlə aktöyrlərdən (kloundlardan) istifadə etməkdir, kloundlardan hər bir xəsta ilə onun psixiologiyasına görə davranımlar, avvalcədən seminarlar keçirilir. Hər kase yaxşı malumundur ki, xəstələrin müalicəsi zamanı həkim-psixoterapevtlər dərmanları yaxşı eləvə metodları da faydalı hesab edirlər. Sinemoterapiya (kinolarda müalicə), biblioterapiya (böyük ədəbiyyatlı müalicə) kimi atr-terapiya da çox yayılmış üsullardan biridir. Psixoterapiya və psixoloji correksiya kimi nəzardə tutulmuş, sonrakı yaradıcılığında birləşdirilən bu üsullen faydalılığını yüksələrən məqələlər yazılmış, elmi araşdırmlar yapılmışdır. Xəstəxana kloundəndə atr-terapiyanın bir növü kimi fealiyyətə başlamış və uğurlu nəticələri ilə özünü bu sahədə təsdiq etdə bilmüşdür. Art-terapiyanın asas məqsədi xəstəyə subliminal mesaj vermək, onu uzunmüddəli müalicəyə hazırlamadır. Bu layihədə fealiyyət göstərən aktyor-kloundlardan bir növ xəstəxana həyətiənə kevrilir, müalicə boyu xəstələrin

yanında olmaqla onlara mənəvi və məlumatlandırmaç destək göstərirler. Bu humanist üsulun xəsta usaqlarını və onların valideylərinin narahatlığını, ağrı hissini azaldır depressiyani ardan qaldırır. Tibii klonlarda xəsta usaqların sifir əhval rühiyyətini qaldırmaca çəlşir, xəstəxana mühitinə alışqanlaşdırma və usaqların xəstəxanadakı atlardan qorxmamağı və bu atlolarla oyuncuq kimi baxılmalarına yardımçı olurlar.

"Dream Doctors" layihəsində xəsta usaqların, yeniyetmələrin həmdərliyi kimi davranaraq onlara baxıtlıkları müdddətində psixoloji dəstək göstəri və müalicilər müdddətində həkimlər yardım edir. "Xəstəxana klonunadası" kimin diniyin bir cırç olsakda səhər qazanmış bu sosial layihə ictiyam sisteminə normal şəaliyyəti üçün çox əhəmiyyətidir. Təbi ki, bu layihədə iştirak edən aktyorlardan (klonlular) xüsusi qabiliyyəti tələb olunur. Onlar usaq psixiologiyasını bilməli, improvisiya qabiliyyətini sabah olmaları, eyni zamanda usaqların psixoterapevti olmalıdır. Məhz bu zaman onlara sağalıcılarına dair inanc aplaya bilerlər. Xəstəxana klonunadısında əsas hədəfi xəsta usaqlara uzunmüddəli müalicələri dövründə yardım etmək, xəstəxana mühitinə alışdırmaq, realibitasiyalarını asanlaşdırmaq, sosial-mədəni inkişaflarının təmin etmək və eyni zamanda onları ayıldandırmakdır. Bunun üçün xəstəxanada ağır diaqnozlardan daşlı xəstələrlə ilə gündən işləmeye başlıyır, onların xəstəxana mühitinə dahi tez adaptasiya olmalarına yardım edir. Carrahi müdaxiliyə ettiyəcək yaradıqca zaman xəstələri psixoloji olaraq analizləyə hazırlayırlar, analizləyətən sonra prosesləri onların anlayacağı dilla, bər qədar da əyləncəli hələ zəhd edirlər. Dərman qubulunuñ bir əyləncəye çevirir, xəstələrin maruz qalın biləcəkləri psix travmannı qarşısına almışa çalışırlar. Xəstəxana klonunadası xəsto usaqların alışdırılmış mühütdin çıxarılara dəha cəzibəli və sirlə dünyaya apanır, onlara güvən, rəhatlıq və inam asılıyır. Xəstəxananın boz divisorlara arasında uzumziddət qalmış məhlükələrin olumluşu belə usaqlara göstərən bir cür xidmətlər təqdir ləyiqdir və onların tez bir zamanda sağlam həmyaşlılarında qoşulmalarına yardım edir.

K.Ford "xəstəxana klonunadası"nın psixoloqlar, aktyorlar, sosial işçilər üçün "yeni texnologiya" hesab edir. Xəstəxana heyətindən, aktyor (klon), valideylərdən, layihədə iştirak edən usaqlardan gələn müsbət rəylər də onun bəfikrini dəstəkləyir və layihənin başqa ölkələrdə də yayılmasına imkan yaradır.

Günel Əliyeva ADMİU-magistrant

MAHUR-HİNDİ MUĞAMININ QURULUSU VƏ İFAÇILIQ XÜSUSİYYƏTLƏRİ

"Mahur"un farsa hərfi mənası uğurum, dərin yərğan deməkdir. "Mahur" qədim dəstəkgahlarından sayılır. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Yazılı mənbələrdə deyilir ki, hindilərdəki Mahuriyyə qabilisini adı ilə bağlıdır. Hala XIII əsrdə Sofiaddin Urmayınnın tərtib etdiyi cədvəldə bəzə "Mahur" adına rast galır. XV əsrdə Əbdürrəhman Caminin "Traktat"ında da "Mahur" öz əksini tapır.

M.M.Nəvvabın müğam cədvəlinde "Mahur" dəstəgħinə aşağıdakı səbəblər özündə canlaşdırır: "Mahur", "Şur", "Əşirən", "Dilkəs", "Düğəb", "Zangi-sötör", "Hicaz", "Mavərənnəhr", "Şahnaz", "Hacıyuni", "Sarənc", "Şüstan", "Masnəvi", "Suzi-güdəz".

Həmin əsrdə, bər dovrda yaşaması tarzın Mirza Fərəcincə cədvəlində "Mahur-Hindi" dəstəgħin 13 şöbə və gələcək olma verilmişdir: "Bordəş", "Mahur", "Üşşaq", "Hicri", "İqbəl", "Vilayati", "Mübariq", "Əşirən", "Rak-hindi", "Şikəsteyi-fars", "Əraq", "Heyrat-Kabili", "Mahur-hindi".

Bu cədvəlin şöbə və gələcəkləri Ü.Hacıboylının rəbbərliyi ilə "Türk Musiqi Texnikumu" Şərq şöbəsi mütləqimilər komissiyasının iclaslarında qəbul edilmiş proqrama dahi yaxındır. Həmin proqramda "Mahur-Hindi" dəstəgħinini siyahıya müəyyən qədr qidalılmış və arıq 9 şöbə və gələcək endirimlərdir. Bular "Mahur-Hindi", "Üşşaq", "Mübariq", "Əşirən", "Şikəsteyi-fars", "Əraq", "Rak-hindi", "Şikəsteyi-fars", "Əraq", "Heyrat-Kabili", "Mahur-hindi" şöbələridi. Sonradan "Mahur-Hindi" dəstəgħin müəyyən qədər dayıṣdırılmışdır.

Müsəir dövrde "Mahur-Hindi" Şərqdə, həmçinin Azərbaycanda sevildən iri həcmli dəstəkgahlarından biridir. Bu dəstəgħin rəst məqamına əsaslanır, müğamın şöbə və gələcəkləri, təsrif və rəngləri "do" mayəli rəsəd məqamından qurulur.

Bu müğam hal-hazırda 8 şöbə və gələcəklər ibarətdir: "Bordəş - Bəzmigəh", "Mayevi-Mahur", "Üşşaq", "Hüseyin", "Vilayati", "Şikəsteyi-fars", "Əraq", "Qarai".

Müğamın tədrisi ilə müəşər olun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Milli Konservatoriyasında və müsiki kolleclərində "Mahur-Hindi" müğamı bu şöbələr arasında tədris olunur.

Eyni zamanda, "Mahur-Hindi" dəstəgħinin aşağıdakı təsnifləri ifa olunur: "Mürqı sohor", "Məni dövri fələk qoymus", "Qurban ollam nazina", "Yeri ha, kùsmüşəm sandən", "Könlümün viranəsində" və s. Təsniflərin sonra "Bordəş" oxunur.

Bildiyim kimi, müğamlarla ləddan olavaş, müsiki fikrindən, onun mənşəti inkişafından, yəni obraklı intonasiyalardan vəhidi söjet strafində birləşdirilməsindən çox şey asılıdır. Məhz bu komponentlər həmçinin vokal-instrumental dəstəgħlərdə qəzəl müğamların ifasında bu və ya digər obraklı, intonasiya cəsidiyinən bərəqər olmasına böyük töhfə təsdiq olur.

Bu baxımdan da "Mahur-Hindi" dəstəgħinin ifasında artıq əməna kimi qəbul olunmuş bir sira xüsusiyyətlər, intonasiyalar, müsiki cümlələrinin "ayaqları" mövcududur ki, ustad sənətkarlar, ifaçılar bu cabahalar ifa zamanı hökmən nazərə alırlar.

Müğam ifaçıları bili ki, "Mahur-Hindi" dəstəgħinin ifasında xüsusi sociyyəvi melodik dönmələr, "ayaqlar" var və məbzələn, eyni zamanda müxtəlif şöbə, gələcəklərdən təsəkküf edilmiş quruluşlar müğam dəstəgħinini melodik və emosional təsir baxımından fərqləndirir.

On da qeyd etmiş ki, hər hansı müğam dəstəgħinin ifası zamanı "Doramad" vasitəsilə dəstəgħin müsiki məzmununu ilə təmsiləyi. Ümumiyyətlər, hər bir dəstəgħin dərəmdən həmin müğamın dəqiq metro-ritmik quruluşlu instrumental müqəddiməsi hesab etmək olar.

"Mahur-hindi" dəstəgħinin ifası "Doramad" və başlanı, "Bordəş" mayəni zil oktava pərdəsinə istinad edir, sanki kulinəsimaya bölmə avvalcədən, yüksəcmə şəkildə şərh olunur. "Bordəş" - həmə doğru hərəkət edən və mayədə tam kadansla bitən qurumdur.

Emil Qafarlı
ADMİU-magistrant

AZƏRBAYCAN SƏSSİZ KİNOSENDA İFADƏ VƏSİTƏLƏRİNİN TƏŞƏKKÜL PROBLEMLƏRİ

Azərbaycan kinosu dünya kinosunun dünyaya gəlməsindən canı il sonra dünyaya gəlmış və gözərləri açığı zaman tamamilə neft, mədənlər, yanğınlar, fəhlələr qışcası 1898-ci il Bakısu gördü. Aleksandr Miron torfordan çəkilmış xronika süjetləri ilə başlayan Azərbaycan kinosu tarixi XX əsrin ilk illarına gəldikdən artıq müəyyənən manada inkişaf keçirmiş və getidək profesionallaşmışdır və bununla birləşdikdə milliləşməyə başlamışdı. 1915-ci ildə Pirone qardaşlarının açdığı sohñardar caniyəyətlər torfordan rus rejissor Boris Svetlovun dəvət edilmişsiyle çəkilən Neft və miyonyar sləntəndən sonra filmi Azərbaycanın ilk bədən film olaraq qeyd edilir. Düzdür hər neqəd rejissor rus əsərə də çəkilişlərin Bakıda və Tiflisdə aparılması eləcə də aktyorlannı milli olmasından biza filmi milli kinonunun ilk nümunəsi olaraq adlandırılmışa əsas verir. Artdından 1919-cu ildə Arşın mal alan kinokədəyiş və Azərbaycanın müstəqilliyinin iddönümü münasibətlə tantənə adlı təməmməti televiziya filmi çəkildi. Hər ne qədər əsriñ ilk illerində kinonu faaliyyətə başlaşsa da 1920-ci illərdən etibarən özünən tərəqqi dövrinə addım atmış oldu. Belə ki bölgəviklärin kinoya böyük önmə vəsisi və bə sabayı diqqət ayırb inkişaf üçün çalışması Azərbaycan kinosunun tərəqqisinin təminatı oldu. Yaradıcı insanlara geniş imkanları açılması ilə birgə maddi-texniki bazannı təmin etməsi və bolşeviklərin filmləri on sonunu propagandası vasitəsi kimi ideal şəkildə istifadə etməsi kinomuzun inkişafına təkan verdi. Müəllif fikrini anlaşıqlı və təsirli vizuel cəsidiyələrə montaj əsaslıdır, kompozisiyaları

ritmik quruluşunda,rakurslarda,kinomatoqrafik təsvir obrazlı dilində,sımvıl ve metaforalarda axtaran sanatçılardan kinonun bu iş mərkəzli olara səssiz dövründə müükəmməl bi ifadılışlı və danışlı tarzı tərtiblər. Beləcə Qız qalası, Bismilər, Qız, Haç, Arxa, Sevil, Latif, İsmat, Almaz, Məhabət oyunu və bir sıra digər səssiz filmlər vəsaitləri tamaşaçı qəlbində öz sominiyyili ilə yer tutan kino,artıq insan ruhumdurdur etməyi qadır olan sehñti bir vəsiyyət cəvərlimdir. Məhz bu sominiyyili dərin rejissor-operatör işləyimi id. Bəli ki, incide deyildiyim ki "Başlangıçda söz var idi...va söz Tənni id!" fikrino qarşılıqla "bir göründü min sözə badaldır" düşüncəsi maniimsəndi. Səsli ifadə, vəsaitlərdən istifadənin azlıq bilavasitə vizuallığının önməni artdı. Yəni rejissor və operatorlar ustalıqlarını nümayiş etdirməyə asılında məscüb edildi. Bunnuların birlikdə kinonuzun surəti inkişafə yoldaşlığı. Təbiiyən asanlıcən yaradıcılığının böyük rülu danılmazdır. Lakin açıncınlarla yanşı Mikayıl Mikayılov, Abbas Mirzo Şərifzadə,Seyfulla Rəduvalı, Əlşəq Əlşəkərov və eləcə də mili kinorejissorlar məktəbinin digər nümayandaları Azərbaycan kinonunun səssiz dövründə ifadə vəsaitlərinin təkmilləşdirilməsindənə şəhəmisiyi rol oynayırlar. Bütün bunlara baxmayaraq bolşeviklərin kinonumuz dircəlmişinə ya inkişafınə olan təsirləri ilə yanaşı sifarişçilik və kinonu propaganda vəsaiti kimi görüb senzurular tətbiq etmisi de umudumdan mərəd. Sifir bu sobabla da ham yaradıcı ınsanları şərəfatlı olaraq, ham da onlara sərhədlər çəkan bolşeviklərə ham bu gunki kinonuzun varlığını ham da aksiliklərinə borchuvluq.

Ülkər Əmirova
ADMİU-magistrant

SƏNƏTŞÜNAS CƏMİLƏ NOVBUZOVA YABADICILIĞI

Azərbaycanda incəsənat elminin inkişafında özünəməxsus dəst xətti olan Azərbaycan incəsənat tarixinin inkişafında öz şərəfi oymayı asırğomşanlığının simalarından biri Cəmiyyət Novruzovadır. Azərbaycanın görkəmli sənətçiləri Camile Novruzova Həsen qızı 1930-cu il əylənin 9-unda Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1952-ci ildə Azərbaycan Dövlət Universitetində təhsilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənat intitutundan İsləmşirid. 1967-ci ildən ömrünün sonuna kimi baş elmi işçi kimli fəaliyyət göstərir. 1978-ci ildə sənətşünaslıq doktoru adına layiq görülmüşdür. Azərbaycanda heykəltəraşlığının yaranmasında və inkişaf problemlərinə aydın-aydın heykəltəraşların yaradıcılığına dair elmi əsərlərin mütləküfidir. Çoxçıldı «SSRİ xalqlarının incəsənat tarixi» əsərinin hazırlanmasında iştirak etmişdir.

Səmətkar Cəmils Novruzova Azərbaycan incasətinə və mədəniyyətinə bəxş etdiyi töhfələr gələn heykəltərə və sənətişənənənin formallaşmasında, nəzəri biliklərin bir mənbə kimi zənginləşməsində möhtüm rəl oynayır. Mərhümətsəntiqənin heyatının sonunadək bu sahədə azmılı çıxış göstərib. Ömründə, həyatın Azərbaycan təsviri sənətinin öyrənilməsinə həsr edilmiş Cəmils Novruzovanın heykəltərəşinin öyrənilməsində etdiyi xidmətləri xüsusi qeyd etmək lazımdır.

Camilə Novruzova Azərbaycan incəsənətində fəaliyyəti olducuq dəqiqətə ləyik bir hədiyədir. O, daima çalışmış və azab-aziyatlı qatlaşaraq məhsuldarlıq niyamış etdirmişdir. Hələ gənc yaşından dovrünün müxtəlif nüvəli qəzellarında, incəsənat jurnallarında möqalalarla çıxış etmiş, yaradıcılıq axşanşından olmuşdur. O, daim yeniliklər aramış, heykəltəraşlığının təhlili, təqniqi ilə məşhur olmuş, bu tanqid və təhlillər heykəltəraşlığı yaradıcılığı da hələndirilmişdir. Onun narahat edən problemlərə dəfələrinə toxunmuş, öz sevdii mövzularınə tərafında mitmədən çıxışlar etmiş, maruzələrə solymış, möqallələrinə bünən yüksək etdirmişdi. Daim tanqidi, arşadırma ilə yeniliklər etmiş. Camilə xanım sonaşınışının aləminə öz yeriini təmiz bir cəm məşhur sonaşınışlarında - Nuroddin Həbibov, Rəsim Əfəndiyev, Nasir Rzayeva birləşmiş arşalarla hərəkət yarşırmışdır.

Onun yaradıcılığı işri sanatçısının sanatçılığı olur, bitmaz - tükâmasız sevgisinin öyanı sübutudur. Sanatçının alımını işri multlüf aspektlerden, geniş ve harteraflı şöküd töhlük ve tədqiq edilmək imkânına malidir. Bunun ham yeni nəsil incəsənət xadimlərinin formalşmasına həmçinin onların tasarılarına qiyam verən sanatçılardan inkisafına təsirli olur.

Ədəbiyyat:

1. Novruzova C. Sovet Azərbaycanın monumental heykəl təşəllüsü "Elm" məşriyyatı, Bakı, 1960
 2. Novruzova C. Azərbaycan şəhərlərində heykəllər. "İsskvustv. i bitu" 3-cü buraxılıq Bakı, 1958
 3. Novruzova C. Rəsəmm F. Əbdürəhmanovun yaradıcılığı haqqında. "İsskvustv." 1977, №9.

Azər Məmmədov
ADMIU-magistrant

SƏİD RÜSTƏMOVUN TAR VƏ ORKESTR ÜCÜN KONSERTİNİN ÜSLUB XÜSUSİYYƏTLƏRİ

Xalq artisti bəstəkar Said Rüstəmovun yaradıcılığı rəngarəng palitrası ilə seçilir. Said Rüstəmovun müsiqi dilinin formallaşmasında klassik əsnənlər, XX əsr müsiqisinin və albəttə ki, şifahı ənənəli Azərbaycan müsiqisindən olanluqda böyük iddi. Bütün bunları öz yaradıcılıq süzgəcindən keçmiş Said Rüstəmov milli müsiqi üslubunu hom obrəzənnəl bəndi məzmunu baxımdan zənginləşdirmiş, həm də müsiqi ilə və ikəvəl medodika kimli mürəkkəb və müstəqil şəhərə yenilik gəlmədir. Said Rüstəmovun yaradıcılığı üçün milli məqam və ritimtonasiya modelərinin özünəməxsus sakıldır. Təfəssir xasdır. Onun müsiqisi parlaq milli səciyyəsi ilə seçilir. Bəstəkarın tektrsiz yaradıcılıq üslubu ənənəvi Azərbaycan müsiqisindən əsərlərdən bəri formallaşmış janı tipologiyası, sabitləşmiş melodik-intonasiya formuları, ritimtonasiya kompleksləri sintexi kəskində təmsil olmuşdur.

Söid Rüstamovun melodikasında milli əslüb elementlərinin təzahür formalının qeynaqlan həqiqində dənəşkən mütləq Ü. Hacıbəylinin yaradıcılığının qeyd olunmalıdır. Məlumat olduğunu kimi, milli musiqi fikrət-kürəkəni səciyyəyi xüsusiyyətləri ilə deşk yubküs bədəni səciyyədə mahz Ü. Hacıbəylinin əsərlərində təzahür etmişdir. Səciyyəvidir ki, Söid Rüstamov öz əsərlərində xalq musiqisini qanunları ilə yanşı, həmçinin Ü. Hacıbəylinin özünaməxus əslübünə fərdi ünsürlərini da axşalarıldı.

Heç şübhəsiz ki, bəstəkarın təkrarsız və özünəməxsus üslubunun ifaçılıq təfsiri problemləri böyük aktualılıq kəsb edir.

Onun eserlerinin siyahisunda müziği sonotonin müxtalif janrları təmsil olunmuşdur. Bu esərlər arasında Said Rüstəmovun lar və orkestr orkestri təqibində Konsert xüsusi şəhərəyini malikdir. Konsert xüsusi üç hissədən ibarətdir. Birinci hissə sonata allegroş formasında yazılmışdır. O, fadılalı baş mövzuyu, gatiron qısa həyəcanlı girişlə başlayır. Bu mövzuya konsert əsərinə qəhrəmanlıq akseni gatırılır. İkinci mühüm obradı dramaturji gərginlik dayır. "Do" mayali "Şüşər" maqamından başlananlıq əsas partiyada ginc mövzusunun intonasiyalardan istifadə olunur. Köməkçi mövzü klassik period formasında başlanılmışdır. Mövzunun maqam-intonasiya mazmunundan "Segah" və "Şüşər" maqamlarının sociyyəti intonasiyaları təsir edilmişdir. İslama bölməsində əsas partiyadan intensiv inkişafçı bac verir, köməkçi mövzunun partiyaların melodik xatırlarının bir-birinə üstünə düşməyəsi İslama inkişafçı bütün orkestr kimisslərin tərəf idarəetməsi və səsləndirməsi etdirən kadənsiyaları gatır. Burada ifadə materialının müğəm prinsiplərinin aydın göstərən improvisasiya başlangıcı az rol oynamışdır. Reprizda əsas mövzü ovvalca orkestdən saatları, sonra baş mövzunun inkişaf intonasiyasını üzündən qurulur, kodaya gatiron köməkçi mövzü gəlir.

Konserten ikinci hissasi birinci hissinin lirik olmasının inkışaf xattını davam etdirir. Mürokkab üchüssünlər formada bəstələnən bu hissə lirik xarakter daşıyır. Mürokkab bacalarının bolğulu elegik-xyalılpərvər ruhu da həda qoş gücləndirir. Hissinin orta bölməsi özünə ssas mövzunun variansi inkışaf kimi təqdim edir. Repriz lirik xyalılpərvər mövzuya qaydırır. Bütün hissənin vahid və dinamik inkışaf yaranıb bir ritmik hərəkətədən gətirməsinin şəhəf etmək da mərasıq deyil.

Üçüncü hisse öz hayatıverili ve optimizmi ile qalbi fəth edən koloritli xalq sohnesidir. Əməkçilər olaraq bu hissə rondo formasında başlanıblar. S. Rüstəmovun ustalığıla bələd olduğu raqs stixiyən sənki bəlli atrafı öz fəlsəfəsi hərakatına cəzahdır. Xalq-raqs cıxılıarı finalın fütuslu və hayatıverici ritimcə qüvvətli baş mövzusunda dənə böyük inandırıcılığı əks olunur. Üçüncü hissədən refren mövzusuna birinci hissədən baş mövzu əsasında daxili vəhdət yaranan intonasiya alaqları haqqında da denək lazımdır.

Bələlkilə, S. Rüstəmovun konserti özünü Azərbaycan musiqisində əhəmiyyətli hadisə kimim təqdim edir. Təhlili etdiyimiz asarda bəstəkarın bəstəkarın özünəməxsus, tokrarsız üslubunun əzəllikləri qabarın sakıldında özünü bünür vermişdir.

İlahə Dəmirzadə
ADMİU-magistrant

QARA QARAYEVİN 24 PRELÜDÜNÜN ÜSLUB YÜSUSU İLK DƏFƏ

Qara Qarayevin yaradılığında fortepiano üçün yazdığı áşalar xüsusi yer tutur. O hələ 1937-ci ilde bu áltı üçün "Sarskoye sole heykəl" adlı pyesini yazmışdır. A.S.Puşkinin ölümünün 100 illiyinə hasr edilmiş bu áşarı bestəkar cəm böyük şairin şeirlərinə ihmənləşdirən yazarın orada olan obradın musiqi vasitəsi oks etdirməyə çalışır. Elə həmin ən S.Oronkizidzənin xatirəsinə hasr olunmuş, fortepiano üçün "Matam prelidi" yazır vətə Azərbaycan çalı mahnısını fortepiano üçün işləyir. Bestəkar fortepiano áşaları arasında "Üçşəsi fiq" (1939), bir hissəli sonatina (1939) və digər orasında milli folklor nümunələri dönya formaları, mütəsəs musiqi vasitələri ilə üzvi surətdə wasifikasiyalıdır.

Qarayev 1943-cü ildə yazziği lya minor Sonatinası da xüsusi əhəmiyyət kəsb edir. Üç hissədən ibarət olan bu asırın birinci hissəsində Azərbaycan xalq rəqsloruna yaxın intonasiya, eyni zamanda Şostakovığın, Prokofjevin təktolaklı pyeslərinin xatırladır. İkinci hissə lirikiqliy, üçüncü hissə final işq-mars rəqs-işq arasıdır.

Qara Qarayev yaradılıcılık boyu eşər fortepiano miniatürləri janrına da müraciət edib (1940-1950). "Fil va Maskə", "Hekaya" pyesi, eləcə də 6 piyəsindən ibarət silsilə asarlarını yazıb ("Balaca vəs", "Oyun", v.s.). Kiçik piyanopuların ifası üçün nəzərdə tutulan bu pyeslər parlaq obrázlılıq, sadidliyi ilə seçilir. 1965-ci ildə Qarayevin 100 illiyinə həsr olunmuş "Şəhərin qadınları" adlı 12 piyəsi təqdim olundu.

Birinci Allegro molto tempında yazılın C-dur preludi işliği hayatıver , ikinci c-moll preludi Andante tempında yazılıb ve dorin lirik karakteri daşıyır. Üçüncü Ges-dur preludi da Allegro tempında yazılıb . Bu preluden müziğin materialının faktür etibar ile ilisyon sessõesnamı onu ilanlasara daha yaxın edir. Qeyd edək ki , preludu seyid möqamına yönləmərlər olsa da o, umumilikdə rast maqamında yazılır. Dördüncü c-moll preludi Andante cantabile tempında yazılib. İt tonalitdən bostakar bir cox sahə arasılarında; baletolarında da istifadə edir. 4 No-li prelud spressif fakturası ilə seçilir və burada iki sənəki eyni zamanda səhərb edərək cox kəndli formada fikrin ifadə edir. 5 No-li D-dur preludi da lirik karakteri daşıyır ve 23 xanadan ibarətdir. Bu prelud sur maqamında yazılıb. Birinci daftar 6 No-li d-moll preludi ilə yekunlaşır ve bu preludu da sur qazının intonasiyaları eşidilir. Artıq 6 prelündən ibarət ilk daftar ilə Qarayev səs politrasının

obraz-emosional qavramı sahəsində çərçivələrdən kənarə çıxmışı bacarıq və bu da ifaçılıq sənətində yeni faktura və tembir anlayışının yaranmasına təkan verir.

Bu preludalar sayısında Azərbaycan professional musiqisində o dövr yaradıcı gənclər arasında yeni istiqamət, müasir baxış və düşüncə tarzı yaranır, özünəməxsus intonasiaya əsaslanan musiqi dil, ılışub və kompozisiya ideyəsi inkişaf edir.

Səfiyyə Zərbəliyeva
ADMİU-magistrant

QARA QARAYEVİN YARADICILIĞINDA PRELÜD JANR VƏ „24 PRELÜD“ FORTEPIANO SİLSİLƏSİ

Q.Qarayev XX əsr Azərbaycan müsiqisinin ən parlaq nümayəndələrindən biri, görkəmli pedaqoq müsiqici, iktimai xadimdir. O, Azərbaycan müsiqisini yeni inkişaf soviyyəsinə çıxarmış, onu müsər mövzularla zənginləşdirmiş novator bəstəkardır.

Onun 60-ci iller yazdığı IV prelüd daftarını polifonik daftır adlandırmıştır. Q.Qarayev silsilisindən prelüdler major-minor kvintına dairəşir üzrə qurulur. Polifonik silsilələrin yaranma tarixi üç ayda avvala aid edilir. Bu üslubda asurların miracat edənlər İ.S. Barış varadılmasına istinad etmişdir.

Prelid latin sözü olub "praeludus" sözünden yaradılmış ve manası "giriş" demekdir. Prelid adları üçün başlangıçlımsız instrumental pyesdir. Tariixen prelid rövanı ifasundan avşal organça çalınan improvizasyonları olmuş golmidir. Hanının improvizasyonlarının vazifisi korala uygun olan alvahruyya yaratmaqdır. Onun ilkün forması XV asır addır ve ilkaval prelid hanısa pyeso başlangıçlımsız improvizasyonlu asırlara deyildir. Bəzi hallarda bu müqaddimə səciyyəli asırlar nota almışdır, luyatda, orqanda, və hər kənara klavisi alətində badalınan ifa olunurdu. Bu pylesəl, adətən, galacık asırın tonallığını daşıqlılaşdırır və onun tematik materialını hazırlayırdı. Məzə prelid janın üçün avşallar müəyyən formə təsbit edilmişdir. Prelid janın improvizasiya, başlangıçda sarbast inkişaf, materialın figurasiyalı işləməsi xasdır. Bəzi hallarda prelid janın üçün yalnız asırlarda imitasiya ulusundan da istifadə olunur. Prelid janının səciyyəsi xüsusiyyətləri, asırın avvalından sonuncu kimi fakturaların eyni tipinə müraciət edilmişdir. Bəzən nöqtəyə nəzarəndə bəzən prelid janının etib ilə müqayisə edilə bilər. Qeyd etmək lazımdır ki, bu xüsusiyyatına görə prelid janın preamble, ricerkar, fantaziya, kapriçyo, tokatka və digər janrlara yaxındır. Kompozisiyada möqam sos dizimləri, melodiya, ritm, strukturumun müasir müsiki təsakfürü ilə sintez edən bəstəkarlar Azərbaycan fortepiano musiqisiñin XX şor osşusluq incəsənətinin qabaqcıl cərgasına çıxarırlar. Qara Qareyevin "24 prelid" ündə xüsusun IV daftarda buzu şəxşəməz olar. Q.Qarayevin fortepiano üçün yazdırdığı asırlar arasında "24 prelid" fortepiano silsiləsi xüsusi əhəmiyyət kəsb edir. Bu asır bəstəkarın fortepiano əslubunun ensiklopediyası adlandırılmalıdır. Dörd daftardan ibarətdir və hər daftardı altı prelid cannamılırıdır.

Q.Qarayevin fortepiano üçün 24 prelud silsiləsi mazmun və forma etibarla bəstəkar yaradıcılıq istiqamətinin bütün intensivini ya sociyyəvi cəhətləri eks etdirib, natiqadə onun idastından tükənnəmən fantaziyası və tekərlərəməz əslənmən parlaq çalarların iralidır. Preludlar istor faktura ifadəsi, istorşa da, traktovkanın yeniliyi və təsir qüvvəsi ilə fərqlənlər. Hər prelud ifaçı qarşısında yeni məsala qoyur. Onların həlli şəff milli köklərdən ayrılmadan avqardan düşünçənən tələb edir. Bəllə qələq bəstəkar yaradıcılığında yeni istiqamət-əsərin müttəsi yazi texnikasının forma qurulmuş ilə obraz məzmununu mülli anasalarla gorusdurulmasına səbəb olur. Bu sintezdə həmçinin Avropa klassikasının romantik mərhəbbəli fortepiano musiqisinin, Şopenin vahid silsilə təskil edən 24 preluditinən anasaları hökm sürür. Bir çox bəstəkarlar emosional əhval-rühiyyə ifadə edən bu gözəl preluditların təsirinə öz üzündən hiss etmişlər. Q.Qarayev 24 preludit adətən, onların hər birində istər faktura ifadəsi, istorşa da əsərin xarakterini ilə bağlı pardusun qoyulması və həllini tapmış

müayyan masalaları görmek mümkündür. Dostoların her birinde 6 prelud var. Q.Qarayevin solşfları olumsuz yüksək sonat nümayəndəleri D.Şostakoviç, S.Prokofyev, İ.Stravinski müsəjilin ideya-obraz, planının manisusununması ve təşəkkülündə yeni yaradıcılıq perspektivləri aşmışdır. Q.Qarayevin yeni saviyətə fətə bilik və ideyaların daşıyıcı kimi deyil, dünyanın coxşaqlılığını öz süzgacından keçirən, dünən haqqında fəlsəfi düşüncələrdən insan ruhu və qəbinin yüksək cəhətlərini qədar fikirlərini ifadə etmişdir.

Nuray Əmirova
ADMİU-magistrant

YOHANNES BRAMSIN FORTEPIANO YARADICILIĞININ ÜSLUB XÜSUSİYYƏTİ

Y.Bramsin fortepiano yaradıcılığının üslubunu formalasmasında əsasən İ.S.Bax, L.Betxoven, V.A.Motsart, F.Şubert, R.Şuman yaradıcılığının böyük tasarı olmuşdur. List fortepiano yaradıcılığı kimi, Bramsin da fortepiano üslubu romantik pionizmənəssən cəhətlərinin özündə birləşdirir.

Onun fortepiano əsərlərinə coxqlanlılıq, fakturunun polifonik inkişafı, içi motivli iş, melodik səsəndənəsi priyomları xarakteridir. Kontrapunkt və motiv-variasiyası inkişafı vasitəsilə hakim olmaqdə bəstəkarın mütəsəffirləri arasında tən yox idi. Onun fortepiano fakturası aşağıdakılardan ibarətdir:

- Tersiya, seksta və ya oktava paralel intervallarla hərəkət (bu xalq kolortunu gücləndirir)
- Melodiyin orta səsədə yerləşdirilməsi (intermesso Es-dur)
- Qəliz ritmika, sinkopalıqlı,
- Akkordların tez-tez geniş səs diapazonunda istifadə etməsi, amma bununla yanaşı qismən səsər arasında sıx massiflər qorunur.
- İmitasiya, mövzuların kontropunktkı yerdəyişməsi.

Onun əsərlərdəki klassik ənənələrə romantizmən sintezi, vohdat təşkil etməsi bəstəkarın üslubunun təhlili üçün maraqlı, geniş material hesab edilir. Klassik ənənələrə sadıqlıq özünü yalnız bəstəkarın ənənələrinin formasında, tematizmin sadılığında və aydınlığında, intonasiyada göstərir. Müsicinin özünün həsər sistemi, fəlsəfə-rasionalılıq ilə emosionalın barəbarlığı, ideallarının davamlı, obyektiv təcəssümü can atmaq onun klassik ənənələri, Mafrişilik dövrünə yaxınlığınından xəbor verir. Brams yaradıcılığında quru və akademik intellektuallaşımın insan ruhunu oxşayan incəliklər, bissilərin darınıyyı ilə vəhdət yaratır. Liriklik bəstəkarın bütün simasını xarakter idar. Məhz bu xüsusiyyətdən sonra səs alələrini aks olunur. Brams yaradıcılığının obyekтивliyi onun lirikliliyi özünaməxsus şəkildə bəzəyir. Bəstəkarın laylay formasındaki pyesləri, ballada-pyesləri, slavyan mahnuların xarakterində miniatürləri, elegiyası və faciə rühu əsərlərini göstərmək olar ki, buradakı lirizm sərhədlərini genişləndirmək bəstəkarın özünaməxsusluğuna, individuallığını gözlənməlidir. Xalq mahnuları, xalq poeziyasında obrazlar bəstəkar iki monumental əsərlər (F-nə sonatalar) və eləcə də lirik miniaturlər yazmağa ilhamlandı. Onun mahnlarının bir çoxu xalq mötəmləri yazılıb, Es-dur op.117 intermessoundan da soland xalq balladalarının poetik misralarından istifadə edilib. Xalq mahnısına xas ozborlər, intonasiya, inkişaf vasitəsilə Brams lirikasını qidalandırır, onun ifadə vasitəsi kimi çıxış edir.

Y. Brams özünaməxsus bir yaradıcılığının üslubuna malikdir. Bu üslubla alman xalq müsicisindən yaxın intonasiya xasdır ki, bu da özüni mövzuların quruluşunda, melodiyalarda üsüslər tonlardan istifadəsində, plogal dövrüyyalarda özünü göstərir. Harmoniyada plogalıq böyük rol oynayır, gəx nadir həllərdə eləcə də majora minor subdominant, minorda issa aksina rast gəlmək olur. Bəstəkarın əsərlərinə lad müxtəlifliyi xasdır. Qəsfət modulyasiya yönəmləri, melodik və harmonik major və s. mənzərənin darliniyini göstərir.

Yaradıcılığı 120 opusdan ibarət olan Brams Yaradıcılığının son dövründə fortepianonun kameralı təsirinə yönəlir. 1892-1893-cü illərdə o op.116-119 dörd məcmuuda 20 pyes çap edir. Ballada op.118 və rapsodiya op.119 istisna olmaqla, bütün bu kiçik əsərləri bəstəkar "Kapriçio" (üç

pyes) və intermesso (14 pyes) adlandırır. Burada müellifin daxili, manavi həyatının məhrəm cizgiləri açılır, onlar sənki bəstəkarın "gündəliyi", "lirik monoloqu"dur. Brams op.117 (nümunə 4) üç intermessoşunu "Öz əzəblərinin beiyi" adlandırır.

Günel Quliyeva
ADMİU-magistrant

İ.S.BAXİN YAXŞI TEMPERASIYALI KLAVİR ƏSƏRİNDE AFFEKT'LƏRİN TƏFSİRİNƏ DAİR

Daha Alman bəstəkarı və orqan müsicisiçi İ.S.Baxın əsərlərinin təhlili zamanı barokko dövründə maxsus olan affekt anlayışının tətbiqi əsərlərin natiqlər verir. "Ölüm", "Kədər", "Zarafa", "Hüzün", "Əzəb" və başqa affektlər Barokko dövründə bütün incasənlər sabaholundan olduğu kimi, müsicinə sənətində də öz əksini tapmışdır. Bu ifadə vasitələrin təhlili Baxın müsicisinin qanunaylılıqlarının daha daorundan dark edilməsi üçün zəmin yaradır.

Müsicisinəs Aszaxarova istinadəyə qeyd edə bilsək ki, Baxın yaradıcılığında XVII-XVIII əsrlər üçün ritorik figurların özüne maxsus təhsilinə rast gəlmək mümkündür. Məsələn, Anabasis yüksəklərə ritorik figuru özüni ssəslərin yuxarı istiqamətində hərəkətində biruza verir. Buna nümunə olaraq "Yaxşı Temperasiyalı Klavir" in I cildindən B-dur preludiyində göstərmək olar. Apasiopeis (Süküt) ritorik figuru ssəslerdə pauzanın müşahidə edilməsi kimi tafsır edilir. Göstərilən ritorik figur XVII əsrdə qox istifadə olunan müsicidən rəmzləndən biri olmuşdur. Bu figurun semantik məzmununu gəldikdə qeyd etmək olar ki, Barokko dövrünün müsicisində o, ilk növbədə ölümün müsicisi simvolu idi. Nümunə olaraq "Yaxşı Temperasiyalı Klavir" in II cildindən b-moll preludiyasında 22-ci xanasının üç sayında pauzanın göstərməsi olur. Ölüm obrazının müsicidən rəmzləndən biri olan catastasis eməm ilə simvolizə olunur. Buna misal olaraq "Yaxşı Temperasiyalı Klavir" in I cildindən B-dur preludiyasında misal götmək olar. Bu dövrün ritorik figurlarından biri olan Suspiratio və ya tmesis – melodiyanı kəsən bir və ya bir neçə pauzannın veriləmisi, vokal müsicisindən dəha çox və tez-tez istifadə edilirdi. "Yaxşı Temperasiyalı Klavir" in I cildindən g-moll fuga və fis moll preludiyasında tmesis figurundan geniş şəkildə istifadə olunmuşdur. Kədər affektlərin ramzi olan Pathopαιia yanın tonları vasitəsi ilə ifadə olunur. "Yaxşı Temperasiyalı Klavir" in I cildindən b-moll preludiyasında bu affekt öz əksini tapmışdır. Kədər, istirahət affektlərinin müsicili simvollarından biri da, circulatio- dairədir ki, əsər melodiyanın dairəvi hərəkəti ilə öz ifadəsini tapmışdır. Bu müsicidən simvolunun an baris nümunələrinəndən biri Baxın yaradıcılığında "Yaxşı Temperasiyalı Klavir" in II cildindən b-moll fuqası və I cildindən fis - moll preludiyasıdır. Və nəhayət kədər affektlərinin çox yayılmış simvollarından biri da pasus duriusculusdur. Bu simvol özüni xromatik gedisiñ kvarṭa intervallı çərçivəsində yuxarı və ya aşağı hərəkətində biruza verir. Bu və müsicidən simvolun dəba şəkillədə II cildindən cis-moll fuqası, b-moll fuqasında öz əksini tapmışdır. Barokko dövrünün yayılmış ritorik figurlarından biri da qorxu affektləri ifadə edir. Bu affekt pauzaların çox verilməsi natiqində omala galir. Nümunə olaraq, "Yaxşı Temperasiyalı Klavir" in II cildindən b-moll fuqasında və başqalarını misal göstərmək olar. Sevinc, kədər, azab, azyiyət, qorxu və digər bu kimi hissələrin dinləyicilərə çatdırılması üçün bəstəkar yuxanda adlan çəkilən və başqa affektlərdən ətraflı və dəhiyənə şəkildə istifadə etmişdir.

AZƏRBAYCAN MİNİATÜR SƏNƏTİNİN TƏDQİQAT TARİXİ

Miniatür sənəti orta əsr müsəlman mədəniyyətinin ən mühüm təzahürörləndən biri və parlaq sehfalarındandır. Sənətşünaslıq elmindo memarlıq, dekorativ-təbiqi sənət, musiqi və başqa bu kimi sonat səhərlərinin öyrənilməsinə coxsaylı tədqiqatlar, hətta böyük bir tədqiqatçı məktəbi həsr edilib, miniatür sənəti surətdə daha az tədqiq edilmişdir.

Hələ orta əsrlərdə miniatür sənəti dövlətin qapılı dairəsinin nümayəndələri üçün nəzərdə tutulmuşdur. Miniatür rəsm nümunələri öz rəzifinə və azlığınə görə son derecə nadirdi və mükəmməl nümunələri sərgilərdə nümayiş olunurdu.

XX əsrin başlangıçında qədər müsəlman Şərqi əlkərlərinin incəsənəti haqqında qərb dünyasının təsviri olduqca sothi idi. Beləki, yüzilin başlığında incəsənəti tarixi topullarının birində qeyd olunur ki, "Böyük İldən, orta əsrlər Sasanilərin lənətzələndən anən yəni dövrə qədər müsəlman incəsənətinin tarixi çox az malendum. Müsəlman dünyasının sonət əsərləri içərisində anaraqlıq kəsilmiş mis işlər, fayanslar, miniatür alyazmaların hesab edildi. Bazi kobudluğunu rəsmidə olan six yanlışlıqla baxmayıraq, müsəlman Şərqi miniatürəri zərif, sadəvə stilinin sayında xoş təssərət yaradır, rəsədlər təvəllüdilər və rənglər parlaqları". Bu qisa xarakteristika miniatürənin öyrənilməsi vəziyyətinə kifayət qədər daşıq oks etdirir. Ancaq müsəlman incəsənətinin ilk sərgiləri Münhen, Berlin (1910,1912) və Parisda (1912) keçirilmişdir. Bununla həqiqətində, Qərb dünyasına dəha bir nəmətən "Şərq olksı" ni adırlar. Məhz bu andan etibarən Qərb alimləri tərəfindən Şərqi miniatür sənətinin tədqiqatının aparılmışlığı başlandı.

Böyük material yığmaq və Yaxın və Orta Şərqi müsəlman xalqlarının miniatür sənətinin tarixi üzrə bir sira qiyamı tədqiqatçılar arpaqmaqla Qərbi incəsənətin eliminasiyə metodoloji məhdudluğunu buna mənəcən olmadı. Alman alimlərindən F.Zarre, E.Herfeld, E.Künel, E.Ditç hələ 1920-ci ildə bu tədqiqat ciddi cəmi səviyyəsinə qaldırlardı. Ingilis və amerikan alimlərinin tədqiqatçıları arasında da iştirak işləri qeyd etmək olar. Bu alimlərdən K.Kresvella, B.Grey, T.Arnoold, B.Robinson, M.Dimodj və başqlarının göstərmək olar. Fransız alimlərindən J.Mars, A.Qodara, Q.Veta, həmçinin Livanda yaşayan 1.Şukkinin tədqiqat işləri. Şərqi miniatür sənətinin öyrənilməsinə əvvəziz mənbədir. Şərqi miniatürü barəsində Q.Mijon, E.Dits və A.Bloqe (1911), E.Künel və F.R.Martin (1912), K.Ane, J.Marto və A.Vevenin (1913), Sültüs (1914) və digərlərinin erken əsərlərində yalnız illustrativ hissə dayarlı olmuşdur, miniatürətlər haqqında isə aktsiyası təsdiq edilmişdir. Bəli ki, 1920-ci ildə Q.Mijonun ümumiyyətlərini asərləri, A.Bloşenin Parisin Milli Kitabxanasında şərqi alyazmalının toplamması haqqında bir sənət, nəhayət Tomas Arnouldus ciddi tədqiqat işləri əsərəyə gəldi. Məhz Tomas Arnouldus "Islam rəngkarlığı" ("Painting in Islamic") kitabının nərgi ilə miniatür sənətinin pəşəkar səviyyəyə öyrənilməsi başlandı.

1931-ci ildə Londonda keçirilən böyük sərginin materiallarında, 1933-cü ildə L.Binioun, C.Vilkinson, B.Greyin toplaşdırılan yeni materialları, dayarıq ümumiyyətlərini, əsərlərin təsnifatı və dövrlərinin müsəyyalasdırıldı fundamental əsərlər əsərəyə qıxdı.

Sonralar həm keçmiş sovet elmində, həm də Qərbi Avropanın sənətşünaslığında islam miniatür sənətinin bədii xüsusiyyətlərinə dair müxtəlif araşdırımlar işçü üzü görmüşdür.

Ədəbiyyat:

1. Назарли М.Д. Два мира восточной миниатюры. Москва, 2006
2. Вефмаря Б.В.. Искусство Арабских стран и Иран VII-XVII веков. Москва, 1974
3. Arnold Tomas. Painting in Islamic. 1965

AZƏRBAYCAN XALÇA SƏNƏTİNDƏ RƏNGİN BƏDİİ ESTETİK XÜSUSİYYƏTLƏRİ

Azərbaycan xalçının fitri istedadları tekrar olunmaz olduğu kimi, yaratdığı incəsənət nümunələrində bənzərsiz milli xüsusiyyətlər malikdir. Bu incəsənət nümunələrinə zaman keçidkə formə və ornamətlarında dayışıklıklar edilir, yəni həmin əsrlər malik olan xüsusiyyətləri özündə cəmləyir. Azərbaycanda əsrlər boyu xalq ustaları və pəşəkar sonatkarlar dulusluqla, misqəlik, daş və taxta üzərində oyuna, beddi tikmə, xalça sənəti kimi bir çox sənət növləri ilə müşəq olmuş və onları zəmnəmizdən qədər yasatmışlar.

Fordi evləri bəzəldəndən xovlu və xovsus xalçalar dayərlərin, çadırların, alaçığların bəzəldilməsindən başlışmış, həbələ yaşayış evlərinin, sarayların və digər binaların divar bəzəklərində, döşəməsində istifadə edilir, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edərək muzeylərdə saxlanılır. Xalçalıq əsər adı qədim və qıymıtlı arxeoloji materiallar keçmiş SSRİ-nin ərazisində Dağlıq Altay kürkənlərdə daimi xalçaq rayonlarında əldə edilmişdir. Bütöv hələ qalmış xalça Pazıncık kürkənlərdən tapılmışdır və o, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Xalçalıq Azərbaycanda da qədim sənət sahələrindən biridir. Əddadımızın bu sənət sahəsi ilə çox qədim zamanlardan müşəq olmuşla olmuşdur.

Azərbaycan xalçalarının kompozisiyası, bir qayda olaraq, bir-birindən asılı olaraq iki ənənədən ibarətdir: arsa sahə və həsiyi. Ara sahə və həsiyi adəton Azərbaycan xalçalarının xarakterini müsəyyalasdırır. Naxışlar isə onların kompozisiyasını təmamlayırlar.

Azərbaycan xalçalıq sənətinin rəng xüsusiyyətlərindən biri da budur ki, xalçalıq ustaların rəng əsərlərinin rəngləşdirməsi və sənəkliyinə, təzəliyinə, rəng uyğunluğununa qanunənni müsər elmi nötkəyinə nəzərən olmasa, yaxından hiss etmişdir.

Sovetlər dövründə Azərbaycan xalçalıq bəynalxalq bazarda olan mövqelərinin ihti. 19-cu əsrin əvvəllərində, 1920-ci ilə qədər isə dünən bazardan Azərbaycan xalçaları əhəmiyyətli mövqeyə malik olub. Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsaduf edir. Bu dövrde Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çox cəhətlər xarakteri daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sanəti ananaların ayn-ayn xalçalıq ustaları tərəfdən davam etdirilir. Onların ananəvi cəspində toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qəbarə şəkildə özünü göstərir. Eyni zamanda xalçalıqlarda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir.

Azərbaycan xalçı özüne məxsus yüksək badii-dekor həlli, orijinal rəng ahangi, zarif qrafik təsvirləri və daşıq kompozisiya quruluşu ilə tarixən dünya məqyasında tanınmış, muzeylərin və şəhəri kolleksiyaların bəzəyinmiş xalça sənətinin yaratmışdır. Azərbaycan xalçalıq sənətinin bu vaxtadən təqdim olunmamış, lakin artı klassikləşmiş naxışları onların daşıq estetik konsepsiysı, mövcud badii qanunları haqqında fikirlerin stylonmasına imkan verir. Bu mənədən xalçalıq min illər boyu adlı etdiyi empirik biliklərin dayışıcısına çevrilmiş Azərbaycan xalça naxışlarının metodoloji baxımından hərtərəfli öyrənilməsinə, realist və səmetlik təsvirlərinin qurşağı nisbəti, onların kompozisiya daxili bədii xüsusiyyətləri, müxtəlif dövrlərdə xalça naxışlarında mövcud olan badii əsləl, genetik ənənələrinin üzər çərçivələşməsi, bədii irsimiz sistemi şəkildə araşdırılmasına, milli soykökümüzə bağlılığını səbütuna böyük ehtiyac var.

LAHIC MİSGÖRLİYİNİN XÜSUSİYYƏTLƏRİ

Qədim xalq sənəti növlərindən biri olan misgarlıq Domir dövründən qalmadır. Aparılan tədqiqatlar və həmin səhənin sevila-sevilo yasadılmasında təsdiqləyir ki, Azərbaycanda misgarlıyin yaradılması çox erkən dövrlərə təsadif edir və olkımız onun inkişaf edən mərkəzlərinəndən bəri olub. Bu səzərlərdən təpiklənmiş metal işləmələrin tarixi Nəcəf dövrünə aid edilib. Milləddan əvvəl VI minilliyyət məsələ edidikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sonut növü kimi onun təşəkkülü isə orta əsrlərdə böyük şəhərlərin misgarlıq markazına çevriləməsinə gətirib çıxıb.

Azərbaycanda misgarlıyin hələ erkən dövrlərdən inkişaf etdiriyini bir sira Avropanın ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan ekspontalar da sübut edir.

Misgarlıkla müşəff olan sənətkarlar inzizlərin onun üzərinə həkk etdikləri üçün dünya muzeylərindən saxlanan Azərbaycanın mədəniyyətinin bu təkrarlanmaş inçilərinin başqa xalqların öz adları çıxmış, mümkinin deyil. Məsən hazırlanıb və işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiyləşdirilmiş: xörək, süfrə, su-əsgər qabları və mösiət aşyaları.

Azərbaycanda misgarlık sənətinin mərkəzlərinin Təbriz, Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Ərdəbil, Lahic (İsmayıllı) və s. olduğu soyñanlıdır. XIX əsrden başlayaraq Lahic misgarlıyin asas markazının cənubluğunda Ləhcə uşṭalarının müraciət mərkəbi və inca naxçılarıla beşədikləri dolça, satı, sət, səmici, sərpuc, güyüm, test, möcməyi, sini, aşuşən, keşkir, kasa, cam, qazan, qırq və s. mösiət aşyaları Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Vətənə və digər yerlərdə tanınmışdır.

Metal İsləmə sonut dəqiq qadim sənət növlərindən forqlı olaraq azərbaycanlı ustaların öz istedadlarından bütün dolğunlığının ilə ifadə edə sabırlınlardır.

Azərbaycanda el yaşayış məntəqələri olub ki, orada noinki bir-iki kükçədə həttə misgarlıkla müşəff olma kütləvi hal alıb. Bəls mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığında daxil olən Lahic (hazırda İsmayıllı) rayonunun ən qadim sənətkarlıq və yaşayış məntəqəsidir) idi. Lahic misgarlık sənəti yalnız Lahic qəsəbəsində mərkəzələşmişdir (xüsusiylə qəsəbənin "Misgar bazar" adlandırılınan Ağlı rayonunda).

Lahicdə külli məqirdə mösiət aşyaları və ev avadanlıqları hazırlanıb. Buradakı məhsullar həm keyfiyyət, həm də komiyət baxımlımdan o dövrün mərkəzi şəhərlərində hazırlanıb mösiət aşyalarından heç də geri qalmayıb.

Hələ XIX əsrin ortalarında Lahicdə 180-190-a yaxın mis karxanası olub. XIX-XX əsirlərdə Rusiyadən ucuz qızıyma gotirilən qab-qacaq bu sənətə təsir etsə də böyük tarixə malik olan misgarlık metal İsləmə asas yerlərdən birinci tutub. Həmin dövrlərdə mis qabları həttə qonşu ölkələrdə də böyük ethiyiq dursulurdu. Təsəssüf ki, avvalı dövrlərdən nisbətən son illər mis məməlatlarının ham forması ham də bəzək motivləri xeyli sadələşib. Artıq XX əsrin əvvəllerindən bu mösiət aşyalarının kamışıytı kimi keyfiyyəti də getdikcə aşğı düşüb. Asan və ucuz başa gələn şüşə, saxsı, çuqun, dəmir qablar getdikcə mis məməlatının aradan çıxmamağa çalışır. Lakin bütün burlarla baxmayaqaraq, misgarlık avvalı gücünü saxlaması da bu qadim el sənətinin daşıyıcıları tərəfindən yaşıdadır.

Sevinc Həsənova
ADMİU-magistrant

SƏRQ KİNO İNCƏSƏNƏTİ NÜMUNƏLƏRİNƏ YENİDƏN BAXIŞ

"Çoxkontrastlılıq, mövzu genişliyi, etnik varisiyi sadıqliq kimi xüsusiyyətləri qoruyub saxlamaga müvəffəq olan müasir dövər Şərqi kinematografi mülliət kinosu nümunələri ilə beynəlxalq kino festivallarının maraq dərisindədir. Ərsaya galan ekran əsərlərinə idəya zənginliyi, mövzu problemiqləri etnomonsobuluq prizmasından baxış, ölkə mədəniyyətinin sosiomadoni əsərlərinə təsirindən təsirli olmaq şəhərənək filmərin remeyklərini hazırlamaq istəklərini artırıb. Onca

ışığlandırılan mövzulara hazırlanan remeyklər tərəfindən yeni baxış hər zaman uğurlu noticə əldə etməməkə yaxşı, etnopsiyoloji məqsəmləri da nəzərə almamışdır.

Xideo Nakata tərəfindən çəkilən "Zōng" filminə Qor Verbinskinin hazırladığı eyniadlı remeyk, Li Xyon Sunn müallifi olduğu "Zəmara qəlib galan məhabət" filminən təsirlərinən Alexandre Aqrestinin çəkdiyi "Göl atradına ev" filmi, Pak Çxan Ükun geniş aks-sada doğurmuş "Oldboy" filminin bənzərliyi yaradmış Spayk Linin eyniadlı remeyki orijinal variantın əsləb bənzərsizliyini yətiş bilməyərək ilkin yaradıcı mənbənin nəzərdə tutulan qayosını respinta qədər bildirən. Kim Cji Unun "İki bacının tərcüməsi" filminin "Dəvət olunmamışlar" adlı remeyki orijinal variantindən sənək olur, mülliət qayosunu aça bilməməsi ilə yanış, eyni zamanda səjət-fabula əlaqəsinin zişifliyi olur, struktur xəbərdarlıq baxımdan nataməm olmasa ilə taassüf hissəsi doğurur.

Ümumilikdə Şərqi kinosunun mövzu və ideya zənginliyi digər ölkələrin film yaradıcıları tərəfindən boyanıla da, əksər hallarda təmsil məqsəd kimi kassa uğurunun nəzərdə tutulmasa müallif yozunun və peşəkar əsləb göstərilişlərin arxa plana atılmışdır. Əlit əsərin sonu, XX əsrin əvvəlində çəkilən Şərqi filmlərinin beynəlxalq təqdimatının yüksək uğura malik olma bilməməsi, ekran həyatının ilə iləşmədən lokal çərçivədə tanınması və bəzən vahid də şəraitində yoxlanılması onların əsasında çəkiliş remeyklərinin üzümüzdən olmayan məşhurluq saboblarındandır.

Bəs qanunlannı, ümumiyətən müsəlmanların, ailə deyərlərinin əsaslılarından işləyindən Şərqi kino incəsənəti nümunələri soñər xərçənə, sonluq və əvvəlcən müəyyən edilmiş biləcək Hollivud filmləri ilə müqayisədə nəzəri müdəddələn təbliğ ilə aparlaçaq təhlili davamlılığı ilə da seçilir. Düşünürəm ki, işləyində yəni fikrin təcdirləndirilməsi, işləyindən qədər hədəfənə qarşılaşan baxışın vər almayıcağı, mövzu-problem əlaqəsindən səvəkliyindən fərqli yaşının rəmzi tərlüməyacayıq təqdirdə dənəcədən görülen ekran əsərinin olduğu kimi, heç bir müdaxiləsiz təqdimləşən izleyicidə təsəssüf hissə doğurmayıq yanış, mülliət təsir-əlaqə principini zadəbuluyaq.

Əsərərən hallarda müvafiq olka mədəniyyətin yad olan, tamamilə forqlı mühitdə doğulub böyüyən filmin yaradıcı heyatının məzə elə bəsbəbdən dələyi orijinal variantın əksər keyfiyyətlərini, əslində zənginliyini qoruyub saxlama istəyi yaradıcı düşüncənin basitliyi kimi qiymətləndirilir. Bütün burları nəzərə alaraq bəls nəticəyə gəlmək olar ki, Şərqi kino incəsənəti nümunələri əsasında yaradılan remeyk filmlərin ekran əsərləri ilə bəsbəbdən olma sabobları acəbəi mühitin "millətselşirilmək" istəyi və yaxud tam əksinə xalqın etnomonsobuluq xüsusiyyətlərinin nəzərə alınmamasıdır.

Elnur Mehdiyev
ADMİU-magistrant

TELESERİAL YARADICILIĞINDA AKTYOR AMİLİ

Televiziyanın kommersiya xidmət etdiyi, teleməhsul kimi serialın da amətə olduğunu məlumatdır. Bir amətə olaraq, serialın uğurunu şərtləndirən on ənənəvi amil kastinqdir ("casting"-aktyorların seçiləsi, aktyor tərkibinə formalşdırılması. "Kast+Şəsenar+Serial" - serialın uğur düzürtü). Serial kastunun əsas tərkibinə apancı (bəs roller) və ikinci plan (kəməkçi roller) aktyorları daxildür. Həmçinin, seriallarda daimi (səs aktyor tərkibinə daxil olan rol; serialın hər seriyasında görünməsə də vacib röldür), qonaq (1-2 serialıq rol), "ulduz" qonaq (məşhur simalar çəkilişlər; onlar əz real obrazlarını ya da fərqli rolları ifa edirlər), epizod və "figur" rollarınu ifa edən aktyorlar da olur.

Serial aktyorları "ulduz" a çevirir. Xüsusi ilə yaradıcılıq yoluuna yeri qəbul basmış aktyorlar üçün uzun müddət davam edən serial çəkilişləri aktyor sonut üzrə kursa çəvrilir. Cox vaxt "stajlı" teatr və kino aktyorları seriallara çəkilməkdən imtiyət edirlər (çəkilişlər də bunu maddi saboblardan etdiklərini vürgüləyirlər). Dünəydə serial istehsalçıları öz aktyorları model kataloqlarından seçirlər. Praktikada asasən demək olar ki, teatr və kinodan galan aktyorlar seriallarda bir o qədər uğur qazana bilirlər. Məsələn, teatr aktyorları kamerası qarşısında özərləri itirir, oyunları təbiilikdən uzaq olur. Kino aktyorları isə teleseritalarda "quru" təsir bağışlayırlar. Serial izleyicilər hər ne qədər utopiya həvəskarı olsalar da, seriallara son darəcə gerçəklik görəmək tərəfindəndirlər.

Ifaçlıq vasitəsi olan aktyorun görünüşü, jesti və üz ifadəsi onun tamaşaçı simpatiyasi qazanmasının qarantıdır. Əgər tamaşaçı aktyoru sevorsa, canlandırdığı rolunu da mübahisəsiz qəbul edəcək.

Məhz serial qəhrəmanı maqnitə çevrilərək tamaşaçının seriala baxmağa dərtir. Təsadüfi deyil ki, bir çox uğurlu seriallar öz baş qəhrəmanın adını daşıyır (Rene Balser).

Öksər seriallarda iki qəhrəman (qadın və kişi-əşşələr) olur. Baş qəhrəman rolumun bir neçə personajı arasında bölüşdürüldüyü seriallar da var. Protagonist süjetin katalizatorudur. Onun antagonisti ilə "döyüş" bir çox naqıl, xalq dastarı və rəvayatlarında səbidi "keyir və şər" mübarizəsinin özüdür.

Ülkər Süleymanova
ADMİU-magistrant

YARIMCIO XATIRALAR FILMINDA SOSIAL MÜHİTİN BOJU

Qarabağ mührabəsi-onun doğurduğu vəziyyət, qacqın və məcburi köçkünlərin hayatı həsən olunan filmlər yostənmişdir. 2000-ci iləndən etibarən, bu mövzuya həsən olunan filmlər sırasında "Arxada qalmış galəcək", "Ölvidə, canub şəhəri", "Yalan", "Gündəyin, malayının", "Nabat" kimi filmləri göstərməklər olub. Bəzən umumiləşdirilmiş eyni motivdən-mührabədən bəhs etən, ayn-aynla hər bir mührabənin farlı hissəsinə isələndirilmişdir.

MOTİV KİNEMATOQRAFIYADA QƏHRƏMAN OBRAZININ YARADILMASININ ƏSASI KİMİ

Erken mühələlərdən bu günümüze qədər böyük mədəniyyətin inkişafı qəhrəman obrazlarının extansiyası ilə yaradılmışdır. Müseyib sinifin, yaxud qurupun nümunəyindən kimi qəhrəman bütün dövrlərdə filosofları, yaşıcları, rəssamları, dramaturqları, rejissorları və albottu, geniş oxucu, tamaşaçı auditoriyasını maraqlandırmışdır cünki, möhəbbə obraz dövrünün yüksək ideallarını, öncəli möqsədlərini və möyollarını tacəssüm etdirməye qədiridir. Qanunayunqan hələ ki, bugun da çox zaman yaradıcılıq sayahatına çıxan mütləffilər adı gerçəklilik manavı dayara çevirməyi qədir olan qəhrəman-səxsiyyət obrazları efsələrin asaları yaradımda davam edirlər. Buna görə də müsbət, çox zaman ideal keyfiyyətlərə malik qəhrəman obrazını yaradarkən sənətkar geniş auditoriyaya yalnız gərgin emosional yaşantından zövq almıştı takrif etmir, həm de belə nümunəvi örnekədə ihanət alan tamaşaçının özünü müsbət daxili işi üçün şəraf formalasdır.

Məşhur kino nəzariyyəci və tarixçisi Ziegfried Krakauer özünün "Alman kinosunun psixoloji tarixi, Kaliqarıdan Hitlerə qədər" kitabında yazar ki, milli kino öz xalqının psixologiyasını digər sonclarla nisbətən daha birbaşa şəkildə eks etdirir. Bu, ki səbabən bəzən İlkmənbödə, kinematografinin təkəşinə yaradılıcılardır. Rus rejissör Pudovkinin kino istehsalının kollektiv xarakterini vürgüləyaraq, onu sonayə istehsal ilə eyniləşdirir. İkincisi, filmlər öz-özüyündə kütləvi təməlşəyin unvanları və müraciatçılarıdır. Beləliklə, etimatal etmək olar ki, populyar filmə, dəha daçıqlı, nonşvar siyahı motyivləri kütləvi istek və arzuların təməlindədir.

Bu lentlərdə eyni motivlərin daim meydana çıxmazı göstərir ki, onlar daxili istəklərin zahiri təzahürüdür. Bu motivlər sosial-psixoloji davranış modellərini etibar edir.

XXI asrin avvalalarinden etibaren Azərbaycan cəmiyyətinin sosial, siyasi, mədəni hayatında baş vermiş dayisikliliklər müasir milli kino məkanına többi sırtda təsir göstərmişdir. Artıq prinsipcən istehsal mexanizmləri tapılmışdır ve faal şəkildə istifadə olunmaqdır, bu günə səsləşən ideya və mövzü iştirakçıları müəyyən olunaraq, kinonuz qəhrəman obrazlarında özünün sənə tacəssümünü təpiir. Bununla yanaşı, milli kinodramaturgiyada yeni meylların yanarراسı həm də surətdə yeni ekran kino qəhrəmanının meydana gixməsi Hollywood məhsullarının Azərbaycan kinosuna və bütünölküdü küləvi qavramın psixologiyasına göstərdiyi mülliət təsirlərini artırımdır.

Müsair qəhrəman obrası məlümü odəbi-bədi iəngiddə termin kimi an aza tıç manadı işlədir. Birincisi, necəyindən asıl olmaraq, bədi ssərin mərkəzi personajı olan qıymatlılarından kanar qəhrəman. İkincisi, müsbət personaj kimi qıymatlılarından qəhrəman. Nəhayət, üçüncüsü qıymatlılarından, qəhrəman kimi qəhrəman. Məhz qəhrəman kimi qəhrəman bizim təqdimatımızın mərkəzində duracaq.

Ədəbiyyat:

1. Кракаузер З. Психологическая история немецкого кино. От Калингари до Гитлера. «Искусство», М., 1977
 2. Хренов П. Публики в истории культуры. М., «Аграф», 2017
 3. Dadaşov A. Elkar dramaturgiyası.Bakı: 1999;
 4. Kəzimzadə.Azərbaycan film. Bakı:2014
 5. Ə.Əmirli.Kinodramaturgiyası nəzəriyyə və praktika. Baki:2011
 6. G. Əsfrərova. Sənəci yaradıcılığının əsas istiqamətləri. Baki:2014

AZƏRBAYCAN MUSIQİ MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA
MUĞAM MƏCLİSLƏRİNİN ROLU

Dünyanın an qadim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin əsbyüyyatı, incəsənəti və musiqi mədənliyiyi ilə həqiqi olaraq fəxr edir. Nacib həssas qəbil xalqın vətəni odlar yurdu, ham da şəhər musiqi diyan kimi möşhurdur. Azərbaycan müğamları da tarix boyu böyük bir orzadə yaşaması, bir çox xalqların an cəvdiyi musiqi olub, içtimai-siyasi hadisələrinə təsiri altında təkmilləşmiş, müasir formaya düşmüşdür. Dissertasiyamızın osas mövzusu Azərbaycanda xanəndəlik məktəbi nümayəndlərinin rəzaklılığının araşdırılması olduğunu üçün bu fəsilədə asas diqqəti müğamların vokal-instrumental ifaçılığı tarixinin aşırınlığını vənəldib, xanəndələrinin tarixi inkişaf prosesi, anənələrin təkmilləşməsi müsər dövrdə qədər qorunub saxlanılmışdan bəhs edəcəyik.

Qarabağda müğam ifaçılarının inkişafı təkcə məclislərlə möhdudlaşmadı. Burada artıq XIX əsrin II yarısında xanəndəlik məktəbləri meydana gəlməye başladı. İlk müğam ifaçılığı üzrə tədris məktəbi Xərrat Qulunun adı ilə bağlıdır. Bu məktəbdə tədris ocağı mahiyyətinə dayıdır. Bu musiqi məclisləri, vokal və çalgı sanətinin inkişafında böyük rol oynamış. Şərqi musiqisinin incelöndüründən bələd olan bir çox el sanətkarları yetişmişdir. Bu məclislər tətluq mövqeyi və mözəkənmənə görə ziyafətlər və toy şəhərlərindən fərqləndirdilər. Məclislərdə şer, musiqi və sanətin estetik problemləri müzakirə olundu.

Gəncədə bədörvə Maşadı Cəmil Əmirovun evində toplaşan musiqi məclisləri güstərişlərindən və şəhərin musiqi heyatının canlandırılmasında böyük rol oynayındır. Şuşada anadan olmasına baxmayaraq, Maşadı Cəmilin heyati, bütün müsiqicilik fəaliyyəti Şuşa şəhəri ilə six bağlı olmuşdur.

Abşeronda, Bakıda "Məcməüs-şüərə" (Ağa Kərim Salik, Ağa Dadaş Müniri, Ağa Seyid oğlu Ağabala və b.) və Mansurovların musiqi məclisi sanət ocağına çevrilmişdi. Xüsusən Mansurovların məclisləri təkcə Abşeronda, Bakuda deyil bütün Azərbaycanda çox maşhur idi. Əvvələc onu qeyd edək ki, bu aila artıq əsra rəyində ki, Azərbaycan milli müsiqisinin keşiyində durub, ona xidmət edirlər. Bu müsiqili məclislərin rəhbəri Maşadı Məlik Mansurov olmuşdur.

"Şamaxıda" ("Beytüs-səfa") (Seyid Əzim Şirvani, Məhəmməd Səfa, Mirzə Məmmədəsən) və Məhəmmədzadə Mahmudəgəl Əhmədəyliyin mülkəsinəndən məclislər öz strukturunda çoxlu musiqi pərvənəkarları toplamışdı. Bütün mənbələr qeyd edir ki, XIX əsrin ikinci yarısında Şirvan zonasında xanəndəlik sanətinin inkişafında Mahmud Ağanın böyük xidməti olmuşdur. O dövrdə Qəfqazda elə bir maşhur xanəndə və tarzın olmamışdır ki, Mahmud Ağanın məclislərdə iştirak etməmiş olsun. Ümumiyyətlə, Qəfqaza qonaq gələnlər də bu evin məclislərində iştirak edirdilər.

Fatma Süleymanova
ADMİÜ-magistrant

AZƏRBAYCAN RƏNGKARLIĞINDA XƏZƏR MÖVZUSU

Azərbaycan təsviri sanətinin oxşarsıf inkişafı arzində Xəzər bir çox rəssamların ilham möhbəyi olmuş, istor rəngkarlığı, istorşa qrafika sahəsində bu mövzuya həsr olunmuş sayısız-hesabsız sanətlər meydana galmışdır.

Müxtəlif rəssamların əsərlərində Xəzər müxtəlif manənlarda, əhval-ruhiyyələrdə işlənmişdir. Bir çox tablolarda Xəzərin obrazını, onun ümumi ahvalı, gah günsün zərərin şuları altında bərə vuran,

gah da şaxtanın sazağında donan suları, dalğavarı, dramatik, ekspressiv, emosional patetika ilə doludur. Digerlərində isə bu duyguların lirik, romantic təsəssürat əvəzələri, bəzilərində isə Xəzər başqa prizmədən -sif industrial nöqtəyi-nəzərdən görünür.

Xəzərin olmaz obrazlarını yaradın rəssamlar sırasında S.Bahluşzadənin, T.Salahovun, B.Mirzəzadənin, N.Qasimovun, M.Rəhmanzadənin, Q.Yunusun, R.Muradovun, E.Qurbanovun, M.Allalıverdiyevin və bəzən zənginləşdirəcək onlarla rəssamın adını çəkmək olar. Hər biri müxtəlif vaxtlarda Xəzəri müxtəlif tarzda tasvir etmişdir.

Azərbaycan manzara rəngkarlığında ölümsüz əsərlər bəxş etmiş tabiat nağmələri Səttar Bəhlulzadənin təkərsiz fırçası ilə dəmənə təbiətin ayrılmaz parçası olan Xəzər obrazı özünəməxsus tarzda canlandırılmışdır. Bəzən ləvəzəm, danız axşamı, sahil kəndləri Səttar tablolarında Azərbaycan obrazının ayrı-ayrı çizgiyi boyalarlardı.

Onun manzərlərində, eləcə də danız təsvirlərində tabiat sakit və lirik tarzda əks etdirilmişdir.

Digər böyük sənətçi Tahir Salahovun əsərlərində Xəzərin daha ekspressiv, dramatik, sənayeləşmiş obrazı ilə rastlaşıq.

Umumiyyətdə Azərbaycan rəngkarlığında az-əssən tapılar ki, heç olmasa bəi əsərinə də Xəzərin hər etməsin. Abşor tablor onları möqalaya şübhənməyəcək saydırı. Zaman keçək və Xəzərin şəhərə obrazı hələ neçə-neçə rəssam fırçasından həyat alacaq.

Ülkər Məcidzadə
ADMİÜ-magistrant

MÜASİR İRAN KİNEMATOQRAFIYASINDA
İNSAN VƏ CƏMIYYƏT PROBLEMİ

Hər cur taqiba, inqilab, müharibələr davam getirərək, özünəməxsus filmlər yaradaraq irimiqyaslı festivallarda qələbo qazanmış, ərsaya getirilmiş ekran əsərlərinin dia və dil baxımından fərqlənən coxsaylı tamaşaçı zümərinsinə sevdirilmiş bacarmış İran kinematoqrafiyasının müasir marhələsində qabaq qəsildə olan əsərlər problemlərinə bəri də insan və cəmiyyət problemidir.

Çağdaş İran kinematoqrafiyasında ümumbaşqı idəyaların təbii fonunda əks olunan insan və cəmiyyət probleminin həll xüsusiyyəti Abbas Kiarostami, Cafer Panahi, Mohsen Məmmələbəf, Bahman Qohabi və xüsusilə olaraq Məcid Məcidinin yaradıcılığında öz eksesini tapmışdır. Öz yaradıcılığında mənşüb olduğunu xalqın adət-anəslənləri, İslami dəyərlər fonunda təzahür edən ailə və mühit, insan və cəmiyyət problemləri ustalıqla əks etdirən bacarın Macid Məcid İran kinematoqrafiyasının tanımış rejissorlarından biridir. M.Məcidinin "Baduk" (1992), "Ata" (1996), "Asiman uşaqın" (1997), "Cənnətin rangi" (1999), "Baran" (2001), "Soyud ağacı" (2005), "Şərgələrin nəğməsi" (2008), kimi filmləri onun yaradıcılığının şah əsərlər həsab olunur.

1971-ci ildə Dariş Merhəcumin Venesiya Film Festivalındakı uğurundan sonra özünəməxsus filmlərə sahib olan İran kinematoqrafiyası Hollivud və Avropa filmlərindən fərqli olaraq insan və cəmiyyət problemlərini dəyəri yolla, tərkibində siddət və seks kimi sahnələrdən istifadə etmədən, təməsəqin psixoloji vəziyyətinə zərər vermədən dünya səviyyəli kinofestivallarda yüksək dərəcələrə olda etmişdir.

Ədəbiyyat:

1. Aydin Dadaşov.Dünya kinosu örnəklər kontekstində.Bakı.2016
2. Aydin Dadaşov. İran kinosunun inkişaf təməyüləri.Bakı.2012
3. Homid Dabəsi. İran sineması.İstanbul.2013
4. Cihan Aktaş.Şarkının Şiri: İran sineması.İstanbul.1998
5. Richard Tapper.Yeni İran sineması.İstanbul.2016
6. Abdolhossein Laleh. Modern İran sinemasında İran edəbiyyatının izləri.İstanbul.2015

İNFORMASIYA MÜHARİBƏLƏRİNDE KİNONUN BOLUŞ

Tarixdə Azərbaycan torpaqlarına göz dikən ermənilərin doğma yurdumuzu növbəti təcavüzündən bu gün 27 il ötür. 1988-ci il fevralın 22-də etibarən hələ də bitməyən ədalətsiz savaş başlaşdı. Belə bir savas işsiz düşmən cəxəndərən havatə kəsirməyə başladı.

Dağlıq Qarabağ probleminin kökləri qədim 18-ci asr qədər uzanır. Cənubi ermənilər Qarabağda məqsədçiyin fəaliyyəti nticasında Anadoludan köçürüülərək məskunlaşdırılmışlar. Tədricən bu ərazilədə ermənilərin coxalması sonradan orası iddiaş kimi məsələlərə gətirib çıxardı. İlər arasında köçürülmə sıvəstə sonda, ondarda Qarabağ problemi işlə nticəsi oldu.

Ermanistannı illor boyu ıralı sürdürdü Qondarma Qarabğ problemi bugüne de hall olunmas-
garokan osas müsləmlərdən biridir. Əfşular olsun ki, emrinin kinematografları bei kimi qeyri doqquz-
həc bət tarixtə faktdır osaslaşmanın və təqsidiñ tapşırma problemi kinoda işləndirmədən
fəstiknaməsi. Bu aşmız kimi, yəni osulan mövzu haqqında çəkiliş filmlərinə bəyənşəlxalq
festivallarında çıxırları. Ermanistannı hələ absetsiyə hər mətbüt mədəniyyət sahəsi
və əməkdaşlığından qazanıb.

Bildiğimiz kimi, Qarabağda elçə da Azərbaycanın digər azarazılırları aza拜cahanlılarla əməkdaşlığı süh içinde yaşadığı bir zamanlarda mövcud olub. Ermenilər no qədər tarixi faktların təhlif olunmasına cəhd göstərsələr, dəkin həqiqi tərəf edən yekərinə vələndəşləri da var. Bu mənasında pəsət rühəndə çəkilən filmləri izlədiyikdən sonra, salmək olar.

Addition

1. Elşad Abdullayev "Dağılıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində" kitabı. "Təhsil" nəşriyyatı, 2004
2. <http://kavzep.aq/bloe/Azərbaycan-tarixi/3427/>

Ülvi Nuri
ADMİU-magistrant

RAMİZ MİRİŞLİNİN MAHÑI YARADICILIĞININ ÜSÜ İUR YÜSÜSİYEVİTLİ DİRİ

Azərbaycan professional müsiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin osasını qoymuş müsiqi onançlarında sadıq qalan, öznüməsindən yaradılmışdır. Dəst-i-Xatîr ilə seçilin istədiyi bəstəkarlar dəstəsinin laiyiqli nümayəndələrdən, olan Ramiz MİRİŞLİ bir çox janrlarda maraqlı asərlər bəstəlmiş, böyük səhər qazanmışdır. Lakin Ramiz MİRİŞLİ bəstəkar kimi xalqa daha çox tanınan ve sevildi, ona uğur gətirən möhəm mahnı yaradıcılığı olmuşdur. Ramiz MİRİŞLİ 60-ci illərdən bəri yardım arıq bir yol qat etmiş, bu jandə qeymətlər, seçilib-sevilməye laiyq olan nümunələr yaratmış, yuzlərlə ecazkar mahnılar müallifi kimi xalqımızın tərəfinə yol taparaq Azərbaycan müsiqi xəzinəsinə zənginləşdirmişdir.

Ramiz Mirşili'nin mahni yaradıcılığını araştırmak onun söze büyük önem verdiyini görür. Bu manada mahnların mówni dairası çok maraqlı, geniş ve üreşyatılmıştır. Onun mahnlarında öncü, Azorbanç tabiatı ve onun əsərərinə mövcud olanlarla, mələkkələr lirikası, əmək qəhrəmanları, gənclik, bayram əhval-ruhiyyəsi ve usaq mövzuları tərcümə olunur. Günün vacib məsələlərinə toxunan mövzular asaslananlar bəstəkar bütün yaradıcılığı boyu mahni janrınnın spesifikasiyasına gözəl dùnşirən mətələrlərin müräciatıdır. Bu baxından o xalqın sevinç sairinin Nizami Gəncəvi, Hüseyn Cavid, Mikayıl Müşfiq, Samad Vurğun, Süleyman Rüstəm, Məmməd Araz, Baxtivar

Vahabzada, Nəriman Həsənzadə, Tofiq Bayram, İsləm Səfərli, Məmməd Aslan müasirlerimizdən Vahid Əziz, Vüqar Əhməd, Dilsuz Mustafa, Rüfat Əhməzdəzə, Rafiq Zəka Xəndən, Güləğə Təşə, Zeynal Vəfa, Ağalar Mirzə və digərlərinin sözlərinə zaman-zaman bir-birindən gözəl və rəngarang, zəngin, mili kollektiv mahnırlar bastalarımızdır.

Onun yaradığı ecazkar mahmları unudulmaz və çox sevilən sənətkarlar: SSRİ xalq artistları Zeynəb Xanlırova, Lütfiyyə İmanov, Azərbaycan Respublikasının xalq artisti Şövət Elxəborova, Arif Babayev, İslam Rzayev, Gülayla Məmmədov, Elmira Rəhimova, İlhamı Quliyeva, Nisa Qasımovə, Nozakət Məmmədova, Mübariz Tağıyev, Nozakət Teymurova, Zaur Rzayev, eməkdar artist Yaşar Səfərov və başaları idir edərək xalqa sevdirmişdir. Bu sevgi sorboldular, əsərin qonşuluqlarına yapılmışdır. Onun mahmları müxtəlif illarda "Mahnilar", "Dəlgəş" (2008), "Şəhər tebəssümün", "Azərbaycan dünyam mənim", "Oxu tar", "Mənim ömrüm" (2013) məcmüsündən çap olunmuşdur. Ramiz Mirişi yaradıcılığında mahmūt əsas və aparcı janrı olduğunu üçün bəsə dənmişdir.

Mövzu ve ideya menzumuna göre bestekarın mahni yaradıcılığını aşağıdaki kimi quşlaşdırılmış olar: Vətən haqqında mahnilər, məhabət mövzusundan mahnilər, Azərbaycan təbəti, onun əsərəngazlılığı, torunuñun edən mahnilər, amək qəhrəmanları həse edilmiş mahnilər, ana mövzusunda mahnilər, mahni-balladalar, gənclik mövzusundan mahnilər, bayram mahniləri, uşaq mövzusunda mahnilər.

İller keçdiğçe yeni mahnular, yeni ifalar, yeni dinlöyi nəşli meydana gelir, lakin Azərbaycan vokal müsiqisinin oñuzel nümunələri ilə bir cərgədə duran Ramiz MİRİSLİNİN mahnları heç zaman öz taravatını, aktuallığını itirir. xalq tarzindən sev-ßeva dirlənilir.

Əli Hacılı
ADMİU - bakanavr

SƏRQ ƏNƏNƏVİ TEATR MƏDƏNİYYƏTİNDƏ AKTYOR SƏNƏTİ

Oxudığımız 3 il erzində müxtəlif teatr formaları ilə tanış olmuşuz. Hər olğanın özünxəz cəhətləri, adot-anonaları olduğu kimi, teatr formaları da var. Axı, teatr güzgü xarakteri daşıyır. Bu mənədə, Şərq ölkələrinin teatrları unikallığı ilə diqqəti çalıb edir. Şərq ölkələrində anaəvi teatr formaları ilə yanış, Avropanıqlı tamaşalar da rast gələ bilər. Ancaq bu məruzədə bütün bunları xirdalıları qədar danışmadan, ümumi olaraq Şərq teatrlarına sayahət edəcək, onların özünxəsusluğundan danışacaq. Ülklət, yanımızda bələdiç də olacaq. Bir sevinçdirici möqam da var ki, həmin bələdiç man olacaq.

Öslenâ, Şârq teâti ifâdösün ôzî de bar xeyli müccârad ve müyyân manâda, qeyri-korrektid. Çünkü Hindistan, Çin, Yaponiya, Misir, İran, Örabistan, Türkiye ve s. – kimi Şârq olâkaların han biri forqlı, biri digârına bâzanonym teatr formasına malidir. Qorb olâkalarının teatrları (avropatipli teatr) kicig nüânsları cixmâq şartı ile mahiyetü bir-birinin tokrakında, Şârq olâkalarının kanonik teatr formaları həzârçılıq ya tâkâzârçılıq. Baş nadir Şâraq teatrını maraadı ya forqlı edan?

- Önanıcı teatr formaları. Bu театрлардың көзөнүүсүнүүтмүр. Daim onu yaşادыр va тамасаçыга гөстөрлөштүрдүрдүр. İlk бaxида eli дүйнөшкүн ол ки, har deňi eyni тили тамашасы нумайы олунар, lakin bu, heç da белде дейл. Şərq teatrında hətta müasir dramaturgular belə yeni asar yazarkən hamisə adat-anaçalarla söylenərək milli-müasiv deyarlari əsərlərinde yasatmaça çalışırlar. Bunuñla birlikdə, bugünkü Şərq teatrının yaradılıcısı — mülliətçilər, rejissorlar, aktyorlar, hətta rassamlar belə xalq inanclarına bağlı olmalarına ilə deyil. Bazişlərinə manasız kimi görinən bu tendensiyada cəmi maraqlılığı heç deňi sururlarda geriliyä gotırıp çıxarmır. Əksinə, insani keyfiyyətləri, gəzel əlaqələri tərəfdaşlıqda edir.

Deyirlər, mədəniyyət Şərqdə doğulub, lakin beşikdə iken onu qərbliyən qərlayıb. Maraqlıdır ki, Elə Saro teatrının özü da mədəniyyətin ən əməli sahələrindən biri kimi həmişə diqqət

markazında olub. XÜsusen, XIX asrin sonlarından etibaren, Qarbin teatr duhaları da anlamağa başlayıp ki, "güns Şördjançixır".

Sörper aktör sanatçı kişiçiylerinden oyradılır ve bu sənətin sırları nəsildən-nasla ötürülürdü. Aktörler öz oyun texnikalarına çox böyük diqqət yetirirdilər. N-Anarina qeyd edir: "Oyunda ehtiyatlılıq sort cəzalandırıldı. Bəzən tamamı koridorluna görə aktörlərə xarakteri hökmü çıxınır, yaxud onları üzən adalarla sərgül edirlər. Və bəzət sistem heyrətməni nəticə göstərir, Şörd teatrında aktör əyin istədi olurdu." (2).

Şərq teatr haqqında Aydin Talibzadə de orijinal fikirləri ilə rüsr. O yazar: "Şərqdə məməkənlik teatr tamam fərqli-fərqli formatlarda, şəkillərdə zühr előyir. "Şərq teatn" dedikdə biz sohbətin hənsi teatr türündən, hənsi standarddan iddiniyi kəsdir bilmirik və diqqətümüzü öncə Şərqi özünə yönəldir. Cünki Şərqdə teatr ənəvəc dünaygrısından, dini ayndır, meditasiya seansıdır və yalnız sonra teatrdır. Ela buna görə də "Avropa teatrı" ifadəsində "teatr" termini "Avropa" anlaysın ustələyir. "Şərq teatn"nın təsnifində isə "Şərq" bir bildirici kimi teatr öz içində "əridir" və özünlər teatr formatına salır, teatrlardır" (...) Avropa və Şərq teatının əsl məhiyyəti də elə buradan doğur.

Şərq teatr, demək olar ki, bir hər xüsusiyyəti görə dünya teatrlarından fərqlənməyi bacarı. Lakin 5 mühüm oləmət vardır ki, onu Şərq teatr kimi şərtləndirir:

1. maska,
2. qalibici üslublaşdırılmış ekspresiv jest,
3. ənəvanı xalq instrumental musiqisi,
4. recitatif oxu və ya noğmələşdirilmiş dialog,
5. qüsürsüz ideal rəqs.

Daha bütük məslumat almış üçün Şərq teatr fenomenini ayn-ayn Şərq ölkələrinin timsalında nəzər salıq. Və başlayıyan Hindistan teatrındı.

Şərqiñ az zəngin teatr ənənələrinə malik olarkən biridir Hindistan. E. ə. V-I.əslərin qədim yaxınlarına asanın, Hindistanda sayyar aktörlər kiçik solməciklər hazırlayırdılar. Onlar akrobatik horakəllər və rəqsli mifologlu həkəyləri və nağillərin tamaşaları göstərirdilər.

Klassik teatr aktörləri oynadıqları zamanlarında səhna hallində biza galib çatan "Natyasastra" (...) traktatında əksini tapan, bədii ifadə vasitələndən istifadə edirdilər. Bu, hər seydon avval inca jəstlərin, mimiklərin birləşməsidir. Burada aktörlər çatın duyuğu və fikirləri asanın öz barmaqları ilə izah edirdilər. Onlar mudurların dilində barmaqları ilə dağları, çayı, ulduzu göyərlər göstərirdilər. Aktör oyunu ciddi olaraq on çox onların emosiyalarının düzgün ifadəsi və səhnəda özlərinin tam olaraq göstərilməklərinə hesablanmışdı. Hər personajın özüne məxsus qırımı, geyimi, danışq tərzı, xarakteri, jəstləri və hətta yeriçi belə vərdi.

Şərqiñ maraq doğuran digər teatr forması - Birmə ənənəvi teatrıdır. Bu teatr daha çox dini və mili bayramlarda göstərilirdi. Əsasən pantomimlərdən, rəqə təqdimatlarından ibarət olan və Karnavalıq elementləri dayanıb suhnaçıklar sayıvar aktörlər tarzindan meydənlərdə dekorasiyasız nümayiş olunurdu. VIII asrda yaramış meydən teatrlarında oynanılan pysters qədim birmə dilləri olan pali və sanskrit dilləri ilə edirildi. Və buna yalnız ziyan, təhsil alımları insanlar anlaya bilirdi. Nə dekorasiyaların, nə de teatr pardalarının olmadığından bamaşalarla aktörlərin geyimləri çox bəhali, parlaq parçalarla tikilirdi. Aktörlər asasın maskası oynayırlar. Maskalı aktörlər isə yalnız ruhları vəcadurları canlandırdırlar. Tamaşada istifadə edilən sujetlər on çox "Ramayana" və "Bimbisara" idi.

Şərqiñ an qədim teatr ənənələrinə malik olarkən biri da Kambodacır. Səhnedə göstərilən Kamboca ənəvanı rəqsər ciddi kanoon asasında baş verirdi. Burada aktörlər hər jesti müsəyyən simvolik məna daşıyır. Məsələn, qalabə təntənəsi aqçı ovucu bir-birinə birləşmiş dörd barmaq və qatlınnıñ bas-başraq jesti ilə bildirilir. Rəqə edən insan belini düz, aza arxaya aylımlı, başını ruhlan və cadugərləri canlandırdırlar. Tamaşada istifadə edilən sujetlər on çox "Ramayana" və "Bimbisara" idi.

Şərqiñ an qədim teatr ənənələrinə malik olarkən biri da Kambodacır. Səhnedə göstərilən Kamboca ənəvanı rəqsər ciddi kanoon asasında baş verirdi. Burada aktörlər hər jesti müsəyyən simvolik məna daşıyır. Məsələn, qalabə təntənəsi aqçı ovucu bir-birinə birləşmiş dörd barmaq və qatlınnıñ bas-başraq jesti ilə bildirilir. Rəqə edən insan belini düz, aza arxaya aylımlı, başını ruhlan və cadugərləri canlandırdırlar. Tamaşada istifadə edilən sujetlər on çox "Ramayana" və "Bimbisara" idi.

aristokrat teatr "Noh", komediya janrılla məşhur "Kōgen" teatr, "Kabuki" demokratik teatr və "Denzu" kukla teatr ikiñin ifa manəsini, Yaponiya teatr ənənələrinin bugunadak qoruyub saxlayır.

Bu gündoğan ölkənin dünay mədəniyyətinə həqiqi etdiyi unikal teatr formallarında biri Kabuki teatrıdır. Kabukinin yaranması: əxlaqlılıqdan yüksək teatr gedən bər yoldur. 1603-cü ilde sintoist-buddist ənənələrini yaşadan O-kuni adlı roqqa Kiotoda gəldi. Onun aqç qərbi ifadə edən rəqsərə hamını təsəbbübündəndi. Dəbdə-ərkəndən uzaq olunmuş bər yoldur. Rəqsərə hamını, rəqs və ənənələrin ifadə edən 3 herqiflə adlandırdı - O-kuni Kabuki.

O-kuni tez maşhurlaşdı və strafina gözəl qızlardan ibarət truppa yığaraq ərotik xarakterli mahni və rəqsərlər qastrollarla çıxıb uğur qazandı. Onlarda bu uğuru "Kabuki" və "Yudze-kabuki" trupplarının yaranmasına tövsiyə edildi. Olanları buruyaq dağlıqdan noticisi o oldu ki, hökumət qadınları Kabuki teatrında çıxış etməyi qadağan etdi və ona-kabukiya son qoyuldu. Sonralar işbaşlar qadınlarının avazında qazan oğlanlardan ibarət truppa yığıldar və bunu vakaşyu-kabuki, yəni qazan oğlanlarının kabukisi adlandırdılar. Kişilərin qadın rolu oynaması anənəsi də buradan başlandı. Bir müdiddət sonra vakaşyu-kabuki da qadağan olundu. Tezliklə onu kişilərə ibarət yaro-kabuki vəzvə etdi. Həq noyaxmaraş, bu tamaşalar xalq arasında çox böyük maşhurluq və sevgi qazandı. Əvvələr Kabuki teatr Noh teatrının dramatik materialının əsasında tamaşalar hazırlanırdı, daha sonra onlar kukla teatr və Dzerurinin repertuarına müraciət etdilər və assasən süjeti, geniş kütlələrə uyğun olan tamaşalar hazırlanıb başladılar.

XXI asrda Yaponiyada şahərlər, ənənələrin və incəsanət inkişaf etdi. Kabuki teatr, Noh teatrı şəhər mədəniyyətinin bir hissəsinə çevrildi.

Şərqdə maraqlı teatr formalaların malik ölkələr sırasında İndoneziya və Malayziya da özünməxəsus yə tutur. Məsələn bu ölkələrdə Vayqan adlı orijinal kölgə teatrı var. Bu termin həm teatrın, həm orada istifadə olunan kuklaların adı kimi işlədir. Ən çox Vava və Bali adələndənən geniş yayılıb. Vayqan teatrının Çanub-Şərqi Asiyada hind təsirinə qədər mövcud olub-olmaması haqqda daşıq məlumat yoxdur. Buñula bəlli, qeyd etmək lazımdır ki, İndoneziya xaiqlarının bu təsirdən öncəki bəddi təsəvvürləri wayangın yanlarında xüssə rolunu oynayır. Dizdür, sonrakı mərhələdə istər bütövlükdə İndoneziya mədəniyyətinə, istərsə də ayrılıqda teatrına hind mədəniyyətinin təsiri aşkar duyulur. Məsələn, süjətlərin çoxu qədim hind eposu olan Ramayana və Mahabharatdan götürülüb.

Vayqan teatrı kukular kolardanın hazırlıfları, rənglərin və bambuk çöplərinə bərkidi. Bir tərəfdən tamaşalar elektrik və ya kerəsin lampaşılığı işlənilmiş ağ ekranla yalnız kukulaların kəlgəsinini görür, digər tərəfdən kukulaların özünü.

Vayqan teatrı vayqan-kölgə (kölgə teatr), vayqan-qolek (taxt kukular teatr), vayqan-topenq (maskalı aktörlər teatr) növürlərinə bölünür. Lakin əksər hallarda bu anlaysı, yanı "vayqan" anlaysı mahz kölgə teatrı mənasını ifadə edir. Vayqan teatrının apancı aktöryü isə Dalanq adlanır. O, ham nəqli, ham kukulan idarə edən, hem müğənni və süjetin tərtibçisidir.

Cəkatavdır 1975-ci ilədən almış Vayqan müzəviyət vəzifəsi. Malaziyada vayqan termini ham də kino sahəsində işlənir. Yava adasında doğulmuş holland rəssəmi Yan Tropun yaradıcılığında tez-tez vayqan nümunələrinə rast gəlinir.

Bələdiyə, qıscasə da isla, Şərq teatrinin ümumi manzaraşını yaratdıq. Lakin məqsəd heç də mövcud teatrlar, onların faaliyyət prosesini sadalamaq deyil. Məqsəd Şərq teatrı məşhur mədəniyyət gizləndən siri güclü göstərməkdir. Nədir o güclü? Şərq teatr formalaları tamaşalarla mixtiləf sahnenin, ritüalların vəsiatlısı ilə kostümlərin belə sağalacağına inam doğurur. Və bə adı ehtimal, forqlı yanışma deyil. Bu, Şərq teatrın gücündür!

Şərq teatrı issa dünay teatrının tərkib hissəsi və dünayvi harmoniyasının daşıyıcısidir. Bu mənədə, bu il Ankara Dövlət Teatrında sərgilənən maraqlı bir tamaşadan da dəməşqə yerinə düşərdi. Yanvar aymınn 17-də baş tutan və premiéra Şərq və Qarbi mədəniyyətinin birləşdirilməsi və sənət hadisəsinə əvvəlib. Ali İhsan Kaleci adlı rejissor cox maraqlı bir ideyani reallaşdırıb. Şekspirin sufi baxışı ortaya qoynan rejissor Şərđan Mövlana, Qarbdan isə Şekspirin gotürən onları ortaç zaman-makan məstəvindən təqdim edib. Tamaşada Mövlana'nın məsnəviliyyəti Şekspirin yaratdığı obrazlar birlikdə canlandırılıb.

Və sonda... Baydaqdan teatrda danışmağıma rəğmən, aslında, mən hələ də teatrin na olduğunu bilməm. Çünkü...

"...kainatdakı planetlər Yaradınan tamaşa qoymuşdur teatr sahnələridir. Mən Yer kürəsində çıxış edirəm. Mənə ayrılan rölu cınyıram. Səhənə onun, ...tamaşa onun, mənim də ipim onun olnıda... Məndən yox, ondan, Yaradandan soruşun!" (Fikrat Qoca).

Ədəbiyyat:

1. Aydin Tahibzade - Şərq teatri tarixi (Bakı - 2016)
2. N. Anarina. No dram və teatr haqqında. // Yöökü - klassik yapon dramı. Moskva, 1979, sah. 21
3. Qadim şərq ədəbiyyatı müntəxbət (Bakı - 2017)
4. <http://www.milliyedebiyat.com/index.php/cdebiturler/tiyatro/dogu-medeniyyetlerinde-tiyatro>
5. <http://www.hurriyet.com.tr/gundem/pariste-shakespearee-sufi-bakis-38462315>
6. <https://public.wikireading.ru/13412>
7. <https://www.youtube.com/watch?v=pYHw25xI0YE>
8. <https://www.youtube.com/watch?v=67-hgSFjJkC>
9. <https://www.youtube.com/watch?v=0...VbWf6M0c>
10. <https://www.youtube.com/watch?v=LGE3m7BEng>

Dilşad Əhmədova
ADMİU - bakalavr

MEYERHOLDUN TEATR METODUNUN KONSEPTUAL MƏHİYYƏTİ

XX əsrin əvvəlində rejissurunun bir sənət kimi inkişaf etdiyi bir vaxtda yeni aktyor tərbiyəsi vacib amil idi. Elə bir aktyor ki, öz bədən aparatına hakim olsın. Deməli ağor aktyor bədənəna hakim olarsa, demək hər bir sözün, vəziyyətin həttə intonasiyannı da hərəkətinə təpə bilər. Yaradıcılıq prosesində yeni ünsiyyətlər yaratmamı və aktyor sanatının inkişafını kömək olmalıdır. XX yüzilin teatr axşarlarının yaradıcısı olmuş Meyerhold öz ideyaları ilə müsərəs teatra təsir etmiş, önməni teatr xadimdir. Meyerhold teatrica rəhbər olmaq yox, eyni zamanda teatr-studiya arzusunda idi. Elə bir teatr studiya ki, aktyora qarşı müsahibət radikal dərəcədə dayışdırılmışdır. Meyerholdun nəzəri görüşünün formallaşmasında K.S. Stanislavskinin böyük təsiri olmuşdur.

Aktör təbii ömür psixofiziqlər organizmına həmşərən böyük verənlərin həyatda avazədcisinini axtarır. Hərəkət işsiz ideallı insan rəftərinin uydurmasıdır. Demək müslih uydurmasır - fantaziyasi aktyورun tamaşa keyfiyyəti və formasını həll edir. Məhər, bu fikir sonradan K.S. Stanislavskinin məşhur metodunun osası oldu. Stanislavski hərəkəti ilə teatr sanatının məhiyyətini açaraq tamaşa hazırlanlığında işsə eli aktörər görəm istəyirdi ki, onlar tərkif olunmuş vaziyətdə hissələrin həqiqiliyini, təbiiyiliyini oynaya biləsinlər. Aktyor mütləq daxilin müsəlliñən gəldiyi natiyyətə nail olmalıdır. Bu yələbətə tək realistik materiala galib çatmaq imkanı versə də qyeri-real janrda yazılmış pyeslərin salma həllini tapmağı imkan verdi. Elə buna görə də aktyor yetidiyimsk üçün vahid bir kompleks yaranmalıdır. K.S. Stanislavski öz izahlarında həmşə etibatlı olmuşdur. O, bütün müsahibələrdən həmşə "səhənə realizmi"ndən danışmış, "realizm səhənəs"ndən yox. Onun üçün aktyorumun səhənədə mövcudluğunu məraqlı idi, incəsənəti izmərlər, yollar yox.

Meyerhold işsizdən fərqli olaraq dəha çılğın, dəha radikal idi. Odur ki, o bütövlikdə xəzər yoxdur, uydurdugu formada həmin simvolları şamil edirdi.

Meyerhold məzmunun formadan doğduğunu tez-tez deyir və bunu öz teatrında, studiyada axşarlıqdan dəvətindən və tapdıqlı formada aktyorlardan bir marionet kimi istifadə edirdi. Onu aktyorum əhval-ruhiyyəsi, hissə yox, tapılan formada doğru-düzgün bədən aparatı ilə işləmək düşündürdü.

1. Meyerhold aktyorlarının marionetliyini dənilməzdir. Lakin bu marionetlik o vaxt olurdu ki, təqdim olunan həll mənasız olsun. Bu mənasızlıq aktyoru canlı, real jest və intonasiyadan məhrüm edir (mənşəti intonasiyadan "bədi" intonasiyaya getirib çıxarı). Meyerhold aktyorların komikliyi ilə həyati səhnəyə fotosaklı kimy yox, məhkəmə teatral interpretasiya kimy köçürürdü.

"Haqqında qalpladı" mayın səlyəhinya olan Meyerhold "abstrakt teatr"lığı yox, "bilarakdən şartlılıq" in tərafadır idi. Marionetlik məqsəd yox, sanki bir texniki karakter davasıdır: "çünki teatr bütün imkanları aktörün qulluğundan durmazdır. O bütünlikdə təməsəməni belə saxlamalıdır. Çünki teatr sonatində oyunbaşlıq əsas yerlərdən birini tutur." Meyerhold aktyoru inkar etmir, əksinə onu rejissor-pedaqoq işinin mərkəzi kimi görür. Öz məqsədini bəla izah edir: "Bütün imkanlardan istifadə etmək lazımdır ki, aktyor özünü göstərə bilər. Bu cür göstərme mülliñilər və rejissorun qalbinən garılır. Mülliñilər formulasından yaranan, rejissorun halləndən yaranan aktyor-obraz öz azadlığını itirmir. Çünki onun yaradıcılıq tohfasını varlığını, məqsədinin müsləhəlindərdir."

Meyerhold natural başqalşamasının səlyəhinya olsa da, aktyoru təklif edir ki, daxili qəbanq oyunuunu nümayiş etdirsin. Məhər pedagoji fealiyyətin perspektivini Meyerhold bunda görür. "Səhənə xadimi mütləq yəni ideya, yəni ifadə vasitələri tapmağı borcludur." O aktyor azadlığını psixoloji yaradıcılığı bağışyrdı.

Bələlikdə Meyerhold yenil bir teatr nəzəriyyəsi olan biomexanikanı irəlilərdi. Biomexanika-biotabii, "organik-mekanika-hərəkət" sözlərinən əməl galmışdır. Aktörünün estetik təbəqəsi Meyerhold pedagoqik sistemini əsası idi. Buna görə də aktyorların texniki hazırlığı mütləq idi. Şərtli teatr spesifikasi aktöründən "badanın homişi məsq etməyi tələb edir", buna görə də "fiziki hazırlıq əsaslıdır" - deyərək teatrda məktəb arzusunda idi. O aktöründən hər bir tələb edir və istəyidi ki, aktyorda bu arzu homişi olsun. O aktöründən ciddiqlik, doqquzlik, nizam-inizam tələb edildi. Oyunbaşlıq göstərme bəla bir şəraitdə qubul olundur. Meyerhold pedagoqikədə buna nələdər. Bu onu qalbosu idi. Rejissor truppının təbəqəsinə çevrilərək, yaradıcılıq prosesini dərsər cevirdi.

Meyerhold hər bir episodun hallını hərəkətliyinə görəndi və bu hərəkətliyin episodun forması yanarındı. O psixofiziqlər yox, anı hərəkət və pozalardan həmşərən qalır, əsərvür və fantaziyasına bura sərf edirdi. O, bəzən aktyorun fealiyyətini dəzgah arxasında dayanan bir cülləngəti fealiyyətine - işləməsinə bənzərdi. "Bir hər hansı bir peşəkar fablənin hərəkətlərinə diqqət edək:

1. Artıq, düşünlülməmiş hərəkətlərin yoxluğu,
2. Ritmlik (ahngılılıq)
- 3) Öz badəninin ağırlıq mərkəzinin daqiq tapılması 4) Peşkarlıq
- Bütün bənən aktyor üçün vacib hesab edən Meyerhold gələcəyin aktyorunu da belə görürdü.
- V.E.Meyerhold üçün kim aktyor ola bilər?

1. Tabii reflektor qıçıqlanmaya malik olan öz fiziki keyfiyyətinə görə bu və digər ampulaya malik ola bilər.

2. Aktyor fiziki hazırlığa malik olmalıdır. Yəni bədən quruluşu, sıfat cizgiləri xoşagalmış, ifadəli olmalıdır, özlən ağırlığının mərkəzini tapmağı bacarmalıdır.

Meyerhold üçün aktyor bədəni mexaniki maşın, aktyor özü isə maşinistidir. Aktör yaradıcılıq plastik formaldan ibarət olduğu üçün, öz bədənin mexanikasını öyrənməlidir. Aktyor məsq sahəsində öz bədənini eli bər həddə qatıldırmalıdır ki, bir ann içində rejissor torşından verilən hər hansı bir tapşırığı yerinə yetirə biləs.

V.E.Meyerholdun tadır prosesində tələbləri bu idi: fiziki hazırlıq, akrobatiqa, rəqs, ritmika, boks, bokslinqçynamta. Bütün bədən hadisələrinin - "biomexanika nəzəriyyəsi"nin əsaslarıdır. Bu aktyorumun başlangıç mərhələsidir.

Meyerholdun biomexanikanı nəzəriyyəsi bir ideya üzərində qurulmuşdur:

"Əgər burnun içi işləyirsə, bədən badan işləyir deməkdir". Əsas məsala aktyorum öz ağırlıq mərkəzinin tapmasıdır. Jest bütün bədənin fəaliyyətinin natiyyətidir. Hər jest, hər zaman hərəkət göstərən aktyorum taxayışını vəzifə gedir. Bələlikdə hər bir hərəkət xəsisliklə istifadə olunurdu. Aktyorum səhənədə yer doğası, hər bir hərəkət doqquzlik ifadə olunmalıdır. Aktyor həyət, hər zaman bütün imkanlarından istifadə etmeməlidir. Tək son ana hədəfə qatıldıq məqamda qədr. Biomexanikada həyət bir təsəffüdə yox, hər şey əvvəlcədən düşünlərək həyata keçirilməli ve aktyor niyyətini həyata keçirmək üçün əl və ayaqlarından istifadə etmelidir. Lakin barmaqların

haraketi zamanı bədəndə harakətsizlik şörtlərdir. Nəticədə Meyerhold eə bir nəzəriyyə yaratdı ki, Stanislavskiden fərqli olaraq onun prinsipi

1. Rola daxilden xaric yox, pksine xaricdən daxilə təsir etmək prinsipi idi.
2. Meyerhold hiss üzvüllərini de horşot kimi təlqin edirdi.
3. Meyerhold hərşeyin materiyadan ibarət olduğunu qeyd edir, konstruktiv sahne formasını ona çəkər fütürizmle birləşərək avanqard müəssis teatra qədər galib çatmış və nəticədə Piskator və Brexi etkiləmiş siyasi və epic teatrın yaranışını hazırlamışdır.

Elvin Ağasayıev
ADMİU - bakanlıv

QORDON KREQİN TEATR SİSTEMLİDƏ AKTYOR SƏNƏTİ

Teatr sənəti çərçivəsində tətbiq olunan reformalar ta qadim dövrlərdən indinin özüne qədər davam etməkdədir. Bunların bir qismi teatrda öz tətbiqini taparaq, onun inkişafına ciddi təsir göstərə, da, digər qismi bir sira çatılıkları üzərəşər tədrisçin, zaman-zaman teatr prosesindən konar qalmışdır.

Bu xüsusiyyət qeyd etmək lazımdır ki, vaxtilə teatrda öz yaradıcılıq analarının qoruyub saxlaya bilmiş, öz layihələrinə tutmuş əsləblər, istori aktyor sənəti, istoriə de rejissura və digər sənətlərlə bağlı yaranmış tamamlı forqlı təlimatlar galəcək teatr sənətinin imkanlarını koşf edilməsinə və yenilərinin yaradılmasına cümlə aşığıdır.

Dünya teatr bi günümüzü də Stanislavskinin sahne düzəni və sistemini davam etdirməklə, yanaşı XX əsrin birincisi yaradılmış olan Bertold Brechtin epik teatr estetikasından və digar corayanlardan da bəhs edilməkədən davam edir. Bu corayaların bəzicoxu məsəllələr, futuristlər və ekspresionistlər kimi, fərqli üsullarla olsa sənətin gerçəyi əks etdirdiyi düşüncəsinə qarşı çıxırlar. Tabiilik illüzyonunu qıraraq sənətin tabii deyil, sonradan qurulmuş bəy sey olduğunu dəstəkləyirlər. İnkışaf etdiridikləri təcrübəni möqsədlə texnikalar teatr səyləncə yeri olmadğan çıxarıcı üçün də çox zaman tamaşaçı edə bilənlərini, hətta mübahisələrə bəyənmişdir. Onların başqa bir özüllüyə de yazuçı-dramaturqlar qədər rejissor və rassamların da ona çıxmış və onları qurulmuş adını qazanmalarında idi.

Məsalən, İsvəçili teatr rassamı və nəzəriyyəci Adolf Appia səhnənin bir gerçiklik atmosferi vərən "haqqı" dekor elementləri ilə doldurulmasına qarşı çıxmışla yanaşı, bunların yerinə qurulmuş tamaşanın ruhunu ortaya qoyacaq yalan bir sahne düzəni yaratmaq lazım olduğu fikri irəli sürürdü. Təbii göründürün yerinə diqqətli aktyorun jestləri, horşotların üzündən toplaysı bilsələk və dramatik gərginliyi çılpaq bir səpkiyədən etdiricək sadə tərtibat vasitələrinin, tərtibatın olmasına gərəkliyinə iddia edən Appiani, bu görüşləri maşhur ingilis rejissor Edvard Qordon Kreq tərəfindən inkışaf etdirilmiş təkmilləşdirildi.

Çağdaş teatr estetikasının yaradıcılarından olan Qordon Kreq insanların işarələr vasitəsilə dram sənətinin yaradıcılığına həsab edərkən reallığı birmənəli şəkildə rədd edir və belə qənəata galir ki, reallıq sənətin dəmənidir. Göründüyü kimi bəzən məsələdə onun Komediy Del Artedən iħlamlanmışlığı olduğunu danılmaz bir faktdır.

Rejissor yaratmaq olduğu yeni tipli teatrda mənalı horşatlarla çox böyük önem vermiş və hazırladığı tamaşalarda işarələrlə istifadən ona plana çəkmişdir. Bununla da o, xüsusi harakətlər vasitəsilə tərtibatın ilk cücutlərini meydana gətirmişdir.

Horşat və işığın birləşməsi, soluna üzərində işığın və müsəqinin yaratmış olduğu ritmə ayrıca əhəmiyyət yaratan Kreq üçün teatr müxtəlif sənətlərin bir araya gelməsi, qovuşmasıdır. Teatr ayrılmışda təkəcə aya tamaşa, no onun necə ifa edilmiş, no tərtibat, no işığ, no müsəq, no horşat, no da rəqədən ibarət deyildir. Teatr alındırdığımız sənət, bu ümumi anlayış bütün sadalanananların, yaxud da sadəcə olaraq onlardan bir neçəsinin birləşməsiylə, biri-birilərinə uyğunlaşmasıyla ərsəyə gələn sənət növüdür. Bu sənətin sərhədlərini pozmaq üçün sənət sahələrinin aycılgılıq, əstünülüyə, öncüllüyə

malik olmaması gərkədir. Onlar bir bütüne xidmət göstərərək, teatrın tərkibində arımöyə bacarmalıdır. Yalnız bəs olaraq halda teatr əsl yaradıcılıq sahəsinə, daşıdığı mahiyətə çatmış olar.

Kreq fikrinin davamı olaraq bildirilər ki, bu yolla teatrda tək bir sənətçinin, teatrın yaradınan sənətçinin har seyi öz olma alması, əlmüniyyətə teatr sənətinin komponentlərinin yaradıcılığına bağlanması idealına çatması mümkündür. Əsl teatr sənətçisinin varlığı da horşot, sözləri, xatırları, rəngləri və ölçünü eynilər bər rassamın, bestəkarın və ya heykəltəraşın etdiyi formada saf və tozlu görkəmdə sintez edə bilmə qabiliyətiyi ilə müşayiələşir.

Teatrda çox görkəm bişmişindən qavranıv rejissorun prinsipləri xüsusi dekorlarda hiss edildi. Appia kimi o da rəla psixoloji yanaşaraq gerçəklik dekor anlayışını qızışdır, seyircinin tamaşanı eşitməkdən daha çox görməyə goldunyu düşərək addımlarını atdırı. Çırçılıq olduğu efsiklərinin maddi subtit kimi tamaşanlarında tətbiq olunur.

Kreq demək olar ki, on populyar layihəsi herakəti sahne iddi. O, həyatının böyük bir hissəsində pardelerde edilən tacribələr apararaq aktyor və işığa uyğun bir sahne məkanı yaratmaya cəhd göstərir. Sahnəda təsvir xüsusi onanın verən Kreq dəyğusuya və vizual deyil, manavi və ya zehni təsvir yaratmaq möqsədilə son dərəcədə oxinanımsız işğaldırırmış üzüldər tapmışdır. O, tək bir qotik sənətun sahnedə zərgər daşıçılığını qurulmuş möhtəşəm kilsə dekorundan dəha artıq kilsə ovqatı (effekt) yaratmaq qədər olması fikrini qızıştırıb irəli sürürdür. Təsəddüf deyil ki, mahz bənərə asallanın Qordon Kreq Memarlıq, Müsiqi və Horşatı teatrın yaradıcılıq ücbüçəsi adlandırmışdır.

Bütün bular rejissorun qurulmuş verdiyi tamaşalarında: "Elektra" (Sofokl), "Hamlet", "Kral Lir", "Məqbet", "Venesiya taciri" (Üsküpşir), "Vikinglər" (H.Ibsen), "Sezar və Kleopatra" (B.Şou), "Səhən" (Qarayuri), "Zingrovlar", "Sevgi maskası", "Xilas olumlu Venesiya", "Ölü urak" vəs əz əksini tapmışdır.

Öz tərəf prinsiplərinin yaratmaq cəhd göstərən Kreq rejissorunun tamaşalarını qoymaqla və rejissor peşəkar səviyyədən sənətkar səviyyəsinə qaldırmaqla bərabər onun təfsirçilik funksiyasını da xüsusi olaraq qeyd edir. Kreq rejissorun aktyor idaricisi və ümümüyyətə sahne idaricisi olmasa fikrini qobul etmirdi. Rejissorun spesifikasiyasını ona çıxaran Kreq hanə da onu gələcəyin tamaşasında asas və vacib aktyor olaraq, əsərin tamaşaya qoyulmasına cavabdeh şəxs kimi görürdü.

Rejissorun müxtəlif salabılıyət və müsəliyyətlər vərən Kreq bəs bir fikrə iddi ki, rejissor yalnız və yalnız aktyorları, dekoru, kostymu idaricisiyət altına almışa kifayətlənməmiş, cənə zamanda müaliyalı da xarakterlik funksiyasını öhdəsinə götürürək, sahnda onu avaz etməyə bacarmalıdır.

Bu müsələni rejissor özülinin "Teatr sənəti" kitabında bəs ifadə edir: "Rejissor pyesi, yaxud müsəyyən nəsni aktyorlara, rassamlara və başqa yaradıcı şaxslərlə birgə tamaşaya hazırlayarkən peşəkar hesab olunur, amma horşotlara, sözlərin, xatırların, rənglərin, ritmin necə istifadə ediləcəyini bəlin rejissor aktyor sənətərək sayıla bilər. Bax, o zaman dramaturqun köməyinə ehtiyacımız qalmayacaq, cənə, sonutımız müstəqil sənət olacaq"(2).

Bu vəziyyət sonraları illərdə bir az da yumasılmış, əsərin yozunu zamanı son sözün yənə rejissorda qalmığı şərtlə, digər şaxslər de yaradıcılıq işinə calb edilmişdir. Bu meyl bəzən də davam etməkdədir.

Maraqlıdır, bəs, gərəson, Qordon Kreqin aktyor sənətinin münasibəti hansı müstəvədidir? O aktyora na ad verir?

Teatr sahnesində stilizə olunmuş tamaşanın təməlini qoyma Kreq aktyoru haqqında müləhizalar ziddiyyətli doğurur, mübahisələrə sobə olur. Bundan öncə də qeyd etdiyim kimi, teatr elementləri, vasitələri bər iyearyak içində qəvramlaşmış davamlı olaraq rədd edir və keçmişdə bir komponentin digər üzündəki dominanlığının müəyyən sohvulara yol açduğunda bildirən rejissor bu sahəbədən dramaturqdan intiyyət edir, teatrın sənətərək, müxtəlif situasiyalarda qarşılıqlasmasından dolayı özləri göstərmə sayında ona və farz yozunlularına tamaşacı ilə rejissorun fikrincə girməyə cəhd göstərən ulduz aktyorları da güñahlandırır. Rejissor aktyorun, ideal əsta sənətçinin hor seyi edə bilən güñucuna qadir, lakin hər hansı təkabbür sahib olmayan fəvqələrinətən ilə vəzənləşmiş lazım olduğunu iddia edirdi. Fövqələrinətən konsepsiyanı irəli sürən rejissorun fikrincə fövqəl marionet Isadır, Buddadır. Sünilikdən çəkinən irədir, ölümsüzdir. Kökləri antik dövrə söykənir.

Aktiyorun fəvqələri məhiyyətini müdafiə edən Kreq hesab edir ki, aktyor kukladan fərdi keyfiyyətləri ilə üstün olan fəvqələri mətiqdir. Çünkü artıq o öz azadlığını, sərbəstiliyini əldə etmiş kukladır.

Kreqə yanşı simvolistləri də kukla teatrının fürsətlərini aşkar etməyə məcbur edən cəhət ondan qaynaşan ki, kukular səssiz olduğunu və işarələri canlandırdıqları üçün güclü ruhi gerçəklilik təsəssürat yaradır. Bu da öz növbəsindən səs təqdişləri edən aktöyrdən dənə təsirilir, duyğusal vəziyyət meydana gətirir.

Vəziyyəti ofrafı şəkildə izah etməye çalışın Qordon Kreq bildirir ki, aktöry oyunu sənət xüsusiyyəti daşıdır, aktöryu sənətkar adlandırmaya düz deyil. Ona görə ki, təsadüflük sanətə rəhbər. İncəsənət qədər-qanunsuz əsəsdən nüfuzundan yaranan xaosun tam əksidir. Hər hansı incəsənət növü qabaqcılardan düşülmüş fikrə asaslıdır.

Buradan da aydın olur ki, hər hansı sənət nümunəsi hazırlanın zaman qabaqcılardan planlaşdırılmış materiallardan istifadə edilirək yaradılır. Fəqət teatr sonlarının "səs-materiyal" olan canlı insan belə lavzimatları sırasına daxil olmuşdur. Obrazın arsuya golmasına hər hansı material kütüsü itirətir, aktöry belə vasitələrə malik deyil ki, onlardan sonarları şəkildə bəhərləşənlər roluna hayat versin, canlandırınsın.

Məhəlli bu sababdan də o, aktöryoluğu sənət sahəsi, aktöry isə sənətkar olaraq qəbul etməmişdir.

Təqsizlərinə nail olmağla cəhd göstərdiyi teatrda hissələri arxa plana, ağıllın üzüntülündündə isə öne çəkən Kreq aktöryun da ağlına istinadən hərəkat etməli olduğunu bəyan edir.

Kreq tamamilə səsəvəz və aktörysəz teatr yaratmaq istəyini həyata keçirə bilmişə də özünəməxsus faktörkləri ilə yadda qalıb.

Edvard Qordon Kreqin takrif etdiyi yeniliklər, teatr sonatını başqa bir müstəvədə təkmilləşdirmək istəyi, bu sahədə tapıntıları, görüsleri hal-hazırda dünən teatr aləminində, habelə Azərbaycan teatrında da xəlsələri tərəfindən qismən davam etdirilir.

Ədəbiyyat:

1. Kper. Э. Г. Воспоминания, статьи, письма. М.: Искусство, 1988. Актер и сверхмарионетка
2. <http://dunyatiyatroratihindesecmeler.blogspot.com/2013/05/edward-gordon-craig-hazırlayalar.html?m=1>
- 3.<http://www.tiyatrodunyasi.com/2006/12/tiyatro-yonetmeninin-dogusu-yolgecenhani-net-56319>
- 4.<http://www.sakm.net/index/cagdastiyatro/>

Fidan Hacıyeva
ADMİÜ - bakalavr

POSTDRAMATİK TEATRDA AKTYOR SƏNƏTİ

Biz insanlar hər zaman "yeni" nə isə axtarıraq. Bu "yeni" möhfumı bizi bütün sahələrdə, həmçinin canlı sənət olan teatrda da irəli aparırlar. Teatr zamanla uyğunlaşaraq dayışır, dünən yeni olan, bu gün artıq kəhnətlər. Postdramatik teatr da zamanın sürəti ritmi ilə meydana gələn mədəni prosesin bir hissəsidir.

Yəqin ondan başlamaq lazımdır ki, 1970-ci illardə formalşan postdramatik teatr postmodernizm cərraşının birbaşa təsiri ilə meydana gəlmişdir. 20-ci əsrin sonlarında postmodernizm teatrın bir analiz, düşüncə texnologiyası, dünyanın ifadə etməsi vasitəsi kimi daxil olmuşdur. Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotan, Jak Derridanın və başqlarının fəlsəfi konsepsiyası asasında yaranmışdır. "Bu caryan ingilis dramaturqu və rejissoru Tom Stoppardin yaradıcılığında özünə xüsusişə bariz şəkildə göstərilir. Onun yaradıcılığının başlıca xüsusiyyəti əsərlərindən hər hansı əsas xəttin, davamlı narrativlilik olmamasıdır"(1,5).

"Postmodernist teatrın məzmunu və qayası principə förqləidir. Yəni adı seyrçinən vərdiş etdiyi qayrışıq cədvəlləri burada öz təməlindən pozulur. Avropanın təmənəsi, məlumat məsələdir ki, teatrın

hər bir vaxt canlı sənət növü kimi qarvayıb, təqdim edib. Canlı sənət növü o deməkdir ki, teatrda aktöy seyrçisi ünsiyyəti real zaman çərvəsindən və konkret məkannda gerçəklişir. Bu ünsiyyətin gerçəkləşməsinin temənipati Avropa teatr sisteminde canlı sözdür, canlı nitirdən və tabii ki, aktöyün öz təraf-müqəbəlinin sözüne canlı reaksiyadır. Yalnız belə olduqda seyrçi səhəndə ünsiyyət qoşula bilər. Postmodernist teatrda isə bu olaqların üstündən xətt çəkilir. Səhəndə bərdən-birə fantastik mənasılərlə sistemli yaranır. Əslinda, "münasibat" sözündən yaranarılmış heç də düzgün deyil. Bura da çox "münasibatlılıq" sözü uyğun gəli" (2,500,501).

Postmodernizm cərraşında zaman və məkan anlayış klassik və modern ədəbiyyatda kimi konkret olmur. Postdramatik teatrda da hadisələrin bər verdiyi zaman obyektiyata qədar üzənə bilər, ya da əksinə bütün hadisələr bir anda vəzər bilər. Buradakı zaman mif və nügallardakı zaman anlayışı da eynilərdir. Zaman qeyri-münyəvəyləndikdən məkan da qeyri-münyəvəydir. Bəzən zaman boşluğununda insani əlamətlər itir və onları kuklalaşdırır. Kantorun "Ölü sinif" təmasının aktörləri kuklaların forqləşmələrindən. Kuklalar bu təməndə dənə canlı göstərirlər. "Kantor teatrda rəssam kimi yadda qaldı. Lakin o, canlı aktörlərlə, rekvizitlərlə, kuklalarla rəng kimi işlədi. "Ölü sinif" və başqa təmənlərənə yaradıcı və şəxsi dünəninin motivlərini olavə etdi"(3,4).

Hələ Kantordan əvvəl Qordon Kreqin "Fövqələri manetindən" da eynilə "Ölü sinif"dəki kimi insan canzı marionetinə çevrilir. "Futuristlər (lat. futurum=gələcək, realizm, eləcə də mədəni işi və məsəsi olğulu incəsənəti rədd edən, gəzəmanıya dala uyğun galan, kəhənə sənətin bütün onunu və üzüllərini daşıtmış olan yenli işləb yaratmağa çalışın cərraşdır)" və dəstədlər (ümidişizlik, izitirəv və 1-ci Dünya mühərribəsinin təsirindən dənədən yaranmağa başlıdıl, onlar anschlussu, hər şeyi ala salır, püşkü işi isə simvolların həsab edilir) da 1920-30-cu illardə aktöryun mövqeyini inkar edir və deyiridil ki, aktöy səhəndə stol, stul kimi bər predmetdir, İtalyan rəssam, futurist, səhəraqrafiya və xərcəqrafiya manifestinin müəllifi Enrico Prampolini elmi ədəbiyyatda "aktöy-məkan" anlayışını gaşdırır. Həmim caryanın digər təmənləri isə Fortunato Depero isə aktöry "küçük elektron robot" adlandırdır. Ancaq bu nəzəriyalıñan heç bir aktöry teatr sonatından sixşırıq çıxara bilmişdir"(1,8). Elə postdramatik teatr özündə da. "Çox zaman "dramatik olmayan" teatr matnı kimi çıxış edən "Postdramatik teatr" adı özbəz adı jurnalardan olan dramı xatirətindən gərə, teatrın matn arasındakı qarşılıqlı mübadiləyə işarədir. Buradır səhəbət başlıca iştirakçı qismində götürülmüş mətəndən deyil, yalnız sahənin əsasının elementi, töhfəsi sahə və "material". Kimi qəbul olunan mətəndən gedir" (4,4) Postdramatik teatr tamamilə mətəndən imtina etmir, o, bizim diqqətimizdən dramatik mətəndən teatr oyunu yonıldır. Postdramatik teatr cəxüləndir. Onun səhərdələri müşiqi və mimika teatr, müsərraq və kukla teatr, şirk üçün açıqdır.

"Alman teatrşusası Hans-Tis-Leman "Postdramatik teatr"(1999) kitabında 1960-ci illardan bu gələn qədər teatr alməməndə olanları toplayıb onları təsvir və sistemləşdirməyə cəhd edib. Yeni estetik məntiqin formalşılması ilə möşələn on Leman postdramatik teatr tezisini ortaya qoşarə biləcək nüsiyyət gəlib ki, bu növ təmənlər əsasında dramaturji matnı deyil, tam bənər hədəsiyə təsvir edir. Ona görə də qarara gəlir ki, onlar üçün en uyğun termin postdramatikdir"(5). Lemanın görə, postdramatik teatrın asas əlamətlərindən biri onun dramaturji mətəndən xilas olmasıdır. Bu teatrda zaflımlı, köhnəmləşmiş dram matnı olaraq mövvedüləşmənə davam etdirir, dənə də, bu, yeni strukturlu teatral konsepiyada baş verir. Müsər təmənə illustrasiya dramı olmayı dayandırır, obrazlı və təhlükçülüyün prinsipindən imtina edir. "Postdramatik teatr dünənین 3 prinsipa əsaslanan konstruksiyasını toplıf edir. 1-göstərmə, 2-ilüzija, yəni xəyalı gerçəklilik yaradılması, 3-butövlik, vəhdət. Postdramatik teatr təmənələrin fabulunu və onun sayasında gerçəkləşən sözlər dayarlıdır. Təmənən qədər müraciəkəblədirilmiş, hətta dərəndiciliyin görünə bilər. Bu teatrın nümayəndəsi olan René Polles təmənlərindən fabuləndən, dialoqdan istifadə edir. Pollesin teatr dəridir, aktivdir, o, ciddi problemlərə toxunur, lakin nə fabulaya, nə hadisəyə yer vermir"(6,102,103).

Postdramatik teatrın asas provakatoru isə Robert Uilson adlındırı bilərik. "R.Uilson teatrın sarhədlerini qırmaqla tanır. Onun teatrında işq və rəng asas faktordur. Uilsonun dili la dessoq, işq səhəndən on vacib aktörydur. Aktörlərə müraciətində o deyirdi: "Mənim işq lügətmini öyrən. İşqın necə işlədiyini bilməndən mənim təməndə oynaya bilməzsiz". O, bunu belə asaslındırı: İşq olmasa, makən, məkan olmasa, teatr olmaz". Robert Uilson təmənlərinin sohne dizayneri olan nadir rejissorlardan idi, buna görə də onun təmənlərindən asərlə sahənə tərtibatı arasında xoş bir bağlılıq

olurdu. hâركât Uilson tamaşalarının başka bir asas elementidir. O, iş sözsüz tamaşası olan Hâlbessen "Biz, Ölüs, Oynayanda" asasına yanıtmasını belli izah edirdi: "Man motn üzerinde çalışmadan önce hâركât üzerinde çalışırız. Daha sonra hâركât ve motn birleşdiririz. Aktörlerimiz mîstisiz, yalnız hâركât tamaşada durmağı bacardıklarından emin olmam için ilk hâركâtı ediriz. Hâركât özlünden bir ritim ve struktura malik olmalıdır. O motn izlânâmâmlıdır. Sizin na eşitidinizin ve gördünüzde farklı anlayışlardır. Onlar bir aya galdıkları sonra iş ortaya farklı bir şey görür". Uilson tamaşaları postdramatik teatrın temsilcisine çevrildi. Onun eserlerinde tamaşçı xeyali bir dünyaya bir ritim ve struktura sahip olmayı başardı.

Postdramatik teatrda tamaşaların söz deyil, daha çok hâركât üzerinde kurulması polşal rejissor Eugenio Barbanîn yaradıcılığında da öznîti gösterir. Mosallan, Barbanîn "Ur-Hamlet" tamaşasında, har akyor özlü dilinde oynayırı ve tamaşaların seslenen motnının büyük kısmını anımlardırlar. Anma bu, tamaşanın gavranmasına mane olmuşdur. Evin sözleri Barbanîn sahneşîrinden olan Peter Brûka da samîl etmek olur. Brûkan tamaşalarında aktörler mananın söz vasıtılısında deyil, jestlerin, emisyonaların, mimikalann, hâركârların dili ile çatdırırı.

Postdramatik teatrda sözün şâhmetiyatını itirmesi əvvəzində plastika, bədən dili, hâركât va müsiquin önləni yet tutmasının seyrigə tâbir imkânları dâha de genisləndirir. Postdramatik teatrın asas şâhmetiyati da məhz budur. Bu teatr bir sira şartlıklara son qoyur: matnlar adotan, dramaturgiyadakı gözlätləri doğrultunur. Bəzən tamaşada hor hansi mananı anımlaq qatın olur, obrazlar artıq sujeti illüstrasiya etmir, eyni zamanda janrların sərhədləri silinir. Daha çox səyləncəli, qeyri-ciddi janrlarla meyl göstərir. "Müsâir teatr" tamaşasında makan tekşili böyük şâhmetiyatı daşıyır. Burada sözüş işgârlər asas vasitəye çevrilir. Mosallan, Eymuntas Nyakruşusun tamaşalarında müsiquin rölu kimi. E.Nyakruşusun "Hamlet" tamaşası eli postdramatik teatrın makan tekşilini gerçəkləşdirir. Tamaşanın getdiyi 3 saat ərzində müsiti eşidir. Tamaşada hətta daimi müsiqui müşayiət yeganə gözçərçəpan pauza özü da (Ofeliyanın ağlıni itirməsi sahnəsində) laq rəqsin içində müsiqi kimi səslənir" (10).

Hamletin düşüdüyü situasiya kimi, yəni sözün dəyrinə olan umidlərin itirilməsini, özündə aks etdirdən postdramatik teatr bu gün bizim üçün yenidirə, sabah o artıq köhnəlib, yerini növbəti yeniyə verəcək. Lakin hansi formada, bunu zaman göstəracək...

Ədabiyat:

1. "XXI asr teatr. Teatrdan qeyri-teatra doğru" – Elçin Cəfarov
2. "Milli teatrımız etnomodəniyyətdən postmodernizmə apanar yolda" -Ədalat Vəliyev
3. <https://www.facebook.com/kitablar.aleminde/posts/327151664055962>
4. "Postdramatik teatr" (Hans-Tis-Lemanin "Postdramatik teatr" kitabından tərcümə)-Feridə Coliliova
5. <https://www.dag.kiev.ru>
6. Постдраматический театр- панакия или болезнь?
7. Robert Uilson Teatrı"-Emin Əhiyev
8. <https://nedir.az/futurizm-nedir-futurizm-haqqinda>
9. <https://manera.az/edebiyat/4245-dadazm-edebi-cereyanı-manifestler.html>
10. <https://kulisi.az/m/news/17094>

YEVİ QROTOVSKİNİN YOXSUL TEATRI

"Menim sahəm teatrdır, bir teatr adamı üçün vacib olan sözler deyil, o sözlerlə nələr qadir olmağdır". Bu fikrlə Qrotovski teatrın insanları düşüncəyə təsir etməli olduğunu nazarda tuturdu. Qrotovski gərə, televiziya va kinematoqrafyanın teatrdan oğurlaya bilməyəcəyi tək bir şey var. Bu, canlı bədənlərin tamaşacı ilə onu yuxarılaşdırır. O, kinonun teatrdan istün olmasına qəbul edə bilmirdi. Həmin reallıq onu öz qaydaları ilə, öz dünənsində yaşamaq vədar edirdi. Onun qaydaları bir növ aktör nəzarəyinini formalaslaşdırır. XX əsrde meydana gəlmiş teatr sistemlərində öz nəzari fikrləri ilə teatrdə emriliş iz qoyan Qrotovski teatr dekorsuz, müsiciqi, işqış hətta mîstisiz təsəvvür etmək olduğundan bildirildi. Amma o bunu qeyd edirdi ki, "Teatr aktöyorsun təsəvvür etmək münkünsüzdür. Həttə kükla teatrında bəzək kükllər arasında gəzə carpışma da kükla aktyorunu gəmək olur. Teatr tamaşasız da ol bilməz. Tamaşa sahñənde oynanıklärən on azı bir tamaşçı bunu seyr etməlidir. Aktöy tamaşçı arasında bir münasibat, bir zəncir sləqəsi olmalıdır". Yoxsul teatrda aktör, vücdudun onlarında qalmış gizli istedadlarının idarəxəməldir".

Realist, absurd va digər teatrlardan sonra yoxsul teatrın yaranması teatral prosesin inkişaf dinamikasının məntiqi natiçəsi oldu. Yoxsul teatrda mövcud aktör prinsipi digər teatr sistemləri arasında özüne möxsusi yer tutdu.

Qrotovskinin 1959-cu ilde qurdqu laboratoriyası başlangıçda "13 şəhər" adlanırdı. Bu dövrədən rejissor Çin, Yapon va Hind teatr haqqında arşadımlar aparıv va onları öz teatrında təbiq edərək sinadın keçirir. Bu möqsədə o, ilk sahə işi olan Ejen Ioneskonun "Stular" pyesindən tutmuş klassik Hind Kathakali tamaşası "Şakuntala" yəqinidən bir çox üsullarla tamaşalar qurur. Həmin tamasılarda o, teatrla bağlı müxtəlif idəyalərlə irali şübhə, testər edir, təcribələr apnarı.

Onun teatrında miühüm amil ni id? Bu suala reformatorun cavabı sadə idi: Aktör, makan va tamaşçı. Onun gəldiyi qənaat gərə, mükəmməl dekor, parlaq işqışlardan, canlı matn, rəngbərən kostyumlar, min cür qrim va əsrarəngiz müsiki ilə teatr oynamına na var ki? Gal bacarınsa bunları heç biri olağdan tamaşanı oyna. Tak aktör bədəni ilə. Buna görə da öz teatr konsepsiyasını irali sərən Qrotovski yoxsul teatr yaratmağa başlayır. Bu teatr konsepsiyası üzərində uzun müddət işləyin yenilikçi məhz buna görə öz yaradığı teatr yoxsul teatr adı verir. Dekorasiyadan müsiquidin, qırmızı intimsən edən rejissor hətta ənənəvi sahənən anlaysırsanız da intimsən edir. Onun fikrincə, sahənən anlaysı yalnız teatr binası ilə əhatə olunur. Bədən sahə hər yərə biler. Məsələn, hor hənsiua bir matbxədə və ya coxmərtəbilin binanın pilləkənlərində. Aktör istidyi haldə tamaşçı kütləsinə arasında gəzə, onlara toxuna, səhəbt edə, həttə başının onların cincinə qoyub səyəkənə biler. Burada ananəvi sahənən anlaysı tamamilə itir. Bizim ananəvi biliyimiz sahənə çərçivəsi dayardon düşür. Çünkü "yoxsul teatr"ın istanilan yerdə möskəndə sahənə qurmasın tamaşacı üçün onanəvi sahənin daha maraqlı olması götürür çıxarı. Düşünə bilirsəniz, tamaşçı bir teatr binasının sahəsindən oynanılan adı biy, oyundan tamam fərqli olaraq onu izleyənlər arasında oynanılır. Aktör tamaşçı ilə ənşiyatlıdır, onunla münasibət yaradır. Həmin an Qrotovski tamaşasının "aktöyür yeri olsadıysa filan seyi edardım" anlayışını da iflasa ugradır. Çünkü bunda ona aktör ötürür. Tamaşada aktör bütün ampułusunu ortaya qoyur. Hər bir müsələnin həlli yolu təpirdi. Yoxsul teatr yeniyə teknologiyalardan, dekorasiya quruluşlarından və digər vasitələrdən tamamı ilə intimsən edir. Çünkü bütün bunların hamısı kinda vər. Qoy kino bunlara qurulur. Bu nəzəriyədən aydın olur ki, agar teatr kinodan istün olmaga, kino ilə məbarəzə aparmağı bacarmısaq olsay mahşır olsun. Anma aktör bu teatrda özünün bütün qüvvəsini ortaya qoyacaqdır.

Qrotovskinin hər şeydən intimsən edərək tək bir aktör vücduduna dayanan teatr konsepsiyası bütün ömürindən heç bir lovacızma deyil, yalnız aktör yəfərəyənə fokusları. Onun fikrincə, aktör yoxsul teatrda hor şeyə qadır, o tamaşanın ilahi tanrısi kimi müqaddəsdirək bütün bunları özü de görməlidir. Aktör ağ oynadığı sahnədə bir danızı təsir etmək istəyisə ol və ayaq hərəkətlərindən,

yeriinden özünü dənizdə olaraq göstərə bilər. O, mimikalarını göstərmək üçün üzünün çizgilerindən istifadə etməlidir. Bunun üçün qızılı cəhiyac yoxdur.

"Yoxsun teatr hər seydan intima edən aktyor bütün "mən"ini ortaya qoyur. Burada aktyor mütqəddəsdir. O, ilahi qızılı kimi toxumuluz şəxssidir. Lakin ənənəvi teatrdə bütün vəsütlər arasında aktyor sanki sadalanaların tamamlayan dekor kimi gəzə carpir. Yoxsun teatrda Rıçard Cislaq tarşından aktyorum "mütqəddəs aktyor" zivrisinə çatmış üpin plastika fiziki təlim metodu inkişaf etdirildi. Bu təlim aktyoru daha elastik və daha güclü edirdi. Burada hətta sən və nəfəs təlimlərinə da xüsusi diqqət yetirilirdi." (1)

Qrotovskinin yoxsun teatr anlayışının formallaşmasına təsir göstərən əsas amillərdən biri Antonin Arto yaradıcılığı olmuşdur. Qrotovskinin onundan götürdürüyü asas təsir Artonun teatrında olan aktyor-tamaşaçı münasibəti idi. O, aktyorlara tamaşaçıyı ayran dobrundan intima edirdi. Aktyor tamaşa zamanı tamaşaçı ilə münasibətə ola bilər, onun yanında əyləşə, hətta onuna səhbdət ola bilər.

Bəzən müsizi olmadan neçə? Tamaşaçı musiqisini oynaması olar mı?

Yoxsun teatrda bəzən mümkin idi. Onları al və ayaqla qırxdığı ritmik səslər musiqi ifasını tamamilə heç endirir və özləri hər hansısa zəhmülmə ilə fədakar buna nail olurdular.

"Qrotovski, teatrin həmçinin həqiqiñin kaşıfi və sevgini ortaya çıxaran bir spiritual proses olduğunu defalarca öz yazılarında vurgulayır, əsərlərindən xəsxi və sosial transformasiyaları da buna bağlı olaraq yaradırındı..."

Qrotovskinin teatrndakı xüsusiyyətlər:

1. **Aktöryol.** Əvvələ, aktyorlar vokal və fiziki bacarıqlarla malik olmalı, izleyici ilə kommunikasiyasında səs və hərakatlarla xüsusi diqqət yetirməli idi. Aktyorlarnın daxili harmoniyalarının müvazinətə saxlaması, onların sahnedəki performanslarına təsir göstərən əsas faktordur, bəri olduğu türün, məsələn prosesi zamanı onlara bülüm limitləri aşaraq öz potensiallarının sona qədər reallaşdırmaq öyrəndirdi. Yətija görə aktyorluyu özünləndirir.

2. **Səssizlik.** Qrotovski aktyorun "heç nə"dan başlamalı olduğunu qeyd edirdi. O, bir qrup aktyorun bir neçə daşıqı tamamilə sakit bir aurada saxlanılmışın, onların fikirlərinin camamlıq və bunları növbəti keçidlərə tətbiq üçün avzəvolumuzun hesab edirdi. Hətta metoda ad da vermişdi: "Kreativ passivlik".

3. **Fiziki məsəj.** Onun aktyorları fiziki cəhətdən hazırlıqlı şəxslər olmalı idi. İnkıfət etdirildikləri yeri əsrlə ilə sahnedə atılan hər addım belə nəzarətdə saxlanılır. Bu teatrda insanın badanı təkcə fiziki mövcudluq olmamalı, həm də şaxsiyyat və toxuyylüməzi, hiss və fikirlərimizi ifadə edən mental funksiya daşımamalı idi.

4. **Səs.** Vokal məsəq də asas idi. Aktyorlar səslərini hündürdən alçağa doğru dəyişdirirək sahnedə texnika, heyvan, şimşək və s. təqib etməyi bacarmalı idi. Məhnə oxumaq, dini ritualları həyata keçirmək və hər hansı seirəndən sıfat gəlirmək təqib sosin aynılığı mütələq hesab olunurdu.

5. **İnsanlı sluga.** Qrotovski insanlar arasındakı həqiqi slugaya inanır. O, fərdlər arasında real harmoniyanın onlara bir-birlərinə baxma və eştirə qabiliyyətlərinəndəki inkişafından (fiziki deyil) asılı olduğunu deyirdi. Aktyorlar digər insanlar üzərindəki təsirlərindən xəbərdər olmalı idilər." (2)

Qrotovskinin quruluş verdiyi və məhsur tamaşalarndan biri olan "Akropolis" tamaşı 1962-ci ilədən göstərilmişdir. Tamaşa polyak dilində oynanımlı və 1 saat davam edirdi. BBC kanalı tərəfindən videoya çəkilən bu tamaşada dekorasiya sohə boruların ilə qurulmuşdu. Bu sohə boruların biri sonda aktyorun evlənəcəyi insan olur. Aktyorlar tamaşa boyu musiqi olaraq öz bödənləri ilə qırxdığı ritmik səslərdən istifadə edirlər. Aktyorlara geyimləri onda qorbalıq issa ayrı mananı ifadə edirdi. Onların kəhən geyimləri, yoxsun insanları kimi sahneyə gəlməş teatrın öz konsepsiyasından xəbər verirdi.

Rejissorun digər tamaşası olan "Sarsılmaz şahzadə"da isə "Akropolis"da fərqli olaraq dekor nümunəsi ümumiyyətlə rastlaşdırılmış, 1969-cu ildə qurulan bu tamaşa da yoxsun teatrın estetikasını əks etdirir. Tamaşanın başlangıçında, fikri olunan məhnə sadəcə belə qadın torzlaşdırma oxunur. Bu tamaşada bütün ənənəvi teatr qaydalarından intima açıq şəkildə gəzə carpir. Tamaşa aktyorları arasında mübahisə-dialoglar üzrində qurulurlar. Onlar dayanmadan sahne boyu var-gal edirlər. Bu mübahisələr tamaşaçı fikrini düşüncəyə dövənləyirlər. 1629-cu ildə ispan dramaturqu Calderon tərəfindən yazılın "Sarsılmaz şahzadə" əsəri Qrotovskinin teatr laboratoriyasında oynanulan an uğurlu

tamaşalarından birinə çevrilir. Bu tamaşada teatrın dekorasiyası və kostyumusuz da mümkün ola biləcəyi fikri öz təsdiqini tapır.

Tamaşada bəzərolda oynayan Rıçard Cislaq (Ryszard Cisiełek) Qrotovskinin bütün konsepsiyasını əfsanəvi şəkildə tamaşaçıya çatdırmağı bacardı. O sohneyə sadəcə mahram yəsərləri örtərk çılqap bəndən qıxı. Aktyor çılpaq bödəni ilə bər növ Qrotovskinin "mütqəddəs aktyor"-u olaraq oynayır. Onun heç bir geyimi, qızılı olmadan tamaşa oynaması bütün yoxsun teatr ənənəsinə əzində ehtiva edirdi.

Qrotovskinin mütqəddəs aktyoru kimdir?

Qrotovski aktyorun tamaşaçı ilə bəzərən köməyi olmadan qarşılaşmayı asas şərt olaraq görürdü. Teatr aktyorun meydən oxuduğu yerdidir. Burada o özü və digərləri üçün on ali hissələrin ortaya qoya bilər. Mütqəddəs aktyor yaradıcı akt zamanı harmoniyaya nail olmalıdır. Çünkü harmoniya olmadan yaradıcı aktın bəzərəni mütəmkin deyil. Mütqəddəs aktyor öz bödəninin hər bir üzvündən avtomən idarə etməyi bacarmalıdır. Aktyor bödəninin bütün fiziki imkanlarını təza çıxartmalı, onu sərgiləməlidir. Mütqəddəs aktyorun anlamış olduğu an asas məsələ edir, ki, kiçin ona nəsə verməyacək. Tamamilə əksinə, hətta onun əlindən alınacaq bəzi ünsürlər belə olacaq. Aktyorun sabrını, arxasında gizlənənər göstərdiyi manavi maskanı, yaradıcı vücdudunun qarşısında qoyduğu angeli onun əlinindən alıbilər. Aktyor bunsuz səni və stradan götürən bini ola.

"Qrotovski unikalıdır-Piter Bruk yazardı-nu üçün? Çünki, bildiyin qədəri, ondan başqa dünyada heç kənə Stanislavskida bəri Qrotovskinin etdiyi, kimi aktyor, yaradıcılığın fiziki-emosional darilinəyə və tamaşa getməmişdir." Bruk onu əz yənnənə dəvət etmişdi və Qrotovski iki həftəyən Piterin teatrında işləmişdi. Qrotovski İtaliyaya köçəndə artıq xəstəlikdən azızya çəkirdi. Ölümənən ağır olmuşdu. Aktyorlun biri buna belə xatırlayırdı: "Cənə on daşıqı hərəkətdən edə bilir, bütün vaxtı ya üzərini, ya otururdu. Bədən onun orqanizmına çatılık yaradır, nafası kasıldı. Həkimlər onu mühalicə etməkdan intima etmişdi, elə Yeqin özü də müalicəni dayandırmışdı. Ürəyi böyür, işir, yalnız beyni işlədiyinə görə olməyə imkan vermirdi".

Yəni Qrotovski 14 yanvar 1999-cu ildə Pantederada vəfat etdi. Lakin indi də dünyadan müxtəlif ölkələrində işləyən şagird və davamçıları onun ənənəsini davam etdirirler.

Ədəbiyyat:

1. Tərcümə: Rıçard Brestoff "Böyük müallimlər və onların metodları"
2. eng: Richard Brestoff "The Great Acting Teachers and Their Methods"
3. <https://fotosinez.wordpress.com/2013/06/13/teatrda-qrotovski-%C9%69rq1-2/>
4. <http://www.grotowski.net/en/encyclopedia/grotowski-jerzy> (Qrotovski haqqında istifadə olunmuş bibliografiya və məlumat)

Şənubə Həsimova
ADMİU - bakalavr

ORTA ƏSRLƏRDƏ DİNİ TAMAŞALAR: JANR TƏSNİFATI

Düşünürsünüzümüz, biri qapalı qəfəsənə doğulur. Zaman keçir, o, böyüməye başlayır və bu qəfasa artıq ona dar gelir. O, bürada künccə saxlımsız şəkildə, böğürlərə yaşsa biləmi? - Xeyir.

Təbii onu dünyaya gətirən bu ana mühit əvləndir. Hər şeyin başlığındı noqtədə saxlaşmaca üçün uzun müddət yorulmadan mübarizə aparırlar. Fəqat, övladın yetkinləşərkən bu makanın tərk etməsi labüddür.

Orta əsrlərin məhsulu olan dini tamaşalar da, məhz belə bir mühitdə dünyaya göz açmışdır. Öncəliklə, onu qeyd edək ki, "Avropa dramı idəfə doğulub. İlk doğulmuşunda o, antik Afina

böyüküyünü, Roma möhtəşəmliyini özündə öks etdiroq, qoh-qohla ilə dinlənilən, faci və şəfqatlı dolu söyüş-hesablaş tamaşalar nüüməyi etdi. Bunun ardınca o, synina papirudusun parlət geyinmiş, toxlu kütükbanan türbələrindən yuymaşmış, Buna əmlinə ortaya çıxmışında həm qadim mədəniyyətin sıqtı, həm də, barbarellən tsosri böyük olmuşdur. Bir neçə saat sonra Avropa dərinə yeməndən, lakin diñi ritual kimti oruya çıxdı”^(3.5). Orta əsrlər adətindən bu epoxa özündə ham antik, həm də, yeni dövər teatrın keyfiyyətlərinə birləşdiridir. “Onu Antik teatrın fərqləndirən əsas keyfiyyəti, bütün tamaşaq dairəsinin abata etməsidir id”^(1.5). Məlumadır ki, Antik teatr abata dairəsindən məhrum id. Cünki qullannan və qadınların tamaşalarına buraxılıbmış məhdudiyyət qurulmuş (Qullar öz sahibləri olmadan teatra gedə bilməzdi), qadınların isə komedyi tamaşalarına getməsi məsələdən yüksək hesab edilmişdir.)

"IX asırın sonundan etibarən kilsə düşünləmiş şəkildə olmasa da, dramaturgiy və teatr soninç inqisafına tövər. Beləliklə, idil dərə arasındakı gizli bağ yaradmış oldu" (2,2). Ümumiyyətlə, Orta Asta dərman kilsə marasimlərindən kanarda düşünmək qeyri mümkinlər. Kilsənin dini tamaşaları dünyaya gotirməkdə əsas məqsədi, "insanın dinə, Tanrıya bağlılığını möhkəmləndirmək, bütölpəstlik zamanından qalan bəzi qrup marasimlərinin qarşısını almaq və onların yerini dolduraraq, qalın isteklərini ödəməkdir" (2,3).

Bu yolda atılan ilk addım liturgiya dramlarını oluşturur. İlk dini dram olan liturgiya kilsanları ilk övladı, günününü nürruder. Üstelik devletçiler de olsalar da dinlensin onu anlamalı, değil etmaya zamanız yoktur. Kilsa da, dini obrazları ve dini marasimleri insanları arasında canlı ve tarişli taqiben etmek için onu marasimleri sahnələşdirməye başlayır. Bu vizuel görünüt insanların əvənləşməsi, onu özünsüz həcməyə bacarırlar. Artıq IX asrdə Katolik kilsəsində İsanın dəfni bir sahnəcək kimli göstərmişdir. İlk liturgik dram olan "Üç MƏRÝƏM" in sahəsində övladın valideyinə qarşı çıxdığını göstərən birinci döldür olmuşdur. Səhnələşdirilən Üç kilsə sadıq palter geyinmişdir. "Maryam", bir cavan rəhbər iş malik" rolunda çıxış edirdi. Tamaşaçıda "Malak" və "Üç Maryam" in dialoquqında aks etdirdən xorun yer almazı, ananın dənə-dənə qəçməq istədiyi gerçəklikin bir başlangıcı oldu. Cünki, onun övladı ilk övladırda stirkat və simvolik iddia, tədrisən canlanmağı, hərəkat etmeye və dünyayı nemətləri adımdaşına başladı. Onun özündü ifada tarzı da, sadşələr - stiliz olunmuş jestlər, sədə jestlərlər avaz olurdu. Əgər, liturgik dramların ilkən dövründə hadisələr yalnız bir yerdə - kilsanın mərkəzində baş verirdi, sonrakı dövrdə Qüds, Şam, Roma da şahs olunurdu. Hamçin, eyni zamanda bir neçə dördə carşyan edən hadisələr - sıxılıntının prinsipini meydana gəlir, texnikası da incisaf edirdi.

Uşaq hərəkət etdiyik, qasafın qapısına yaxınlaşmışdır mivəffəq olur. Ara-stra aqılıb-başlanıban piadın strati görmeye, eştimaya və an asası onun havasını içinsə çıxmayı basılyar. Bütün bunlar XII əsrdən təsadüf edir. Yarımtilirkilg drami formalıdırda bu mərhələdə, əvladın anımsanı himayə altından yaş-yavas çıxmaga doğru gedir. O, artıq apının yanındaara, ara-sra hevəskar aktyorlarla strionları dənəsir. Üstəlik bu təsiriyat aktı ona anasının öyrədiyi latin dilində deyil, dişardı ananın yerli dilində bas verir. Cünki, ətrafdakı ananın ananın dilini anlamır.

Yarımftirlik dramınınlığının en eski ediliş "Maqlar haqqında oyun" XIII. asırın ortalarına edildi. Xristian şair dilinde deyil, Kastilian dialekтиkta yazılmış ve 147 misradan ibarət olan oyun müzü qadar tam şöklü galib çatılmıştı. "Maqlar haqqında oyun"un o dövrdə populyar olan dramları ile bir bağlılığı yox idi (3.156-157). Çünki, latın dramlarında asasın İsanın va digər qəddəslərinin həyatından bəhs edən hadisələr təsvir olunurdu. Latın sözü gedən il yarımftirlik mün özdündə keçiyiştirməyəksə eftərindirdi. Qeyri-adı xüsusiyyətlər malik olan "Maqlar haqqında oyun"ın hər kasi taqqibləndirən vən ulduzlar, gələcək adı "adətliyyət" olsada, "

Bu dövrün en meşhur asırlarından biri da, "Adam hakkında oyun" idi. Fransız dilinin anqlo-İngilzcəsində yazılmış bu oyun üç büyük epizoddan ibarəti: Adam ve Havavvıanın cannameydi.

Qabilin Habili öldürməsi.
eygəmbərlərin izdihamı.

Sual oluna bilər - "Bəs bu uşaq həm küncdə, həm də, qəfəsin qapısı önünde durduğu zaman hansı mədə, hansı tərzdə, hansı tərtibat daxilində yasavırdı?"

Ana övladının geyimine, onun otağının quruluş və dekorasiyasına xüsusi diqqət yetirirdi. Otaqda əcisimləri - ay, günəş, ulduzlar asılırdı. Oynanılan oyunlarda bağlı bu dekorasiyalar da davasırdı.

Geyimine goldikde işe demşiliyi ki, ilk vaxtlarda ana övladı üçün yalnuz ağ rongdan istifadə edirdi. Sonralar bu ağ geyim, daha alvan rongrlarla əvəz edildi. "Üç Məryəm" tamasında İsa avvol adı paltardə səhnəyə geldi. Daha sonra işe o, qırmızı pləş geyinirdi. Çobanlar enli papaqda səhnəyə çıxırdılar"(1.14).

Zamanla uşağın azadlığı ola sevgisi artur, onda realizm alamatları yaranmaşa baslau.

O, bütün burlara sahibländikçe, burada - dar mokanda kalarmış! - Qaznah. Elb is sabboden övlad növbeti addımları attı. Artık no qapılı qoşuslarında da, na, qapı onlu. Artı aqç meydan var. Uşaq bu makanda (XII asır sonu, XIII asır avvallarında) hər kəs möcüzilər göstərməye başlayırdı. Təsadduf ilə deyl ki, onu "MIRAKL" yani "möcüza" adlandırdılar. Mirakl, adət, Məryam və digar müsəddilər gərcikləşdirildiyi möcüzilərindən dənərdi. "Öğar litigium dramalarda hayatiyəl, dini sujetlərin misaij interpretasiyasında meydana çıxırdısa, mirlaklarda hayatiyəl onun üzü tərkib hissəsinə çevrilir" (4). Bu yeni mərhəle forma etibarı ilə ananın övladına dənəndi əfsanələrin drama cəmiyyəti idi.

Usaqın ilk möcüzəsi XIII əsrdə Jan Bodel tərəfindən yazılmış "Müqəddas Nikolay haqqında oyun" oldu. Oyunda usaqın ham kepmiç, ham da, yeni həyatından olan motivlər göründükə idi. İkinci maşur mırak isə Rotbofen yaxşıdı "Teefil haqqında möcüz" oyunu. Oyunun olduğunu böyük tarbiyyət-didaktik şəhəməti vardı. Mülliş surətlər təsviri masalların xüsusi fikir vermədi. Buradakı surətlər bəzən real insanları xatırladı. Mosalan, İblisli mübahisə zamanı Məryam müqaddəsindən dəha çox sıradan bir qadın bənzəyir. XIV əsr miraklalarından biri neçəsə malumdur: "Bəbir haqqında mırak", "İldən Robert haqqında mırak", "Xilasidiləm rəhbəri".

Miraklular asasən, iki hissədən ibarət olurdu. İlk hissədə biz dəhşətli hadisələrin baş verdiyinə şahidi olur, ikinci hissədə isə, müqaddəsələr hadisələrə müdaxilə edərək, hər şeyi yoluna qoyurdular. Məcütəde da, mahz burada gerçəkləşirdi.

Anasından uzaqlaşlığı üçün övladı artıq konar qızılvar - şəhər oblı tarbiyə etməyə, formalıdrışmaga bacırılır. Onu bə döndən "Misteriya" deyə çağırırlırdı. Uşağın bə dövrü kifayət qodar ziddiyyətlidir. Burada o, dini mistika ilə dünyəviliyin qarşılıqlarından asyakı çəkirdi. Kulluvilən tamasaya ondan misteriya bitkin bir janı kimi XVI əsrin 2-ci yarısında formalışdır. On, işkənfiz erkan morhalasında "minimik misteriyalar" kimi tanınmışdır. Baroda liturgiya dramları, pantomimə ifaçıqları yer alındı. Misteriya dramları mövzusuna görə üç silsilədə combları: ahdi-atiq, ahdi-coad, həvari.

"İtalyada ilk misteriya oyunu XIII. yüzyıl, İngiltere ve Fransa'da XIV. yüzyıl, Almaniyada ise XV. yüzyıl tasarımları edir" (1.21).

Misteriyalarda vaxtı, zaman anlayışı çok geniş götürüldürdü. Məsələn, əldi-atiq mövzuları misteriyalarda dünyanın yaranmasından, Taşın İsləmlik ilə çox qarşın edən hadisələr təsvir olundur. Elə buna görə də, bir rolu bozun bir neçə aktyor ifa edirdi. Oyunaya gecə və gündüz və qara pardalarla, ay və günəş işi işləşti. Sahnelər üç formada qurulurdu: Səyyar, dairəvi və çadır şəkilli.

Övüldün dini ve dünyevi başlangıçlar arasında qorarsızlığı onun ifası zamanı qabarq şöküd göründürdü. Belç ki, patetik ifa ile karikatür ifası bir biri ile gərşılıqlı ziddiyət olurdu. Birinci ifa torzı pafos baxımından sisirdiləndi, ikinci ifa torzı satirik başlangıcın sisirdilməsi idi. Onu da qeyd edsk ki, usaqın simasında mimika yox idi, üstünlük onun jest ve intonasiyası da təkmilləşmişmişdi.

Zaman keşke de artıq uşaqları olan minnasıbat da dayışılmayı başladi. Bunun əsas səbəbi isə, onun anasının gülticə vəziyyəti salmasına və getdikcə ondan tamamilə uzaqlaşması oldu. Beləliklə, övlad galacak professional teatrın və renessans dramının ilk rüvəmlərini varadı.

Uşaq anasını tırk ederek uzun bir sefere çıktı. O, artık özünü humanist bir dram kimi formalaştırmaya başladı. Ana no qodar mübariza apardısa da, onu geri qaytara bilmədi və əlini övladından üzərək, ondan imtinai etmək macburılığında caldı.

Qdabiyat:

- 1.Ədilə İsmayılova . Orta əsrlər teatr. Bakı:1968
2.Mümin Hakkıoğlu. Sekular dramın doğuluşu.2008
3.Андреев М.Л. Средневековая Европейская драма: происхождение и становление (Х-ХIII в.в.). М., Искусство, 1989-215с.

Çapa imzalanmıştır: 17.05.2018
Kağız formatı: 60x84 1/16
ADMİU-nun mətbəəsində çap edilmişdir.
Ünvan: Bakı şəh., H.Zərdabi küç., 39 a
Tel: (012) 434 - 50 - 04

Ar 2018
1953

